

MEHDİ HÜSEYN

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

ÜÇ CİLDƏ

III CİLD



**“AVRASIYA-PRESS”
BAKİ-2005**

*Bu kitab “Mehdi Hüseyin. Əsərləri. On cilddə. VIII, IX cildlər”
(Bakı, Yaziçı, 1978, 1979) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

Zivər Hüseynova


894.3613 - dc 21

AZE

Mehdi Hüseyin.

Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı, “AVRASIYA PRESS”, 2005,
312 səh.


Bir sıra maraqlı hekayə, povest, roman, pyes, ssenari və ədibi-tənqidi məqalələrin müəllifi, tanınmış yazıçı Mehdi Hüseynin seçilmiş əsərlorinin III cildinə ədibin “Şeyx Şamil”, “Nizami”, “Cavanşir”, “Alov” pyesləri, habelə ədəbi-tənqidi məqalələrindən bir qismi daxil edilmişdir. Mehdi Hüseynin yaradıcılığında xüsusi yer tutan dram əsərləri və ədibi-tənqidi məqaleləri yiğcamlığına, özünəmoxsus üslubuna, zamanın ruhunu yaşatmaq möziyyətlərinə görə öz deyirlərini bu gün də saxlamaqdadır.



ISBN-9952-421-15-8

© “AVRASIYA PRESS”, 2005

Pyeslar



ŞEYX ŞAMIL

İŞTİRAK EDƏNLƏR

Ş a m i l – Dağıstanın xalq qəhrəmanı
Ə m i n ə t – Onun arvadı
Ş a m i l i n a n a s i
Q a z i M e həmməd – Şamilin oğlu
S o l t a n – Şamilin qaynı, Əminətin qardaşı
H a c i M u r a d – Şamilin nayibi
Q a s i d – Qazi Məhəmmədin müridi
K o r i m ə t – Dağlı qızı
K o r i m ə t i n a n a s i
A t a y – Şamilin müridi
G e n e r a l – Çar ordusunun komandanı
R a y e v s k i – Paruçık
T a m a r i n – Paruçık
M a r i y a – Generalın arvadı
B o r y a – Onun oğlu
D m i t r i }
F y o d o r } - Rus soldatları
İ v a n
S e i d – Avar xanları nəslindən olan bir dağlı
D o k t o r – Çar ordusunda işleyən xirurq
Q a z i – Ruhani
Dağlılar, çar zabitləri, rus soldatları...

BİRİNCİ ŞƏKİL

Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. M a r i y a dərin bir ilhamla olduqca hazırlanmış sonet çahr. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb etrafı dinleyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşça addimlarla general gəlir. Top səsi bir də təkrar olunur.

M a r i y a. Oh... yenə hər tərəfdə ölüm... hər tərəfdə qan...

G e n e r a l. Əlahəzrət imperatorun iradəsi belədir, əzizim. Nə üçün çalmayırsan?.. Mən bu top səslərini gözəl musiqinin həzin tərənnümü ilə bir zamanda dirləmək istəyirəm.

M a r i y a. Gedək, Vitya, gedək, Peterburqa... mən buralarda qalmaq istəmirəm... Eşidirsənmi? Yüzlərlə insanın qanını axıtmaqdan zövqmü alırsan?.. Yox, yox, mən dözə bilmirəm... (Gedir)

G e n e r a l. Dözo bilmirəm... Dağlılara atılan hər top gülləsi, mənə goləcək zəfərdən xəbər gətirir... (*Zəngi vurur*)

K a t i b (*Gəlir*). Buyurun, general...

G e n e r a l. Raportun sonunu yazın!.. “Hücum, eyni zamanda üç tərəfdən başlanılmışdır. Mənim ixtiyarımda olan bütün qüvvələr düşmən üzərinə birdən yürüş etmişdir. Ordu üç korpusa bölünmüş, hər bir korpusa da təcrübəli bir komandan təyin edilmişdir. Biz dünəndən bəri Kaspi dənizi tərofdañ, ləzgi və Qafqaz xətlərindən irəliləyitik...” – yazdım mı?

K a t i b. Bəli, general, yazdım...

G e n e r a l. Davam edin: “Qafqaz – böyük və sarsılmaz bir qaladır. Bu xalqın yarısı əlində silah bize müqavimət göstərə də, biz bu qalanı sarsıdıb uçuracaqıq. Mən əminəm ki, əlahəzərot imperatorun məhəbbətindən qüvvət alan ürkəklərin atəşini bu dəmir qalanı yandırıb külə döndərəcəkdir!..” – Raportu bu gün yollayarsınız.

K a t i b. Baş üstə, general...

G e n e r a l. Onlar göldilərmi?..

K a t i b. Bəli, çoxdan gözləyirlər, general.

G e n e r a l. Çağırın.

K a t i b. Bu saat... (*Gedir*)

G e n e r a l (*Mariya gedən qapıya sarı boyylanaraq*). Aha, Mariya yatdı... Çox gözəl.

S o l t a n (*Katiblə, Soltanla bərabər gəlir*). Salam, yaranal.

Görüşürələr.

G e n e r a l. Ağalar, çox təəssüf ki, sizinlə uzun söhbətə macalıım yoxdur... (*Soltana*) Fikirləşdinizmi?

S o l t a n. Bəli, general.

G e n e r a l. Çox gözəl. (*Katibə işarə edir, o çıxır*) Şərtlərimiz sizə bəlliidirmi!

S o l t a n. Dedilər, general... Biz razıyıq.

S o l t a n. Bizim də şərtimiz var, yaranal.

G e n e r a l. Aha, buyurun...

S o l t a n. Şamil bütün nəslimizi qılıncdan keçirmişdir. Mülkümüzü, var-yoxumuzu talayıb müridlərinə paylamışdır... Şamilin qabağında Qurana əl basıb and içməyim sizi şübhəyə salmasın, yaranal... Mən onun ən qəddar düşməniyəm. Qanını ovuc-ovuc içsəm belə, ürəyim soyumaz.

G e n e r a l. Öz nəslinin vəfali oğulları belə namusla yaşamlıdırular.

S o l t a n. Siz də ondan bu hayatı almağa kömək edin, yaranal, Büyük Rusiya padşahının mərhəmətini bizdən əsirgəməyin..

Q a z i Məhəmməd (*Rayevski ilə qabaqlaşaraq*). Oaçma... hara?.. Səninlə vuruşan Şamilin körpə aslanı Qazi Məhəmməddir. (*Onunla vuruşa-vuruşa uzaqlaşır*)

G e n e r a l (*Səidə*). Demək, siz sol cinahın gizlin cığırlarını bize göstərirsiniz. (*Soltana*) Siz də, (*Sükut edərək*) demək, bəlliidir...

S o l t a n. Mənim sədaqətimə inana bilərsiniz, general...

G e n e r a l. Ehtiyatlı olun, ağalar... Şamilin qılıncı itidir... Başınızın qədrini bilin.

S o l t a n. Düz buyurursunuz... O, çox amansızdır, general...

G e n e r a l (*hər ikisini əl verir*). Büyük Rusiya imperatoru xidmətinizi layiqilə ödəyocəkdir... Əmin ola bilərsiniz.

S o l t a n. Hələlik... (*Səidlə bərabər gedir*)

G e n e r a l (*zəngi vurur*). Onları ötürün!..

K a t i b (*gəlir*). Buyurun!..

G e n e r a l. Yazın: “Şamilin dostu və qayımı Soltan bəy razılıq vermişdir. Bu günlərdə sui-qəsd olunacaq və Şamil öldürüləcəkdir. Lakin indidən Soltan bəyin evi və yerləri haqqında rəsmi təminat verməliyik. Bu xüsusda sizin səroncamınızı gözləyirəm...”

K a t i b. Təliqə kimin adınadır, zat aliləri?..

G e n e r a l. Qafqaz sərdarına yazın:

K a t i b. Baş üstə, general..

G e n e r a l. Çağırılan zabitlər gölsələr, məni gözləsinlər.

K a t i b. Baş üstə, general, deyərəm...

G e n e r a l (*yazılmış raportları oxuyaraq imzalayır*). Gedin, paruçik Tamarinin dahıncı da adam yollayın. (*Gedir*)

K a t i b (*bir an təzim edirmiş kimi dayanır*). Müharibə zamanı bu qəder də raport yazıları?.. Biz, salam ovezinə qələm işlədirik... Oh, gözlərim nə yaman qarahrı!.. (*Getmək istərkən Tamarinlə Rayevskinin gəldiyini görüb dayanır*) Ağalar, general həzrətləri bu doqiqə qayıdır... (*Gedir*)

T a m a r i n. Mən dözə bilmirəm, dostum... Sanki ölüm addım- addım məni təqib edir. Bu həyat mənim üçün zövq və nəşədən artıq, iztirabla işgəncə mənbəyi olmuşdur...

R a y e v s k i. Bəsdir... Ölüm fəlsəfəsilə bu qədər başını yorma... İnan ki, əlahəzrət imperator razı olarsa, bu ümidsizlikdən birdəfəlik yaxan qurtulacaqdır. Şeyx Şamil hələ sağdır... Silahımızın gücünü sınamaq üçün hələ də geniş meydan vardır. Sən də özünü göstər, o zaman həmişəlik əfv olunarsan...

T a m a r i n. Yox, mən Qafqaza ölüm gətirən cəlladlardan olmaq istəmirəm... Bu xalqların böyük bir məhəbbətə ehtiyacı vardır... Amma biz nə edirik?..

R a y e v s k i. Yenə deyirəm: sən öz ayağınlı uçuruma yuvarlanırsan!..

T a m a r i n. Mögər hər şey aydın deyilmə? Dünən Puşkin kimi əzəmetli bir vicedan günəşini söndürənlər, bu gün məni də öldürməyəcəklərmi?.. Rusiya imperiyası – böyük insanların vətəni deyil, zindandır... Sonunu görmürsənmi?

R a y e v s k i. Bəsdir, bəsdir... Bu sözləri başqa yerdə danışma. Əlahəzrət imperatorun qulağına çatar, məhv olarsan... Amma Qafqaz dağları səni ölümdən qurtaracaqdır.

T a m a r i n. Bu yerlər mənim ikinci vətənimdir... Onun qəlbindəki yaralar mənim yaramdır... Eşidirsınız mı? Bu yerlərdə keçən əziz günlərimi xatırladıqca, ürəyimdən qopan siziltələr bütün mənliyimi sarsıdır...

Görünür azadlığa həsrət qalacağam mən,
Hər acı məhbəs günü bir ilə bərbərdir...
Ponçərələr ucadır, boy çatmaz ona yerdən,
Qapılarda hər zaman gəzən keşikçi vardır.

Bax, Rusiya imperiyası budur... Bu həqiqəti inkar etmək – göydo gүnəsi danmaq kimidir, dostum.

R a y e v s k i (*düşüncəli və qəmgin bir səslə*). Sən şəirlə məni hər zaman məğlub edə bilərsən... Həqiqət olmasaydı, belə gözəl şeir də yaranmazdı... Lakin mən bir dəst kimi deyirəm: yazıqsan...

T a m a r i n (*pəncərədən uzaqlara boylanaraq*). Gecədir, aylıulduzu bahar gecəsi... Bəzən bu qərib boşluqlara baxdıqca ürəyim bir anlıq təselli tapır. Təbiət azad, insanlar azad, könüllər azad...
Yenə top səsi eşidilir.

Bax, bu mərmilər azadlığa atılır... Sən özün söylö: az-çox məhəbbətlə döyünen insan ürəyi buna necə dözsün?.. Bura Qafqazdır, əzizim... Bura mənim ilham yurdumdur...

Pauza

Göncleyim sölə saçarkən necə bir nurlu çıraq,
Ey cənub dağları, düşdüməsə ogər sizzən iraq,
Yenə dalsam sizə xoş xatirələr canlanacaq,
Votənin dadlı-şirin noğməsi tek hey qəlbən,

Sevirom Qafqazı mən.

Bir çocuqdu mən zaman, soldu, ölüb getdi anam,
Zənn edərdim ki, o düzələr mənə hər gün axşam,
Yadigar bir səsi eks etdirəcəkdir; ilham
Yurdu dağlar, qayalar tək ah, bilsən,

Sevirom Qafqazı mən...

Sizdə xoşbəxtdim a dağlar, dörlər, sən düzələr,
Keçdi beş il yenə könlüm sizə həsrət, izlər;
İki göz gördüm o yerlərdə, ilahi gözlər,
Yada düşdükə piçildər ürəyim min yerdən,

Sevirom Qafqazı mən...

R a y e v s k i (*sarsılıraq*). Ah... əzizim... nə qədər ülvı bir xatirədir!.. Görəsən dünyada şeirdən də gözəl bir şey varmıdır?

T a m a r i n. Vardır... Azadlıq!.. Quşlar kimi azad yaşamaq, bilirsənmi nə böyük səadətdir?.. Biz uca dağlar qoynundakı azad qartalların bu yeganə sərvətini də əllərindən alırıq... Nə üçün?

R a y e v s k i. Sən inan ki, bu tarixi zəruretdir... Ağsaçlı Qafqaza, qocaman Rusiya imperiyasına lazımdır... Bu sıra dağların arasılıə uzanan əyrim-üyürüm yollardan bir zaman ticarət qatarları gəlib-keçəcəkdir... “Ey, Qafqaz, qarlı başını ey, tabe ol, Yermolov gelir”. – Puşkin belə demirdimi?

T a m a r i n (*daha da qəmgin*). Köksündən odlanmış böyük dostumun sözlərini mən də xatırlayıram... Lakin o yanılırdı... Bu sözləri deyərkən, o hələ gənc idi... O, sonralar belə deməyirdi... Onun qəlbəni böyük azadəlik hissili çırpındığı zaman aulların, obaların yandırıldığını görüb inlədiyi zaman o belə deməzdi... Yox, məhraban dostum,

mən Puşkinin cəllad olduğunu iddia edib günaha batmaram... (*Əlilə generalın getdiyi səmti göstərək*) O, bunlar kimi su yerinə qan içməzdi...

G e n e r a l (gəlir). Aha, Tamarin, əlahəzrət imperatordan cavab aldım... Allaha dua edin. O sizə acıdı, qərarnı dəyişdi... Siz hərəkət ordumuzda qalacaqsınız... (*Sükut edərək*) Məgər bu xəbərdən sevinmeyirsinizmi?

T a m a r i n. Şad xəbərdir, əlbəttə, sevinirəm...

G e n e r a l. İki-üç gün sonra atəş xəttinə göndəriləcəksiniz...

T a m a r i n. Doğrudanmı?

G e n e r a l. Bəli... Nə üçün təəccüb edirsiniz?

T a m a r i n. Hər halda qorxduğum üçün yox... Şamilə qarşı vuruşmaqla ölmək arasında heç bir səfər yoxdur, zat aliləri...

G e n e r a l. Şeir dili mənə yabançıdır. Mən soldatam. Çox təəssüf ki, biz müharibə meydanında şeri də, ilham pərilərini də unutmağa məcburuy... Onu da bilməli idiniz ki, imperiyamızın böyük ordusun heç bir cəbhədə məğlub olmamışdır.

T a m a r i n. Əfv edərsiniz, general, mən belə söz demədim.

G e n e r a l. Məntiqinizdən bu notico çıxır cənab şair...

T a m a r i n. Qəhrəman rus ordusu heç bir cəbhədə basılmamışdır.

G e n e r a l. Bəs komandirlər necə?..

T a m a r i n. Siz ifrata varırsınız, zat aliləri... Komandanlar çox zaman istedadsız adamlardan...

R a y e v s k i (Tamarinin atəyindən çəkir). Mişel, sus!..

G e n e r a l (bir an sükut edərək). Mənco bir şcy ayındır...

T a m a r i n. Mən atoş xottinə gedə bilərəm... Onsuz da duyuram ki, ölüm günümə çox qalmamışdır...

G e n e r a l. Heç kim sizi öldürmək fikrində deyil... Əlahəzrət imperator rəhmildirdir... Biz – onun sadiq təbəələri də sizi xilas etmək istəyirik.

T a m a r i n. Şeyx Şamillə vuruşmağa da bunun üçünmü yolla'yırsınız?

G e n e r a l. Sizcə, bu vəhşi dağlılarla vuruşmaq hər bir mədəni rusun müqəddəs borcu deyilmə?.. Nə üçün susursunuz?

T a m a r i n. Mən razıyam... Gedirəm, zat aliləri...

G e n e r a l. Unutmayın ki, qəhrəmanlıq göstərsiniz, böyük rütbələrə çata bilərsiniz...

T a m a r i n (güclə hiss edilən bir istehza ilə). Əlbəttə, əlbəttə...

G e n e r a l. Bir də, o şciirdir, nədir, buraxın getsin... Belə əhəmiyyətsiz işə qiyməti vaxtınızı sərf etməyin... Hələ eşitdiyimə görə bir dərnəyiniz də varmış...

T a m a r i n. Dərnək?

G e n e r a l. Bəli, bəli... Gizlin sui-qəsdçilər dənməyi... Özü də yeddi nəfərdən ibarət... Bu qüvvə azdır, çox azdır, cənab paruçik... Ən adı bir çocuq marağından doğan bu dəməklər həm yüngül, həm də mənasız və gülməlidir... Sizə məsləhət görmürəm... Senat meydanını xatırlayın!.. Dar ağacı, gerek ki, o qədər də arzu olunası bir şey deyildir.

T a m a r i n. Yoldaşlarımızın evində şadyanalıq etmək də qadağandırımı, zat aliləri?

G e n e r a l. Dıqqətli olun!.. Siz də, paruçik Rayevski, bu xüsusda yoldaşlarınıza köməyi əsirgəməyin.

R a y e v s k i. Baş üstə, general.

G e n e r a l. Yenə təkrar xatırladıram. Əlahəzrət imperator rəhmildirdir... O sizi on illik katorqaya göndərmək istəyirdi... Sizi ölümün pəncəsindən mən xilas etdim.

T a m a r i n. Təşəkkür edirəm... Məni katorqa əvəzinə, yenə ölümə göndərdiyiniz üçün sizə hədsiz təşəkkürlər.

R a y e v s k i (yenə Tamarinin atəyindən çəkir). Mişel, ehtiyatlı ol...

T a m a r i n. Gedə bilərəmmi?

G e n e r a l. Artıq mən sizi saxlamıram...

T a m a r i n. (təzim edərək). Görüşənə qədər... (Rayevski ilə bərabər gedir)

G e n e r a l. (Tamarinin dalınca). Bu gənc, həqiqətən qorxuludur... Qafqaz dağlarındakı mənasız ölüm onu ağıllandırar. (Zəngi vurur)

K a t i b (gəlir). Buyurun, zat aliləri...

G e n e r a l. Paruçik Rayevskini öz yanında adyutant vəzifəsinə təyin edirəm... Onun əmrini yazın!

K a t i b. Bu dəqiqə, zat aliləri... (Gedir)

G e n e r a l (düşüncəli bir tərzdə gəzinib papiroş çəkir). Ax, Şamil, Şamil... Dağlarda qopardığın bu firtınanın sonu hələ də görünməyir.

H a c i M u r a d (birdən içəri atılır). Axşamın xeyir, yaranal...

G e n e r a l (tapançasını çəkərək). Kimsən?

H a c i M u r a d. Əl saxla, yaranal, mən Hacı Muradam...

G e n e r a l Necə?.. Hacı Murad?.. Quş-quşluğunu ilə buraya səkə bilməzdi, sən...

Hacı Murad. Bəli, bəli... Quş-quşluğu ilə səkə bilməzdi, amma Hacı Murad gələ biler... Amma qorxmayıñ: adam öldürməyə gəlməmişəm.

General (bağırır). Eyyy!..

Hacı Murad (*olduqca soyuqqanlı*). Yaranal, boğazını ağrıtmış... Mən Hacı Muradım... Sualıma düz cavab versən, and olsun Allaha, and olsun peyğəmbərə, sənin mübarök cəsodini, bu ayna kimi parıldayan dəz kəlləni rusetiñ padşahına çox görmərəm.

General (atmaq istəyir). Çokil!..

Hacı Murad (*cəld onun üstünə atılır, yumruqla vurub yerə salır*). Yenə deyirəm, yaranal... Ehtiyatlı ol: Mən Hacı Muradım... Eşitməyibsənm? Dağıstan imamı Şeyx Şamilin nayibi ığid Hacı Muradı hələ tanımayıbsanmı?... (*Yerdən generalin tapançasını götürüb stolun üstüne qoyur*) Bax, zədələndi... Amma peşkəş eləsən, götürərəm... Zağlı tapançadır... Bax, mənimki pas atmışdır...

General. Vəhşil!..

Hacı Murad. Vəhşி olduğumu özüm səndən də yaxşı bilirəm... Ancaq mənim adımı eşidəndə dizlərin əsdi... Düzmü deyirəm?..

General. Böyük imperatorumuz bu hayfi səndə qoymaz...

Hacı Murad. O, mənə nə eləyəcək?

General. Hamınızı məhv edər...

Hacı Murad. Düz dcyirsən, yaranal, bütün insanların ölümü də onun könlündədir... Bayquş xaraba sever...

General qapıya qarşı yönəlmək istəyir

Hacı Murad (*astaca addımlarla, azca axsaya-axsaya onun qabağını kəsir*). Hara?..

General. Tfı!.. Gör nə baxır, elə bil vəhşı məni yeyəcəkdir...

Hacı Murad. Mən müsəlmanam, yaranal, donuz əti yemirəm... Nə sənin yanına, nə də eşiyyə adam buraxılmayacaq. Hər tərəfdən qapı kəsilmişdir... O biri otaqda xanımınız yatmışdır, onu yuxudan oyatmadım... Vəhşி olsaq da, azdan-çoxdan qanacağımız var... Biz özgələrinin istirahətini pozmurraq... Amma siz, yaranal, bütün bir ölkəni qan dənizində boğmaq istəyirsiniz... Məni buraya Şamil yolladı... Onun tapşırığına diqqətlə qulaq as...

General. Demək sən ultimatum verirsen?

Hacı Murad. Ultimatum-batım?.. Yox, ondan yox... Biz deyirik ki, gözəl-göyçək cavanlarınızı nahaq yerə qırdrırsınız... Sizin

padşah bizi yer üzündən sildirməyə razı olsa da, biz heç kimin ölümünü istəmirik... Birinci şərtimiz: dağlılardan tutulmuş əsirlər bu gün azad olunsun... İkinci şərtimiz: qoşun geri çəkilsin... Bu şərtlərə sabahdan gec əməl olunsa, öz baxtinızdan küsün, yaranal...

General. Düşünməyə vaxt lazımdır...

Hacı Murad. Çox gözəl... Elə isə, əmr verin hücum dayanırlısm!..

General. Xeyr... Biz hücumu dayandırmaq fikrində deyilik...

Hacı Murad. Eləm?

General. Bəli, bəli... Bız qoşunu geri çəkməyə öyrəşməmişik.

Hacı Murad. Danışığımız uzun çəkdi, yaranal... Sizdə üç-dörd kağız-kuğuz var, zəhmət çək onları tap...

General. Nə kağız?

Hacı Murad. Padşahınızın fərمانları... Nə bilim, hər nə varsa... Mən savadsızam, özün axtar...

Ata (gəlir). Hacı Murad, tez ol!.. Qoşun gəlməyimizdən xəber tutdu...

Hacı Murad (*gözünə dəyən, əlinə keçən bütün kağızları top-layib qoltuğuna vurur*). Hələlik, salamat qal, yaranal... Allah səni padşahınıza çox görməsin... Şərtlərimizi unutma... Bu gün səni bu kökə salan Hacı Muraddan qorx, yaranal...

General. Get Şamilo söyle ki, mən ölsəm də, böyük rus imperiyasının gücünü zəiflədə bilməzsiniz...

Hacı Murad. Son do padşaha yaz ki, Dağıstan ığidlərinin hamisini qırmaq olar, ancaq Şeyx Şamili inadından döndərmək olmaz... Hələlik... (*Atay ilə bərabər yüyüürüb gedir*)

General (özünü itirmiş halda gözünir, zəngi basır, daxıl olan bir zabitə). Bu nədir?.. Siz yatmışsınız?

Zabit. Xeyr, zati-aliləri... Onlar gözlənilmədən hücuma keçdilər... Birdən hamının üstünü aldılar.

General. Bu gün mənim mənzilimi kim mühafizə cdirdi?

Zabit. Dmitrinin manqası...

General. Gedin, onu mənim yanımı göndərin... Özünüz də iki həftə höbs olunursunuz... Aydındırı?

Zabit. Dediyiñizə omel olunacaqdır, zat aliləri... (*Təzim edib gedir*)

General. Sanki mən qarışq bir röya görüürəm... Hacı Murad, Hacı Murad... Şamilin sağ əli...

General. Sənin şurun özündədirmi?

Dmitri sükut edir

Sualıma cavab ver!

Dmitri. Zat aliləri, Hacı Murad bütün qaravul dəstələrini qılıncdan keçirmişdir.

General. Bəs nə üçün yalnız səni sağ buraxmışdır? (Dmitrini möhkəm şıllələyir) Nə üçün sən sağ qaldın?

Dmitri. Haqlısınız, general, mən belə şillələrdən çox yemişəm... Ordu həyatıdır, soldat da döyülmək üçün yaranmışdır...

General. Get!.. Sənilə sabah danışaram...

Dmitri tozim edərək gedir

Birinci zabit (tövşüyə-tövşüyə yüyürüb gəlir). Zat aliləri!.. İcazənizlə...

General. Nə olmuşdur?

Birinci zabit. Paruçik Avdeyev öldürülmüşdür, zat aliləri...

General. Necə? Kim?

Birinci zabit. Üç gün əvvəl bizim ixtiyarımıza keçmiş aulda dağlılar üşyan qaldırmış, paruçik Avdeyev də bir dağlı qızı tərəfindən vəhşicəsinə öldürülmüşdür. (Əlindəki qılinci generala uzadaraq) O, can verərkən, qılıncını açıb sizə yolladı.

General (qılinci alaraq). Bu dəqiqli paruçikləri mənim yanına çağırın!..

Rayevski (Tamarinlə bərabər qayıdır gəlir). Zat aliləri, bu nə işdir?.. İndi siz nə əmr edirsiniz?

General. Bu dəqiqli eskadronlarınızı hazırlayın, tez!..

Rayevski. Nə?

Tamarin (təzim edərək). Baş üstə, general (Gedirlər)

General (hazırlaşır). Paruçik, üşyan qaldıran aulun daşı-daş üzündə qalmamalıdır... Gedək... (Onlar cəld qapıya yönəldikləri zaman müdhiş səslə gurlayan top gülələri atılır, general dayanır) Aha, bir do, bir do. Mən dağlıları yalnız bu top nərəsilə itəətə gətirəcəyəm... gedək!

Gedirlər

Pordə

İKİNCİ ŞƏKİL

Aul... Uzaqdan top-tüfong səsləri eşidilir... Aulda çıqurtı-bağırı vardır. Birdən qiyafesini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.

General (paruçik Rayevski və o biri zabitlərilə gəlir). Od vurun, yandırın!.. Bu vəhşini yanığının acı tüstülərində boğub məhv edəcəyəm.. Tabe olmayanlara aman yoxdur...

Rayevski. Əfv edərsiniz, zat aliləri, hamı auldan çəkilib gedir. Bizə müqavimət göstərən yoxdur.

General. İnammayın! Hər bucaqda bir bandit, hər evdə isə yırtıcı bir heyvan gizlənmişdir... Əmr edirom... Bütün aula od vurulsun!.. Əlahəzər imperatorun iradəsi belədir.. Qoy Neronun da ruhu şad olsun! Yandırın!..

Rayevski. Əmriniz yerinə yetiriləcəkdir, general... (Gedir)

General (yanındakı zabitlərdən birinə). Soltan bəy gəlmədimi? Zabit. Hələ görünməyir, zati-aliləri...

General. Demək, sözündən döndü?

Zabit. Siz onların sədaqətinə inanmayın, zati aliləri...

Soltan (görünür). Salam, general... mən əhdimə vəfa göstərdim... (Generalla görüşür) Buyurun, əmrinizi səbirsizliklə gözləyirəm.

General. Şamil necə oldu?

Soltan. Sui-qəsddən xəbor tutduğu üçün, son günlərdə çox cəhiyatlı dolanır, general... Ancaq sizə gətirdiyim yeni xəbər, Şamilin ölümü qədər vacibdir!..

General. O nədir? On şad xəbər belə onun ölümünü əvoz edə bilməz!..

Soltan. Bu gün Şamil sizə arxa tərəfdən hücum edəcəkdir, general... Ehtiyath olun... Onunla bərabər gələn atlılar on say-seçmə müridlərdir...

General. Doğrudanmı?.. Bəs böyük imamınız hiylə sevməyirdi?!

Soltan. Onun bütün işləri hiylədir, general...

General. Çox gözol... Onun hiylələri bu gündən sonra artıq baş tutmayacaqdır. Sağ olun, Soltan... Siz doğrudan da, əsilzadəsiniz... Xanları, mülkədarları qılıncdan keçirən bu dağlar qulunun sonuna az qalmışdır... Əlahəzər imperator bu xidmətinizi layiqli qiymətlədi-rəcəkdir...

S o l t a n. İzninizlə mən qayıdırám... O, mənim yolumu səbirsizliklə gözləyəcəkdir... Mənim sədaqətimə inana bilorsınız, general... Mən gedim, sonra məni görərlər.

G e n e r a l. Siz gedə bilərsiniz, Soltan bəy...

S o l t a n (*əl verir*). Sağlıqla qalın, general... (*Gedir*)

Bu an Körimət evlərdən birinin damında görünür, tez gizlənib nişan alır, generalın yanındaki zabitlərdən biri yixılır. Generalla o biri zabitlər səngətutmaq üçün qaçışırlar.

K e r i m e t (*sevincən çağırır*). Öldürdüm, anacan, atamın da, qardaşımın da hayifini aldım...

K e r i m e t i n a n a s i. Sağ ol, qızım, sağ ol... Aman Allah, aula od vurdular... Qızım, qaç, gəlirlər...

K e r i m e t. Dayan, hələ ürəyim soyumayıb... Bax, bu da biri. (*Atır*) Görürsənmi, yixıldı! (*Güllə ata-ata yüyürür, anasılə bərabər gözdən itir*)

T a m a r i n (*bir dəstə qolları bağlı dağlıni gətirən soldatların arxasında gəlir*). Dayanın, generalı burada gözləyəcəyik...

F y o d o r. Cənab paruçik, biz bunları hara aparınq?..

T a m a r i n. Doğrusu, mən özüm də bilmirem...

D m i t r i (*yanğını görərək*). Yandırdılar, cənab paruçik... yandırdılar... Bu alov elə bil mənim ürəyimin başından çıxır... Siz deyin: bu yaziqların təqsiri nədir?

T a m a r i n. Sus, əzizim... çarın sadiq nökərləri çoxdur.

F y o d o r. Amma general gəlir... Zat alılırı nə yaman da açıqlıdır!..

G e n e r a l (*zabitlərlə qayıdır*). Aulda bütün əhalini meydançaya toplayın... Paruçik, Avdeyevin vo Lixarevin qatili bu dəqiqli tapılmalıdır!..

R a y e v s k i. Baş üstə, general, qatil yerin dibində də olsa tapılacaq... (*Bir neçə nəfərlə gedir*)

G e n e r a l. Aha, Tamarın, görürsünüz mü, günahsız qələmə verdiyiniz bu vəhşilər, igid Lixarevi öldürdülər.

T a m a r i n. Həyatın qanunu belədir, general... Can şirindir. Ölümək üçün öldürürərək...

G e n e r a l. Rus soldati lirikaya yabançıdır... Bu, çox gözəl xüsusiyyətdir, cənab paruçik.. Bu yerlər ilham pərisi üçün, soldat üçün yaranmışdır, deyilmi?

T a m a r i n. Bu yanğınların mündhiş alovları da şerə çox bənzəyir... Mənim şeirdən aldığım ləzzəti, siz də yəqin bu yanğından alırsınız. Eləmi?

G e n e r a l (*istehzali*). Doğrudur. Mənim fikrimcə, bu aulda yandırılan hər bir ev uçurulan bir düşmən qalasıdır. Bu, mənim kimi bir soldatla ləzzət verməyo bilməz... (*Dağlılara sari dönerək*) Cavanlarınız hanı?

B i r i n c i d a ğ lı. Yaranal, mənim oğuldan-qızdan heç noym yoxdur...

I k i n c i d a ğ lı. Mənim də...

Ü ç ü n c ü d a ğ lı. Mənim də.

G e n e r a l. Demək, hamınız axtalanmışınız, eləmi?

I k i n c i d a ğ lı. Xeyr, yaranal... nə bura İrandır, nə də Şamil padşah... Oğlanlarımız qılınc vurub, ox süzdürür, düşməndən hayif alır...

G e n e r a l. O düşmən kimdir?

I k i n c i d a ğ lı. Kim?.. Qan töküb, qan içənlər...

G e n e r a l. Qoca, biz qan tökməyə gəlmirik, biz bu vəhşəi dağların əhalisini ağ günə çıxardırıq...

I k i n c i d a ė lı. Düz deyirson... Bu yanğın da bizi ağ günü çıxardır... İşığı güclüdür, göz qamaşdırır... Ax, Şamil, Allah səni bize çox görməsin, indi sən hardasan?..

G e n e r a l. Sus, qoca, böyük imamınız Şeyx Şamil sizə vəfasız çıxdı...

I k i n c i d a ė lı. Vefasız o deyil, fani dünyadır, yaranal?

G e n e r a l. İmamların hamısı vəfasız olur...

R a y e v s k i (*bir yığın əlsiz-ayaqsız arvad-uşağı və qoca kişiləri qabaqlayıb gətirir*). Budur, general, auldan qalan yalnız bunlardır..

G e n e r a l (*hamiya*). Bu vəhşəi aulda bir nəfər igid zabitimizi öldürdürlər...

B i r i n c i d a ė lı. O, arvadlara sataşırı...

G e n e r a l. Sizin aranızda qatil kimdirse, göstərin...

Pauza

Qamçı gücünə, silah gücünə dedirdəcəyəm... Bize qılıncla cavab verən bu dağlarda olmuş bir igidimizə yüz insan qanı əvəz olacaq.. Eşidirsizmi? Mən bu əlsiz-ayaqsız arvad-uşağa toxunmaq istəmirəm, verin qatili!..

Pauza

Paruçik, Tamarın, soldatları cərgəyə düzən!..

T a m a r i n. General, aul onsuz da bizim elimizdədir... Mən qırğına ehtiyac görmürəm... İzn versəniz, mən qatili taparam...

G e n e r a l. Raziyam... Qatil tapılarsa, günahsızları əfv edərom...

T a m a r i n (əsirlərə). Dağlılar!.. General günahsızları bağışlar...
Bu qođər insanın qırılmağına razı olmayan... Verin qatili!..

B i r i n c i d a ğ lı (irəli çıxaraq). Mənəm qatil. Zabiti mən öldürmüşəm...

İ k i n c i d a ğ lı (irəli çıxaraq). Yox, o yalan deyir, mən öldürmüşəm...

Ü ç ü n c ü d a ğ lı. O da yalan deyir, zabiti öldürən mənəm, yaranal...
S o s l e r. Biz öldürmüşük...

G e n e r a l. İş belədirse, hamınız ölümlə cavab verəcəksiniz...

T a m a r i n. Dağlılar!.. Paruçık Lixaryevi bir nəfərin güləssi öldürmüşdür. Müqəssiri tapın, verin!..

S e s l e r. Öldürün bizi, ona da razıyıq!..

T a m a r i n. Dağlılar! Bu qođər günahsız qana bais olmayın. Bu, Allaha xoş getməz.

G e n e r a l. Cənab Tamarin, sizin şeir diliniz üçün bunların günü çox qalındır... Belə hallarda silahın dili daha qüvvətli olur. Komanda-mı dinleyin...

Dağlıları cərgəyə düzürlər. Rayevski soldatları atəşə hazırlayır.

T a m a r i n. Müqəssiri deyin, bu qođər günahsızın nalosinə bais olmayın, dağlılar...

Derin bir sükut.

K e r i m e t (irəli çıxaraq, cəsarətlə köksünü gərir). Zabiti öldürən mənəm...

T a m a r i n. Oh... Bu qız nə qođər gözəldir!.. (Rayevskiyə) O, insan deyil, mələkdir, dostum. (Kərimətə) Yox, dağlar pərisi, qan sənin o incə barmaqlarını ləkələndirər... Dağlar pərisinə qatılık yaraşmaz...

K e r i m e t. Qatil mənəm... (Dağlılara sarı dönərək) Düz demirəmmi?..

S o s l e r. O yalan deyir. Zabiti öldürən bizik!..

T a m a r i n (Rayevskiyə). O həm gözəl, həm də igiddir...

K e r i m e t. Analar, bacılar, zabiti öldürən mənəm... Mənim ürəyim intiqam eşqilə döyündürdü. Gözümün qabağında atamı, qardaşımı öldürürdülər. Bax, evimizə də od vurdular... Qoy hamı bilsin ki, mən aulumuzun hayifini aldım...

B i r i n c i d a ğ lı. Qızım, Kərimət, yaziqsan, çökil. (Qızı kənarə itələyib, özü onun yerinə keçir) Öldürən mənəm...

S e s l e r. Biz öldürmüştük...

R a y e v s k i. Vəhşilər, sözü bir yere qoyub deməyəcəklər...

T a m a r i n. Bu xalq ölər, oyilməz...

G e n e r a l (Rayevski ilə Tamarinə). Hamısını aparın!

T a m a r i n. Hara, nə üçün zati-aliləri?..

G e n e r a l. Hamısı güllələnsin!..

K e r i m e t. Ana, ana, onu mən öldürdüm. Dünənki zabiti də öldürən mən idim. (Tamarinə) Ay oğlan, sən yaxşı adamsan. Zabiti mən öldürmüşəm... Bu yazıqların günahı yoxdur...

T a m a r i n. Çəkil, dağlar pərisi, o gözəl dodaqlara yalan söz yaraşmayır...

G e n e r a l. Aparın!..

Dağlıların hamısını aralığa alıb apardıqları zaman Şamil öz məridlərilə meydancaya hücum edir. Silah səsleri şiddetlənir. Soldatlarla məridlər əlbəyaxa döyüşürler.

General, zabitlər geri çekilirlər.

Ş a m i l. Yaranal, qaçma yaranal; kişi olan dava meydanından qaçmaz!..

T a m a r i n. O qaçı, mən ki, buradayam. Gəl!.. (Qılincını siyir)

Ş a m i l. Eyy, gözəl oğlan, mənim zərbəmə tab gətirməzsən, təslim ol, anan yazıqdır.

T a m a r i n. Anam mənim yolumu gözləmir. Mübahisəni qılınclarımız həll edər...

Vuruşurlar.

Ş a m i l. Təslim ol, güzel oğlan, sevgilin yazıqdır. O, ağlar qalar...

T a m a r i n. O da mənim yolumu gözləmir, vur!..

Vuruşurlar.

Ş a m i l. Hələ mənim olimdən can qurtaran olmamışdır. Səninlə vuruşan bilirsənmi kimdir?

Vuruşurlar, Tamarin qılincını qəsdən yere çırır.

T a m a r i n. Mən vuruşmuram. Öz asudəliyini belə mərd qoruyanlara olim qalxmayır... (Sinəsini gərərək) Vur, sən haqlısan.

Ş a m i l (hər tərəfdən hücum edən soldatları bir-bir vurub yerə sərərək, Tamarinə). Yaranallar gəlsin, bu yazıqların günahı nədir?..

T a m a r i n. Vur, öldür... Mən bu vohşı dağların qoynunda ölməyə öz ayağımla gəlmışəm, vur!..

Ş a m i l. Dağların qanunu var: igid, basdığını kəsməz, cavan oğlan...

Tamarın sarsılaraq təccübə baxır. Uzaqdan top-tüfəng səsləri eşidilir.

T a m a r i n. Hani ölüm?.. Mən onu çoxdan axtarirdim.

Şamil elində sıyrıma qılinc addım-addım Tamarinə yaxınlaşır.

K e r i m e t (yüyürüb ortalığa girir). Onu öldürmə, böyük ata, o, gözəl oğlandır.

T a m a r i n (Kərimətin üzünə baxa-baxa). Oh, dağlar pərisi, yenə də sən?..

P e r d e

ÜÇUNCÜ ŞƏKİL

Şamilin mənzilində böyük bir otaq. Divardan müxtəlisif çeşidlərdə qılıncalar, xəncərlər, tapançalar astılmışdır. Pəncərə güllü-çiçekli həyətə açılır. Yan tərəflərdə biror qapı var...

Pərdə açıldığı zaman Şamil Soltanın üstüno bağırır.

Ş a m i l. Sənə ölüm cəzası belə azdır.

S o l t a n. Mənim günahım nədir, imam?..

Ş a m i l. Günahın?.. İki yüz müridi sən qırğına verdin, son!.. Bu xəyanətdir, yoxsa qorxaqlıq?..

S o l t a n. Heç biri, imam... Mən dediyiniz yerdən hücuma keçdim... Ancaq oradakı qoşun geri çəkilmüşdi...

Ş a m i l (daha da açıqli). Sən hələ mənə yalan da satmaq istəyirsən?.. Ax, namərd!.. (Xəncəri çəkib Soltanın üstünə cumarkən, Əminət çıxıraraq aralarına girir)

Ə m i n e t. Şamil, sən nə edirsən?.. Kimi öldürürsən?

Ş a m i l. Onun günahı çoxdur, Əminət... O, bu gün iki yüz nəfər günahsızın qanına bais olmuşdur. Onlara vaxtında kömək etmədiyi üçün, soldatların mühasirəsindən çıxa bilməyib, hamısı qılıncdan keçrilmişdir...

Ə m i n e t. Sənin gözlərini qan örtməsdür, nədir?.. Sən istəsən də, istəməsən də, ölüm-itim olacaq... Soltan bilə-bilə günah işlərmi?.. Bu dava meydanıdır.

Ş a m i l. Hər tərəfdən üstümüzə qoşun yeriyir, xalqın balaları sərçə kimi qırılır. Amma bu, vuruşmanın qızğın vaxtında məşyə çəkilib istirahət edir. Ax, nə edim?.. Öldürərdim...

Ə m i n e t. Sakit ol, Şamil. Dost var, düşmən var... Size hər tərəfdən min göz baxır.

Pauza

Gel bu dəfə Soltanı mənə bağışla.

Ş a m i l. Bunların ürəyi daşdandır. Əminət... El dərdi, vətən dördə bunların ürəyinə yaddır!

Ə m i n e t. İş görənin qüsürü da olar.

Ş a m i l. Əminət... Sənin qardaşın naiblikdə qalmayacaqdır. Mən bir mahalın taleyini ona tapşırı bilmirəm.

S o l t a n. Doğrudur, imam... Siz haqlısınız... Bu nişanı gəzdirməyə mənim haqqım yoxdur. (Döşündəki müridlik nişanını açıb Şamilə verir)

Ə m i n e t. Onu bağışla...

Pauza

Ş a m i l. Yox, Əminət, o mənim etibarımı ayaqlar altında tapdaladı.

Ə m i n e t. O mənim qardaşındırsa, sənin yolunda qılinc çalıb gec-tez nişanını geri alar... Naibliyinə qayıdar...

Ş a m i l. Ax, Soltan, Soltan. (Nişanı yerə çırparaq gedir)

S o l t a n. İndi gördünmü, bacı?.. Mən heç... məni yandıran sənin dördündür.

Ə m i n e t. Mənim dərdim?.. Şamil məni gözlərinin üstündə saxlayır. Mənim nə dərdim var ki?

S o l t a n. Bax, görünənmi, sənin heç nədən xəbərin yoxmuş. (Şübhəli nəzərlərlə ətrafa göz gəzdirir) Şamil Hacı Muradla niyə birdən dostlaşdı?.. Onlar ki, köhnənin düşməni idilər...

Ə m i n e t. Çünkü şamilə o cür igid adamlar lazımdır.

S o l t a n. Oh... yaziq bacım... Son bütün insanları da özün kimi sadə ürəkli bilirsən. İndi mənə qulaq as...

Pauza

Hacı Murad öz bacısını Şamilə verir. Bu işdən xəbərin varmı?

Ə m i n e t. Yox, yox... Bu ola bilməz...

S o l t a n. Mən də inanmirdim. Amma Şamilin öz ağızından eşidən olmuşdur. Hacı Muraddan da xəbor aldım. Deyir ki, doğrudur. İndi

məni də sənin ucundan ləkələyib hörmətdən salır. Bacıcan, sən insanların dediyinə yox, elədiyinə fikir ver... O, sənin kimi arvadın üstüñə dul bir qarşı getirir... Məni də yandıran budur, mənim əziz bacım. Hacı Murad şeytandır... O, Şamilin ürəyinə soxulub ifritə bacısının sayəsində hörmət qazanmaq istəyir, mən Şamili sağ qoymaram... (*xəncərinə göstərərək*) Bunu görürsəm?..

Ə m i n o t (*dəhşətlə kənara sıçrayır*). Necə?.. Onu öldürmək?.. Yox, yox.. Mən buna dözmərəm...

S o l t a n. Dayan, çıçırmalı!.. Mən sənin ayaq altında tapdanan namusunu qorumaq istəyirdim. Razı deyilsən, eləmi?

Ə m i n o t. Sən nə danışırsan, qardaşım? Şamil kimi insana əlmi qaldırırsan?

S o l t a n. Yaxşı. Bu gündən sonra Soltan adlı qardaşını arayıb-axtarma... sabahda-birigündə onun ölüm xəberini eşidərsən... Mən həmişə namusla yaşamışam... İndi isə yaşamağa haqqım yoxdur. (*Getmək istərkən Əminət onun qabağını kəsir*)

Ə m i n e t. Getmə, qardaşım... Bəlkə sən deyənlər doğrudur?

S o l t a n. Başimdakı papağı arvad ləçoyinə döndərmək istəmirəm. Salamat qal.

Ə m i n e t. Yox, mən səni buraxmaram... O orimdir, amma sən bircə qardaşım.

S o l t a n. Gedirəm, binamus bacının qardaşı olmaqdansa, namus üçün ölmək yaxşıdır.

Ə m i n e t. Sən hara gedirsən?

S o l t a n. Haraya?.. Düşmən üçün itilənən bu xəncərlə öz köksü-mü parçalamağa gedirəm.

Ə m i n e t. Aman Allah, bu nə danışır?.. Sənin gözlərini qan örtmüsdür. Ölmək nədir?

S o l t a n. Ölmək, namussuz yaşamaq deyildir...

Ə m i n e t. Sıss... gələn var.

Pauza

Gedək. Sənin ağlin başında deyil... Bəri gəl... (*Gedirlər*)

Q a z i M ə h ə m m ə d (*gəlir*). Ata, ata!.. Mən buradayam, gəlmisəm. (*Qapını açaraq baxır*) Aman Allah, o nə yaman qəmgindir?..

Ş a m i l (*gəlir*). Oğlum, xoş gördük səni. (*Alnından öpür*) Mən səhərdən yolunu gözləyirdim.

Q a z i M ə h ə m m ə d. Beş yüz əlli təzə mürid hər dəqiqə ami-ranə müntəzirdir, ata... Həm ləzgi xəttini, həm də Xəzər dənizi tərəfi yoxladıq. Oralara güclü qoşun gəlmişdir. Soldatlar möhkəm səngər düzəldib hücumu hazırlaşırlar.

Ş a m i l. Bilirəm, oğlum. De görün, onların sayı nə qədər olar?

Q a z i M ə h ə m m ə d. Onu demək çətindir, ata... Hər halda ya-ranalın əvvəlki qoşunundan çoxdur.

Ş a m i l. Aha... Cox gözəl... Sən bù gün dayın Soltanın yerinə gedəcəksən... Mən onu müridlikdən çıxarddım. Öz canından qorxan kişilərə düşmənəm, oğul... Get onun yerinə... çörək, yalnız mərd insanlara halaldır... Di get, vətən bizdən imdad istəyir.

Q a z i M ə h ə m m ə d. Baş üstə, ata...

Ş a m i l. Unutma ki, ölüm xəbərin məni ağladı, amma basıldığını eşitsəm, ölürom.

Q a z i M ə h ə m m ə d. Bilirəm, ata... Oğlun Qazı Məhəmməd olər, amma basılmaz...

Ş a m i l. Elə isə get, Allah sənə yar olsun...

H a c i M u r a d (*gəlir*). Salam əleykim. Şad xəbər gətirmişəm... Meşə tərəfdən hücum edən qoşunları pərakəndə salıb geri qaytardım... Aullar yenə bizim əlimizdədir... Dünən dağlıları qəsdən qırğına vermiş xain Səidin dalınca atamı yolladım. Harada olsa təpib gətirəcəkdir.

Ş a m i l. Sağ ol, Hacı Murad, sağ ol... Sən həmişə ürəkaçan şad xəbərlərin elçisi olmuşsan... (*alnundan öpür*) Əyləş!.. Bəs yaranal?

H a c i M u r a d. Şərtimizi ona söylədim. Razılıq vermədi. Kağızları gətirmişəm... Bu da onların planı. (*Şamila verir*) Biz onlardan cəld tərəponsok, generalın zağlı tapançası dünənkindən də pis günə düşər.

Ş a m i l (*pəncərəyə yanaşaraq*). Dəstə başçılarını yanına çağırın. (*Plani nəzərdən keçirir*) Vəziyyət çətindir, Hacı Murad... Bizim kəşfiyyatçıların gətirdiyi xəbərə görə ləzgi xəttindən də, Xəzər tərəfdən də qoşun göndərilmişdir.

S o l t a n (*gəlir, Hacı Muradla görüşür*).

Ş a m i l. Sən də qulaq as, Soltan... Onlar bizi üzük qaşı kimi hər tərəfdən ortalığa almaq isteyirlər...

Dəstə başçıları gəlib, dövrə vurub oturlar.

H a c i M u r a d. İndi sənin fikrin nədir, Şamil?

Ş a m i l. Yadınızda saxlayın. Çar qoşunu indiyə qədər bizdən iyirmi dəfə çox idi, amma indi əlli dəfə çoxdur... Onlarla qabaq-qabağa

gəlmək, bizə hər cəhətdən zərərdir. Onları əzmək üçün birinci növbədə ardi-arası kəsilməyən basqınlara əl atmaq lazımdır. Biz həmişə gözlənilməyən yerdə düşmənin arxasına keçməyi bacarmalıyıq. Biz, hələ gözləmədikləri yerdə görünməliyik. Aydındırımı?

B i r i n c i M ü r i d. Düzdür, imam... Mən dünən yüz nəfərlə üç yüz adamın öhdəsindən gəldim... Çünkü siz deyən kimi elədim. Daldan hücum çökdim. Zabitlər dağ yerinə bələd deyillər.

Ş a m i l. Bax, yaxşı qulaq asın. Bu düz dedi: Zabitlər dağ yerinə bələd deyillər. Onlar topu sürüyüb yuxarıya çıxardana qədər siz onların üstünü alacaqsınız... Özü də arxadan... Gedin, hazırlaşın... Buradakı bütün dəstələri mon özüm aparacağam.

Dosto başçıları dağlışırlar. Hacı Murad, Soltan və Şamil qatırlar.

H a c i M u r a d. İzn ver, mən bu gün ləzgi xəttindən hücuma keçim, Şamil...

S o l t a n. Necə?.. Ləzgi xəttində qoşun yoxdur... oralar boşdur. İmam, mən Hacı Muradin fikrini başa düşmürem...

H a c i M u r a d. Mən də vuruşmağın qaydasını Soltandan öyrəmirəm... Biz də azdan-çoxdan qanırıq...

S o l t a n. Sən özünü nə üçün tərifləyirsin?

H a c i M u r a d. On altı yara almış adamın hər şeyə haqqı var.

S o l t a n. Lovğalanma, Hacı Murad... Şamilin bədənində iyirmi yara yeri var... Onların hamısı sinəsindəndir. Amma sənin yaraların arxadandır... Bir də, yaralanmaq böyük hünər deyil...

Ş a m i l. Mübahisəniz qurtardımı?

H a c i M u r a d. Şamil, mən sondən cavab gözləyirom. Bizim atamız sənsən, bu təhqirə cavab ver.

Ş a m i l. Hacı Murad, uşaq deyilsən ki?

H a c i M u r a d. Bu sayıqlamları Soltandan iki dəfədir eşidirəm... Bilmirəm arada nə varsa, o məni görəndə gözlərimin içini baxa bilmir... Həç eybi yoxdur... Mən indi gedib istədiyim kimi vuruşaram... (Gedir)

S o l t a n. Gördünümüzü, imam? O bizim qüvvətimizi dağıtmış üçün hər dəqiqə bəhanə axtarır... Mənim sədaqətimə inanın, imam.

Ş a m i l. Bəsdir!.. Fitnə törotmə!.. (Hacı Muradin arxasında gedir)

Ə m i n ə t (gəlir). Bu nə ciğirtidir?

S o l t a n (ağlamsınaraq). Məni boğurlar, bacı. Hər tərəfdən üstü-mə düşüb, tükümü didirlər... Əminət, de görüm, sən mənim ölümümü istəyirsənmi?

Ə m i n ə t. Bu dünyada öz qardaşının ölümünü hansı bacı istər?.. S o l t a n. Elə isə, mənə kömək ver, düşmənimi öldürüm. Özümün də, sənin də hayifini alım...

Ə m i n ə t. Sən dəlimi olmuşsan?..

S o l t a n. O ölməsə, mən ölməliyəm...

Pauza

Ə m i n ə t. Mən Şamilin məhəbbətini ürəyimdən qopardıb ata bilmərəm. Öldür məni, əger doğrudan da binamus bacıyamsa, yalnız mənim yaşamağa haqqım yoxdur. Öldür!.. Bax buradan, sinəmin düz ortasından vur, amma məni Şamildən ayırmaya... Onun belə qəmli günlərində, mən onun günahlarından keçərəm.

S o l t a n. Ər məhəbbəti, səndəki qardaş məhəbbətini öldürmüsdür... Oh, bu dünyada mənim heç kimim yoxdur... Şamilin qanını axıtmaq mənim əlimdə su içməkdən də asandır... Amma Hacı Muraddan qorxuram... Onun adı gələndo dizlərim əsir... Şamili öldürüb qaçsam, Hacı Murad məni axtarıb tapar. Hara getsəm tapar... İndi də ki, Şamil onun yeznisi olacaq, əlbəttə, onun qanını yerde qoymaz. Sən get, Əminət, Şamilin anası bura gəlir. Ürəyinə nə gələr, nə gəlməz...

Ə m i n ə t. Sən bu fikirlərdən el çok, qardaş... Məni dirigözlü öldürmə... (Gedir)

A n a (gəlir). Oğlum, Soltan, xörək hazırlamışam... Bunlar hara getdilər?

S o l t a n (köksünü ötürür). Eh... Hacı Murad küsdü. Elə adamlar Şamilin qədrini nə bilir, a ia?

A n a. Sən nə danışırsın, ay oğul?.. Onlar and içib, əhd eləyiblər... Yaxşı dostları qılınc da ayırmaz.

S o l t a n. Görünür, Hacı Murad üzdən dostluq edirmiş, ana... Yəqin ürəyi ilo yox... təkcə dililə and içibmiş...

Ş a m i l (Hacı Muradla bərabər qayıdır). Siz uşaq kimi boğuşsunuz... İndi belə xırda, mənasız sözər danişmaq vaxtı deyildir... Soltan, sən də mənə qulaq as. Mühəribə edən insanda görək od kimi qızığın ürek, buz kimi də soyuq baş olsun... Ancaq sizin ürəyiniz buz kimi soyuq, başınız isə od kimi qızğındır... Hacı Murad, bu gün generala xəbər yolla ki, onların tərəfinə keçirsin.

H a c i M u r a d. Sən nə danışırsan, Şamil?

Ş a m i l. Sözümə qulaq as. Müridlərdən bir-ikisini yolla... Özün də get, hazırlaş... Guya ki, məndən ayrılırsan... Guya aramızdakı o köhnə

ədavət təzələnmişdir. Sənə inanıb qoşun verərlər... Sonrası asandır, bildinmi?

S o l t a n. Gözəl fikirdir, çox gözəl fikirdir, imam...

Ş a m i l. Sən də Soltan, mənimlə gedəcəksən... Baxarıq, sədaqətinə monim yanında yox, vuruş meydanında göstərərsən.

S o l t a n (*səsinə olduqca mehriban ahəng verərək*). Mən ömrüm-də Hacı Murada ağır söz deməmişdim... Amma bu gün məcbur oldum... çünki, mən də bu torpağın doğma oğluyam... Mən də bu yolda canımı qurban verməyə hazırlam.

Ş a m i l. Barışın!.. Ürəkdən barışın!..

Pauza

H a c ı M u r a d. Mən sənin sözündən çıxmaram... Belə ağır bir vaxtda səni meydanda tek qoyub qaçmaq, doğrudan da, kişilikdən deyildir...

S o l t a n. Mən də and içirəm ki, yalnız ölüm məni sondən ayıracaq...

Qucaqlaşış barışları. Atay iki nəfər müridlə bərabər qolları bağlı Səidi getirir.

A t a y. Yarnalın zabitlərinə bələdçilik edəndə tutдум, imam... Zabitlər qaçıb gizləndilər... Axtarıb tapa bilmədik...

Ş a m i l. Səid, mənim əlimdən qaçıb kimə pənah aparmaq istəyirdin?

Ş e i d. Heç kimə... can şirindir... Ölmək istəmirdim, imam.

Ş a m i l. Görök ki, sən söz verdin, Qurana and içdin.

Ş e i d. Doğrudur.

Ş a m i l (*onun sözünü kəsərək*). Sənin heç bir sözünə inanmaram... Müqəssir də yalnız özünsən. Hacı Murad, bunun cəzasını sən ver.

S o l t a n. İmam, icazo ver, bu xaini mən öldürüm.

S o l t a n. Aha... sənmi?

S o l t a n. Kəs səsini, alçaq. Mən sənin dərini boğazından çıxardıb, günahsızların intiqamını alacağam...

Ş a m i l. Hacı Murad, onu özün apar... Nə cəza versən azdır... Avar xanlarının ən axırıcı yadigarı son Səid... Onlar xalqı əzdilər, tökco özlərini doydurub, ölkəni aclar, səfillər yuvasına çevirdilər. Mən buna dözməzdəm... Yəqin ki, yadındadır, onların hamisini qılıncdan keçirdib, günahsız xalqın canını qurtardım... İndi də sənmi onları əvəz etmək fikrindəydim?

Ş e i d. Yox, imam, mən islamın düşməni deyiləm... Mən din yolunda canımı fəda etməyə yeno do hazırlam. Mən kafirlərin düşməniyəm...

Ş a m i l. Sən də kafırsən... Cünki xalqı çara satırsan... Bu baş gərək sənin bədənində qalmasın... Atay!.. Bunu apar, ağlar qalmış ana-

ların gözü qarşısında edam et. Hamiya da xəbor ver ki, Şamilin qılıncı yalnız bələləri üçündür... Apar!..

S e i d (*diz çökür*). Yalvarıram, imam... Məni Allaha bağışla...

Ş a m i l. Gündə beş rüket namaz qılan kafər!.. Sən yalnız ölüm cəzasına layıqsən... Aparın!..

A t a y (*Səidi yerdən qaldırır*). Gəl, Şamilin bir sözü heç vaxt iki olmamışdır!.. (*Səidi aparırlar*)

Bir neçə an süküt davam edir.

Ş a m i l (*Hacı Murada*). De görüm gedirsənmi?

H a c ı M u r a d. Şamil! Doğrusu, mən bu fikrini başa düşmürəm.

Ş a m i l. Qüvvəmiz azdır... Vəziyyət ağırdır... Sən ki, bunu bilirsən...

H a c ı M u r a d. Demək, hiylə işlədirsin?..

Ş a m i l. Generalın mayası hiylədən yoğrulmuşdursa, nə üçün biz onun öz silahılə özünü vurmayaq?.. Düşməni hiylə ilə tora salmaq özü də qəhremanlıqdır.

H a c ı M u r a d. General o qədər də sadəlövh adam deyil. İki o dəqi-qə başa düşər... Yalnız indiyə kimi gördüklərim üçün məni dar ağacından asdırı...

Ş a m i l. Demək qorxursan?..

H a c ı M u r a d. Yox, ehtiyat edirəm. Şamil...

Ş a m i l. İnsan adlanan məxluq üçün birinci şərt – ığidlikdir... Nifrətə layiq olan birinci şey – qorxaqlıq... Get: ya ölüm, ya qalibiyət... Başqa yolumuz yoxdur. Zəiflik və qorxaqlıq heç bir zaman, heç kimi xilas etməmişdir.

Hacı Murad, inan ki, iki başlı qartalın qanadları bizim iti qılıncırimizə dəyiş parça-parça olacaqdır!..

H a c ı M u r a d. Gedirəm, Şamil... gəl, görüşüb ayrılaq, mən ölsəm, oğlum Yusif məndən sənə yadigar qalsın. (*Qucaqlaşış öpüşürlər*) Hələlik. (*Gedir*)

Ş a m i l. Soltan, sən də get hazırlaş... Generala özümüz cavab verərik... (*Gedir*)

S o l t a n. Hacı Murad öz ayağılə ölümə gedir... Generalla görüşüb, ona xəbər verəcəyəm. (*Bu anda güllə səsi eşidilir*) Bu ölüən Səiddir!.. Bəlkə mən də onun gününə düşəcəyəm?.. Canımı üzütmə bürüdü. (*Əllərlə gözlərini örtür*)

P e r d ə

DÖRDÜNCÜ ŞƏKİL

Çar ordusunun qarovul xetti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.

D m i t r i (*kimi isə görərək*). Ey, kimdir gələn?.. Aha, cavab da vermir... Bəlkə qulağı kardır. Ey, dayan!

F y o d o r. Paruçık Rayevskidir... Yəqin qarovulu yoxlamağa gəlir.

D m i t r i. Kim olur-olsun, qanun hamı üçün birdir. (*Havaya güllə atır*)

R a y e v s k i (*gəlir*). Salam, qartallar. Dmitri, atan sən idin?.. Nə üçün düz nişan almırsan?

D m i t r i. Cənab paruçık, gecələr qorxuludur... Dostla düşməni seçmək olmur.

R a y e v s k i (*Fyodora*). Qarovul çoxdanmı dəyişmişdir?..

F y o d o r (*təzim edərək*). Yox, cənab paruçık, yarım saatdan çox olmaz.

R a y e v s k i. Ehtiyatlı olun. Dağlılar bir də qarovulumuzu qılıncdan keçirdib generalın mənzilinə basqın etməsinlər.

İ v a n. Bu, Hacı Muradın köhənə peşəsidir. Qafqaza gələn generalların çoxu onun qorxusundan qaçmışdır.

R a y e v s k i. Salamat qalın, qartallar... Hər bir soldatın həyatı bizim üçün əzizdir, ehtiyatlı olun. (*Gedir*)

D m i t r i (*onun dalınca baxa-baxa*). Tamarın əsir düşəndən bəri qas-qabağı açılmır... Yaxın dost idilər. Fedya, a Fedya, ciblərini qurtda-la görök, maxorkan varmı?

F y o d o r. Tatalım ki, var... Qarovulda çəkdiyini görsələr, dərino saman təpməzlərmi? Rayevski yaman qan içəndir...

D m i t r i. Onu tanışaydın, belə deməzdin, Fedya... Sən yanılırsan. Tamarinin dostu qan içməz... Rayevski əsl zabitdir. Ver maxorkanı görök!..

F y o d o r (*cibindən maxorka çıxardıb ona verir*). Ala, haramın olsun...

D m i t r i (*papiros büküb ovcunun içində yandırır*). Rayevski yaxşı oğlandır, Fedya, bütün zabitlər onun qədər bizi sevseydi...

F y o d o r. Eh, nə bilim?

F y o d o r. Nə yaman qaranlıq gecədir?.. Buludlar qurğuşun kimi ağırlaşmışdır...

Sükut. Quşlar həzin-hozin ötüşür.

D m i t r i. Nə gözəl oxuyurlar. (*Yaniqli səslə, olduqca pəsədən oxuyur*)

Göydə bir ulduz,
Parlayır yalnız...
Məni hey çəkər,
O yanın üzükər...
Baxsam hər yana,
Bağlıyam ona...
Sevdiyim o qız,
Biləydi yalnız...
Belə hər gecə,
Mən də gizlico...
Hey yana-yana
Baxardım ona...

(*Ivana yaxınlaşır*) Vanya, dünəndən bəri qas-qabağın yerlə gedir. Döyü-lən sən deyilsən ki?.. Nə olub məgər, gəmilərin suda qərq olmamışdır ki?..

İ v a n. Eh... Marusyadan ötrü ürəyim darixir...

D m i t r i. Marusyadan ötrü?.. (*Gülür*) Burada sən onun üçün darı-xırsan, amma o indi yad oğlanların birilə mazaqlaşır.

İvan (*aciqli*). Onu sən haradan bilirsin?

D m i t r i. Yuxumda görmüşəm. Marusya hər gecə yuxuma girir...

Pauza

İ v a n. Bu Şamildir, nədir, yaman bəla oldu. Vehşini gerək tezliklə tutub falaqqaya salaq.

D m i t r i. Deməyə nə var ki... Amma onunla bircə dəfə qabaq-qabağa gəlsən, qorxudan var-yoxun qarnına gedər.

İ v a n. Onun canı bir gülledir...

D m i t r i. Bir gülledir, bir gülledir. Deməyə nə var ki... Şamil dava meydanına girəndo qorxudan adamin dodağı çatlayır. Nərə çəkəndə yer-göy titrəyir. Hələ bir atı var ki, gülledən iti gəlir.

İvan. Onunla qabaqlaşsam, övvəlcə atını vuraram.

D m i t r i. Onun atı Marusya deyil ki, yerə yat deyəndə yatsın?..

Gülüşürler.

Uşaqlar, o qaraltımı görünüşümüz? Hamı o tərəfə boylanır.

Hə, Vanya, titrəyirsən?.. Bəs nə tez qorxdun?.. Yazıq, Şamil gəlsə nə edərdin?

İ v a n. Bəsdir, bəsdir, zarafatı boşla.

F y o d o r (*qarşidan gələnlərə bağırır*). Eyy, kimdir gələn!

Sükut

İ v a n. Dayan!

A t a y (*arxadan*). Tüfəngimiz yoxdur, qorxmayın.

F y o d o r. Aha, dağlılardır. Yəqin yol azıblar... əllər yuxarı!..

A t a y (*bir dağlı ilə bərabər əllərini yuxarı qaldırmış halda gəlir*).

Qardaşlar, biz generalı görəcəyik.

F y o d o r. Oho... Böyük yerden başladı.

A t a y. Bizi Hacı Murad elçi yollayıb...

İ v a n. Kim? Hacı Murad, Hacı Murad?

F y o d o r. Vanya, nədən qorxursan, Hacı Murad özü gəlməmişdir.

İ v a n. Bəsdir, Mitya, zarafatı boşla... məni bütün dağlılar da qorxuda bilməz... Dörd cəbhədə olmuşam, bu da biri.

D m i t r i. Fcdya, sən bunları apar... Ancaq tez qayıt ha...

F y o d o r (*dağlılara*). Gedək!.. (*Ataya*) Amma dostum, ürəkli oğlansan. Əli silahsız gəlməyindən görünür ki, qorxmayırsan...

A t a y. Nədən qorxum? Adətdir, elçiyə toxunmazlar...

F y o d o r. Gedək!.. (*Dağlıları aparır*)

D m i t r i. Vanya, a Vanya, mənim onlara yazığım gəlir... Nə göyçək oğlanlardır!.. Tütüb asacaqlar. Allah generalı yaradanda ürəyinin yerino daş qoymuşdur... Vallah onları asdıracaq...

İ v a n. Qoy asdırınsın.

D m i t r i. İnsafsız... səndə ürək yoxdurmu? Onların günahı nədir?..

İ v a n. Marusyanı tez görmək üçün bu dağlıların hamısının kəndini özüm sabunlram.

D m i t r i. Dünyada cəllad azlıq edirdi, sən də günahsız insan qanı axıtsan, işlər lap düzələr. Eh...Vanya, bütün insanlar sən ölöndə rəhmət əvezinə lənət oxumazları? Dünyanın dərdi böyükdür, Vanya... qardaş qardaşın qanını içir...

Pauza

İ v a n. Düz deyirsən, Mitya... Cəllad olmaqdan, Marusyasız qalmaq yaxşıdır... Ancaq nə edim, hər gecə onu yuxumda görürəm... Mən gələndə ikicanlı idi... Heç bilmirəm oğlu oldu, yoxsa qızı?..

D m i t r i. Qızı olsa yaxşıdır.

İ v a n. Niyə ki?

D m i t r i. Heç olmasa soldat aparmazlar...

Pauza

Görəsən onlar necə oldu? (*Qarşidan gələn adama*) Kimdir gələn?

İ v a n. Dayan, Mitya. Deyəsən doktordur. Mən onu hər gecə buralarda görürəm. Bunlara nə olub, niyə qəmgindirlər?..

D m i t r i. O da müharibəni xoşlamır, günahsızları qırmaqdan ləzzət alır... Doktorların da, şairlərin də çoxu belə olur.

İ v a n. Şair nədir?

D m i t r i. Onu bilmirsən?.. Mən bayaq onun sözlərini oxuyurdum, Vanya...

İ v a n. Kimin? Doktorun?

D m i t r i. Yox... Tamarinin sözlərini oxuyurdum... O, gözəl şeirlər yazır...

İ v a n. Aha... Sözləri şirindir... Lap ürəyimdəndir.

D o k t o r (*gəlir*). Axşamınız xeyir, dostlar.

D m i t r i. Sağ ol, doktor.

D o k t o r. Dağlıları gördünümüzü?

D m i t r i. Bəli, doktor, gördük... Hacı Muradın elçiləridir...

D o k t o r. Hacı Murad... Hacı Murad... Şamil qoçaqdır, amma o hiyləgərdir...

D m i t r i. Doktor, sizə bir sualım var...

D o k t o r. Buyur, Dmitri.

D m i t r i. Bu müharibə nə zaman qurtaracaq?

D o k t o r. Şamil əsir alınanda... İndi aydınlaşdırı?

D m i t r i. Demək, müharibə heç bir zaman qurtarmayacaq?

D o k t o r. Dostlar, siz qarovaluda bir yerə nahaq toplaşırsınız... hücum etsələr, sizi çox asanlıqla öldürə bilərlər.

D m i t r i. Doğrudur. Vanya, sən get o təreflərə göz yetir...

İ v a n. Eh... Dünya... (*Gedir*)

D o k t o r (*o tərəf bu-tərəfə göz gəzdirərək*). Dmitri, sənin həyatın təhlükədədir, dostum...

D m i t r i. Bu nə deməkdir, doktor?.. Nə üçün?

D o k t o r. Polşadakı soldat qiyamında iştirak etdiyin üçün...

D m i t r i. Soldat qiyamı?.. Bu yalan sözdür, doktor. Mən...

D o k t o r. Məndən heç nəyi gizlətmə... Dünən generalın aldığı gizlin siyahıda sənin də adın vardır... (*İvanın qayıtdığını görərək*) Hava nə yaman qaranlıqdır!.. Sağ olun, dostlar... Gecəniz xeyirə qalsın... (*Gedir*)

D m i t r i (*düşüncəli bir tərzdə sağa-sola gəzinir*). Mənim yolum – yalnız orayadır. Tale mənimlə qanlı bir oyun oynayır. (*İvana*) O gün

paruçık Tamarin deyirdi ki, dağlılar azad qartalların yuvasını heç nəyə dəyişməzlər.

İ v a n. O yuvanın dağıdandan sonra canımız bir yolluq qurtula-caq... Eh, lap bezmişəm... (*Sükut edərək*) Hacı Muradin elçiləri yeqin tutuldu.

D m i t r i. Yox, inanmiram... Elçini tutub saxlamaq olmaz... Vanya, a Vanya, Tamarin bəzi sözler deyirdi, heç yadımdan çıxmır...

İ v a n. Nə deyirdi?

D m i t r i. Deyərdi ki: "Bu müharibədən əlimizə heç nə gəlmiyəcək... Tökülen qanları yuyub təmizləmək üçün yüz il vaxt lazım olacaq..."

İ v a n. Tamarin paruçıkdır, o belə söz deməz. O görmür ki, hər gün padşah təzə əmr yollayıb deyir irəli gedin, dağlıların hamısı qırılsa da, davani kəsmeyin?..

D m i t r i. Eh... Sənin heç nədən başın çıxmır...

Pauza

Vanya, mənim atam da soldat olmuşdu... Onu Peterburqda, Senat meydanında öldürdülər.

İ v a n. Senat meydanında?.. O nə cür şeydir?..

D m i t r i. Mən özüm də görməmişəm... Onlar padşahı istəmirdilər...

İ v a n (*qorxa-qorxa*). Suss... axmaq-axmaq danışma... Necə yəni padşahı istəmirdilər?.. Eşidən olar, boğazına qurğuşun tökerlər. Padşahsız da ölkə dolanarmı?

D m i t r i. Şamil padşah deyil ki?

Pauza

Bu yerlərin havası mənə xoş golur, Vanya... Tamarin deyir ki... "İnsanların azadlığını olindən almaq hünər deyil".

İ v a n. Sən dünəndən yuxusuzsan, sayıqlayırsan...

D m i t r i. Amma yenə də onların tərəfində ölmək yaxşıdır... Əlvida, Ana Rusiya, ey qulların ölkəsi!.. Sənin oğlun vəfasız deyil, o səndən sevə-sevə ayrırlı...

İ v a n. Bu kimin sözüdür?

D m i t r i. Dostumsan, Vanya... Ancaq sənə inanmiram... Gəl, vidaslaşaq... Mən gedirəm, Vanya... hara getdiyimi soruşsalar, deyərsən ki, ölməyə getdi, Şamilin yanında şerəfle ölməyə... Sağ ol, Vanya, ancaq məni unutma...

İ v a n. Nə danışırsan, Mitya?.. Sən düşmənlərəmi qoşulursan?

D m i t r i (*İvanı qucaqlayaraq*). Onsuz da buradan sağ qayıtmayaçağıq... Orada uca dağlar qoynunda ölmək daha gözəl deyilmə?.. Onda deyerler ki, Mitya Şimalda doğulub, cənub dağlarında basdırıldı.

İ v a n. Aha, qayıdlar... Görürsəm? Fedya?.. Fedya, nə oldu?

F y o d o r (*dağlılarla gəlir*). Şamilin evi yixildi... Onun sağ əli Hacı Murad bizim tərəfə keçir.

İ v a n. Doğrudanmı? Bu lap qiyamet oldu.

A t a y. Onun ixtiyarındaki aullar da tabe olurlar... Sabahdan tüfəngləri, qılıncları yerə qoyub hər kəs öz işinə-güçünə gedir...

İ v a n (*sevinçdən atılıb-düşür*). Deməli, dava qurtarır? Can Marusya, mənim ezipim, iki gözüm, səni röyada yox, evimizdə görəcəyəm.

F y o d o r (*dağlılara*). Gedin, yolda bizimkilərə rast gəlsəniz deyin ki, generalın yanındaydıq...

D a ğ lı l a r. Sağ olun, qardaşlar.

Soldatlar dağlıları ötürdürlər. Atay mahni oxuya-oxuya gedir.

Yaşıl başlı telli sonam,
Qalxdı özgə gölə düşdü.
Ağlımı aldı başımdan,
Getdi çöldən-çöle düşdü...

F y o d o r. Nə yaxşı oxuyur!.. Gözəl oğlanlardır... Vallaha mənim onlardan xoşum gelir.

D m i t r i. Oh... ürəyim nə yaman sıxlıq... (*Gedir*)

F y o d o r. Hara, Mitya?

D m i t r i. Görmürsünüm səhər açılır?.. Doğan günəş elə bil aləmi yandıracaq...

İ v a n. Doğrudur... Bu gün hava buludsuz olacaq... Fedya, o gedir, heç salamatlaşmışdır...

F y o d o r (*təəccübə*). Hara gedirik ki?..

İ v a n. Hara?.. Şamilin yanına... "Əlvida, Ana Rusiya..." dedi... Gözləri də yaşardı... Məni qucaqlayb öpdü...

F y o d o r. Sən nə danışırsan? (*Dmitrinin dalınca bağırır*) Mitya, dayan!..

Güllə atır.

İ v a n. Mitya atası Qriqori kimi Senat meydanında ölməyə gedir... Yox, Fedya, sən ona mane olma, ölümdür, amma şərəfli ölümdür!..

Hər ikisi təəccübə ona baxır.

P e r d e

BEŞİNCİ ŞEKİL

Meşədə Şamilin düşərgahı. Axşam çağrı... Güneş qürub etmək üzrədir. Dağlılar dağınıq halda oturub silahlarını təmizləyirlər, atlarının yehərlərini düzəldirlər. **S a m i l** özü görünmür. İki nəfər dağlı Dmitrini sürüyüb gətirir.

B i r i n c i D a ğ l i. Yox, buna inanmaq olmaz... Bu yəqin casusdur...

İ k i n c i D a ğ l i. Dayan, dayan, bu saat mən onun kefini xəbər alaram... Eyy, bəri bax... de görüm hardan gəlib, hara gedirson?

D m i t r i. Şamil hanı, mən onu görmek isteyirəm...

İ k i n c i D a ė l i. Söz soruşuram.

D m i t r i. Hanı Şamil?..

B i r i n c i D a ė l i. Üst-başını axtar... gör cibində nə var.

İ k i n c i D a ė l i. Ya bəxt... (*Axtarır*) Bizdə o bəxt hardadır? Zalim oğlunun cibində siçanlar oynışır.

B i r i n c i D a ė l i. Deməli casusdur.

Ş a m i l (gəlir). Siz nə edirsiniz?

B i r i n c i D a ė l i. Bu yəqin casusdur, imam...

Ş a m i l. Bəs sən nəsən?.. Mürid libasında quldurluqmu edirsən? Get, onun ciblərini axtaran əlin namazdan sonra kəsilecək.

Dağlılar gedirlər.

D m i t r i (Şamilə yaxın gələrək). Siz deyin: Şamil hanı? Deyirlər ki, o, yaxşı adamdır.

Ş a m i l. Haralısan?..

D m i t r i. Şamili görsem, dördimi açıb deyərəm... O hanı?.. Budur, müridləriniz məni casus adlandırırlar. Ancaq mənə inanın: əgər bütün təleyim məndən casus olmayı tələb etsəydi də, mən bu rəzil sifətə yaxın durmazdım... Hanı Şamil?

Ş a m i l. Sakit ol. Şamil – mənəm...

D m i t r i (inanmir). Yalan demirsən ki?

Ş a m i l. Zarafatla aram yoxdur.

D m i t r i. Səni and verirəm Allaha, məni onun yanına aparın... (*Sükut edərək*)

Ş a m i l. Biz qonağı yox, düşməni öldürürük...

D m i t r i (diqqətlə Şamilin üzünə baxaraq). Mən generalın alayımdan qaçmışam... Əger sən doğrudan da Şamilsənse, izn ver müridin olum...

Pauza. Bu anda Soltan arxadan Şamile yaxınlaşır.

Ş a m i l. Bilirsənmi, biz kiminlə vuruşuruq?

D m i t r i. Bilirom, sizin düşməniniz – mənim də düşmənimdir.

Ş a m i l. Sən öz qan qardaşlarına gülə atarsanmı?

D m i t r i. Çar mənim qardaşım deyil... Ögey atamdır...

Ş a m i l. Topçuluğu bacarırsanmı?

D m i t r i. Bəli, mən topçuyam... heç bir güləm boşça çıxmaz.

Ş a m i l. Sağ ol... (*Əl verir*) Sağ ol... (*Bir an diqqətlə Dmitrinin üzünə baxaraq*) Soltan, bir bax, gözlərində nə qədər dərin bir səmimiyyət vardır!..

S o l t a n. İmam, bu kafirlərə inanmayın... Generalın casusları çox hiyləgər olur...

Ş a m i l. Yoxlariq. Bir də, rus xalqı hiylə sevməz... Sən yaranallara baxma... Onlar bizim xanlar kimi rəzildir. Bu soldatdır, bir baxışda görürəm ki, igid oğlandır... O bize kömək əlini uzadır...

D m i t r i. Sağ ol, Şamil... Mən çoxdan bilirdim ki, sən yaxşı adamsan... Məni də öz cərgənizə qəbul edin. Senat meydanında ölen atamın intiqamını sizinlə birlikdə alım.

Ş a m i l. Aparın. Onu maral etinə qonaq edin. (*Dmitriyə*) İndi sən bizim ən əziz qonağımızsan... Mərd igid, gözəl insan, hər yerdə mənim dostumdur...

D a ė l i. Gedək, qonaq... (*Dmitrini aparır*)

S o l t a n. Bilmirəm, nə olubsa, Hacı Muraddan bir xəbər yoxdur, imam... Kafərlər ondan şübhələnməsələr yaxşıdır... Yaranal çox hiyləgər adamdır. O, Hacı Murada inanıb qoşun verərmi?

Ş a m i l. Mənim Hacı Murad sarıdan qorxum yoxdur. O nə qədər ağır vəziyyətə düşsə, fikirləşib yol tapacaqdır... Amma Qazı Mehəmməd təcrübəsizdir.

S o l t a n. Siz ondan arxayın olun, imam... Qəhrəman oğlunuz Qazı Mehəmməd ömründə bir dəfə də basılmamışdır... Allah onu bize çox görəməsin, imam... Dağıştanda on nəfər elə igid olsayıdı, bizim dərdimiz nə idi?

Ş a m i l. Bizim kəşfiyyatçılar çox gec qayıtdılar... Görəsən bular harada qaldı?..

S o l t a n. Allah bilir, imam.

Ş a m i l. Yax, hamidan qabaq biz bilməliyik.

Pauza

Atları, tüfəngləri yoxladınmı?

S o l t a n. Bəli, imam... hər şey öz qaydasılı hazırlıdır...

Ş a m i l (*kənarda oturmuş dağlılardan birinə yanaşaraq*). Yəhərin hanı?

D a ğ l i. Budur, imam.

Ş a m i l. Saz yəhədir. Tüfəngini göstər. (*Özü alib baxır*) Bu nədir, lüləsi qapqaradır ki, al, möhkəm təmizlə.

D a ğ l i. Baş üstə... Bu dəqiqə, imam.

Ş a m i l. De görüm, saqqalına niyə xına vurmayırsan?..

D a ğ l i. Xına?

Ş a m i l. Mühəribə meydanında üst-başınıza fikir verin... Qoy yaranal deməsin ki, qabağındakılar sınaq-salxaq adamlardır, bildin?..

D a ğ l i. Mənim gözlərim üstə, imam...

Bu anda harada isə qalmaqal qalxır. "Vurun, öldürün" səsləri eşidilir.

Ş a m i l. Soltan, gör nə hay-küydür...

S o l t a n. Bu saat... (*Gedir*)

Ş a m i l (*Soltanın dalınca baxaraq öz-özünə*). Müridlikdən çıxalı, Soltanın qaş-qabağı açılmışdır. Mən bu dünyada ən çox yaltaqlardan qorxuram. O çox əzilib-büzülür... Böyüün qabağında sineşini şax tutmayanlardan igid olmaz...

D a ğ l i (*bir nəfəri sürüyə-sürüyə gətirir*). Böyük imam, bu mürtəd, bu əclaf, dünən generala on iki qoyun satmışdır... Belə xainlərə aramızda yer yoxdur!..

S o l t a n (*dağının boğazından yapışaraq*). Bu cinayətin üstündə sənin başını bədenindən ayırmak da azdır.

Ş a m i l. Dayan, Soltan... qalmaqal salma. (*Dağlıya*) Düzdürmü?..

D a ğ l i. Düzdür, imam. (*Şəmilin qarşısında diz çökərək*) Məni balalarının başına dolandır. Evdə bir çətən küləfətim var, imam...
Ş a m i l. Qalx ayağa!.. Arvad kimi sizildama...

Dağlı ayağa qalxır.

Ş a m i l. Haralısan?

D a ğ l i. Qazanışlıyam...

Ş a m i l. Kimlərdən?..

D a ė l i. Tanımazsan, imam...

Ş a m i l. Mənim əvəzimdən danışma... Sualıma cavab ver...

D a ė l i. Şeyx Səidlidən.

Ş a m i l. Onları mən səndən də yaxşı tanıyıram. Igid Süleymanın nəyişən?..

D a ė l i. Qardaşı oğluyam.

Ş a m i l. Siz ki, dövləti deyilsiniz, bu qədər qoyunu haradan almışdin?..

D a ė l i. Düz deyirsən, imam... İlkin on iki ayını işləyib, onun bunun qapısında nökərcilik edirəm... Özümün diş qurtdalamağa çöpüm də yoxdur... Qoyunlar da ağaminki idi... hələ ona dedim yaranal düşməndir, qoyun satdığınıizi imam bilər, bizdən inciyər.

Ş a m i l. Bəs o nə dedi?

D a ė l i. Dedi ki: "Nə imam, bu gündə-sabahda padşahın reiyyəti olacaqıq..." – mən özüm müridəm, sənin yolunda ölməyə gəlmİŞEM.

Ş a m i l. Sən bilirsənmi belə adamların cəzası nədir? Yaranal qüvvətdən düşmüşdür... Əgər o bizdən qoyun alırsa, demək onun ərzagi qurtarmışdır. Siz ona köməkmi verirsiniz?

D a ė l i. Bir də ömrüm olalı bu qəleti elemərəm. Bu dəfə keç təqsirimdən... And verirəm igid oğlun Qazi Mehəmmədin canına... (*Ağlayır*) Allahdan istəmişəm, mənim ağam bütün ömründə yaxşı gün üzünə həsrət qalsın.

Ş a m i l. Bəsdir. Mən səni bağışlayıram... Bilirsənmi nə üçün, əmin Süleyman mənim yanımıda igid aslan kimi vuruşa-vuruşa öldü. Səni ona bağışlayıram. Amma indi qabağında arsız-arsız ağladığın üçün sənə on qamçı vurulacaq...

D a ė l i. Haqqın var, imam... On qamçı yox, iyirmisi də vurulsa azdır...

Ş a m i l. İndi ağan hardadır?

D a ė l i. Çoxdan qaçıb... Bildi ki, sən onun dərisinə saman təpəcəksən. Ax, indi əlimə düşsəydi, onun tükünü didərdim...

Ş a m i l. Get, amma sözlərimi yadından çıxartma. Qamçılardan ağıllandır...

D a ė l i gedir.

S o l t a n. İmam, siz nə insaflı adamsınız? Şəriətə görə kafərlərə kömək verən adamın əlini kəsdirməli idiniz!..

Ş a m i l. (*yaralı yerinə toxunulmuş kimi səslənir*). Əlini?

S o l t a n. Bəli, imam. Siz ki, şəriətin dediklərinə əməl edirsiniz?..

Ş a m i l. Doğrudur, belə adamların cəzası böyükdür... Ancaq hər gün bir neçə adamın əli kesilərsə, bir ildən sonra Dağıstanda topallar, şillər əlindən tərəpnəmk olmaz... Əslində mən şəriətə kor-koranə tabe olmuram... Mənim üçün xalq bütün qanunlardan yüksəkdə durur...

S o l t a n. Axır şerietə görə...

Ş a m i l (*onun sözünü kəsərək*). Hükum vaxtıdır, gedək hazırlaşaq!..
(*Gedir*)

S o l t a n (*öz-özünə*). Onun əqlindən və zəkasından qorxduğum
qədər heç nədən qorxmuram. (*Kimi isə görərək*) Nə oldu, nə xəbər var?

Q a s i d (*gəlir*). Şamil hanı?

S o l t a n. O yoxdur, sözünü onun yaverinə deyə bilərsən...

Q a s i d. Çox qəmgin bir xəbər gətirmişəm. Deməyə dilim də gəlmir.

S o l t a n. Hacı Muraddanmı?

Q a s i d. Yox... mən onu görmədim... Qazi Məhəmməddən xəbər
gətirmişəm. Axşam üstü idi... gün yenicə bathabat idi.

S o l t a n. Nağıl açma, qurtar.

Q a s i d. Birdən qara bulud kimi bir qoşun üstümüzə yeridi. Vuruş-
duq, qan su yerinə axdı... Axırda geri çəkildik.

S o l t a n (*sevinir, sevincini gizlətməyə çalışaraq*). Sənin ağlın başın-
dadır mı?

Q a s i d. Mən gördüyüümü deyirəm. Biz basılıb geri çəkilirik...
Aullar əldən getdi. Qazi Məhəmməd məni buraya göndərəndə yaman
qəmgin idi... Üz-gözündən bulud yağdırdı. Onu belə görəndə elə bil
ürəyimin düz ortasından vuruldum.

S o l t a n. Bu barədə imama bir söz demə... Eşidirsənmi?

Q a s i d. Yox... Mən oğlunun sıfarişini atasına çatdırımlıyam...

S o l t a n. Sus!.. Əger başın bədənинe ağırlıq edirsə, yeri, Şamil
odur, get hər şeyi ona söylə... Yazıqsan... Bədbəxt... Şamil oğlunun ba-
sıldığını xəber verən adamı sağ qoymaz... Mən bu dəqiqlikə ondan
xəbersiz Qazi Məhəmmədə kömək yollaram. Sən get!..

Q a s i d. Səni and verirəm Allaha, tez yolla, igidi meydanda tək
qoyma... O ölsə, Şamil on il qocalar.

S o l t a n. Bu dəqiqlikə yollaram... Bax, bir kəlmə də... bildimmi?..

Q a s i d. Yaxşı (*Gedir*)

S o l t a n (*öz-özünə*). İndi Şamil mənim qədrimi bilər... O ilan ba-
lası Qazi Məhəmmədi elə bir topa salmışam ki, təkcə özü canını
qurtarıb qaça bilə, Allaha şükür etsin...

Ş a m i l (*gəlir*). Soltan nə üçün hazırlaşmayırsan?

S o l t a n. Bu dəqiqlikə, imam. (*Getmək istərkən Şamilə sarı gələn
Qasidi görüb, onun qabağını kəsir*) Çəkil!..

Q a s i d. Üstümə niyə bağırırsan?

S o l t a n. O barədə Şamilə bir kəlmə desən, özünü ölmüş bil.

Q a s i d. İmam.

S o l t a n (*qılıncla vurub onu yuxır*). Xain!..

Ş a m i l. Bu nədir, Soltan?

Pauza

S o l t a n. Sizi vurmaq istəyirdi, imam... Cox ehtiyatsız dolanırsı-
niz... Aramızda belə xainlər yenə də vardır...

Pauza

Ş a m i l. Əllərimiz qana boyanmışdır... Bu xəyanətlər hər gün məni
qocaldır gücdən salır... Bu ölümü aparın!..

Qasidi götürüb aparırlar.

Qazi Məhəmməd də bir xəbər yollamadı. Ürəyim çox narahatdır. Gö-
rünür, başına bir iş gəldi.

S o l t a n. Siz dəri xərin, imam... Körpə aslanınızdan yalnız qali-
biyyət xəbəri gətirəcəklər.

Ş a m i l. Bəri gəl, vaxt keçir... Ürəyim çox narahatdır...

Gedirlər. Birinci dağlısı sürüyüb gətirirlər.

B i r i n c i D a ğ lı. Buraxınız məni!.. Mən getmirəm... Bir kafərin
cibini axtardığım üçün əllərim niyə kəsilsin? Dağlıları! Burada bizi
aldadıb bir-bir qırırlar... Ən gözəl cavanlarımızı zəhərli güllelərə
qurban verirlər. Dağlılar! Kim mənimlə gedirə, gəlsin!..

Bu anda geridən bir gülə atılır. Dağlı daş üzərində yuvarlanır, ağızı üstə döşənib
qalır. Hami süküt içində dönüb geriye baxır. Şamil elində tüstülenən tapançanı qo-
buruna qoya-qoya yavaşça və qəmlə addımlarla yaxınlaşır. İzdiham onun müdhiş
nəzərləri altında dalı-dalı çəkilir.

Ş a m i l (*olduqca soyuqqanlı*). Aramıza fitnə salanlara bir dəqiqlikə
aman vermərəm. Padşah qoşunları ilə üz-üzə durmuş xalq, gərək kəfə-
ni boğazına dolasın!.. (*Dmitrini göstərərək*) O bizə kömək əlini uzadır.
Amma bu, aramıza nifaq salır... Quldur kimi adam soyur. Şamil qəni-
mət almaq üçün vuruşmayırlar. Öz ana torpağını qoruyur... eşidirsinizmi?..

K e ş f i y a t ç ı (*üç-dörd nəfər dağlı ilə gəlir*). Biz onlara
meşənin qurtaracağında rast gəldik, imam. Yaranalın qoşunu dere ilə
qalxıb üstümüzə yeriyyir. Dörd topları, minə yaxın soldatları var...

Ş a m i l. Húcuma başlayırıq... namaza durun!..

Hamı diz çöküb üzü qibləyə namaz qılır. Soltan hamının arxasında görünür. Dmitri kənarda durub təəccübə namaz qılan müridlərə baxır.

S o l t a n. Fürsətdir. Amma onu namaz üstündə öldürüb günaha batmaqdən qorxuram. Oh, mən niyə titrəyirəm. Yox, yox, əllərim qalxmır.

D m i t r i. Şamilin qəzəbəle parıldayan gözlərində nə qədər dərin bir mərhəmət var!.. Belə bir qəhrəmanı olan xalq doğrudan da, xoşbəxtidir!

Ş a m i l (ayağa qalxaraq qılincını siyirir). Lailahəilləllah.

H a m i. Lailahəilləllah!..

Ş a m i l. Ölümə hamidan qabaqda özüm gedirəm. Qorxaqlara ar olsun!..

H a m i. Ar olsun!..

Ş a m i l. Lailahəilləllah!..

H a m i. Lailahəilləllah!..

Ş a m i l. İrəli!..

Hamı birdən húcuma keçir.

P e r d ə

ALTINCI ŞƏKİL

Generalın mənzili. General və paruçik Rayevski. Gecədir. Ətraf sükut içindədir.

G e n e r a l. Bu nədir, cənab paruçik, məglub etdiyiniz quldur dəstələrini sona kimi izleyib mehv etməkdən qorxursunuz?

R a y e v s k i. Zat aliləri, bizim dəstələr Qazı Məhəmmədi çox təqib etdi. Ancaq bir mənasız qırğına yol verməmək üçün meşəyə çatan kimi dayanmağa məcbur olduq...

G e n e r a l. Çünkü qorxu cəsarətinizə üstün gəldi, deyilmə?

R a y e v s k i. Əfv edirsiniz, general. Dağlıqlarla meşədə vuruşmaq, mühit dənizində balıqlarla vuruşmağa bənzəyir.

G e n e r a l. Siz də Tamarin kimi şairanə müqayisələrə əl atmayın, paruçik... Bunlar hamısı bəhanədir, özi də gülməli və əsassız bir bəhanə...

R a y e v s k i. Sizi inandırıram ki, meşədə onlar bizi görürler, amma biz onları görə bilmirik.

G e n e r a l. Bu xüsusdakı danışığımız sonraya qalsın. Tamarin Sizin yaxın dostlarınızdan biri idi, o, Şamilə qoşulmaq üçün qaçıdı?

R a y e v s k i. Çox təəssüf ki, bu xüsusda heç bir şey deyə bilmərəm. Bəlkə o artıq sağ deyildir...

G e n e r a l. O, yağışdan çıxıb, yaqmura düşdü, paruçik. İndi güman etmək olar ki, o, bu işlərdən sonra ağıllanar, düz yola gəlsəydi və padşahın mərhəmətini qazansayıdı, böyük qüvvə idi... Belə şairlər az-az yaranır, paruçik... belə bir insanı itirmək Rusiya üçün çox ağır olacaq. Deyilmi?

R a y e v s k i. Siz istehza edirsınız, general. Amma məncə bu həqiqət... Ölkəmiz hər zaman zabitlər yarada bilər, amma şairdən yoxsuldu...

G e n e r a l (gülür). Şair və şeirlə cəbhələr alınmaz, paruçik. Siz bunu bilməmiş deyilsiniz. Şeyx Şamil bizim qabağımızı qılıncla saxlayır...

R a y e v s k i. Mənim eşitdiyimə görə, zat aliləri, o özü də çox gözəl şairdir.

G e n e r a l. Doğrudanmı?.. Bax, mən bundan xəbərsizdim... Bu vəhşi dağlarda şeir də yarana biləmiş. Lakin, paruçik, unutmayınız ki, müharibə meydanında bir kötəyin gördüyü işi on cild şeir görə bilməz... Napoleon Moskvani aldığı zaman Derjavinin odalarılı Moskvadan qovulmadı...

R a y e v s k i. Biz hər zaman vuruşma meydanında olmayıacayıq... Bir vaxt insanlara şeir də gerək olacaq... Əfv edirsınız, general, fikirlərə, düşüncələrdə yuva salan böyük şairlər...

G e n e r a l (onun sözünü kəsərək). Gedin, paruçik. Doktoru mənim yanına çağırın...

R a y e v s k i. O sizi çoxdan gözleyir, zat aliləri.

G e n e r a l. Gəlsin!..

R a y e v s k i. Bu saat. (Gedir)

D o k t o r (gəlib təzim edir). Yaralının sayı çoxdur, zat aliləri, doğrusu, işdən göz aça bilmirəm.

G e n e r a l. Bu daha yaxşı. Həkimlər üçün bu daha maraqlı deyilmi?

D o k t o r. Təcrübə üçün maraqlı olsa da, bir rus üçün...

G e n e r a l. Sizi buraya tamamilə başqa iş üçün çağırtdırmışam. Thyləşin!..

Doktor oturur.

Tamarini tanıyırsınız mı?

D o k t o r. Bəli, tanıyıram. Biz ikimiz də bir şəhərdənlik...

G e n e r a l. Onunla bir dərnəkdə iştirak etdiyiniz üçün, sizə bir sual verəcəyəm.

D o k t o r. Dərnək nədir, zat aliləri?

G e n e r a l. Onu siz məndən yaxşı bilirsiniz. Sui-qəsdçilər dərnəyi.

D o k t o r. Mən bu xüsusda heç bir şey bilmirəm.

G e n e r a l. Tutilim ki, belədir... Ancaq deyin görüm, Tamarın Şamilə qoşulacağı haqqında sizə bir söz deməmişdi?..

D o k t o r. Xeyr, zat aliləri. Yalnız onu bilirom ki, müharibədən zövq almayırdı.

G e n e r a l. Gizlətməyin... Soldat Dmitri ilə Tamarinin düşmən cəbhəsinə keçməsi haqqında siz əvvəlcədən bilməmiş deyilsiniz. Yeddi nəfərlik dərnəkdən dördü burada imiş... Sizin də bu işdən xəboriniz vardır...

D o k t o r. Mən burada yaralıları sağaldıram, zat aliləri.

G e n e r a l. Siz eyni zamanda ruhları, düşüncələri zəhərləyirsiniz. Aydınlırmı?.. Xəbərdarlıq edirəm: Rusyanın məşhur cərrahı olduğunuz üçün, hələ sizin haqqınızda ağır tədbirə ət atmırıam... Gedin, düşünnün. Lazım gələrsə, əlahəzərət imperatorun özünə də yaza bilərəm.

D o k t o r (ayağa qalxaraq). Mənçə, siz indidən yazmalısınız. Çünkü mən korlanmış əsəblərimlə cərrah bıçağını işlədə bilməyəcəyəm. Rus soldatının həyatı mənmi üçün çox əzizdir, zat aliləri.

G e n e r a l. Gedin, doktor... Mənim atalıq borcum xəbərdarlıq etmək idi.

Doktor təzim etməyərək gedir.

Ordu da pozulmuşdur... (*Zəngi vurur, girən Rayevskiyə*) Bu axşam Hacı Murad gəlməli idi, onu siz özünüz qarşılıyın... Bu doktorun hərəkətlərinə diqqət edin... O, bıçaq əvəzinə dişini işə salır.

R a y e v s k i. Baş üstə!.. (*Gedir*).

M a r i y a (gəlir). Sən çox əsəbileşirsən, əzizim, bu səhhətinə zərərdir...

G e n e r a l. Nə etməli?.. İmperatorumuzun iradəsi belədir.

Pauza

Hacı Murad bu gün bize qonaq gəlir, Mariya...

M a r i y a (təəccübə). Hacı Murad? O kimdir?

G e n e r a l. Eşitməmişən?

M a r i y a. Bu vəhşilərin adını heç xatirimdə saxlaya bilmirəm. O nəçidir?

G e n e r a l. O gecə bizim evə basqın edən igid Hacı Murad. (*İstehza ilə*) Ona layiqincə ehtiram göstərmək lazımdır.

M a r i y a. Mən desəm ki, biz bu vəhşilərlə dostluq etmək üçün yaranmamışım, sən o dəqiqə cavab verəcəksən ki, imperatorumuzun iradəsi belədir. Məncə bu...

G e n e r a l. Sən çox əsəbileşirsən, əzizim, bu, səhhətinə zərərdir...

Pauza

M a r i y a. Vitya, mən Peterburqa qayıdırıam... Üç ildir ata-anamı görməmişəm.

G e n e r a l. Nə etməli, imperatorumuzun iradəsi belədir...

Pauza

Hacı Muradin öz ayağılə ölüm axtarması həqiqətən maraqlı bir hadisədir.

M a r i y a. Bu nə deməkdir?.. İnsan da öz ayağı ilə ölüm axtarır mı?.. Mən belə ağlışız adama rast gəlməmişəm.

G e n e r a l. Hacı Murad doğrudan da təslim olursa, biz onu əfv edirik... Aynı məqsədlə geldiyi sübut olunarsa, dar ağacı indidən hazırlır.

M a r i y a. Sən belə sözleri deyərkən heç bir vicdan ağrısı duymadığına töəccüb edirəm.

G e n e r a l. Cox təəssüf ki, mən öz iradəmdən asılı deyiləm.

R a y e v s k i (gəlir). Əfv edirsiniz, general, Hacı Murad gəlir.

G e n e r a l (Mariyaya). Bizi yalnız burax, əzizim.

Mariya gedir.

Paruçık, o doğrudanmı igid adamdır? O öz ayağı ilə ölümə gələrkən, sizcə, onun məqsədi ne ola bilər?

R a y e v s k i. Zat aliləri, Şamilə Hacı Murad arasında keçmişdə də ədavət var idi. Görünür, indi də yola gedə bilmirlər... Hacı Murad çox məğrurdur. Ölər, amma əyilməz.

G e n e r a l. Cox maraqlıdır... Onu getirin, paruçık.

R a y e v s k i. Baş üstə. (*Gedir*)

G e n e r a l. Soltan beyin dediyi doğrudursa, Hacı Muradın ölüm gününə az qalmışdır. (*Hacı Murad gəlir*) Axşamınız xeyir. (*Görüşür*) Cox şadam, köhnə düşmənlerin yeni dostluğu yenilməz bir qüvvə olacaqdır...

H a c i M u r a d. Doğrudur, yaranal. (*Generalın döşündəki ordenləri göstərir*) Əminəm ki, padşahınız Sizə bir medal da verər.

G e n e r a l. Siz bir məsəl də var: "Örtülü bazar, dostluğu pozar".
H a c ı M u r a d. Düz buyurursunuz!

G e n e r a l. Deyin görüm: əlahəzrət Rusiya imperatoruna sədaqətinizi nə ilə isbat edə bilərsiniz?..

H a c ı M u r a d. Şamil mənim köhnə düşmənimdir... Mənçə, bu kifayət edər...

G e n e r a l. Xeyr. Bu azdır. Siz dünənə qədər dost idiniz...

H a c ı M u r a d. Bu xəncərim, bu da qılıncım...

G e n e r a l. Padşah rəhmdildir... səmimi dostlarının ən böyük günahlarını belə əfv edər.

H a c ı M u r a d. Şamil dünən bütün aləmi tutub zindana salmışdır...
G e n e r a l. Bu düşməncilik nədən irəli gəldi?

H a c ı M u r a d. Xalq Şamili İmam seçdi... Mən çoxdan bu qərardan razı deyildim.

G e n e r a l. Nə üçün?

H a c ı M u r a d. Çünkü mən özüm imam olmaq istəyirdim... İnsan zəif məxluqdur: Şöhrəti çox sevər, yaranal...

G e n e r a l. Birdən hiylə işlətsəniz?

H a c ı M u r a d. Biz hiylə sevmərik. Müridlərimdən kim düşməni arxadan vursa, mən onu danlaram, yaranal... Şamil də belədir. O mənim düşmənim də olsa, böyük sərkərdədir... O, bizim dağların hər bir cığırını tanıyor... O, bir dəfə mənə dedi ki: "Hacı Murad, hiylədən əl çək, düşmənləri aldatma... çünkü onlar sənə hörmət eləməzlər. Öz xalqın da sənə inanmaz... Mən də səndən əl çəkərəm. Hiylə mərd adamlara yaraşmaz..." İndi mən ondan ayrılmışam... dünən xəbər yolladım ki, indi yaranal yox, Hacı Murad da sənin düşmənidir...

Pauza

G e n e r a l. Cox maraqlıdır. Deyin görüm, Soltan bəyi tanıırsınız mı?
H a c ı M u r a d. Köhne düşmənlərimdəndir...

G e n e r a l. O, qoçaq adamdır mı?

H a c ı M u r a d. Hələ onun qoçaqlığını görməmişəm... Ancaq harda pul görsə, özündən çıxar... yəqin ki, özünüz bilirsiniz, pul olan yerdə cəsarət də ola bilməz.

G e n e r a l. Cox gözəl... Nə üçün ayaq üstündə durursunuz?.. Buyurun, əyleşin!.. (*Zəngi vurur*)

R a y e v s k i (gəlir). Buyurun, zat aliləri.

G e n e r a l. Paruçik, qonaq üçün yer hazırladin.

R a y e v s k i. Baş üstə!.. (*Gedir*)

G e n e r a l. Bəs indi nə etmek fikrindəsiniz?

Bu anda Baryatinin oğlu B o r y a yürüüb gelir.

H a c ı M u r a d. Ha, oğlunuzdur. Mənim də oğlum var... Onu Şamil tutub zindana salmışdır. (*Boryaya*) İgid oğlandır, bura gel... (*Onu tutub buraxmayır*)

B o r y a. Ata, bu Şamildirmi?

H a c ı M u r a d. Yox, igit oğlan, mən Şamil deyiləm.

B o r y a (*Hacı Muradın xəncərini göstərir*). Nə gözəldir, ata!..

H a c ı M u r a d (*xəncəri, atı uşağa verir*). Buyur, igit oğlan, sənə peşkəsdir...

B o r y a (*xəncəri alır*). Mən də vuruşacağam... (*Müxtəlif oyunlar göstərərək*) Bax belə... Bax belə... Dayan, dayan!..

G e n e r a l (*gülür*). Oğlum, qonağa təşəkkür et...

B o r y a. Sağ ol, qonaq.

M a r i y a (*gəlir*). Bu nədir, Borya, sən heç utanmışsanmı?..

B o r y a. Anacan, mən Şamili bu xəncərlə öldürəcəyəm... (*Xəncəri sürətlə oynadaraq*) Bax, belə... (*Gülür*)

M a r i y a. Baş kəsən azdır, sən də başlaşan, lap işlər düzələr. Bunu sənə kim verdi...

G e n e r a l. Tanış ol, Mariya.

Mariya Hacı Murada əl verir.

H a c ı M u r a d. Məni belə hörmətlə qəbul etdiyiniz üçün sizə ürəkdən minnətdaram... Söz verirəm ki, ağ padşaha ölüncəyədək sədəqətlə qulluq edəcəyəm.

M a r i y a. Borya, xəncəri sahibinə qaytar...

H a c ı M u r a d. Dağlıların adəti belədir, xanım. O bəyəndi, mən də bağışladım...

M a r i y a. Hər zaman belə etsəniz, iki günə kasiblarsınız...

H a c ı M u r a d. Eybi yoxdur. Dövlət hər bir şeydən etibarsızdır, xanım... Bizlərdə dövlətə əl kiri deyirlər.

M a r i y a. Nə güzel sözdür!

H a c ı M u r a d. Əsl dövlət insanın özüdür, xanım...

M a r i y a (*ərinə*). Deyəsən, bu quldurun fəlsəfəsi də var...

G e n e r a l. Sən onu şübhələndirirsən...

B o r y a. Ata, Şamil də bu qonağımı oxşayır...

M a r i y a. Borya, gəl gedək, sağlıqla qalın. (*Uşağı aparır*)

G e n e r a l. Mən hələ bir söz deməyəcəyəm... Əlahəzrət imператорdan cavab almayıncə, burada sizə ən əziz bir qonaq kimi hörmət ediləcəkdir. Lakin deyin görüm: siz Şamildən nə yolla intiqam almaq fikrindəsiniz?..

H a c i M u r a d. Mən adı bir əsgər kimi vuruşmaq istəyirəm.

G e n e r a l. Siz nə danışırsınız? İllərlə böyük qüvvələrə başçılıq etmiş görkəmli bir sərkərdə üçün bu cür təvazökarlıq yaxşı deyil...

H a c i M u r a d. Əgər məni ləzgi xətti ilə onun üstüne yollasanız, mənim ixtiyarıma qoşun versəniz, bir neçə gündən sonra Şamili diridiri məndən təhvıl ala bilərsiniz...

G e n e r a l. Onu biz tezliklə ölü təhvıl alacaqıq... Soltan bəy Şamili öldürəcəkdir!..

H a c i M u r a d (*həyəcanla yerindən qalxır, birdən özünü toplayır*). Bu daha yaxşı... Mən daha da şad olaram...

G e n e r a l. Sizə nə oldu?.. Rənginiz qaçıdı...

H a c i M u r a d. Sinəmdəki yaranın ağrısı qalxdı, yaranal...

G e n e r a l. Aha... (*Sükut edərək*) Hökmdarımızla razılaşarıq... Qoşun verərik... Hələlik gedin, rahatlanın... (*Zəngi vurur*) Mənə elə gelir ki, imperatorumuz bu gəlişinədən çox şad olacaqdır.

R a y e v s k i. Buyurun, zat aliləri...

G e n e r a l. Hacı Muradi qonaq otağına aparın!..

R a y e v s k i. Hər şey hazırlır...

G e n e r a l. Aparın...

İçəri daxil olan soldatlar Hacı Muradi hər tərəfdən əhatə edib qollarını bağlayırlar.

H a c i M u r a d. Mən bunu səndən gözləyirdim. Padşahın yaxşı dərs demişdir. Amma mən Hacı Muradam, yaranal. Bu zənciri də qırmağa gücüm çatar...

G e n e r a l. Hələlik gedin!.. Hökmdarımızdan cavab gələnə kimi, yumşaq çarpayını dəmir zindanla əvəz edin!..

H a c i M u r a d. Unutma ki, zəncirlə bağlığın bu qollar açılanda, mənim vurdugum qılınc zərbəsinə dözə bilməyəcəksən, yaranal...

Hacı Muradi aparırlar.

G e n e r a l (*qapıya yanaşaraq*). Mariya, Mariya!..

M a r i y a. Nə var, əzizim?.. (*Gəlir*) Nə olmuşdur?

G e n e r a l. O xəncərə əl vurmayın... Birdən zəhərlənmiş olar... Bu vəhşilər hər şeyə əl atırlar.

M a r i y a. O necə oldu? Gözəl kişidir. Əsl qafqazlıdır.

G e n e r a l. Doğrudur, əzizim. Paruçık Tamarin də bunların zahiri gözəlliyyinə vurulub, nəhayət özünü məhv etmədimi?

M a r i y a. O ölmüşdürmü?

G e n e r a l. Şamilə əsir düşmüşdür. Bu, ölümündən də pisdir. İndi ağılanar... Hacı Murad da mənə əsir düşdü. İndi Şamilin sağ əli zəncirle bağlanmışdır!..

P e r d e

YEDDİNCİ ŞƏKİL

Şamilin evinde bir otaq. Şamil pəncərə önünde dayanıb uzaqlara boyanır.

A t a y (*yüyürüüb gəlir*). İmam, Qazi Məhəmmədin qoşunu basılıb geri qayıdır...

Ş a m i l. Bu, çoxdan mənim ürəyimə dammışdı... Bəs Qazi Məhəmməd özü hanı?.. Mən onun iki gözünü bir bəbəyindən çıxardacağam...

A t a y (*qorxa-qorxa*). Oğlunuzun heç bir təqsiri yoxdur. Siz onu yaxşı tanıyırsınız. Qazi Mirzə Sadıq aulun adamlarını vuruşmağa qoymamışdır, imam...

Ş a m i l. Sən də onun günahını azaldırsan. Təqsir mənim doğma balamdadır...

A t a y. And olsun Allaha, imam, Qazi Məhəmməd öz əlində siyirmə qılınca irəli atılıb qızmış pələng təki vuruşurdu... O, axır nefesinə kimi səngəri əlində saxlayıb düşməni bir addım irəli gəlməyə qoymayırdı. O basıldığını görəndə özünü çaya atıb boğmaq istəyirdi ki, mən özümü yetirib qabağını kəsdim. Sınəsi üç yerindən ağır yaranmışdım. Ancaq yene də ayağa qalxıb bağırırdı: "Irəli, ey ana torpağın igid oğulları!.." Yox, imam, Qazi Mehəmmədin basılmağın-dan kədərlənməyin. Düşmənlər də ona baxdıqca "Afərin" deyirdilər.

Ş a m i l (*sevinir, amma sevincini gizlətməyə çalışaraq*). Bu sözlərində yalana bənzər bir şey olarsa, bilirsənmi, cəzan nədir?

A t a y. O zaman yalan deyən dilimi dibindən qopardın, imam...

Müridlər qollarının üstündə Q a z i M ə h ə m m ə d i getirirlər və taxtın üstüne uzadırlar.

48

49

Ş a m i l (təmkinli addimlarla oğluna yanaşır, bir an onun üzünə baxır. Onun gözləri yaşarır. Yanındakilar ağladığını duymasınlar deyə, üzünü yana çevirib göz yaşını silir). Atay, oğlum, onu meydanda tək qoyan arsız qazını bu dəqiqə mənim yanına getir!..

A t a y. Baş üstə!.. (Gedir)

Ş a m i l. Həkimlərə göstərdinizmi?

*B i r i n c i m ü r i d. Göstərdik, imam... heç bir əlac eliyə bilmədi...
Güllə dərində qalıb, imam...*

*I k i n c i m ü r i d. Hamı yaralarına baxıb “hayif” deyirdi... Bu,
gülle yarası deyil,top yarasıdır... Ele bil bədənində bir damçı qan da qal-
mayıb, imam..*

B i r i n c i m ü r i d. Bağışlayın, imam, deməyə də qorxuram...

Ş a m i l. Nədən qorxursan?

*B i r i n c i m ü r i d. Yaranalın qoşunu bu saat lap yaxındadı.
Onların bir həkimi var. Deyirlər ki, ölüyü dirildir... Məndən olsa, gedib
onu çağırarıq...*

*Ş a m i l. O gələrmi?.. Düşməni ölümündən qurtarmağa o razılıq
verərmi?..*

*B i r i n c i m ü r i d. Gedib yalvararıq... Qazi Məhəmməd ölsə,
bizim belimiz sinar, imam... İzn verin, gedib baxtımızı sınayaq... Əsir
alılmış Tamarın deyirdi ki, o həkim bütün dünyada məshurdur...*

Ş a m i l. Tamarın indi haradadır?

B i r i n c i m ü r i d. Yəqin zindandadır, imam...

*Ş a m i l. Yox, yox, düşməndən imdad istəmək, ağılsızlıqdır. (Yenə
Qazi Məhəmmədin üzünə baxır, bir neçə an tərəddüd göstərir) Düşmən
də olsalar, mən onlardan imdad istəyəcəyəm... Ata ürəyinin siziltıl-
rını duyan həkimdirse, gələr... Gedin, onu gətirə bilsəniz, ömrüm uzunu
size minnətdar olaram...*

*D m i t r i (gəlir). İmam, doktor Tamarının yaxın dostudur... Gedim
ondan kağız alıム... Sizi inandırıram ki, o saat gələr, razısanızmı?*

*Ş a m i l. Zindana salınmış bir əsir, belə kağız verərmi? Doktor
gələrmi?*

D m i t r i. Məncə, gələr, imam... Dostunuzun ricasını yerə salmaz...

*Ş a m i l. Razıyam, get... Düşmən, oğlumu əlimdən alır, Dmitri...
mən nə qədər bədbəxt adamam...*

D m i t r i. Mən getdim... Bu dəqiqə qayıdırám... (Yüyürüb gedir)

*Q a z i M ə h ə m m ə d (sayıqlayır). Namərd, geri qaçma. Hara?
Gəl, gəl, hələ mən ölməmişəm... (Ayağa qalxaraq qılınca sarılır və
hücum vəziyyəti alaraq yürüür; Şamil onun qabağını kəsərkən, Qazi
Məhəmməd atasını görüb dəhşətlə onun üzünə baxır, əlini alına vuraraq)
Ata! Sənənmi? Ar olsun mənə!..*

*S a m i l. Sakit ol, mənim körpə aslanım, sakit ol... Ananın südü
sənə haladır!.. Sinəndəki yaraların hər biri bir şücaətlü hücumdan yadi-
gardır!.. (Onu gətirib yerinə uzadır) Sən nə üçün məndən kömək istə-
mədin, oğlum?..*

*Q a z i M ə h ə m m ə d. Dalınca qasid yollamışdım, ata... Səndən
cavab gəlmədi... məni bağışla... Görürənmi, sinədən aldığı yaralar
məni öldürür...*

Ş a m i l. Göndərdiyin qasid kim idi?..

*Q a z i M ə h ə m m ə d. Müridlərdən birini yollamışdım... qaza-
nışlı Murtuzanı...*

*Ş a m i l. Aha... (Xatırlayaraq) Soltan öldürünen qasiddir?.. Odur, özü-
dür. (Yanındakı müridlərə) Bunu o biri otağa aparin. Anası görməsin...
yanına heç kimi buraxmayın...*

Müridlər Qazi Məhəmmədi o biri otağa keçirirlər.

*D m i t r i (gəlir). Tamarindən kağız aldım, imam... Buyurun!.. O sizin
tərəfdarınızdır, imam...*

*Ş a m i l. Səndən çox razıyam, Dmitri. Ancaq onun sağalmağına heç
bir ümidi qalmamışdır. (Müridlərə) Bu kağızı da aparıb gedin. Allah
sizi yar olsun, övladlarım...*

B i r i n c i M u r a d. Bu saat, imam... (Bir nəfərlə gedir)

*Ş a m i l. Dmitri!.. Onun yaraları polad ürekli Şamili bir dəqiqənin
içində gücdən saldı. Aman Allah, o ölsə, mən dözə bilərəmmi?..*

*D m i t r i. Qorxmayıň, imam... Doktor gələrsə, Qazi Məhəmmədi
mütləq ölümündən xilas edəcəkdir. O, Tamarinin sözündən çıxmaz.*

Ş a m i l. Tamarın nəcidir, Dmitri?

*D m i t r i. Paruçikdir, imam... Özü də Rusyanın böyük şairidir. Hər
sözü dillər ezbəridir. Cox gözel şairdir...*

*Ş a m i l. Şair? Yox, yox, şair qəlbə zindanlara sığışmaz... Onun
dərin xeyallarını zəncirləmək, böyük nəzakətsizlikdir.*

*D m i t r i. O bizimlə bərabər çar qoşunlarının qabağına çıxb vuru-
şarsa, böyük qüvvədir. Onu görən soldatlar, o dəqiqə silahlarını töküb
bizim tərəfimizə keçərlər...*

Ş a m i l. Dmitri, sən bilirsən ki, bizə kömək əlini uzadan urusa, gözlərimiz üstündə yer var... Mən yoxlaram... O ürəkdən bizə tərəfdar olsa, günü bu gün həbsdən buraxıb, dəstələrdən birini ona tapşıraram... (*Müridlərdən birinə*) Get, Tamarini mənim yanımı gətir.

M ü r i d. Baş üstə! (*Gedir*)

A t a y. Qazını qabağına salıb gətirir. Budur, imam, o, bu Qazıdır...

Ş a m i l (*nifratla ona baxır*). Bu Qazı deyil, ağızı otlu heyvandır...

Q a z i. Xadim ədyan üçün bu təhqirat şərən məqbul deyil, imam...

Ş a m i l. Xadim ədyan... Xadim ədyan... Axmaq!.. Sənin borcun dina yox, insana qulluq etməkdədir... Bu əmmamənin altındakı başdırımı, yoxsa saman çuvalıdırmı?..

Q a z i. Mənim günahım nədir, imam həzrətləri?..

Ş a m i l. Sən bilirsənmi avar xanlarının başı nə üçün kəsildi?..

Q a z i. Bilirom, əlbəttə bilirom, imam...

Ş a m i l. Bilsəydin, öz başının da qədrini bilərdin...

Q a z i. Onlar din islamının düşməni idi.

Ş a m i l. Onlar xalqın düşməni idi. Get, o sarığı çıxart, körpəli analara deyin, qoy bölüsdürüb uşaq əskisi eyləsinlər. Bundan sonra fi-kirləşəndə topuğunla yox, başınla düşünməyi öyrən... cəbhələrdə qanını axıdan xalqın sənə verilesi müftə çörəyi yoxdur... Get, itin qanına əl bulaşdırmağa nə həvəsim var, nə də vaxtim...

Q a z i. Pərvədigara, mən nə günahın sahibiyəm?

Dodağının altında mirıldana-mırıldana gədir.

A t a y. Canın yaxşı qurtardı, Qazi... get Allahına şükür elə... (*Gedir*)

Ş a m i l. Qazi... müftə çörəyo dadanmış itlərin hamısı belə ruhanidir. Bunların kökünü kəsəcəyəm... Gəl, Dmitri, biz səngəri yoxla-maşa gedək!.. (*İçəri otaqdan Qazi Məhəmmədin iniltılalarını eşidərək dayanır*) Oh... doktor gələcəkmi?

Gedirlər. Sohne boşalır. Birdən S o l t a n içəri girir. O tərəf-bu tərəfə boylanır.

Qazi Məhəmməd olan otağın qapısından boylanır, üzü gülür.

S o l t a n. Sevin, ürəyim!.. Mənə qan ağladanların səadət sarayı uçdu!.. Mən bilirem ki, şamillər də, generallar da ölüb gedəcək... Amma qızıl pulların qiyməti də, özü də əbədidir... Ox, Şamil!.. İndi meydanda bircə sən qalırsan, Əminət! Əminət!.. Bunlar haradadır!.. Əminət!..

A n a (*gəlir*). Oğlum, Soltan, Şamil hanı?

S o l t a n. Bilmirəm, ana... yəqin el üçün ağlayır... Görünür, səngəri möhkəmdir. Ana, Hacı Murad generalın tərəfinə keçdi, oğlunu meydanda tək qoydu.

A n a. Sən nə danışırsan, ay oğul?

S o l t a n. Bəli. Mən deyənə inanmırı. Öz doğma qaynının sözünü baxmadı. Hani Hacı Murad?.. Şamili öldürmək istədi, amma bacarmadı. Odur ki, dəstəni başsız qoyub getdi. düşmənlərə qoşuldu. (*Sükut edərək*) Əminət hanı, ana?..

A n a. Burdadır. (*Qazi Məhəmmədin iniltisini eşidərək*) Bu nə səsdir, oğul?

S o l t a n (*dərindən ah çəkərək*). Bu da bir itki... Qazi Məhəmmədə bir şey olsa, mən də özümü öldürərəm, ana...

A n a. Qazi Məhəmməd?.. Aman Allah, onu yaralayıblarmı? (*Cəld onun yanına gedir*)

S o l t a n (*yenə çağırır*). Əminət!..

Ə m i n ə t (*gəlir*). Soltan, sənsən?

S o l t a n. Şamilin toyu nə vaxtdır?

Ə m i n ə t. Hansı toy, qardaş?

S o l t a n. Sən niyə mənim sözlərimə inanmayırsan, bacıcan. Məgər burada səni məndən çox istəyən varmı?..

Ə m i n ə t. Mən Şamilden xəbər aldım... O, qəh-qəh çəkib güldü... "Nə Hacı Murad?" dedi...

S o l t a n. Əlbəttə, gülər... Üstünə arvad alanda səndən üzr istəmə-yəcək ki?.. Dünən hücumdan qabaq dostlarından ikisini elçi göndərdi.

Ə m i n ə t. Sen gördünmü?..

S o l t a n. O, bu əhvalatı məndən də gizlədir...

Ə m i n ə t. Yox, yox, mən də sevda üçün doğulmuşam... Onun nəvazışları mənim haqqımdadır... Belə olsa, özümü çaya atıb boğaram... İyirmi il, düz iyirmi il bütün əziyyətlərə qatlaşıb, onun hər dərdinə şerik oldum. Qüssələrini böülüsdüm... Onun yaralarını sıriyan mən, iniltilərini eşidəndə ürəyimin yağımı əridən mən... Yox, qardaşım, bu dərdə mən dözmərəm. Mən özümü boğub öldürərəm.

S o l t a n. Yox, yox, mən sağ ikən hayifini onda qoymaram. (*Qazi Məhəmməd olan otağı göstərərək*) Günsəsizlərin qarğısı onu tutdu. Odur, oğlu ölüm yatağındadır.

Ə m i n ə t (*qulaqlarına inanmayaraq*). Kim, mənim oğlummu?

S o l t a n. Vallah, məni də yandırır... Sənin balandır... Müqəssir ərindir, bir parça uşağı tovlayıb ölümə yolladı.

Ə m i n e t. Aman Allah, bu əzaba tekçə mənim layiq gördün.
(Dəli kimi özünü o biri otağa atır. Hönkürtü ilə ağlayır)

S o l t a n. Bacımdır. Amma bu fəryadı ürəyimdəndir. Müqəssir mən deyiləm, qoy Şamilin beli sinsin, yalnız o zaman qədrimi bilər...

Ə m i n e t (saçını yola-yola qaydır). Onu kim bu güne saldı, kim?..
(Birdən dayanır, dizi üstə qapanır) İlahi, onu əlimdən alıb, məni gözüyüşlə qoyma... Ey böyük Tanrı, Qazı Məhəmmədi mənə çox görmə...

S o l t a n. Ürəyimə od salma, bacı... Sənin bu acı fəryadın ciyərimi qana döndərdi...

Ə m i n e t. Ey yeri-göyü yaradan Allah, biz nə günahın sahibiyik?
(Yenə hönkürüb ağlayır)

S o l t a n (onun qollarından tutub qaldırır). Qalx, Əminət, qalx... Gedək, bacıcan, Allah kərimdir... (Onu o biri otağa aparır)

M ü r i d (Tamarini gətərib gəlir). Otur, Şamil buraya gələcək.

T a m a r i n. Doktor gəldimi?

M ü r i d. Yox, hələ gəlmeyib... Sən bilən, yaranal ona izn verər?

T a m a r i n. O razı olmaz... Ancaq özü mənim kağızımı alsa, gələr...

Pauza

M ü r i d. Aha, İmamdır... Sən onun qabağında baş əy... Böyüümüzdür... Onun hörmətini saxla... ha...

T a m a r i n (qımışaraq). Baş üstə!..

Ş a m i l (Dmitri ilə bərabər qayıdır). Aha, Tamarin budurmu?..
(Ayaga qalxmaq istəyən Tamarinin ciyinlərindən basıb oturdur) Lazım deyil... Bunsuz da keçinə bilərik.

D m i t r i (təzim edərək). Salam, cənab paruçık.

T a m a r i n. İndi mən paruçık deyiləm. Dmitri... Əsirə təzim etməzlər...

Ş a m i l. Nə oldu, doktor gəlmədimi?

M ü r i d. Hələ yox, imam...

Pauza

Ş a m i l. Tamarin! Mən düşmənə qarşı amansızam...

T a m a r i n. Başqa cür də ola bilməzdi...

Ş a m i l. Amma deyirlər ki, sən bizim düşmənimiz deyilsən...

T a m a r i n. Mən bütün insanların dostuyam...

Ş a m i l. Sizin padşah da insandır...

T a m a r i n. Yox, o, insan qatilidir... Yaratdığı en böyük əsər də dar ağacıdır.

Ş a m i l. Mən düşmənəm... mənimlə bərabər qılınç çalmaq istəsən, din ayrılığı, millet ayrılığı bizim dostluğumuza mane ola bilməz.

T a m a r i n. Mən qılınclara, qalxanlara da düşmənəm.

Ş a m i l. Bunlarsız azadlıq mümkün deyil...

T a m a r i n. Onu da bilirom, bilirom ki, yalvarib-yaxarmaqla kar aşmaz... Lakin sənin də yoluñ insanları səadətə çıxartmayacaq...

Ş a m i l. Nə üçün?

T a m a r i n. Sən zülmə qarşı islam bayraqı qaldırırsan... İslam da xristianlıq kimidir... Bütün dinlər yer üzündəki səadətlərin düşmənidir.

Ş a m i l. Dmitri, sənin dostun iki yol ayricında qalmış mürtəddir...

D m i t r i. Cənab paruçık, imam sizi dost kimi yanına çağırmışdır... bax, mən də rusam. Mən ona qardaşlıq əli uzatdım... məni də müridiyyə qəbul etdi... İmamın qoşununda üç yüz əlliñən çox rus soldatı vardır.

T a m a r i n. Dmitri, sən ki, bilirsən, min illərdən bəri yalnız ölüm axtarıram...

Ş a m i l. Ancaq ölüm də qurtuluş yolu deyil... Geləcək nəsillərin dərdini düşünməyən igidin həyatı mənasızdır.

T a m a r i n. Mən döyüş meydanında yalqız qalmış bir insanam, imam, mən sürgünlərdə, dar ağaclarında, zindanlar küncündə məhv olmuş böyük bir nəslin son qırıntısiyam...

Ş a m i l. O, hansı nəsildir, Tamarin?..

T a m a r i n. O nəsil, ana Rusyanın səadəti yolunda vuruşub namus üçün məhv olan Puşkinin nəslidir.

Ş a m i l. O, kimdir?

T a m a r i n. Omu?.. Bütün insanların dostu, mənim müəllimim böyük Puşkin... mən onun yolunda öləcəyəm, imam...

Ş a m i l. O doğrudan da böyük şairdirə, mənə tərefdar olar. Çünkü mən də gözəl sənətkarlara pərəstiş edirəm. Mən də insan zəkasının azadlığını qoruyuram... Bu qılıncı din yolunda, islam yolunda oynatıram... Mən də sizin düşmənlərinizlə vuruşuram...

K e r i m e t (yüyürüb gəlir). İmam... Böyük ata... Yalvarıram. (Şamilin qabağında diz çökür) Mən onu tanıyıram. O bizi ölümdən qurtardı. Onu öldürməyin!..

Ş a m i l. Dustaq olmaq, ölmək deyil, qızım...

Kərimət. O bizim dostumuzdur, imam... Onu bağışlayın.

Şamil. Aparın!.. Fikirləşsin... Mən oğlumun dərdini unuda bilmirəm.

Kərimət. Ayaqlarına düşüb yalvarıram, böyük ata. Mən ona yemək aparmışdım. Zindanın qarovalucusu dedi ki, zabiti öldürməyə apardılar.

Şamil. Qızım, onu heç kim öldürmek fikrində deyil. Mən onu əsilərə dəyişəcəyəm. (*Müridə*) Apar!..

Tamarini aparırlar.

Kərimət. Yaziq oğlan. (*Hönkürtü ilə ağlayaraq gedir*)

Birinci mürid (*yoldaşı ilə bərabər gəlir*). Həkim gəlmədi, imam... Şamil. Onu gördünümüzü?

Birinci müdrid. Atımızı yel kimi çapıb onun qərargahına getdik. Əvvəlcə bizi yaxın qoymaq istəmirdiler... Ağ bayraq qaldırdıq, razı oldular... Həkimin özünü görə bilmədik... Bir nəfər soldat kağızı bizdən aldı, dedi ki, nə təhər olsa həkimə çatdıraram...

Şamil. Deməli, həkim ümidi də puç oldu... Dostum, Dmitri, söyle, mən nə etməliyəm, nə?

Dmitri. Darıxmayıñ, imam... Sizə bədbinlik yaraşmir.

Şamil. Gəl, Dmitri... (*Qazı Məhəmmədin iniltisini eşidərək dayanır*). Yox, mən onun yaralarına bir də baxa bilmərəm. Gedək, Dmitri, nə qədər uzaqda olsam yaxşıdır.

Gedirlər.

Soltan (*gəlir*). Getdilər. Doktor çağırıldılar. Əblehlər! Gör ki mdən kömək gözləyirlər... Generalın başına hələ soyuq dəyməmişdir. O, atdı-ğı güllənin yarasını sağaltmağa doktor yollasayıdı, ona mən də axmaq deyərdim... (*Kimi isə görərək*) Bu nədir?.. Mən yuxumu görürəm? Rus həkimi burayam gelir?..

Doktor (*eşikdən*). Şamil!..

Soltan. Buyurun, cənab...

Doktor (*gəlir*). Şamil hanı? Mən dağların azad sultanını görmək istəyirəm... yaralı hanı?

Soltan. Hansı yaralı?.. Əvvəla burda heç bir yaralı-filan yoxdur... İkinci, Şamil gavurlara yaralı tapşırmaz.

Doktor. Aha, sizi mən harda isə görmüşəm... Siz Mefistofel kimi harada aş olsa, orada başınız, deyilmi?

Soltan. Mefistofel nədir?

Doktor. O, insan olsaydı, sənə oxşardı... Ancaq o şeytandır...

Soltan. Artıq-əskik danişma. Əkil burdan, yoxsa her tikən qulağın boyda olar. (*Xəncəri qınından çıxardaraq*) Get, yoxsa...

Doktor (*revolverini çəkir*). Əl saxla, cənab... Mən yaralıları sağaltdığım kimi, sağ adamları yaralaya da bilərəm...

Soltan. Rədd ol burdan... Mən razı olmaram ki, dinsizlər bizim yaralılara əl vursunlar...

Doktor. Sənin razılığını soruşturmaq fikrində deyiləm. Məni Şeyx Şamil özü çağırtdırmışdır. Aha, gələn yəqin odur.

Soltan. Ax, xain!.. (*yüyürüb cəld gözdən itir*)

Şamil (*gəlir*). Sən kimsən?..

Doktor (*qımışaraq*). Gündə yüzlərcə yaralını operasiya edib yorğun düşmüs doktoram.

Şamil. Sənə kim dedi?

Doktor (*kağızı göstərərək*). Dostum Tamarin yazmışdı... Atı minib köməyə gəldim... Yaralı hanı?.. Mən elmin gücünü sınamaq istəyirəm.

Şamil. Düşməni sağaldarsanmı?

Doktor. Yaralı insan hər yerdə mənim dostumdur...

Şamil. Büyük insan da hər yerdə Allah qonağıdır... Xoş gəlmisin... Buyur. (*Əlilə Qazı Məhəmməd olan otağı göstərir*) Sən get, mən onun iniltilərinə dözmürəm... Mən yaralının atasıyam...

Doktor. Qorxmayıñ... Ürəklə çalışaram... İgid insanları müalicə edərkən, xüsusi ləzzət alıram... (*Gedir*)

Ana (*Qazı Məhəmmədin otağından çıxır. O, gözlərinin yaşını silir. Şamili görüüb dayanır*). Oğlum, bu dərdə mən necə dözüm, necə?.. (*Ağlayır*)

Şamil. Ağlama, ana... Qazı Məhəmməd mənim oğlumdur... Ölməyəcək... Sinesindən yaralanmaq bizim adətimizdir...

Ana. Onu qan aparır. Rəngi kağız kimi ağarib... Həkim əlac edə biləcəkmi?

Şamil. Get, ana, Allah kərimidir.

O, gözlərini silə-sile gedir.

Soltan (*gəlir, Şamili görüüb çəkilmək istərkən, Şamil də onu görür. O dayanır*). Xoş gördük, imam. Aşağılıarda səngəri möhkəmlətdim... Bərk dayanmışıq... Bu mühasirə on il də sürsə, mənim iradəmi zəiflədə bilməz.

Ş a m i l. Soltan, sən də belə?.. (*Açığndan dəhşətlə parıldayan gözlərini Soltana zilləyərək, addım-addım yaxınlaşır*) Düşmən qorxulu deyilmiş... Ən qorxulu insan mənim dostlarının arasında imiş...

S o l t a n. Nə olmuşdur ki?.. Nə üçün belə acıqlısınız, imam?

Ş a m i l. De görüm, Qazı Məhəmmədin yolladığı qasid sənə nə demişdi?.. O nə xəber gətirmişdi?

S o l t a n. Nə xəber?!

Ş a m i l. Bəli, bəli, nə xəber gətirmişdi?

S o l t a n. Bilmirəm siz hansı qasidi deyirsiniz?

Ş a m i l. Sən öldürəni...

S o l t a n. Mən?.. Qasidi öldürmişəm?.. Dəli deyildim ki?

Ş a m i l. Sən çox ağıllısan... Ancaq de görüm qasidi niyə öldürdü?..

S o l t a n. O, qasid deyildi... Tüfəngi qaldırıb sizi nişan aldığı zaman mən onu vurmaya bilməzdim, imam.

Ş a m i l. Sualima cavab ver... O, Qazı Məhəmmədin yanından qayıdarkən nə xəberlə gelmişdi...

S o l t a n. O mənə heç bir şey demədi, imam.

Ş a m i l. Soltan, xain mənim öz doğma balam da olsa, mən onun başını bədənindən ayırandı uf demərəm... Eşidirsənmi?..

S o l t a n. Siz mənim sədaqətimə şübhə edirsiniz. İmam... Mənim üçün yalnız ölüm əfsəldir. (*Xəncərini çəkib özünü vurmaq istəyir*)

Ş a m i l (*xəncəri dartıb alır, qinina soxur*). Axmaqlama!..

S o l t a n. Bir halda ki, mənə etibar eləmirsiniz, bu papaq mənə haramdır, imam...

Ş a m i l. Yaraqlarını tök yerə.

S o l t a n (*xəncərini, qılincını, tapançasını açıb yerə tökür*). Əmr edin boynumu vursunlar... (*Dizi üstə qapanır*)

Ş a m i l. Dur, get... bu gündən mənim Soltan adlı qaynım yoxdur... Öldürərdim, amma Əminətə bağışlayıram.

S o l t a n (*qalxıb gedə-gedə*). Sədaqət göstərən adamların axını həmişə belə gördüm. Mən indi gördüm ki, doğrudan da axmaq adamam. Sizi öldürmək istəyən xainə mane olmasaydım, indi mən də bir kişi idim... Siz haqlısınız, imam... Mən gedirəm... Amma qoy Allah özü şahid olsun ki, mənim vicdanımda bir nöqtə qədər də ləkə yoxdur...

Ş a m i l. Get, bir də gözümə görünmə...

S o l t a n. Eybi yoxdur. Səhvinizi düşünəndən sonra, kimin haqlı olduğu aydınlaşar... (*Gedir*)

D o k t o r (*gəlir*). Qaynar su versinlər.

Ş a m i l. Bu dəqiqli...

Şamil gedib bir qab su gətirir, doktora verir.

Doktor, heç ümidi varmı?

D o k t o r. Səbr edin... (*Gedir*)

Ş a m i l. Səbr edin... Mənim ıztırabımı duymayır... (*Təəccüblə baxaraq*) Bu nədir?

D m i t r i, bir neçə Müridlə S o l t a n i qolları üstündə gətirir.

D m i t r i. Özünü vurdur, imam...

Ş a m i l (*sarsılaraq*). Doğrudanmı? Birdən o haqlı olsa? Yox, yox, oğlum mənə yalan deyə bilməz...

Soltanı taxtin üstüne uzadırlar.

D m i t r i. Bərk yaralanmışdır, imam...

S o l t a n (*gözlərini açır, bir an hərəkətsiz dayanıb məchul bir nöqtəyə baxır və iniltili bir səslə çağırır*). İmam, imam.

Ş a m i l. Mən burdayam.

S o l t a n. Ölürəm. Son nəfəsimdir. İnanın ki, mən sizin yolunuzda ölüməm. Mənim sədaqətimə inanın. Soltan ölü, amma xəyanət eləməz.

Ş a m i l. Elə qüvvəli bir gözüm olaydı ki, onun üreyindəki-ləri görə bileydim... O biri evə aparın... Bu gün bizimki belə gətirdi...

D m i t r i (*Soltanı götürüb apara-apara*). Bu dirilməz. Sinəsindən qan çeşmə kimi axır...

A t a y (*yüyürüb gəlir*). İmam, imam!.. Hükum başlandı!.. Gəlirlər.

Ş a m i l. Bağırmá, Atay, hückum qabağı adam özünü itirməz... Sənə nə olmuşdur? Hamını toplayın... (*Dmitrini yanına çağır*)

A t a y. Bu saat... (*Gedir*)

Ş a m i l. Ax... Hacı Murad... Hacı Murad... Mən sənin qədrini yalnız indi biliyəm... Ana, ana!.. Bura gəl...

A n a (*gəlir*). Qurbanın olum, həkim neylədi?..

Ş a m i l. Ana, sən adamları məndən yaxşı tanıyırsan. De görüm, Soltan nə yuvanın quşudur?

A n a. Soltan?.. Niyə xəber alırsan, qadan üreyime?

Ş a m i l. Sən onu uşaqlıqdan tanıyırsan...

A n a. O nəslə mənim etibarım yoxdur, oğul... Onlardan bircə gəlinimdir...

Ş a m i l. Soltan özünü sinədən vurmuşdur, ana. Bu, igidlik nişanısidir. Hacı Murad yaxşı adamdır, yoxsa Soltan?

A n a. Mən nə deyim, oğul?.. Deyirlər Hacı Murad uruslara qoşulub... Doğrudurmu, bala?..

Ş a m i l. Bu böhtanı sən kimdən eşitdin?

Ə m i n e t (gəlir). Mənim qardaşım nə günahın sahibidir? Ondan nə istəyirsən?.. Oğlumun dərdi mənə bəs deyildimi, yoxsa sən məni bütün ömrüm boyu gözü yaşlımı qoymaq istəyirsən?

Ş a m i l. Əminət, Soltanı vuran mən deyiləm, özüdür...

Ə m i n e t. Aman yarəbbi, o ölsə mən neylərəm! Ver mənim qardaşımı, onun ölümünə bais sənsən... Ver mənim oğlumu, onu da sən tovlayıb ölümə yolladin...

Ş a m i l. Əminət, mən Qazi Məhəmmədi də, Soltanı da səndən az istəmirdim... Qardaşın günah işlətdi, mən də onun yaraqlarını aldım. O özünü sinədən yaralasa, da mən onun günahından keçmirəm...

Ə m i n e t. Yox, yox, bütün günahlar səndədir... Sən qardaşımı qəsdən bu gənə saldın. Sən Hacı Muradla qohum olub, qardaşımı gözdən salmaq istəyirdin.

Ş a m i l. Bu nə deməkdir?

Ə m i n e t. Sən bunu dana bilməzsən... Elçi yolladığını məndən niyə gizledirsən?..

Ş a m i l. Bu böhtanları uyduran əlimə düşsəydi, mən onun dilini kəsib, yerinə duz səpərdim... Əminət, bir Allah özü şahiddir ki, mən sənin qəlbini zərrə qədər də incitmək xəyalında deyiləm.

Ə m i n e t. İlahi, oğlumu da, qardaşımı da əlimdən alırsan... Bu dünyada mənim heç kimim qalmayacaqmı? (hönkürüb ağlayır)

Ş a m i l. Ağlama, Əminət, ağlama... (Ona yaxınlaşış boynunu qucaqlayır) Unutma ki, mən də atayam. Yadindadırımı, hələ o, səkkiz yaşında ikən mən ölümçül yaralanmışdım. Bizi hər tərəfdən düşmənlər bürümüşdü. Mən özüm güclə yeridiyim halda Qazi Məhəmmədi dalıma götürüb bütün gecəni sürüñə-sürüñə dağlara dırmaşdım. Səher açılanda sən məni tanımadın. Mən onu düşmənə verməmək üçün bütün qanımı yollarda axıda-axıda gelmişdim. Sən mənim üzümə baxanda

quruyub qalmışdım. “Bu nədir? – deyirdin. – Səndə bir damcı qan da qalmamışdır...” Yox. Mənim öz balamı nə cür istədiyimə sən şahidsən...

Ə m i n e t (yenə Qazi Məhəmmədin iniltisini eşidərək). Odur, Qazi Məhəmməd orada ölümlə pəncələşir. O mənim yeganə oğlumdur, o birisi... Hanı Cəmaləddin? Sən onu Rusiya padşahına əmanət yolladınmı? Sən, dünyanın bütün nemətlərindən əziz olan doğma balamı qurban vermediñmi?

Ş a m i l. Sakit ol, Əminət, bu vətəndir, biz hamımız onun üçün yaşayırıq. Sən körpə aslanının anasısan, sən göz yaşı axıtmağa haqlı deyilsən... Get, Soltanın yaralarını bağla...

A n a. Gəl, qızım... belə uğursuz günlər getsin, gəlməsin... (Əminəti aparsı)

Ş a m i l. Əminət, Əminət... Sən nə qədər sadə üreklişən... (Qazi Məhəmməd inildəyir) Oh... bu səs... (Qazi Məhəmmədin yanına keçir)

K e r i m e t (gəlir). Bu nə iniltidir?

Pauza

Zabit... Zabit... Onun adı gələndə üreyim necə döyüñür... O, insandırıñı, yoxsa mələkdirmi?.. Mən onu zindandan qurtarıb özümlə bərabər uzaqlara apara bilsəydim... Bütün qüssələrim bir anda yox olub gedərdi. Yalnız o bilsəydi ki, bu üreyimdə ona qarşı nə qədər böyük, nə qədər ülvi bir məhəbbət var. Yox, mən onu ölümündən qurtaracağam... (Soltanın yerə atlığı xəncəri götürür) Budur, açar... Dustaqxananın qapısını bu xəncərlə açacağam. (Gedir)

D o k t o r (gəlir). Budur, səhərden bəri əlləşib tapdım... (Əlində tutduğu mərmər qırıntısını Şamilə göstərərək) Oğlunuzu narahat edən bu idi...

Ş a m i l. Doktor, məni bağışla, onun sağlamlığına ümid varmı?

D o k t o r. Aslan ürəkli ığidlərə ölüm yaraşmaz... Oğlunuz sağalacaqdır. Böyük bir atamı sevindirdikcə nə qədər şad olduğumu bilsəyдинiz...

Ş a m i l. Çox razıyam... Yaralı düşməni görəndə ığidin qəlibi gərək ipək kimi yumşaq olsun... Bu unudulmaz dostluğumuzun xatirəsinə yadigar üçün ən çox sevdiyim köhlən atımı sənə bağışlayıram...

D o k t o r. Sağ olun... Mən vətənə qayıdırıam... Rusiyaya. Moskvaya qayıdırıam. Mənə at lazıim deyil...

Ş a m i l. Peşkəsi geri qaytarımlar.

D o k t o r. Böyük insanın bir təşəkkürü, hər şeydən qiymətlidir...

Ş a m i l. Sənin kimi rusları mən ürəkdən sevirəm... (*Doktoru qucaqlayır, alnından öpür*) Dostlarına söyle ki, Şamil özünü də, istəkli oğlunu da doğru yola qurban demişdir... Get, Allah sənə yar olsun...

Bu anda azan verilir, uzaqdan baraban səsləri gelir.

D o k t o r. Gəlirlər... Yaralı bir neçə gün heç yana tərpənməsin...

Ş a m i l (*Doktoru ötürür*). Bu səsi eşitdikcə ürəyimin qanı gözlərimə vurur. (*Pəncərədən uzaqlara boylanaraq*) Ax, Hacı Murad, Hacı Murad... Sən and içdin, söz verdin...

A t a y (gəlir). İmam, gələn qoşuna baxdıqca adamın gözü qaralır... Geri çekilsək yaxşıdır.

Ş a m i l (həyəcanla). Geri?.. (*Qazi Məhəmməd olan otağa sarı baxaraq*) Atay, sənin oğlun varmı?

A t a y. Var, imam.

Ş a m i l. Var. Amma yaralı deyil, eləmi?

Baraban səsləri yaxınlaşır, azan səsi güclənir.

A t a y. Ayrı yolumuz yoxdur... Bir baxın, bir baxın... Qoşun bulud kimi qaralır. On mindir, yüz mindir, bilmək olmur... Geri çekilmək hamisindən məsləhətdir...

Ş a m i l (yenə pəncərədən baxır). Dayandılar... O atlıları görürsənmi?

A t a y. Yəqin onların elçiləridir, İmam...

Ş a m i l. Qoy gəlsinlər... Sən get, elçini qarşla.

A t a y. Baş üstə! (*Gedir*)

Ş a m i l (qılincını, xəncərinin və tapançasını yoxlayır, üst-başını düzəldir, yenə pəncərədən boylanır). Ax, Hacı Murad, Hacı Murad, sən indi haralardasan?..

A t a y (Paruçık Rayevski bir neçə soldatla bərabər gəlir). Bunlar yarananın elçiləridir, tam...

Ş a m i l. Buyursunlar.

R a y e v s k i. Generalın təklifi belədir. İki saat müddətində bu qalanı tərk edin. Yoxsa iyirmi beş topla gülləbaran ediləceksiniz...

Ş a m i l. Vəssalam?

R a y e v s k i. Bəli...

Ş a m i l. Mənim də cavabım onun təklifi kimi qısa olacaq... O bizdən qılınc yarasından başqa heç nə ala bilməz... Hücumu gözləyirəm.

R a y e v s k i. Aydındır. Gedək! (*Gedirlər*)

Ş a m i l. Atay, hamı hazırlırmı?

A t a y. Bəli, imam... Arvadlar, qızlar da əllərinə tüfəng alıb daxmaların, daşların dalına giriblər. Hamısı deyir ki, Qazı Məhəmmədi düşmənə verib getməmək üçün ölməyə də hazırlıq.

Ş a m i l. Sağ olsunlar. İndiyə kimi, düz iyirmi il mən onlar üçün vuruşurdum, indi də onlar mənim üçün vuruşurlar...

A t a y. Gelirlər, imam... Hücum başlandı. Qoşun dərədən sel kimi axıb üstümüze gəlir. Onların nizələri, məşə kimi qaralır... Atlarının yerdən qaldırdığı toz, göyə dirək olmuşdur...

Bu anda top səsi eşidilir, minacat oxunur.

Ş a m i l. Mən hazırlam... (*Qılincını siyir*)

Pərde

SƏKKİZİNCİ ŞƏKİL

Şamilin mənzilində başqa bir otaq. Açıq pəncərədən eşikdə eli silahlı gəzinən qarovalı görünür. İçəride Tamarin yalqız durmuş, derin xəyal içindədir.

T a m a r i n (gözlərini uzağa zilləyərək)

Görünür azadlığa həsrət qalacağam mən,
Hər acı məhbəs günü bir ilə bərabərdir.
Pəncərələr ucadır, əl çatmaz ona yerdən,
Qapımda da hər zaman gəzen kesikçi vardır...

Sakit-sakit baxıram məhbəs pəncərəsindən;
Gözlərimin önündə mavi boşluq açılır.
O mavilik içində şən quşlar qanad çalır,
Nə yaman sıxılıram onlara baxdıqca mən...

Sürətlə çap, ey zaman, ey quş qanadlı durna,
Bu dar məhbəs içinde çatlayır bağım aman.
Çatınca üzəngimi tutacaq ölüm, ancaq,
O zaman inqilabı əllərim qaldıracaq...

Sağ tərefdəki qapı açılır, Tamarin təəccübə baxır. A t a y l a D m i t r i daxil olurlar.

63

D m i t r i. Cənab paruçik, mən ən yaxın bir dost kimi sizin yanınızda gəlmişəm.

T a m a r i n. Çox şadam, Dmitri... Amma təessüf ki, belə yerdə görüşürük...

D m i t r i. Hər şey özünüzdən asılıdır. Şamil sizи gözleri üstündə saxlar.

T a m a r i n. Mən yenə təessüf edirəm ki, bu qanlı vuruşmaların sonu qaranlıq bir heçliyə doğru gedir.

D m i t r i. Geləcəyi bütün varlığı ilə sevən bir adam, gərek heç vaxt ümidi olmasın. Bax, mən ümidi deyiləm... Hətta biz hamımız bu vuruşmalarda məhv olsaq da, təessüf etməməliyik...

T a m a r i n. Yox, Dmitri, mən buradan sağ qurtula bilsəm, düz birbaş vətənə qayıdacağam...

D m i t r i. Qayıtmayın, cənab paruçik, Puşkini məhv edən qatillərin arasına qayıtmayın. Kübarlar Sizi də onun gününə salmasınlar...

T a m a r i n (*təccübə Dmitrinin üzünə baxır*). Sən belə şeyləri haradan bilirsən, Dmitri?

D m i t r i. Mənmi?.. Siz buna nə üçün təccüb edirsiniz?.. Mən soldat deyiləm, paruçik. Yalnız indi sizə açıb deyirəm. Mən də vətənindən cəbhəyə sürgün olunmuş bir ziyanıyam... Lermontovu xatırlayırsınız mı?

Namusun əsiri şair vuruldu!
Düşdü böhtanlara, düşdü şərlərə.
Sinesində gülə, intiqam oldu,
O məğrur sənətkar yixıldı yere!..

Sizdəmi bu günü düşmek fikrindəsiniz?

T a m a r i n (*sarsılaraq*). Dmitri, mən yalnız indi səni tanıyıram...

D m i t r i. Gəlin, paruçik, bu qanlı vuruşmalarda polad qılınclarımızı sindirəsaq belə tarix bizi təqsirləndirə bilməz. Xatırlayırsınız mı, hələ Puşkin deyirdi "Qandalları döyüb qılınç qayırın?" Biz də o deyən yolla gedirik... Bu qılıncalar sinarsa, qandallarımızı döyüb təzə qılıncara çevirərik...

T a m a r i n. Şamil islam dinini...

D m i t r i (*onun sözünü kəsərək*). Qoy dinlər ayrı olsun, ancaq məslək bir... Odur, neçə gündən bəri mühəsirədəyik. Amma yenə də ölüm heç birimizin iradəmizi zəiflədə bilməmişdir...

Pauza

T a m a r i n. Məni görməyə gəldiyiniz üçün hədsiz təşəkkürlər...
A t a y. Dmitri, gecikərik, bəri gəl, qoy fikirleşsin...

D m i t r i. Şamil sizи əsirlərə dəyişmək fikrindədir... Məgər Siz bir də generalın yanınımı qayıtmak istəyirsiniz?..

T a m a r i n. Yox, yox mən bu cür şərəfsiz ölmək istəmirəm... O, məni öldürmək üçün bəhanə axtarırdı... Yox, mən bir də onun yanına qayıtmaram.

D m i t r i. Mən də istərdim qayıtmayasınız... Siz doğrudan da şərəfsiz ölümə layiq deyilsiniz... Biz gedirik, paruçik... sabah yenə gələrik... Gecəniz xeyirə qalsın...

T a m a r i n. Sağ olun...

Çıxırlar. Tamarın yenə derin fikrə gedir. Bir neçə saniyə herəkətsiz dayanıb inadla bir nöqtəyə baxır. Bu anda, cıskdən nəgmə səsi eşidilir:

Mavi dumanlıqda, tutqun sularda,
Ağarır dənizdə tənha bir yelkon.
Nə arar o qorib, uzaq diyarda?
Neçin ayrılmışdır öz vətənindən?..

T a m a r i n. Rusca oxuyurlar. Demək, burada dil də azaddır. (*Qapiya yanaşaraq*) Gözətçi, gözətçi?

G ö z ə t ç i (*pəncərə qabağından*). Buyurun, cənab paruçik.

T a m a r i n. Oxuyanlar kimdir?..

G ö z ə t ç i. Kim?.. Şamilin müridləri.

T a m a r i n. Ruslardırmı?

G ö z ə t ç i. Elədir ki, var. Qafqaza sürgün olunmuş şair Lermontovun şerini oxuyurlar, cənab paruçik...

T a m a r i n. Aha... demək, o da mənim kimi sürgündədir?

G ö z ə t ç i. Bəli... Dmitri belə deyirdi... Onu da sürgünə yollayıblar...

T a m a r i n. Gözəl şeirdir... Mən də onu xatırlayıram...

Mavi dumanlıqda, tutqun sularda,
Ağarır dənizdə tənha bir yelkon...
Nə arar o qorib, uzaq diyarda?
Neçin ayrılmışdır öz vətənindən?..

(*Sükut edərək*) Gözətçi, səndən bir ricam vardır: onlara söyle ki, bir də bu nəgməni oxumasınlar.

G ö z e t ç i. Niyə, cənab paruçik?

T a m a r i n. Çünkü mən bu nəgməni dinlərkən öz yalqızlığını xatırlayıb sixılıram...

G ö z e t ç i. Onlar mənim əmrimə tabe olmazlar, cənab paruçik, onlar da bu dağlılar kimi azaddırlar.

T a m a r i n. Azaddırlar?

G ö z e t ç i. Bəli, nə üçün təəccüb edirsiniz?.. (*Oxuyur və gəzin-məyə başlayır*)

Altında şəfəqli sular həmdəmi,
Üstündə günəşin ziyası parlar...
Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

T a m a r i n. Hamı oxuyur... Bu mahni bütün Qafqaz dağlarında da səslənir:

Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

Var, asudəlik. İndi yoxdursa, bir zaman olacaq... Artıq mən buna inanıram.

G ö z e t ç i (*pəncərə önungdən görünərək*). Yorulmuşam... Dünəndən bəri vuruşurdum. Üç gündür yatmadısam. (*Oturub tüsənginə söykənir*) Eh... nə vaxt Sizin gözünüzə yuxu gedəcək?

T a m a r i n. Gözəl yerlərdir. Buradakı dağlar, dərələr, çaylar, nə qədər dilbərdir!..

G ö z e t ç i. Cənab paruçik, niyə yatmirsiniz?

T a m a r i n. Sən yat, mən heç bir yana gedən deyiləm. (*Otaqda gəzinə-gəzinə*)

Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

Aha, o yatdı. Qoy yatsın.

K e r i m e t (*birdən içəri girir*). Məni bağışla, gözəl oğlan. Səni buradan qurtarmağa gəlmışəm.

T a m a r i n. Qurtarmağa?.. Yox, dağlar pərisi, görünür mən azadlığa həsrət qalacağam... Sən ki, gördün... Qapımda əli tüsəngli keşikçi

vardır... Burda keçirdiyim hər dəqiqə bir ilə bərabərdir, dağlar pərisi... (*Öz-özüñə*) Hər səhər həsrətlə gözlərimlə uzaq yamaclarla, azad təbiətə baxdıqca, ürəyimdə onun, o qara gözlünün heykəli gəlib durur... Sənin adın nədir, gözəl pəri?..

K e r i m e t. Pərilor işgəncədən uzaq olurlar... Amma mən... yox, gözəl oğlan, mən yalnız işgəncədən yoğrulmuş bir zavalliyam.

T a m a r i n. Sənin adın nədir? Kərimət deyilmə?.. Taleyindən sığayət sənin kimi qızlara yaraşmaz... Oh, ele bil ürəyim bu dəqiqə parçalanacaq. Kərimət, pəncərəmdən baxan o ulduzları görürsenmi?.. Sənin bu qara gözlərin də o ulduzlar kimi parıldayır. Mən könlüm üçün cənnəti də, cəhənnəmi də belə qara gözlərdə tapmışam...

Siz ey mehrİban, gözəl, qara, cənub gözleri,
Siz eşqə, məhəbbətə edamlar yazırınız..
Gündüzümün, gecəmin, artıq o gündən bəri,
Parlayan ulduzları bilin sizsiniz yalnız...

Yox, yox, mən vofasız deyiləm. Orada, ana vətəndə məni gözləyən var, Kərimət. O, məni hələ də gözləyir.

K e r i m e t (*öz-özüñə*). Aman Allah, mənim üçün ölüm bu sözər qədər güclü ola bilməzdi...

T a m a r i n. Kərimət, məni sevirsən, deyilmi?

K e r i m e t (*güclə*). Sevirəm... Özü də elə bir məhəbbətlə sevirem ki, bu yolda məni öldürsələr, tikə-tikə doğrasalar belə uf demərəm...

T a m a r i n. Mənim qolum-qanadım açılsayıdı, qara yallı atımı ruzigər kimi çaparaq yarın vüsalına yetişərdim... Mənim də qara gözlüm uzaqlarda ağlayır, əsən ruzigardan belə məni soruşur, Kərimət... Görünür, mən ona da həsrət oləcəyəm. Odur, bax, qapımda əli tüsəngli keşikçi vardır...

K e r i m e t (*qoynundakı xəncəri göstərərək*). Mən sevgilim üçün bu günahsız barmaqlarımı al qana boyamaq istəyirdim. Mən səni uzaqlara, hey uzaqlara aparmaq istəyirdim... Elə bir yero ki, orda insanlar azad quşlar kimi azad yaşayırlar...

T a m a r i n. Bu dünyada elə yer vardır mı?

K e r i m e t. Var, Tamarın, bizim uca dağların qoynunda... Elə yerlər var ki, orada gül gülü, çiçək çiçəyi çağırır. Gedək oraya. Biz orada bülbüllerin nəgməsinə, çayların şirlitlisine qulaq asarıq... Sesimizi onların səsinə qatıb həzin mahnilər oxuyarıq.

T a m a r i n. Yox, məni əfv et, dağlar pərisi, insan oğlu hər yerdə qolu zəncirli quldur. O yaşarmış gözlərinə, o şəlalə kimi sinənə tökülmüş uzun qara saçlarına, o məsum dodaqlarında çırpınan ülvi, saf məhəbbətə and olsun ki, mən onu sevirməm. O məni hələ də gözloyir... Onun üzündəki qoşa ulduzlar, bax bu dəqiqədə mənim təsəvvürümə parıldayıır.

K o r i m e t. Oh... Demoli mən gecikmişəm?.. Aman Allah, mən niyə ölmədim, niyə?

T a m a r i n. Məni bağışla, Kərimət... İllərdən bəri öz ayağı ilə ölüm axtaran bu kimsesiz insanı öldür, amma bağışla.

K e r i m o t. Mənim xəncərim böyük məhəbbəti öldürmək üçün deyildi... Mən onunla sənin qapını açmaq istəyirdim... Ancaq indi çox geddir. Ulu Tanrı, sən bu gözəl oğlanı öz sevgilisinə qovuşdur... O, vəfəlidir... vəfəli ürkəklər isə bir dəfə sevərlər. Əlvida, gözəl oğlan, əlvida!.. (*Sakit addımlarla büdrəyə-büdrəyə gedir, qapı ağızında divara söykənir, hönkürtü ilə ağlayır*)

P o r d e

DOQQUZUNCU ŞƏKİL

Çar ordusunun düşorgahı. Hər iki tərəfi sildirin qayalıq olan dəronin qutaracağında meşə görünür. Hava buludludur... Uzaqlardan göy gurultuları eşidilir. General hündür bir yerdə durub, qarşısındaki düşmən cəbhəsini gözən keçirməkdədir. Birinci planda soldatlar oturub səhbət edirlər. Orda-burda ocaq tüstülonır.

I v a n. Eh... Yağışın altında durmaqdan islanmış toyuğa döndük.

F y o d o r. Bəs necə bilirsin, iyirmi ildə almadığın yeri bir gündə alacaqsan?.. Bura cəbhədir, bığ yerin tərəyondə gəlib, saçın-saqqlanın ağaranda getmədin nə ləzzəti?.. (*Oxuyur*)

Yayın gecələrində parıldar çoxlu ulduz:
Necin sizdə onların vardır ikisi yalnız?
Siz ey cənub gözləri, qara cənub gözləri.
Tale görüşdürümdən bir xoş gündə bizləri.

I v a n. Fedya, oxuma, general eşidir. (*Sükut edərək*) Neylöyim, Şamil düşmədi əlimə, yoxsa çoxdan divanını tutmuşdum. Qorxusundan heç özünü də göstərmir ki...

F y o d o r. Qorxusundan?.. Qorxu sözünü dağlılar daha kitabından silib. (*Ötrəfina göz gəzdirərək*) Vanya, görəsən poruçık Tamarın necə oldu?

I v a n. Tamarın?.. (*Az qala piçilti ilə*) Şamilo qoşuldu. Deyirlər əvvəldən fikri bu imiş... Eh, bir azdan hücum başlanacaq... Yaziq Hacı Muradın evi yixıldı.

F y o d o r. Nə oldu, asıldı?

I v a n. Yox... Rayevski onu həbsdən gətirməyə getdi. Biz hücuma keçəndə Hacı Muradı qabağa salacaqlar, biz də onun dalınca gedəcəyik...

F y o d o r. Qəribədir... Bu kimin ağılna gəldi?

I v a n. Nə bilim?.. (*Sükut*) Bircə arzum var: bu gecə ya biz ölüb qurarıyadıq, ya da Şamil əsir almayıdı...

C e n e r a l. (*dikdirdən aşağı enir, dövrəsinə toplaşan zabitlərə dönərək*) Cənablar, sizin fikrinizə bu gün yağış yağacaq, yoxsa dolu?

B i r i n c i z a b i t. Heç biri, zat alılıri...

G e n e r a l. Son nə üçün belə düşünürsən?

R i r i n c i z a b i t. Çünkü Sizin iradonız belədir, zat alılıri.

G e n e r a l. Çox tössüf ki, Allah mənimlə hesablaşdır. Onun da iradəsi Şamilinkı kimi öz əlindədir...

Pauza

I v a n. Fedya, a Fedya, bu gün bərk dolu yağacaq... Qorxuram o qədər yağışın ki, bədənimdə bir sağ yer qoyması... (*Lap yaxında şimşək çaxır, göy gurultuları eşidilir*)

F y o d o r. Bu gurultuların axırı pis olacaq...

Pauza

G e n e r a l. Cənablar, Hacı Muradı gətirirlər... Onu belə görəndə mən zəncirləmiş Prometeyi xatırlayıram.

B i r i n c i z a b i t. Doğru buyurursunuz, zati-alılıri... Hacı Murad tutulandan bori Şamilin müqaviməti xeyli zeifləmişdir.

G e n e r a l. Mənco oksinə... Şamil daha da quduzlaşmışdır.

Pauza

F y o d o r. Sən doğru deyirsinmiş, Vanya, onu gətirirlər...

I v a n. Düşmən də olsa, igiddir, vallah... Bir bax, nə qədər də möğrurdur!..

F y o d o r. Dağlılar düz deyirlər: qürur, igid insanların ziynətidir...

R a y e v s k i (*qolları bağlı, ayaqları qandalı Hacı Muradı generalin hüzuruna gətirir*). Fozim edib raport verirəm, zat alılıri, möhbusların

hamısı yerindədir... Birinci polkdan üç soldat xəstələnmişdir... Yaralılardan on beş nəfəri ölmüşdür.

G e n e r a l. Tamarini gətirdilərmi?

R a y e v s k i. Xeyr, zat aliləri... O gəlmək istəmir.

G e n e r a l. Necə onun əvəzinə on nəfər dağlı veririk, o isə gəlmək istəmir?.. Paruçik, şahid olun, Sizin dostunuz mənim mərhəmətimi anlamadı...

R a y e v s k i. Onlar Tamarinin əvəzində Hacı Muradı istəyirlər, zati-aliləri.

G e n e r a l. Bu çox ucuz olmazmı? (*Hacı Murada*) Xatirinizi dərdimi, o gün padşaha sədaqətlə qulluq edəcəyinize söz verirdiniz?..

H a c i M u r a d. Mənim yadimdadır... Sən də söz verdin: mənə əziz qonaq kimi ehtiram göstərəcəkdim... Sən qonaqlara həmişə beləmi hörmət edirsən?

G e n e r a l. Buraya nə üçün gətirildiyinizi bilirsınızmi?

H a c i M u r a d. Mənim razılığımı soruşan olmadı, yaranal.

G e n e r a l. Sizə güllə atsalar, gizlənməyə icazə verərik...

H a c i M u r a d. Mən bilmirəm, sənin fikrin nədir?..

G e n e r a l. Əlahəzrət imperatorun iradəsilə, mən dağlıların heç birinə inanmırıam. Sizi də onun üçün həbsə almışam. Əger doğrudan da sədaqətinizi sübut etmək istəyirsinizsə, qabağımıza düşün, böyük imamın qalasına birlikdə hücum edək.

H a c i M u r a d. Mən həmişə qılınc olmuşam, yaranal, qalxan olma-mışam...

G e n e r a l. Eybi yoxdur, bir dəfə də qalxan olarsınız. Zərbə endirmək, zərbəyə dözməkdən asandır... İndi aydınlaşdırı?..

H a c i M u r a d. O baxar adamina... Biz hər ikisini bacarıraq.

G e n e r a l. Sabahdan o yana bu görünən qalanın izi-tozu qalma-yacaqdır.

H a c i M u r a d. Qalanı da, səngəri də ucurda bilərsən... Amma sinələrdən yaranmış istehkama gücün çatmaz, yaranal... O, dəmirdən də, daşdan da möhkəmdir.

G e n e r a l. Siz buna əminsizizmi?..

H a c i M u r a d. Bəli... Özümə əmin olduğum kimi...

G e n e r a l. Yazıq dağlı... Sənin başın zədələnmişdir.

H a c i M u r a d. Təqsir özündədir. Mənimlə çox söhbət edirsən...

G e n e r a l. (*Rayevskiyə*). Paruçik, komandanları mənim yanına çağırın!..

R a y e v s k i. (*təzim edərək*). Baş üstə!.. (*gedir*)

G e n e r a l. Qandallar ağırlıq etmir ki?..

H a c i M u r a d. Mənə yox... Amma sənin vicdanına ağırlıq edib- etmədiyi deyə bilmərəm...

G e n e r a l. Mənə də yox... Bu qandallar olmasayı, böyük Rusiya imperiyasında quldurların əlindən tərpənə bilməzdik.

H a c i M u r a d. Bir ölkə üçün yüz milyon quldur çoxdur, yaranal...

G e n e r a l (*acıqli*). Bu nə deməkdir?..

H a c i M u r a d. Bu o deməkdir ki, rusetdə qandalaqsız adam yoxdur...

R a y e v s k i. (*gəlir*). Zat aliləri, komandanlar sizi gözləyir...

G e n e r a l. Çox gözəl... (*İstehzali*) Qonaq ehtiram göstərin. (*Gedir*)

R a y e v s k i. (*soldatlara*). Vasili, Fyodor, İvan, bunun qarovalunda durun...

H ə r ü ç ü (*təzim edərək*). Baş üstə!..

R a y e v s k i. (*Hacı Murada*). Otura bilərsən... (*Gedir*)

F y o d o r. Vanya. Hacı Muraddan qorxma, əli-ayağı qandallıdır.

İ v a n. Heç zarafatın yeridir?..

F y o d o r. Bir diqqət elə... Görürsənmi nə yaman kədərlidir?..

İ v a n. Adam ölümünü qabaqcadan biləndə yaman pis olur, Fedya... mənim də buna yazığım gəlir... (*Sükut edərək*) Sabah Marusaya kağız yazacağam. Yazacağam ki, mən elő-bele soldat deyiləm, Hacı Muradın qarovalunda durmuş soldatam...

F y o d o r (*gülür*). Marusya... görəsən Dmitri onu yenə də yuxuda görürmü?

İ v a n. Eh... Sən də zarafat eləməyə vaxt tapdır?..

F y o d o r. Yaxşı... Gülib danişmasaq, fikirdən adamın bağı çatlamaz?.. Vanya, dünən gecə Marusya yuxuma girmişdi... deyirdi ki, Vanyadan bir şey çıxmadı, sənse mənim dərdimə əlac elə...

İ v a n. Bəsdir, bəsdir, zarafatın yeri deyil...

H a c i M u r a d. (*öz-özüñə*). Allahdan heç nə istəmirəm, bircə oğlum sağ qalsayıdı... ax, Şamil, Şamil, meni sen kələyə saldın...

İ v a n. Adamın hayfi gəlir... Əslinə baxsan, günah özündədir. Buralarda nə iti azmışdı?.. (*Yan tərəfdə kim isə qəmgin səslə oxuyur*)

Yanağın solğun bir yarpağa benzər...

Rəngi sapsarıdır: bir zaman vardi,

O düşmən üstüne cumsaydı əgər,

Düşmənin də rəngi belə qaçırdı...

I v a n. Eyy, sakit ol, general eşidir.

Noğmə birdən xırp kəsilir.

H a c i M u r a d. (öz-öziünə). Yox, Şamil ona dəyməz... Özü də ata deyilmi?.. (*Fyodora*) Ay urus, Şamil onu öldürərmi?..

F y o d o r. (təəccüblə). Kimi?..

H a c i M u r a d. Mən heç... Bəlkə bu qollarım heç açılmadı. Mən ölümdən qorxmuram. İlahi, sən Şamilə kömək ol... Yorğunam. Fikrim özündə deyil. O bizim dağların yeganə pənahıdır.

Birdən trivoqa siqnalı guruldayır.

I v a n. Aha, başlandı.

G e n e r a l (*gəlir*). Soldatlar, əlahəzərət imperatorun əmri alınmışdır... O yazır ki, Dağıstan quldurunun indiyə qədər əsir alınmaması böyük Rusiya imperiyasının nüfuzunu azaltmışdır. Mən, ixtiyarimdakı qüvvələrə bu gün son hücum əmrini verirəm... Və əminəm ki, bir neçə saatdan sonra bu görünən qalanı xarabaya döndərəcəyik.

R a y e v s k i. Zati-aliləri, Şamil elçi yollamışdır. Qəbul edəkmi?

G e n e r a l. Gəlsin...

A t a y. (*bir nəfər ilə gəlir*). Şamilin təklifi belədir: mənasız qırğına yol verməmək üçün qoşununuzu geri çəkin... yoxsa hamınız qılıncañ keçiriləcəksiniz...

G e n e r a l. Mənim də cavabım budur: bu gün Şamilin qalasından bir əsər belə qalmayacaqdır. Sən get, bizim gücümüzə zarafat edən Şamilə söylə ki, arvad-uşaqların naləsindən qorxub, qalanı könüllü olaraq tərk etsin!..

A t a y. Bu sözləri Siz onun cənazəsinə deyə bilərsiniz, yaranal... Dağlıların vuran əli, qoca Şamil siyirmə qılincina söykənib səni gözlöyir. (*Yoldaşına*) Gedək!.. (*Gedirlər*)

G e n e r a l. Piyadalar Hacı Muradın arxasında... irəli?..

Rayevski cərgə ilə düzülen soldatların qabağına Hacı Muradı götürür, baraban çalınır, soldatlar onun ahənginə uyaraq irəlileyirlər.

P e r d e

ONUNCU ŞƏKİL

Şamilin evi qarşısında geniş bir həyat. Soltan heyətdəki ağaca söykənib uzaqlara baxır. Birdən iki nəfər dağlı gelir.

B i r i n c i D a ğ lı. Şamil hanı? Biz onu görmək istəyirik.

S o l t a n. Nə var, nə üçün lazımdır?

B i r i n c i D a ğ lı. Kəndlərimiz dağıldı, uşaqlarımız acıdan qırıldı... On gündür mühəsirədəyik. Daha tab getirə bilmirik...

Ə m i n ə t (*galir*). Soltan, qardaşım, sən nə edirsən? Yaralı-yaralı özünü havaya verib ölməkmi isteyirsən, bəri gəl.

S o l t a n. Bu saat, Əminət, bu saat gəlirəm.

İ k i n c i D a ğ lı. Bizdə can qalmadı, bacı. Arvad-uşağımız içməyo bir qurtum da su tapmir... Yaranal bulağın suyunu da zəhərlədib. Aman günüdür... bize rəhminiz gəlsin...

Ə m i n ə t. Bunu Şamil özü bilmirmi?..

B i r i n c i D a ė lı. Bilir, amma razi olmur.

Ə m i n ə t. Nəyə razi olmur?

B i r i n c i D a ė lı. Biz istəyirik ya bir dəfəlik ölek, ya da tabe olaq...

Ə m i n ə t. Sən nə dedin?.. Sən bilirsənmi bu nə sözdür?.. Onun conazəsinə də bu təklifi eləmək olmaz... Şamil iyirmi il niyə saç ağardırdı?.. Axırda tabe olmaq üçünmü?.. (*Soltana*) Sən niyə dinmirsən, qardaşım?

S o l t a n. Mən nə deyim, bacı?.. Xalqda can qalmamışdır. İndi heç kəs vuruşmaq istəmir... Ac-susuz, gecə-gündüz songərlərdə çürüməkdən cana doyan xalq, nəhayət, bir gün tabe olmalıdır, ya yox?..

Ə m i n ə t. Aman Allah, siz nə danışırsınız?.. Qardaşım, sən doğrudanmı tabe olmaq istəyinlərə tərəfdarsan. Yox, yox, bu uzun məşəq-qətlərdən sonra qorxaq acizlər kimi düşmənə boyun əymek... Özü dəindi. Buna nəinki Şamil, mən də dözmərəm... (*Dağlılarla*) Siz gedin, amma bu sözü başqa bir yerdə danışmayın... Mən arvad ola-ola sizin yerinizə utanram. Ar olsun siz!.. Şamil sizin üçün neyləmədi?.. Onun sinəsində qılinc dəyməyən yer qalmadı... Ona Allahın yuxusu da haramdır... Utanın! Bu papaq əvəzinə ləçək bağlayın!..

S o l t a n. Odur bax, Şamil özü də gəlir. Nə sözünüz varsa ona deyin... Bura bax... (*Dağlılardan birini kənara çəkərək*) Siz Şamilin anasını görün... Dərdinizi ona deyin... Şamil onu çox istəyir, razi olar... Gedək, bacı.

Ə m i n ə t. Gedək!.. Vəfasız insanlar. Onu meydanda tək qoyub qaçmaq isteyirlər. Sən də, qardaşım, onlara yol göstərirəsən...

73

S o l t a n. Aynı yolumuz yoxdur. Bu mühəsirədən çıxmaq üçün bizdə qüvvət qalmamışdır. Bacarmarıq...

Ə m i n e t. Namusla ölməyi necə?.. Onudamı bacarmadın?.. (*Dağlılara*) Siz gedin, tabe olursunuz, olun... Amma bu sözü Şamilə deyib onun ürəyinə toxummayın. Onsuz da kədərlidir... (*Soltanın qolundan tutub aparr*)

B i r i n c i d a ğ lı. Düz deyir... Anasını görək... gedim, çağırıım. Buradaca məni gözlə. (*Gedir*)

Ş a m i l (*Atayla bərabər gəlir*). Bütün dəstə başçılarını mənim yanımı çağır... Dmitriyə de ki, topları məscid qabağında düzdürsün... Athlalar hazırlanıb məni gözlosinlər... (*İkinci dağlıni görərək*) Sən kimi istəyirsən?

I k i n c i D a ğ lı. Yoldaşımı gözləyirəm, imam...

Ş a m i l. Gözləmək vaxtı deyil, hazırlaşmaq lazımdır. Yarağın hanı?..

I k i n c i D a ė lı (*özünü itirərək*). Evdədir, imam...

Ş a m i l. Get, mənim adımdan dəstənizə de ki, bir azdan hücum başlanacaq.

I k i n c i D a ė lı. Baş üstə, imam. (*Gedir*)

Ş a m i l. Sən de, Atay, durma... Tapşırıqlarımı yerinə yetir...

A n a (*birinci dağlı ilə galir*). Oğlum, dünəndən acsan...

Ş a m i l. Atay, oğlum, sən get... Amma tez qayıt, mənə xəbər ver...

A t a y. Bu dəqiqliq, imam... (*Gedir*)

A n a. Oh, pərvərdigara, bu nə zülmdür, bizə eləyirsən?..

Ş a m i l. Nə olmuşdur, ana?.. Bu sizilti nə üçündür?

A n a. Yazıqlar acından həlak olub gedir, oğlum...

Birinci dağlı sürelə uzaqlaşış böyük dənənən itir. Şamil onun dahıncı bir neçə an zənn ilə baxır.

Ş a m i l. Səndə söz var, ana... Məndən gizlətmə...

A n a. Səhərdən iki kərə gəliblər. Lap nöfəsləri kəsilib... Dözmür-lər... yorulublar.

Ş a m i l. Gələn kimdir?

A n a. Tabe olmaq istəyirlər, oğul...

Ş a m i l (*vurulmuş kimi*). Tabe olmaq istəyirlər?..

Pauza

Bu sözü səndən yox, bir başqasından eşitsəydim, bilirsinmi neylərdim, ana?.. Mən dünyada iki sözə düşmanam: bir eziitmək, bir də tabe olmaq sözünə. Sən ki, bilirsən ana...

A n a. Eh, oğlum...

Ş a m i l. Ax, ana, ana... Bu çox ağır yara oldu... Bu gülə sinəmə yox, ürəyimə dəydi... Qollarımın qüvvətini azı on qat zoiflotdi, ana... Saçım-saqqlım ağarmışdı, amma qocalmamışdım... Bu xəbər məni düz iyirmi il qocaltdı... (*Gedir*)

A n a. Dilim-ağzım qurusun, oğul mən neylədim?..

S o l t a n (*gəlir*). İndi mən öz doğma bacıma da inanmiram, er məhəbbəti onu da mənim əlimdən aldı... Aha, Şamil buradadır. (*ətrafa göz gəzdirərək*) Bundan da gözəl fırsat olarmı?.. Hamı namaz üstündədir... Hamı bir olan Allaha dua edir. Hamının gözü sonsuz fəzalara dikilib Tanrıdan imdad istəyir. Şamil də namaz üstündədir... Ancaq o, duamı edir, yoxsa düşünürmü? Yox, yox, onun göylərə zillənmiş gözləri Allah-dan imdad istəmir... O yalnız öz qollarının və beyninin gücünə inanır... Odur ki, mən də düz onun beynin nişan alıram. (*Ağaca söykənir, tapançasını çıxardıb nişan alır*)

Ə m i n e t (*çığıraraq gəlir*). Soltan, sən kimə gülə atırsan?..

S o l t a n (*səksənib geri sıçrayır, tez özünü toplayır*). Bu no çığırtıdır? Mən təzə tapançamı yoxlamaq isteyirdim...

Ə m i n e t. Yox, sən titreyirsən... Sənin gözlərin şübhə ilə parıldayıır...

Ş a m i l (*görünür*). Nə olmuşdur, Əminət?.. Niyə çığırdıñ?..

Pauza

Ə m i n e t (*sinasini gərərək*). Öldür, məni, qardaşım, öldür... Düz buradan vur... Mən bu xəyanətini gizlədə bilmərəm... Qazı Məhəmmədin atası ölümə layiq deyil...

S o l t a n. Əminət, sənin ağlin başındadırı?

Ə m i n e t. Mən öz gözümlə gördüm. Mən hər gün, hər gecə soni izləyirdim. Oh, mən qarışq yuxumu görürəm nədir?.. (*Ərinin qabağında diz çökür*) Sən haqlısan, Şamil. Məni bağışla... Niyə bir-birinizin üzünə baxırsınız?.. Günah məndədir. Öz doğma qardaşını satan bacının yaşamağa haqqı yoxdur...

Ş a m i l. Soltan, at yero, tapançanı!..

S o l t a n. Baş üstə, imam... (*Tapançanı yerə atır*) Vərdiş eləmisi... İndi yadına düşdü ki, mənim silah götürməyə haqqım yoxdur.

Ş a m i l (*Əminətin qolundan tutub ayağa qaldırır, tapança ilə dalbadal iki gülə atır*) Soltan, ağaca söykən, tez!..

S o l t a n. Mənim günahım nədir, imam?

75

Ş a m i l. Sənin heç bir günahın yoxdur... Bütün günahlar mondödir ki, sənin kimi xaini dünya işığına həsrət qoymamışam.

Səsə gələn müridlər Şamilin otrafını bürüyürler.

S e s l e r. Nə var, nə olmuşdur?

– Tüfəngi atan kim idi?

Ş a m i l. Səssiz!..

Aralığa sükut çökür.

Mən hələ cavan ikon qapımda boz bir it saxlardım. O, böyüyəndə qudurub ayağımı dişledi. Mən də onu öldürdüm. Bax, belə. (*Tapança ilə gülə atır, Soltan yixılır*)

Ə m i n e t. Aman!.. qardaşım!

Ş a m i l. Qardaşın xəyanəti daha dəhşətli olur... (*Müridlərin birinə*)
Sən get, Tamarini götür...

M ü r i d. Baş üstə, imam. (*Gedir*)

K e r i m e t i n a n a s i (kişi paltarı geyinmiş və yaraqlanmış Qızının qolundan tutub götürü). İmam!..

Ş a m i l. Nə isteyirsen, bacı?..

K e r i m e t i n a n a s i. Eşitdim ki, bu gün qazavatdır...

Ş a m i l. Doğrudur... Yaranalın qoşunu dörd yanımızı halqa kimi bürümüşdür... Biz indi döryada tufana düşmüş bir qayıq kimiyyik... Bata da bilerik, üzüb sahilə çıxa da bilerik... Bax, hər yandan barit qoxusu gəlir. Sən necə bilirsən, bu halqanı qırıb konara çıxməq lazımdır, yox?

K e r i m e t i n a n a s i. Lazımdır, İmam... Sənin yolunda iki oğlumu qurban vermişəm, bir də ərimi... İndi də al, bu qızımı apar... Qoy deməsinlər ki, mənim daxmamdan qazavata gedən yoxdur.

Ş a m i l. Sağ ol. Ömründə heç belə sevindiyim yadına gəlmir. Dağıstanda yüz sənin kimi ana olsayıdı, qarşısında ölüb belə diz çökordi... Sağ ol, ana, aslan ürəkli ana. (*Sakit nəzərlərlə kütləyə baxaraq*)
Tabe olmaq istəyən kimdirse, irolı çıxsın.

Pauza

Ana!.. Onları mənə göstər!

A n a. Oğul! Bu qoca ananın sözünü bax... İsteyirlər, qoy tabe olsunlar. Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!..

Ş a m i l. Qoy tülükdən belə qorxaq olan kişilər bu aslan ürəkli ananın qızına baxıb utansınlar.

Bu anda Qazi Məhəmməd əlində siyirnə qılınca səndirleyə-səndirleyə atasına yanaşır.

A n a. Bala, sən neyləyirsən?

Q a z i M e h e m m e d. Mən bu gün atamla yanaşı getmək istəyi-rəm, nənə... (*Kəriməti göstərərək*) Dağıstanın qızları qılınca sarılırsa, mən ağır yaralı da olsam, kənardan durub tamaşa eləməyə haqlı deyiləm.

Ş a m i l (*onun qolundan tutaraq*). Gedək, oğlum. Səni ayaq üstündə gördüm, cavanlığım yadına düşdü. İşdir, bu vuruşmadan sağ çıxmamışam, bu qoca atanın vəsiyyətini unutma: dağlarımızın möğrur başı, yağıların önündə oyilməsin... Bu torpağın hər qarışında analarımızın göz yaşı var, oğlum.

Q a z i M e h e m m e d. Vəsiyyətini ömrüm boyu unutmaram, ata.

Müridlər Tamarini götürürler.

Ş a m i l. Paruçık, generalınız razılıq verdi. Mən səni əsirlərə dəyişirəm...

T a m a r i n mən getmirəm, imam.

Ş a m i l. Nə üçün?..

T a m a r i n. Şərəfsiz ölməmək üçün...

D m i t r i. Sağ olun, cənab paruçık. Mən həmişə sizdən bu cavabı gözləyirdim.

T a m a r i n (*Kəriməti göstərərək*). Bu ığid qız məni yuxudan oyatdı. O, mənim yolumu aydınlatdı. O dedi ki: "Daldan yaralanan oğlanları, analar oğulluqdan çıxardırlar". Siz məni generalın ixtiyarına göndərirsiniz. Orada məni arxadan vuracaqlar. Ancaq, mən bunu istəmirəm, imam! Din ayrılığı, millət ayrılığı bizim dostluğumuza mane ola bilməz. Mənə də qılınca verin!..

Dmitri qılınca gotırıb Tamarinə verir.

Bu dağlar səni də oğulluğa qəbul edir... Rus böülüyü! Tamarinin komandasını dinləyin.

A t a y (*dağlı ilə bərabər gəlir*). Yaranal şərtimizə razi olmadı, imam... Qoşunu yeriyb üstümüze golir...

Ş a m i l. Aydındır... Ümidimizi yalnız qılınclarımıza bağlayıb, onları qabaqlarıq...

T a m a r i n (*hündür bir yerə qalxaraq*). Dağıstanın azad qartaları!.. İndi də məni dinləyin!..

Hamının gözü Tamarinə zillənir.

Ölüm, özü də şərəfli ölüm, bizim hamımızı doğma qardaş kimi birloşdirdi... Burada iki dünya üz-üzə durmuşdur... Bu dünyanın birində uzun, lakin işgənceli həyat, o birində isə hələlik qan və ölüm vardır... Mən ikinci yolu qəbul edirəm...

Səsler. Biz də, biz də...

Baraban sesləri yaxınlaşır.

Şamıllı Aha, golirlər. (*Qiltincini stiyararaq*) İndi tabe olmaq isteyənlər, gedib çarın təpiyi altında səadət axtarsınlar...

Pauza

Mən tabe olmayacağam... Mən bu dəmir hasarı uçurmağa gedirəm... Mənimlə gedənlər gəlsin!..

Bu anda qoşunun qabağı görünür, qolları zəncirli Hacı Murad başını məğrur tutaraq gelir, onlar dayanırlar.

General. Son dəfə teklif edirəm: Təslim olun!..

Şamıllı (*Hacı Muradı görərək*). Bu nədir?.. Hacı Murad?

Hacı Murad. Şamil, qorxma, vur! Ölüm hər yerdə mənim üçün bırdır!..

General. Onu susdurun!..

Hacı Murad. Yaranal, unutma ki, mən Hacı Muradım...

General. Soldatlar! İndi sizin qarşınızda yalnız dağlılar deyil, vətən xaini Tamarinlə Dmitri də durmuşdur... Onları diri-dirisi tutarsınız!.. Qoy bu mürtədlər Senat meydanındaki dar ağacını öz gözlərilə görsünlər!..

Şamıllı (*yanındakı çalğıçılara*). Çalın!.. (*Müridlərə*) Oynayın!..

Dağlılar ləzgi havasına uyaraq oynayırlar və birdən qoşun üzərinə sıçıyırlar. Əlbəyaxa döyüş başlanır. Əli-qolu açılmış Hacı Murad vuruşma meydanına atılır, soldatlar vuruşurlar. Şamil nəro çökib böyük bir dəstəni yarır... Birdən Dmitri ilə general qarşılaşır.

General. Təslim ol, mənim önemdə yalnız sən deyil, bütün Qafqaz dağlıları baş əyir!..

Dmitri. Mən təslim olmaq üçün qılınca sarılmadım...

Vuruşurlar.

General. Mən səni atan Qriqori kimi dar ağacında görmək istəyirəm!..

Dmitri. Sən onu görməyecəksən, general... Ürəyimdə yanmış intiqam alovu səni yandırıb külə döndərəcəkdir!..

Vuruşurlar, Dmitri generalı vurub, yero sərir.

İvan (*Dmitrini görərək*). Mitya!.. Ax, yaramaz. Sən generalı öldürdü?..

Dmitri. Vanya, səni xoş gördük! Marusyadan nə xəbor? Dünən onu yuxumda görmüşəm...

Bu anda Şamil bərk yaralanmış Tamarini qolları üstündə getirib yere uzadır, Dmitri ilə İvan onları görüb təəccübə baxırlar. Yavaşça addimlarla onlara yaxınlaşırlar.

Tamara (*gözlərini açaraq*). İmam, imam... mən ölürem...

Şamıllı. Yox, ezzizim... Biz ki, yenice dost olmuşuq... Bax, düşmən basılıb geri çekilir. Sən ölməyəcəksən... Sən hələ uzun illər yaşayıb, dağların faciəsini yazacaq və golocək nəsillərə əbədi bir yadigar qoyacaqsan...

Tamara. Yox, imam. Naməndlər arxadan vurdular. Mən artıq ölürem... Çoxdan aradığım ölümü indi tapdım... (*gözlərini yumur, huşa gedir*)

Korimat (*Şamilə yaxınlaşdığı zaman Tamarini görüb dayanır, onun gözləri yaşarır, çıyıləri qalxıb-düşür*). Ulu Tanrım, sən onu sevgilisindən ayırma... Onun da gözləri yoldadır.

Tamara (*gözlərini açaraq*). Əlvida, dağlar... Əlvida... vətən...

Nə arar o qərib uzaq diyarda,
Neçin ayrılmışdır öz vətənidən?..

Kəriməti görərok.

Ağlama, dağlar pərisi, siz qalib gələcəksiniz!..

Bu anda yaralanmış Hacı Murad qılınca söykənə-söykənə Şamile yanaşır.

Tamara. Bu xalq məğlub olmayıacaqdır, imam... Siz qalib gələcəksiniz...

Şamıllı. Biz iyirmi ildir vuruşuruq... Bəs nə zaman qalib gələcəyik, dostum?

Tamara. Nə zamanmı!.. Qəhrəman rus soldatı bu dağlara ölüm yox, böyük xalqın böyük məhəbbətini getirəndə. (*Ölür*)

Şamıllı. Eşitdinmi, o nə dədi, Hacı Murad?

Hacı Murad. Böyük xalqın böyük məhəbbətini getirəndə.

Şamıllı. Düz dedi, Hacı Murad... Bu məhəbbət bizo qismət olmadısa, övladlarımıza qismət olacaq...

Yavaş-yavaş, əli silahlı müridlər və dağlılar Şamilin ətrafına toplaşırlar, Şamillə Hacı Murad Tamarinin conazosu önünde diz çökür. Onları halqa içərisinə alan xalq getdikcə artır.

Perde

21 aprel 1941

NİZAMİ

İŞTIRAK EDƏNLƏR

Nizami Gəncəvi

Qıvamı - onun qardaşı

Xədice - Nizaminin anası

Məhsəti Gəncəvi

Əbdək - memar

Afaq - onun bacısı

Təgül - Bərdə cəngavəri

Dəstəgül - onun bacısı

Çingiz - Bərdə cəngavəri

Yusif - Nizaminin dostu

Şirvan hökməarı

Onun vəziri

Munis - saray şairi

Birinci cəngavər

İkinci cəngavər

Qasidlər

Vali - Gəncə hakimi

Bərdə qızları, cəngavərlər, xəzərlər, şəhərlilər, saray adamları, rəqqasolər...

BİRİNCİ ŞƏKİL

Gəncə. Nizamının eyvanı qarşısında bağça. Her tərəf sakitdir. Mütəmadiyən ötən bülbütlən nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qıvamı sağa-sola baxınır. O, kədərlidir.

Qıvamı. Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib səhərdən-axşama kimi yazardı... (*Çağırır*) Nizami!

Xədicə. Nə var, oğlum? Niyə töyüyürsən?

Qıvamı. Heç soruşma, ana... Bədbəxtlik üz vermişdir... Nizami hardadır?

Xədicə. Sən həmişə yazıq ananın ürəyini qana döndərirsən, oğlum... Nə bədbaxlıq?

Qıvamı. Eh, ana, təqsir özümdədir. Ad çıxartmaq istədim, ara yerdə olan-qalan adımı da rüsvay elədim... Hanı Nizami?..

Xədicə. Yəqin bağçanın o başında bülbüllərlə söhbət eləyir.

Qıvamı. Mənim ürəyim qan ağlayır, qardaşım isə, bağçada gəzinib şeyda bülbütlən nəğməsinə qulaq asır. Mən niyə içirəm, niyə? Mən əvvəldən bunu bilirdim ki, şərab məni quru yerdə qoyacaq... (*Daha da ucadan çağırır*). Nizami!

Xədicə. Oğlum, dərdini mənə de, qoy İlyas işindən avara olmasın.

Qıvamı. Yox, yox, bu dərdə sən dözməzsən, ana... Sən get, mən özüm onu axtarış taparam...

Xədicə. Oxu atıb yayı niyə gizlədirsin?.. Dərdin nədir?

Qıvamı. Deyirəm, sən get... Bu dərdə nəinki sən, bütün dünya da tab getirməz...

Xədicə (*köksünü ötürərək*). Yaxşı, odur bax, qardaşın gəlir, dərdini ona de... (*Gedir*)

Nizamı. Aha, nə yaman coşmusan!.. Deyəsən, təzə yazdığın qəzəli oxumaq istəyirsən...

Qıvamı. Qəzəl nədir, qəsidə nədir, ölmüşəm - üstümdə Quran oxuyan yoxdur...

Nizamı. Qardaşım, sən həyatdan doymuş adamlara bənzəyirsən...

Qıvamı. Yanılırsan... Özizim... bu geniş dünya bir süfrədir, mən də bu süfrədən gözü doymamış bir müsafir...

Nizamı. Bax mən, yeni osorimi yazıb qurtarmışam... Bizim sevincimizdən ümidsizlər, gözüyaşlılar, dərdi-sori olan bütün insanlar ilham alıb sevinəcəklər. Səninlə qabaq-qabağa oturub doyunca şərab içcəcəyəm... Durma, dostumuz Yusifin ovladığı ceyrani apar, təndirdə qızartsınlar.

Qıvamı. Təndir?.. Təndir nədir! Ocağımı da söndürdülər.

Nizamı. Nə olmuşdur ki?..

Qıvamı. O məni xoruza yüklədi. Bir məni yox, bütün Gəncə şairlərini...

Nizamı. Kim?

Qıvamı. Munis... Saray şairidir... Cox uğursuz adamdır.

Nizamı. Onun nə məqsədlə goldiyini bilirəm. Bu xüsusda Xaqani mənə yazmışdı...

Qıvamı. Deyişdik, hamımızı məğlub etdi. Mən hələ onun qədər sürətlə deyişən şairo rast gəlməmişdim. Səninlə üz-üzə gəlməyə çox can atırdı. Sən də məğlub olsan...

Nizamı. Onunla qabaqlaşarıq... Görək taleyimiz bizi nə göstərir... Məhsəti xanıma da xəbər yolla.

Q i v a m i. Yusif xəbər apardı.

N i z a m i. Qoy gəlsin. Gəncənin ən böyük şeir ustası Məhsəti xanım sənətin qüdrətini Munisə göstərərə.

Q i v a m i. Mən yeno də hazırlaşacağam. Ana, ana!

X ə d i c ə (*eyvanda görünərək*). Nə var, oğlum?

Q i v a m i. Mənim kuzəmi harda gizlətmisən?

X ə d i c ə. Oğlum, bəsdir, bu içki zəhrimardan doymadınmı?

Q i v a m i. Oh, ana, ürəyim xarab olar... Ona hər nə deyirson de, zəhrimar demə. Mənə bu dünyani sevdiron şərabdır. (*Gedir*)

X ə d i c ə. Niyə belə fikirlisən, oğlum?

N i z a m i (*eyvana, anasının yanına gəlir*). Sən bilərsən, anacan, dünyada ən yüksək, on ülvı şey nədir?

X ə d i c ə. Sözdən heç nə başa düşmədim, oğlum.

N i z a m i. Bilmək istəyirəm, dünyada ən böyük nemət nədir?

X ə d i c ə. Dünyanın iki böyük neməti var: biri cavənlıq, biri də məhəbbət !

N i z a m i. Sağ ol, ana. Lap ürəyimdən xəbər verdin.

Mehrabi eşqdir uca göylərin,
Eşqsız, ey dünya, nədir dəyərin?!

X ə d i c ə. Anan sözlərinə qurban, oğul!

N i z a m i. Deyəsən mən, "Xosrov və Şirin" dastanımı təz başlamışam. "Biri cavənlıq, biri də məhəbbət..." Mən Bərdəyo getməliyəm, anacan! Şirinin sevdiyi yaşılı çəmənləri, gəzdiyi əlvan yaylaqları seyr edəcəyəm. Mən sevib sonra yazacağam. (*Gedir*)

Q i v a m i (*əlində şərab kuzəsi, o biri qapıdan çıxır*). Gəl ey vəfəsiz, bir an səndən ayrılanı, gözlərimdə dünya qaralır.

Xərabat üstündə bir ay ucaldı,
Fələyin datında bir çadır saldı;
Qəflətən çadırından ucaldı bir səs:
"Bu dünya bir saman çöpündə döyməz!".

Eh, Məhsəti xanım, sən də doyunca şərab içsəydin, bu sözləri deməzdin. Dünyanın qədrini bilerdin. (*Qədəhini doldurub içir*) Bax belə, mənim kimi... İndi hamı əmin olsun ki, bütün dünya şairləri toplaşış gəlsə də, mənim qabağında dura bilməz, çünkü, şair barıtılır, şərab isə qırılıcı;

bunlar bir-birinə toxunanda alov qalxır, onları da yandırılar, məni də... Bəs Nizami hara getdi? Aha, bilirom, mən şərab içib keflənəndə onun qələmi keflənir... (*Kimi isə görərək*) Aha, Munis gəlir... Bir dayan, Nizami səni ürəyindən qopan şeir alovunda yandıracaqdır!.. Buyurun, buyurun!

Bir neço adam M u n i s l e bərabər gəlir. Hamı bağçada salınmış xali üstündə oturur.

M u n i s. Qivami, hara gedirəmsə, sənə rast gəlirəm, mən səninkə deyişdim ki...

Q i v a m i. Doğrudur... Ancaq indi mən o gördüyüün Qivami deyiləm... Aha, Məhsəti xanım da geldi... Bugünkü şeir möclisində o, zinət verəcəkdir. Bir baxın, gəldiyi yerə günəş kimi şəfəq salır...

Məhsəti Gəncəvi gəlir. Qivami ehtiramla ona baş əyib, əlini sıxır, tamaşaçılar gəlib bağçanı doldurur.

Y u s i f. Bu gün dostum Nizaminin bağçasında hamını ceyran kababı ilə şəraba qonaq edəcəyəm..

Q i v a m i. Əziz dostum, sənin təndirin yaxşıdır, ovladığın ceyramı apar, bütöv qızartsınlar...

Y u s i f. Hər şey hazırlır, deyişmənin sonunu gözlöyirəm.

M ə h s ə t i. Bəs, Nizami hanı, nə üçün görünmür?

Q i v a m i. Bu saat gələr... Çox fikrə getdiniz, Məhsəti xanım... Nə üçün kədərləndiniz?

M ə h s ə t i. Heç... Mən də öz gəncliyimi xatırladım. Gənclik və məhəbbət dünyanın ən böyük nemətidir.

M u n i s. Mənimlə deyişmək istəyən şair kimdir? Mən dəfələrlə çağırırdım, meydana çıxan olmadı.

Y u s i f. Kimdir?.. Siz hələ onu görməmişsiniz... (*Bu anda eyvanda görünən Nizamini göstərərək*) Odur, bax! Bilməyirsizsinzə, bilin. Nizami Gəncəvi!

Nizami gəlib Məhsəti xanımla və Munislə görüşür.

M u n i s (*Nizamiyə*). Çox məqrurusan, şair...

N i z a m i. Mən səbir edirəm... Səbir isə məqrurluq deyildir.

M ə h s ə t i (*öz-özünə*). Mənim nəzərimdə Nizamini dağlar qədər ezəmətli göstərən də onun zəkasıdır. Onun gözlerinə baxdıqca ürəyim bu geniş kainata belə sığmayır.

M u n i s. Başlayaq.

Y u s i f. Münsiflər təyin olunsun!

S a s l e r. Olunsun, olunsun!..

M u n i s. Münsif Məhsəti xanım olsun... (*Nizamiyə*) Razısınızmı?

N i z a m i. Bolı!.. (*Məhsəti xanıma*) Özünüz necə?

M e h s o t i. Mən münsifliyi qəbul edirəm... Şərtim budur: əvvəlcə

Munis başlasın!

Hər kəs öz gücüylə girsin meydana
Söylosin fikrini mərd-mərdanə,
Əzəldən nə imiş qoca kainat,
Nədən yaranmışdır anamız həyat?

M u n i s

Xilqət səhifəsi açılmamışdan,
Bircə qüvvət varmış: o da yaradan!..

N i z a m i

Bizim dünyamızda ağıllı bir kəs,
Görünməyən şeyə inana bilməz!

M u n i s

Bu döryə təbimlə bəhsə girmə sən;
Xəzinə ruhumu gəl dindirmə sən!
Saqiyə get söyle buraxsın qəmi;
Doldursun şərabla qoy piyalomı!

N i z a m i

Göl at bir tərəfə boş xəyalları,
Aç, hünorin varsa, bu sualları;
Sən ovçu deyilson, get dolan bir az,
Bu körpə aslandan sonə ov olmaz!

M e h s o t i. Dayanın, hər ikiniz şairsiniz, amma sualdan uzaqlaşdırın. Əsl qüvvət söylənəcək fikirdədir. Kim doğru fikir söylərsə, o, qalib gələcəkdir.

M u n i s

Əzəldən yox imiş qoca kainat:
Bir heçdən yaranmış anamız həyat.

N i z a m i

O böyük yaradan nədirə, gerçək,
Hər nə yaratmışa, alçaq ya yüksək, –
İnsan zəkasını ilk yaratmış O,
Onu öz nūrla aydınlatmış O...

M e h s o t i. Bu suala cavab heç biriniz doğru cavab vermədiniz... Munis kainatın yaradışını düzgün təsəvvür etmir. Lakin Nizami çox qiymətli bir fikir söylədi. O, insan zəkasının qüvvətini tərif edərkən, əlbəttə, yanılmadı.

Y u s i f. Hə, buna Nizami deyərlər, onun yanlışlı da bir naxışdır!

M o h s e t i

Şairlik etdikcə mən ucalmışam,
Firuzə göyləri seyrə dalmışam.
Bir də sualım var: söyləyin mana,
İlk əzəl yar olan nədir insana?

Y u s i f. Sağ ol Məhsəti xanım, ruhun var, ruhun...

Q i v a m i. Onun ilhamı Gəncənin gur çeşmələri kimi coşğundur.
O mən deyiləm ki, get-gedə təbi qurusun?

M e h s o t i. Başlayın!

M u n i s. İlk əzəl yar olan nədir insana?

M e h s o t i. Bəli, cavab gözlöyirom.

M u n i s

Mənə sualınız tanışdır, tanış,
İnsan xəyanətlə ekiz yaranmış.
İnsandır ilk dofta fitnə düzəldən;
Küdürüət insana yardım əzəldən.
O, kinlə gələrək böyük varlığa,
Sirdəş kosılmışdır hiyəkarlığa.
İnsanın varlığı kindir, hiyədir.

(Məhsətiyə)

Bu gözəl cavaba sözünüz nədir?

N i z a m i

Yox, səhv edirsiniz, böyükdür ürək,
Bəzi sinələrə bir yükdür ürək.
Müqəddəs yaranmış dünyada insan,
Hər zaman insanla foxr etmiş cahan.
Məndə hiss-hörmet vardır insana;
Əvvəldən məhəbbət yardımınsana.
Sevgi bu dünyada ilk xilqət olmuş,
İnsanın ilk sözü məhəbbət olmuş!

M e h s ə t i. İnsan qəlbində yalmız kin və fitnə axtaran şair tez
məglub olar, Munis! Nizami isə, öz məhəbbətilə qalib gələcəkdir.
Mən bu deyişmədə ona üstünlük verərom!

Qərarından razısınızmı?..

Y u s i f. Böyük şairənin qərarı Allahın hökmü qədər müqəddəsdir.

M u n i s. Yenə davam edək!.. Sualınızı gözləyirəm.

M e h s ə t i. Böyük şairin dühəsimi iki misradan da görmək olar,
Nizamiyə haqq verin!.. Sizə bir məsləhətim vardır: xəbər alsalar, yalnız
həqiqəti söyləyin!

M u n i s. Mən yalan danışmağı sevmirəm, mon həqiqət aşiqiyəm.
Mənim vicdanım ləkə götürməz.

Q i v a m i

(Nizamiyə)

Qardaşım, qüvvət ver o xoş səsinə,
Açar sal tebinin xəzinəsinə,
O bağlı qapıya kim tapsa açar,
Gizlin xəzinədə – dür, gövhər tapar!

Y u s i f. De gəlsin, başına dönüm... ceyran əti ona da, sonə də halaldır.
M e h s ə t i (Munisə). Şair! Bu qədər məyus olmayıñ!
M u n i s. Xeyr. Mən sevinirəm. Nizami, doğrudan da böyük şair-
dir. Mən onun istedadına pərəstiş etməyə hazırlam.(Ayağa qalxaraq)
Məni əfv edin. Yolum uzaqdır. İzninizlə mən gedim.

Q i v a m i. Yox, bu heç yaxşı olmadı. Qonağ a ehtiram göstərmək
borcumuzdur. Əyləşin, ceyran ətinə qonaq olun...

M u n i s. Çox raziyam. Məni Şirvan sarayında işrət məclisləri
gözləyir... (Gedir)

Q i v a m i. Munis bizdən çox narazı getdi. Kələyi baş tutmadı, daş
qayaya rast gəldi. (Gülür)

M e h s ə t i. Bu gəlişin mənası mənə aydın olmadı. Sizcə o, Şirvan
sarayından buraya nə məqsədə gələ biler?

N i z a m i. Bu, şahin tədbiri idi. Şirvan hökmdarı Gəncənin sənət
sarayını uçurub, bizi özünə tabe etmək istəyirdi. Gəncə şairlərini məglub
etdirib, bizi susdurmaq istəyirdi.

M e h s ə t i. Gəncənin sənət sarayını heç bir zəlzələ uğura bilməz,
şair! Sənin şerin isə, dağ çeşməsi qədər saf və coşgundur. Onun bühlür
suyu heç bir ləkə götürməz.

Q i v a m i. Baxın, ürəyim nə böyük sevincə döyünür.

Məhsəti oxusun, dilə golsin saz!..

Bülbüllər bağçada sakit oturmaz!

(Məhsətinin özüñə)

Qızışın ürəyim sənin noğmənlə,
Bəlkə bu lal könlüm bir gəlsin dilo...

M e h s ə t i. Mən indi qürub edən bir günəşə bənzeyirəm. Nizami
isə, yeni doğan bahar gənoşidir. Nizami oxusun!

N i z a m i. Gəncənin zinəti, şerimizin anası Məhsəti xanım
oxusun, dostlar. Sizi inandırıram ki, Məhsəti xanının şeirlərini dincə-
likcə, insanın könlü bu böyük kainata belə siğmayır. O oxusun!

Y u s i f. Oxusun!.. Oxusun!..

M e h s ə t i

Ey dost! Məhəbbətin ömrə duzaqdır,
Arzum istəyimdir, bu sözüm haqdır!
Aldı qərarımı gül üzün sənin,
Səbr dedikləri məndən uzaqdır.
Toxunma könlüne biçarə gülün,
İncitmə qəlbini avarə gülün;
Sabahın eşqilə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.

İKİNCİ ŞEKİL

Qədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözel saraylar yaşlılıq içindədir. Q i v a m i ağacın kölgəsinəkən çeşmə başında oturub pəsədən zümrüdə edərək, şərab içir. Arabir esen xəzif külək, onun qırırm saçlarını oxşayır.

Qıvamidən iki-üç addım kənardı Y u s i f uzanıb yatmışdır. Günorta vaxtıdır.

Hər tərəfdən quşların nəğməsi eşidilir.

Q i v a m i

Bu dünya qızıl bir kuzəyə bənzər,
Şərabi gah şirin, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırlıdır yəhər.

Yox, düz demirsən! Mənim kuzəmdəki şərab zəhər deyil, şərbətdir!
(Ötən bülbü'lün səsini dinləyərək ayağa qalxır) Mən səni içəndə, bülbüllərin nəğməsindən həzz alıram; yaşıł çomənləri daha odlu bir məhəbbətlə sevirəm... Qardaşım Nizaminin hər misrasından qüvvət alıram.
(Birdən gözü Yusifə sataşır) Sən yat əzizim, bərk yat! (Qədəhini dolduraraq) Bu da sənin əvəzine! Ömər Xəyyam, Məhseti xanım! Siz şərabı tərifləyin, mən də içim... Sizin sağlığınız!.. (İçir, yenə zümrüdə edir)

Əzizim, sarayından,
Xan golır sarayından,
Gündə bir kərpic düşür,
Ömrümün sarayından...

Sən də yalan deyirsən! Hər gün ömrümün sarayından bir kərpic düşsədi, mənim ürəyim bu dərdə tab gətirməzdə; öldərdim, bu geniş dünyanın gözəl şorabları tökülüb qalardı... (Qədəhini yenə doldurub içmək istərkən, kimi isə görür)

Əbdək bir nəfər cəngavərlə gelir.

Ə b d e k. Nuş olsun!..

Q i v a m i. Sağ ol, qardaş!.. (Səndirləyə-səndirləyə Əbdəkə yaxınlaşır. Diqqətlə onun üzünə baxır) Soni ömrümdə ilk dəfə görürəm. Amma bir baxışından kim olduğunu bildim: gözəl oğlansan! (Qədəhi ona uzadaraq) Al, nuş olsun!

Ə b d e k. Sağ ol!.. (Alib içir)

Q i v a m i (cəngavərə). Al, sən də iç, qardaş, belə işdə geri qalmaq yaxşı deyil.

C e n g a v e r. Sağ ol! (İçir)

Q i v a m i. Mənim bu dünyada iki böyük dostum var. Onlardan biri şərabdır, biri də şeir.

Ə b d e k. O gələn kimdir?

Q i v a m i. Şairdir. Onun şərində Allah gücü vardır. Sən kimsən?

Ə b d e k. Mən kuzəciyəm, memarlıq da edirəm.

Q i v a m i. Doğrudanmı? Yəqin bu kuzəni də sən bişirmisən.

(Yenə Əbdəkin qədəhini dolduraraq) Bir də nuş olsun!

Ə b d e k. Qoy bunu da yoldaşınız içsin.

Q i v a m i. O, ayda-ildə bir kəro içər. Onun gözəl Bərdəyə məftun nəzərləri onsuz da sərəşədürü... O, günün-günorta çağrı göylərdə bəxt ulduzunu axtarır.

N i z a m i (gəlir). Nuş olsun!

Q i v a m i. Qardaşım, göydə axtardığın ulduzu tapdınım?

N i z a m i. Yox, ezizim, mən o ulduzu yerdə tapacağam. O yalnız gecələr deyil, gündüzlər də parlayacaq.

Ə b d e k (dolu qədəhi Nizamiyə uzadaraq). Alın, dostunuz dedi, mən də tanıdım: siz Nizamisiniz!

N i z a m i (qədəhi alaraq). Yer ulduzlarının sağlığına! (İçir) Ox... İndi mən dünyanın böyüklüyünü inanıram. Mən bu yerleri gəzdikcə, hər budaqdan bir bülbü'lün səsini eşidirəm, çiçəklərin dilini öyrənirəm.

Q i v a m i. Nə, nə? Çiçəklərin dili?

N i z a m i. Çiçəklər bəzən insandan da mənalı damışmağı bacarırlar. İti görən göz, yaxşı eşidən qulaq, bənövşənin sözlərini reyhandan, qızıl gülün sevincini yasəməndən dərhal seçə bilər... (Gözü Yusifə sataşır, gəlib onu yuxudan oyadır) Yusif, mehriban dostum, qalx, o dünyada çox yatacaqsan, indidən hayifini al...

Y u s i f (narazı). Belə getsə, o dünyada da heç rahat olmaram... Turacdən, qırqovuldan vura bilmədin, yenə boş qayıtdın?

N i z a m i. Dostlar, hamınıizi inandıra bilərəm ki, Bərdənin bu ilahi gözəlliyi məni heyran etmişdir.

Ə b d e k. Lakin bu gözəllik bizə qismət olacaqmı?

N i z a m i. Bərdəni seyr edən insanın gözləri heç bir zaman həyatdan doymayacaqdır. Ana yurdunun bu qərib, bu ucsuz-bucaqsız laləzarını tərif etmək, bilirsinizmi şair üçün nə böyük səadətdir.

Ə b d e k. Dünyada səadət varmıdır, şair?

N i z a m i. İnsan olan yerde səadət de vardır, gözəllik də!

Ə b d e k. Lakin bu gözəllik əbədi deyildir.

N i z a m i. Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!.. Bu gözəlli məhəbbət yaşadacaqdır.

Q i v a m i. Qardaşım, mən gözlərindən oxuyuram, sənin ürəyin doludur. De, de gəlsin!

N i z a m i

(Əlini Qıvaminin çıynına qoyaraq)

Berdə nə gözəldir, oh, nə göyçəkdir!
Yazı da, qış da güldür, çiçəkdir!
Yayında dağlara lalələr səpər;
Qişını baharın nəsimi öpər...
Oxuyur kəkliyi, ötür turact,
Qırqovul yuvası her sərv ağacı...
Səssizlik içində dincəlir gülşən,
Torpağı azaddır qayıçı, kədərdən...
Quşlar yiğirlərən bu gözəl yurda,
Quş südü istəsən, taparsan burda...
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar??

Ə b d e k. Ah... Bu sözlər qəlbimin kədərini daha da artırdı.

N i z a m i. Qəhrəman insanların ən böyük düşməni məyusluqdur.
Səni kədərləndirən nədir, qardaşım?

Ə b d e k. Bu görünən sarayıları quran da, onlara baxdıqca ən çox sevinən də mənəm. Amma ürəyimdəki dərdi hamınız bilin: gözəl Bərdəni fəlakət gözləyir! Qanımla yaratdığım bu sənət abidələrini vəhşi xəzərlər uçurub xarabaya döndərməyə gəlirlər. Budur, dünəndən bəri at belində Bərdənin istehkamlarını gəzərək yoxlayırıq... Ümidiimizi yalnız öz qolumuzun gücünə bağlayırıq... Dedilər ki, Şirvan hökmüdarı Bərdəyə ova çıxmışdır. Biz onunla görüşüb kömək istəyəcəyik. Dərbənd əmiri bizə kömək verməkdən boyun qaçırdı. Bərdənin dostu yoxdur.

N i z a m i. Vardır, əzizim... Vətənimiz kimsəsiz deyildir!

Ə b d e k. O kimdir, şair?

N i z a m i. Əlini qılınc, sinəsini qalxan edənlər... Qorxmayın, buraya ölüm gətirənlərin son yeri qəbiristandır. Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir.

C e n g a v ə r. Sağ ol, Nizami! Sən uzaqda, Gəncədə yaşasan da, cəngavərlərimizin ürəyinə yaxınsan. Biz dava meydanına gedəndə, sənin sözlərindən qüvvət alacaqıq.

Ə b d e k. Əmin olun, dostlar, bizim yarağımız həmişə əlimizdədir. Ölərik, amma basılmarıq!

N i z a m i. Eşidirsinizmi? “Ölərik, amma basılmarıq!” Siz də eşidin, igid dostlarınız. Nizami yalnız Azərbaycan igidlərinin eşqilə yaşayır.

Ə b d e k. Sağ olun! (Gedirlər)

Cəngavərlərdən biri oxuyur:

Dərya səndən kim keçdi,
Kim qərq oldu, kim keçdi?
Yadına kimlər düşdü,
Xəyalimdən kim keçdi.

Əzizim katan yaxşı,
Geyməyə kətan yaxşı:
Gezməyə qurban ölkə,
Ölməyə vətən yaxşı!

N i z a m i. Onun yerişi aslan pəncəli bir ığidin yerişinə benzəyir.
(Sükut edərək ətrafa baxır) O ceyranları görürsünüz?

Y u s i f. Hanı, hanı n ən görmürəm?

N i z a m i (nişan alıb atır). Aha, sən görənə kimi mən vurdum!

Y u s i f. Aforin, Nizami, Əhsən! İndi bildim ki, şairdən də ovçu olarmış...

Hər üçü yürüüb gedir. Bir zaman Şirvan şahı öz adamları ilə ov paltarında gelir.

Ş a h. Vəzir, ovçuları görürsənmi? Bizim dünəndən axtarış tapmadığımız ceyranlar indi onlara rast gəlmışdır.

V e z i r. Şahim, o ovçulara deyərik, vurulmuş ceyranı sizə bağışlarlar...

Ş a h. Bunun heç bir qiyməti olmaz, vəzir... Mən öz taleyimi sınadım, qarşıma heç nə çıxmadı.

V e z i r. Xeyr, şahim, bu, tale deyildir. Biz bu yerlərə yaxşı bələd olmadığımız üçün...

Ş a h (*onun sözünü kəsərək*). Aha, qayıdlar. Bu xoşbəxt ovçularla bir neçə kələmə danışmaq heç də pis olmaz.

Yusif Qivami ilə bərabər qayıdır.

Y u s i f. Tapa bilməyəcək... Yaralı ceyranı tapmaqdan çotin iş yoxdur... Amma hayif, qiyamət ceyran id! (*Şahi və adamlarını görərək*) Bunlar kimdir, görəson?

Q i v a m i. Biz? Heç kim; dünya evinin oziz qonağı...

Q i v a m i. Hardansınız, qardaşlar?..

V e z i r. Biz Şirvan sarayındanıq... Bəs siz kimsiniz?..

Ş a h. Gülməli kişidir...

Q i v a m i. Xeyr, mən gülməli deyiləm. Yalnız ürəyiaçıq, könlü şad bir adamam.

N i z a m i (*vurulmuş ceyramı gətirir, yerə atır*). Alın! Hər şeydə taleyim belə gülsə, xoşbəxtlikdə heç kim mənimlə roqabətə girişməz...

Yu s i f (*xəncərini qıñından çıxardaraq*). Nizami, ala, başını kəs!

N i z a m i (*gülümüşünərək*). Şair baş kəsməz. Bu işdə sənin məharətin daha çoxdur!

Ş a h. Nizami?.. Sən şair Nizamison, eləmi?

N i z a m i. Bəli... Ancaq mən hələ özümü şair adlandırmağa cəsa-rot etmişəm.

Ş a h. Yox, belə təvazökar olma! Bu ad sono layiqdir. Xaqani səni təriflədi. Mən sənə ürokdan vuruldum.

N i z a m i. Xaqanını mən hələ görməmişəm. Mən onu yalnız məktublarından tanıyıram... Böyük şair nodonso son məktublarını mürokkəblə yox, göz yaşları ilə yazır... Onun sözlərindən Azərbaycanın dərin kədərini oxunmaqdadır.

Ş a h. Şair, arzum budur: bütün dördini unut, sarayımı gəl! Məcnun eşqinə dair dürr kimi bir söz de! Bacarsan, bakırə Leyli kimi iki-üç kəlmə bakırə söz yarat!

N i z a m i. Əfv edərsiniz, ey şah, Bərdəyə hazırlanan hücumdan xəbərdarsınızı?

Ş a h. Hücum edən kimdir?

N i z a m i. Vəhşi xozorlər.

Ş a h. Yox, bu mənim üçün təzə xobərdir. Bir də, Bərdə Şirvan hökmüdərinin ixtiyarında deyildir.

N i z a m i (*dərindən köksünü ötürərək*). Elədir, Odlar yurdun yero parçalanmışdır. Hər dərənin bir hökmüdarı var! Nə üçün, ey şah? Məgər bir insanın qəlbi belə xırda hissələrə bölünərkən, yaşaya bilərmə?

Ş a h. Əvvəldən belə olmuşdur, şair... Bunun günahı məndə deyil, tarixdədir.

N i z a m i. Əsl qüvvət də, tarixin səhvini düzəldən hökmüdardadır. Azərbaycanın belə bir hökmüdərə cətiyacı vardır. Siz də çalışın, bir ürok on yero parçalanmasın. Bunu sabah bütün xalq sizdən tolob edəcəkdir!

Ş a h. Səndən cavab gözləyirəm, şair, sənin kimi mahir bir şeir ustadı sarayda, naz-nemət içində yaşamalıdır!

N i z a m i. Mənəcə, şair hər şeydən əvvəl insanların qəlbində yaşarsa, daha gözəl olar, ey şah! Bir də, mən bu yerlərdə öton quşlar kimi azadə nəfəs almaq istərdim. Mən bu yerləri sevirom. Sevgi isə, mənim on böyük ilham mənbəyimdir.

V e z i r. Sizcə, bu yerlərdən uzaqda yaşayan saray adamlarının hamisi bədbəxtidirmi?

N i z a m i. Baxın, bu gün mənim bəxtimdən ceyran sürütlərinin sayı hesabı yoxdur. İzninizlə biz gedək.

Ş a h. Buyurun, mən sizi saxlamıram. Amma yaxşı düşün!..

N i z a m i. Mən ömrüm boyu düşünəcəyəm... Dünyanın, həyatın sirlərini koş etmək istəyən bir insan üçün düşünmək həm ilk, həm də son vəzifədir. Yusif, qardaşım, gəl! (*Gedirlər*)

Ş a h. Vəzir, Nizami saraya gəlib mənim qanadım altında böyüməlidir. O, Gəncədə nə qədər çox qalarsa, bizo bir o qədər də ziyan verə bilər. İndi biz buradan Gəncəyə gedirik. Demək, qət olundu. Qoy Nizaminin şöhrəti mənim sarayımla bağlaşın...

Gedirlər. Oxulan qızların soslori eşidilir.

Burdan bir atlı keçdi,
Atın oynatdı, keçdi;
Günəş kimi parladı,
Ay kimi batdı, keçdi.

Alaşq bir neçə qızla, belində səhəng, əlində bardağ, bulaq başına gəlir.

A f a q (*Nizamının ovladığı ceyram görüüb təəccübü hərir*). Bu ceyran kimdir? Oh... Yazığın ürəyindən dəyiib... Qızlar, bu heç yaxşı olmayı! Bizdən kimi isə ürəyindən olayacaqlar...

D o s t o g ü l. Son özündən qorx! Bərdənin birincisi gözəli sonşən...

A f a q. Əsl gözəl sənsən, Dəstəgül! Belə gözəl olmasaydın, qar-
daşım Əbdək sənə vurulmazdı... Bilirsənmi, o, Bərdə gözəlləri içində
səni seçdi.

D o s t e g ü l. Eh, səndən səhər də, axşam da bu sözü eşidirəm.

B i r i n c i q ız. Ovçular gəlir, qızlar... tez olun, səhənginizi doldurun!

A f a q. Yazıq ceyran! Səni anandan ayırdılar! İndi o yəqin hardasa
gizlənib qanlı göz yaşı tökür. Zalim ovçu, bu yazığa necə qiydın? Onu
istəkli anasından niyə ayırdın?

D e s t e g ü l. Tez olun, qızlar. Odur bax, gəlirlər. Ayıbdır...

İ k i n c i q ız. Nədən ayıbdır? Kor deyilik, keçəl deyilik! Bir də,
bulaq başında yorğun ovçuya əlin titrəyə-titrəyə su vermədin, nə ləzzəti?

B i r i n c i q ız. Buna sözüm yoxdur. Savab işdən qaçmaram...

Nizami yoldaşları ilə bərabər qayıdır galır.

Y u s i f. Olmadı, mən işi korladım. Ayağımın səsi onları hürküdü.

Q i v a m i. Aha, bir dəstə ceyrana da burda rast gəldik.

Y u s i f. Mən ölüm dayanın, qaçırdarsınız... Bu ceyranlar da əli-
mizdən çıxar.

N i z a m i (qızlara yaxınlaşaraq).

Gözüm aydın gözümə surəti-canan görünür,
Bəxtimin güzgüsnə sünbüllü reyhan görünür.

Gözəl Bərdənin pərilərinə salam olsun. Dağları, dərələri gəzib yorğun
düşmiş qərib ovçulara su verməzsinizmi?

A f a q. Elimiz-obamız qonaqsevəndir. Qərib ovçulara onun göz-
ləri üstündə yer var! (Bardağını su ilə doldurub Nizamiyə tərəf uzadır)
Buyurun!

N i z a m i. (Afaqi süzür, onun gözəlliyyinin qarşısında sarsılır, öz-
özüñə). Aman Allah, onun gül yanaqlarına, dağ çeşməsi kimi qaynayan
gözlerinə baxdıqca, ürəyimin çırıntılarını nə qədər aydın eşidirəm!
Bəlkə o göydə axtardığım ulduzdur? (Afaqa) Pərilər sultani, sən bir
həqiqətsən, yoxsa xəyal?

A f a q. Yox, xəyal deyiləm...

N i z a m i (Qivamıyə). Eşitdinmi o nə dedi? (Əli titrəyə-titrəyə
Afaqın üzünə baxır; bardaq əlindən yerə düşüb qırılır) İlahi, sindi!
Pərilər sultani, sənin verdiyin su mənə qismət olmadı! Eşqi şərab kimi
qədəhə tökdüm, huşə gedəndə, əlimdən düşüb daşlara toxundu...

A f a q. O sindi, al sənə ovcumda su verim!

N i z a m i. Yox, yox, sən səadət timsali olan bu qara gözlərindən
mənə həyat suyu verdin... Sağ ol.. (Məyus addımlarla uzaqlaşır. Hami-
nun gözü ona təraf zillənir)

Q i v a m i. Sağ olun, gəncliyin qəlbini şövlə salan qızlar, sağ olun!
(Gedirlər)

D e s t e g ü l. Sənə nə oldu, Afaq, niyə qəmginsən? Sınan təki
bardaq olsun.

A f a q. Yox, sınan o deyil, Dəstəgül, sınan ürəyimdir! O gözlər...
o baxışlar... ömrümün sonuna kimi mən o gözləri unutmaram! Görəsən
o həqiqətdir, yoxsa xəyal??

P e r d e

ÜÇUNCÜ ŞƏKİL

Bərdo şəhərində geniş bir hoyot. Bir torəfdə uca saraylar, o biri tərəfde isə, Əbdəkin
evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üryü küçə ilə T o ğ r u l və
Ç i n g i z golur.

Ç i n g i z. Toğrul, bizdən başqa şəhərdə bir başıpapaqlı qalma-
mışdır. Vehşi xəzərlərin birini də sağ buraxmayacaq. Niyə dayandın?
Bəri gol, gecikərik.

T o ğ r u l. Dayan, Çingiz! Heç olmasa bircə dəfə Afaqın üzünə
baxım. O, həmişə bu vaxtlar bulağa su gətirməyə gedir.

Ç i n g i z. Bu saat hamı qalanın bürclərinə dolub, şəhəri müdafiə
edir. Biz də səngərdə olmalıyq.

T o ğ r u l. Mən onu sevirəm, Çingiz, Afaqı görmədiyim zaman elə
bil yaşamıram.

Ç i n g i z. Bəri gəl, hər şeyin vaxtı var. Ölməyib sağ qalsaq, yenə
Afaqı görüb dərdini söylərsən.

T o ğ r u l. Əbdək, bacım Dəstəgülün könlünü ovladı. Amma Afaqı
mənə layiq görmədi. Mənim elçimi geri qaytarmaq? Mən Əbdəkdən
intiqam alacağam. Mən indi qollarımda aslan qüvvəsi duyuram.

Ç i n g i z. Gedək, Toğrul, üç-dörd gün bundan əvvəl məşədə Əbdək
qoca bir aslanı böyrü üstə yixib, dərisini boğazından çıxartdı.

T o ğ r u l. Sən özün gördünmü?

Ç i n g i z. Gördüm, gördüm. Əbdək onunla bir xeyli güleşdi. Axırda aslan tab getirməyib dizlərini yerə qoydu, sonra da Əbdək qılıncla boynunu vurdu.

T o ğ r u l. Məni qorxudub fikrimdən daşındırmaq istəyirsən? Yox, yox, Əbdək ölməsə, mən ölməliyəm.

Əbdək gəlir.

Ə b d ə k. Bütün şəhərin igidləri qanlı vuruşma meydanındadır. Siz kimi gözləyirsiniz?

T o ğ r u l. Aha, sən öz ayağında gəlib çıxdın. Səni öldürəndo bir dəfə də uf desəm, anamın südü mənə haram olsun.

Ə b d ə k. Toğrul, sənin başına havamı gelmişdir? Elimiz, obamız alov içindədir. Amma sən dostuna qilinc qaldırırsan. Ar olsun sənə, Toğrul, ar olsun!

T o ğ r u l. Sən məni el içində rüsvay etdin. Sən Afaqa göndərdiyim elçini geri qaytardın. Mənim elçimi geri qaytarmaq?

Ç i n g i z. Bəsdir, Toğrul. Bu sözlərin yeri deyil. Sən Əbdəkin yanında bizim cəngavər şənimizə ləkə vurma, gedək!

T o ğ r u l. Sən mənim dostumsan, yoxsa düşmənim? Siz məni Afaqdan ayırmamı istəyirsiniz?

Qılınçını çekir.

Ə b d ə k. Qılıncla sevgi tutmaz, Toğrul! Sən cəngavərsən, get qılınclına düşmənə zərbə endir!

T o ğ r u l. Mənə ağıl öyrətmə, qorxaq!

Vuruşurlar.

Ç i n g i z (*onları aralamağa çalışır*). Toğrul, ayrılin! Əbdək, bəsdir! Vəhşi xəzərlər irəliləyir. (*Çağırır*) Köməyə gəlin! Köməyə gəlin! (*Onlar daha da bərk vuruşduğu zaman, Afaq evdən hövlnak çıxıb, onların arasına girir*)

A f a q. Qardaşım, bu nədir? Siz nə edirsiniz?

Ə b d ə k. Mənim sevimli bacım, qorxdun, eləmi?

A f a q. Vətənin cəngavərləri beləmi ad çıxarırlar? Bülbüllər ötən gözəl şəhərimiz bayquş yuvasına dönsə, siz müqəssir olacaqsınız!

Ə b d ə k. Sən get, bacican! Mən ona sevməyin qaydasını öyrədəcəyəm.

T o ğ r u l. Aman Allah, onu son dəfə gördüm. Onun çöhrəsi gözlerimi qamaşdırıcı. Daha men düşmənimi görə bilmirəm.

A f a q. Əbdək, əziz qardaşım, sən nə edirsən? Dəstəgülün qardaşına el qaldırmaq?

Ə b d ə k. Günah mendə olmadı, Afaq. O, məni qorxaq adlandırdı. Eh, görünür, taleyim belə imiş! İndi mənimlə Dəstəgül arasında tikanlı bir ağac bitdi. Məndən Dəstəgülə salam yetirməyi unutma. De ki, Əbdək ölüm dəqiqələrində də onun eşqindən qüvvət alacaq.

A f a q. Deyərəm, qardaşım, deyərəm.

Ə b d ə k. Mən aslanı bu qılıncla öldürmüştüm. Al, mən həmişə yanında olmayacağam, özünü də, Dəstəgülü də düşməndən qor!

A f a q Sağ ol, qardaşım. Heç bir düşmən mənim üçün qorxulu deyildir.

Ə b d ə k. Sağlıqla qal, mənim igid bacım! (*Gedir*)

A f a q (*qılinci divara söykəyir*). Toğrul, Toğrul, sən məni qılıncla xatırlayırsan. O isə... Ah, ey böyük Tanrı, mən onun sözlərini bir də eşidəcəyəmmi? (*Qılinci götürərək*) Yox, bu qanlar, məni də, sevgimi də vaxtsız öldürəcəkdir. Amma nə üçün? İnsan dünyaya böyük bir məhəbbətdən zövq almaq üçün gelmeyirmi? (*Bu anda Dəstəgül ciyinində səhəng, bulaq başından qayıdır*) Of, Dəstəgül, Əbdək, bax, indicə getdi, görüşdünümüzü?

D e s t e g ü l. Yox, tale bizi görüşdürmədi. Mən onu çeşmə başında, çinarın altında çox gözlədim. Yenice doğan günü onsuz qarşılıdım.

A f a q. Əbdək çox kədərli idi. Sənə döñə-döñə salam yollayırdı.

D e s t e g ü l (*səhəngini yerə qoyur*). Mənim də könlüm dərdlidir. Afaq, ölüme gedən Əbdək deyil, mənim eşqimdir. Ölüm Bərdəni qara bulud kimi çulğamışdır. Hara baxırsan, sessizlikdən qulaq tutulur. Şəhər elə bir qəbiristandır. Bu elindəki qılinc nədir?

A f a q. Əbdək verdi, "lazım olar!" dedi. Eh, Allah bilir kim ölcək, kim qalacaq...

D e s t e g ü l. Qoy biz mahni səsi eşidib, ölümü unudaq, Afaq. O gözəl nəğməni oxusana!..

A f a q (*qılinci divara söykəyir*). Bax, gün doğdu. Necə də parıldayır. Bizim də bəxtimiz belə parıldasayı! (*Rudunu götürüb sinəsinə basır*) Dəstəgül, görəsən bir də ona rast geləcəyəmmi?

D e s t e g ü l. Kimə, kimə, Afaq?

A f a q. Heç, o bir xəyal kimi göründü. Bir xəyal kimi də süzülüb getdi. Əbdək onun qəzəllərini oxuyurdu. Nə gözəl şair imiş! Hər sözü bir hicran qədər güclü idi. (*Rudunu çalır, həzin və titrək bir səslə oxuyur*):

İndi ki, mən həsrət qaldım bu dünyada bir dildara,
Səyyah kimi üz qoymuşam bu diyardan, o diyara.
Könlümün bu qəmərini, ciyərimin al qanıyla,
Çoxdan bəri hey yazıram qayğı bilməz divarlara.

Cəbhədən müdhiş bağırtılar eşidilir, qılınc səsleri get-gedə yaxınlaşır. Afaq, Dəstəgül heyəcanla o tərəfə boyanırlar.

D e s t e g ü l. Bax, görürsənmi? Xəzərlər şəhərə doluşdu. Bərdənin qanlı günləri başlandı. Of... Adamın tükəlli ürpəşir. Niyə insanlar vəhşi heyvan kimi bir-birini yeyir. Bu qırğınlar nə üçündür, Afaq?!

A f a q. Bir qarış torpaq üçün. Tökülen qanlar, ölen insanlar, göz yaşları – hər şey, hər şey bu qara torpaq üçündür. Aman ya rəbbi, o qoşundurmu, yoxsa ucsuz-bucaqsız bir insan dənizidirmi?

D e s t e g ü l. Gəl, Afaq, gəl biz də köməyə gedək!

Bu zaman şəhərdən qalxan alov havada əks edir. Qızlar sarsılıraq baxırlar.

A f a q. Od vurdular, yandırdılar. Oh, gözlərin çıxsın, vəfasız dünya!

D e s t e g ü l. Ora bax, Afaq, oxlar göydən quzğun kimi tökülr.

A f a q. Bizimkilərdən yixılanlara bax. Can, gör necə vuruşurlar!

D e s t e g ü l. Gəl, Afaq, gedək onların yarasını bağlayaq! Bəri gəl.

Dəstəgül Afaq ilə bərabər getmək istərkən, birdən dayanırlar. Gözləri böyümüş halda dal-dalı addımlayırlar.

A f a q. Bu nədir, mən yuxumu görürəm? Dəstəgül, o getirdikləri Əbdək deyilmə?

D e s t e g ü l. Yox, yox, o deyil! Ola bilməz! (*İki nəfər cəngavər qollarının üstündə, bərk yaralanmış Əbdəki gətirib çardağın altında yerə uzadırlar. Dəstəgül dəhəşətdən böyümüş gözləri ilə ona baxır*)

A f a q (*qardaşının üstünə atılaraq*). Of... Əziz qardaşım. Kaş ki, gözlərim kor olaydı, sənin bu qanlı sinəni görməyəydim!

I-c i c e n g a v e r. Namərdələr arxadan vurdular, qızım. Toğrulun qılıncı daldan dəydi.

D e s t e g ü l. Yox, yox, bu ola bilməz! Toğrul Əbdəkimi vurdur?

1-c i c e n g a v e r. Ağlama qızım, ağlama Afaq! Belə mərd igidlerin bacısına göz yaşı yaraşmayır.

Ə b d e k. Məğlub olduq, bacıcan! Düşmənlər qabaqdan ox yağıdranda, dostlar daldan qılınc vurdular. Qan su yerinə axdı...

1-c i c e n g a v e r. Qızım, Afaq, sen bunun yaralarını bağla. Biz yenə qayıdırıq! Gedək, bir də bəxtimizi sınayaq!

D e s t e g ü l. Əmican, bəs Toğrul özü hanı?

1-c i c e n g a v e r. Toğrul? (*sükut edərək*) O sənin nəyindir?

D e s t e g ü l. Qardaşındır; yoxsa onun başına bir iş gəldi?

1-c i c e n g a v e r. Təqsir özündə oldu, qızım. Öz doğma balam da olsayıdı, mən onun günahından keçməzdim!

D e s t e g ü l. Demək ölmüşdür! (*Ağlayır*)

1-c i c e n g a v e r (*Dəstəgülə*). Qardaşın vətənə ləkə vurdur. Mən onun atası olsayıdım göz yaşına heyfim gələrdi. Gedək! (*Cəngavərlər gedirlər*)

Ə b d e k. Ağlama, Dəstəgül! Yaxın gəl, yaxın gəl, məni vuran sənin qardaşın Toğruldur. Onun qılıncı düşmənə yox, sevgiyə dəydi! (*yerində dirsəklənərək*) Ağlamayın, mənim əzizlərim. Mərd igidlərimiz qılınc çaldı, ox süzdürdü. Qalanın qapılarında xəzərlərin qəbri qazıldı. Of, mən ölürem... Aşıq olanlara ölüm də xoşdur. Dəstəgül! (*Yixılır*)

A f a q. Get ananı çağır, Dəstəgül! (*Dəstəgül yüyürib gedir*) Əziz qardaşım, mən and içirəm qanım yerdə qoymayacağam! (*Birdən sükut edərək*) Ancaq mən kimdən hayif alacağam?

Bu halda həyətə doluşan xəzərlər müxtəlif tərəfə dağlışırlar. Onlardan biri Afaqı görüb dayanır.

X e z e r. Aha, Bərdə gözəli, yanaqların yeni doğmuş ay, gözlərin ahu gözləridir.

A f a q (*səksənir*). Sən kimsən? (*Qorxub geri çəkilərkən, gözü qılınca sataşır, tez onu götürür*) Çəkil!

X e z e r. O ince barmaqlara polad qılınc yaraşmayırlar. Bərdə gözəli, at yerə o qılıncı, təslim ol! Səni zəngin saraylara qənimət aparacağam, mənim də küskün taleyim güləcək. Təslim ol!

A f a q. Bir addım da irəli gəlsən, öz qanında boğulacaqsan!

D e s t e g ü l ü n s e s i. Afaq, köməyə gəl! Afaq!..

X e z e r. Bax, onu da aparırlar. Bu gündən sonra bütün Bərdə gözələri bizim ixtiyarımızdadır.

A f a q (*o tərəfə yüyürmək istəyərkən, Xəzər onun yolunu kəsir*). Çekil deyirəm sənə! (*Qılıncla kəskin bir zərbə endirir*) Unutma ki, Bərdə qızlarının beşiyi köhlən at belidir, oyuncاقları da polad qılınc!

Vuruşurlar.

X e z e r. Qorxusundan yanağında göz yaşı parıldayan bu qız qılınc oynatmayı da bacarırmış. Sən qılınc zərbəsinə dözməyəcəksən! Gedək zongin saraylara!

A f a q. Doğma gülşənini sevən bülbü'lün ən böyük düşməni qızıl qəfəsdir. Saraya məni yox, mənim vurdugum qılınc yaralarını hədiyyə apar! Al, bu da biri! (*Xəzəri vurur. O, dizi üstə qapanır*) Aman-

X e z e r. Köməyə gelin! Köməyə gelin! (*Afaq ona yaxınlaşır*) Aman- dir, məni öldürmə, yalvarıram, keç günahımdan.

A f a q. Ye bu torpaqdan doyunca!

X e z e r. Mən bu torpağı necə yeyim?

A f a q. Elə işe ölüceksən!

X e z e r. Yalvarıram, sənə əzrail olmaq yaraşmayır, sən mələksən!

A f a q. Ye bu torpaqdan, deyirəm sənə.

X e z e r. Sizlərdə adət belədirmi?

A f a q. Bəs bu qədər vuruşmaq, günahsız insan qanı tökmək, bu gözəl sarayları yandırıb külə döndərmək nə üçündür? Qoy səni göndərənlər bilsinlər ki, adətimiz belədir! Düşməni möglub edəndə, biz ona doyunca torpaq yedirdirik. (*Vurub öldürür. Yüyürüb Dəstəgül tərəfə getmək istərkən, bir dəstə xəzər onu əhatə edir. Afaq yenə də vuruşur, amma qılınc əlindən yerə düşür*)

B i r X e z e r. Aparın, bu məlek saraylara layiq bir hədiyyədir.

A f a q. Əbdək, qardaşım, gel!

Dəstəgülün səsi: "Yox, məni apara bilməyəcəksiniz, ölərəm, getmərəm!" Afaqı sürüyüb aparırlar. O, dərinlərə da, xəzərlərin qolları arasından çıxa bilmir. Bu zaman Əbdək gözlərini açır. Güclə özünü doğrudalaraq yüyürmək istərkən yixılır. Sürünə-sürünə irəliləyir.

Ə b d e k. Ulu Tanrıım, sən özün şahid ol ki, müqəssir mən deyiləm! (*Yenə sürünür*) Əlvida, Afaq, əlvida!

Güçden düşüb üzü üstə yixılır

P e r d e

DÖRDÜNCÜ ŞƏKİL

Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağılışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun geldiyini hiss edərək, ona terəf döñür.

Ş a h. Vəzir, Nizamini çağırmağa gedən qasid hələ qayıtmamışdır?

V e z i r. Xeyr, şahım, ondan yenə də bir xəber yoxdur. Görünür, Nizami həddindən artıq məgrurdur.

Ş a h. Düz deyirsən, vəzir, mən onu əsərlərindən tanımışam. Nizami Qaf dağı kimi məgrur və eyilməzdir.

V e z i r. O, nə qədər məgrur olsa da, hökmüdarın qarşısında eyilməlidir, şahım!

Ş a h (*kimi isə görərək*). Bu gələn atlı kimdir? Bizim qasid deyilmə? O, yene təkdir?

Q a s i d (*gəlir, şaha təzim edir*). Fermanınızı ona yetirdim, şahım!

Ş a h. Nizami gelmədimi? Bu nə cəsarətdir?

Q a s i d. Xeyr, Nizami hüzurunuza gələcəkdir.

V e z i r. Mən sizə ərz elədim, şahım, o, hökmüdarın fermanından boyun qaçıra bilməz. Nizami şairdir, amma siz hökmüdarsınız!

Q a s i d. O əvvəlcə gəlmək istəməyirdi... Bərdənin fəlaketindən xəber tutanda...

Ş a h (*onun sözünü kəsərək*). Gedə bilərsən.

Qasid təzim eləyib gedir.

V e z i r. Şahım, Bərdədən alınan xəber doğrudan da acıdır. Nizami düz deyirmiş, vəhşi xəzərlər şəhərə dolub daşı-daş üstündə qoyma- müşlər. O böyük sarayların nə izi qalmışdır, nə də tozu.

Ş a h. Doğrudanmı? Bu heç yaxşı olmadı, vəzir, mən buna ürəkdən təəssüf edirəm. O yerlərə ova çıxarkən, insan dünyanın hər bir dərdini unudurdu. Təəssüf, çox təəssüf!

Q a s i d. Aha, Munis də gəlir.

V e z i r. Yeqin Gəncə şairləri ilə deyişməkdən qayıdır. Şirvan sarayının belə şairləri var ikən, sizin də könlnünüz hər zaman güləcəkdir, şahım. Siz öləndən sonra da sizin əbədi yaşadacaqdır.

Ş a h. Amma Nizami ayrı aləmdir, vəzir, onun şeirlərində ilahi bir qüdrət vardır.

M u n i s (*Gəncə valisi ilə gəlib şaha təzim edir*). Şikarınız uğurlu olsun, şahım!

Ş a h. Sağ ol, Munis. Söylə görüm, Gəncə şairləri ilə deyişdinmi?

M u n i s. Bütün deyişmələrdə böyük hökmərin adını göylərə ucaldım, şahim!

Ş a h. Nizami ilə qarşılaştınmı?

M u n i s. Müqəssir özü oldu. Qarşımı çıxmaga cəsarət etmirdi. Dedim: "Şair, adın diller əzberidir. Hünərini göstər!" Dedi: "Mən böyük Munislə qabaqlaşmağa utanıram".

Ş a h. Doğrudanmı? Munis, doğrusu qulaqlarına inana bilmirəm, Nizami həqiqətən belə cəsarətsizdirmi? Yox, ifrata varırsan, Munis.

M u n i s. Şahı aldatmaq ən böyük cinayətdir. Mən həqiqət aşiqiyəm, mənim vicdanım lekə götürməz. Gəncə valisi özü söyləsin.

V a l i. Munis doğru buyurur. Mənim Nizamidən şikayətim vardır, şahim. O, Məhsəti Gəncəvidən dərs almışdır. Özü də xırda qoşmalarдан başqa heç nə yaza bilmir.

Ş a h. Xırda qoşmalar?

V a l i. Bəli, bəli, onun adı var, özü yoxdur. O başqalarının tərifi ilə yaşayır.

Ş a h. Yox, Nizaminin hər bir misrası almaz kimi itidir. Ürəklər daşdan da olsa, onları kəsib özünə yol açacaqdır.

V a l i. Hökmər özü bilən yaxşıdır. Gələr, görərsiniz. Dinsiz üşyanakları belə sevirsinizsə, Nizamini də sevəcəksiniz.

Ş a h. Sən yanılırsan, Vali, mən Nizaminin qəzəllərini ürəkdən sevmişəm. Onlar doğrudan da, nadir incilərdir. Şirvan sarayı bu nadir inciləri yaranan ustaya malik ola bilsə, böyük İsgəndər özü mənə qibtə edəcəkdir.

M u n i s. Gəncə valisi haqlıdır, şahim. Mən həqiqət aşiqiyəm, mənim vicdanım lekə götürməz. Nizaminin işlədiyi cinayəti mən sizdən gizlətmək istəmirem.

Ş a h. Cinayət? Kimi öldürmüştür? Vali, bu nə sözdür?

V a l i. Adam öldürsəydi, mənə bu qədər təsir etməzdi. O, Məhsəti xanımla birləşib, böyük hökmər xalq içərisində rüsvay edir. Belində xəncər gəzdirən əxileri başına toplayıb, xalqı üsyana çağırır. Mən Məhsotinin həcvlərini öz qulağımla eşitdim.

Ş a h. Bəsdir. Bu sözlərin biri doğru olsa, and içirəm göze görünməz böyük Tanrıya, mən Nizamini də, Məhsətini də daşqalaq etdirəcəyəm. Amma siz uşaq kimi sadəsiz. (Cibindən bayazı çıxardır) Bu qəzəllər qoşma deyildir, gövhərdir. Xalq onu belə şeirləri üçün sevir.

M u n i s. Bəlkə də biz yanılıraq, ola bilər. Sizi bu rəyə gətirən Xaqqanıdır. O, mənim düşmənimdir. Məni gözdən salmaq üçün Nizamini tərifləyir. Mən həmişə sizdən gizlədirdim. Amma daha dözə bilmirəm. Hər şeyi açıb deyəcəyəm: Nizamının "Sirlər xəzinəsi"ni xatırlayır-sınızmı? O, ölkəni xarabaya döndərməkdən zövq alan zalim Ənuşirəvanın simasında sizi təsvir etmişdir.

Ş a h. Aha, bu çox qəribedir. Demək, mən bayquşların nəgməsindən həzz alıram, eləmi?

M u n i s. Mən həqiqət aşiqiyəm, şahim!

V e z i r. Şahim, Bərdədən qasid gəlmışdır. O bizdən kömək istəyir.

Ş a h. Gözəl Bərdə xarabaya döndəndən sonra bu kömək neyə lazımdır?

V e z i r. Əsir düşmüş bərdəliləri vəhşi xəzərlərin pəncəsindən xilas etmək lazım deyilmi? Şahim unutmayın ki, bir zamanlar Şirvanı düşmənər hədələyəndə, Bərdə cəngavərləri bizə kömək əlini uzatmışdı.

Ş a h. Vəzir, sən bu tarixi nə üçün xatırlayıb mənim nəşəmi korla-yırsan? Mən o zaman heç kimə yalvarmadım.

V e z i r. Qardaş qardaşa yaman gündə gərək olar, şahim!

Ş a h. Onu çağırtdır gəlsin!

Vəzir baş endirib gedir.

M u n i s. Siz bərdəlilərə borclu deyilsiz, şahim.

Ş a h. Doğrudur, mən heç kimə borclu deyiləm. (Vəzir Əbdəklə bərə-bər qayıdır. Əbdəkə) Səni buraya kim yolladı?

Ə b d ə k. Bərdəlilər yolladı, böyük hökmər!

Ş a h. Kömək isteyən adam əvvəlcədən xəbər verərdi.

Ə b d ə k. Biz dedik, özümüz onlara üstün gələrik. Düşmənlərimiz xeyli qüvvətli imiş.

Ş a h. Yaxşı, şəhər yanıb külə dönəndən sonra, mənim köməyimdən ne çıxar?

Ə b d ə k. Biz xəzərlə vuruşub əsirlərimizi xilas edə bilərik.

Ş a h. Elesə, çalışaram sizin ricanıza əməl olunsun.

Ə b d ə k. Mən rica etməyə yox, tələb etməyə gəlmişəm.

Ş a h. Necə?

Ə b d ə k. Siz nahaq acıqlanırsınız, şahim. Xatırınızdadırırmı, bərdəlilər Şirvan qalasını müdafiə edərkən, yüzlərcə qurbanlar vermişdilər. Bərdə cəngavərləri ilə bərabər Şirvan qalasını düşmənlərdən mən də bax, bu sinəmlə müdafiə etmişəm. Borclu-borcluya belə cavab verməyə haqlı deyildir.

Ş a h. Eşidirsinizmi? Mən heç kimə borclu deyiləm! Gəldiyin yol ilə geri qayıt! Səni göndərənlərə söylə ki, Şirvan hökmədarı qorxaqları müdafiə etməyəcəkdir.

Ə b d e k. Mən onların adından sizə cavab vere bilərəm. Qoy, bütün dünya şahid olsun ki, daş ürəkli, quş beyinli hökmədarlar ana vətənin qəlbine yara vurmaqdan həzz alırlar.

Ş a h. Görünür, sən də ölümündən həzz alırsan. Vəzir, bunun beyni xarab olmuşdur. Başı bədənindən ayrırlasa, ağılı başına gələr. Aparın, gün batanda dar ağacından asılıcaqdır, sonra da baş kəsiləcəkdir.

Vəzir. Şahim, qasidi öldürmək adətdən kənar işdir.

Ş a h. Sus, get mənim fermanıma əməl et!

Ə b d e k. Bu ölüm məni qorxutmayırmış, ey şah! Lakin bu qan yerdə qalmayacaqdır. Şahlar bizim qanımızda boğulacaqdır.

V e z i r. Xarabaya dönmüş bir mahalın qasidini öldürmək? Yox, yox, insan ürəyi buna tab gətirməz, şahim!

Ş a h. Nə qədər fəryad qoparsan da, fermanım qətidir! Kimi gözleyirsən, vəzir!

V e z i r (*baş endirir*). Hökmədarın əmri Allah fermanıdır, şahim.

Ə b d e k. Dayanın, siz də şahid olun: mən düşmənə sinəsini qalxan tutub on yara almış bir cəngavərəm. Hökmüdarınız isə, əli qanlı, həris bir cəlladdır. Qoy onun bu zülmündən sonsuz göylər də fəryada gəlsin! (*Əbdəkin qollarını bağlayırlar*)

Ş a h. Aparın!

Aparırlar.

M u n i s. Bax, Nizaminin bütün dostları belədir, şahim! Onun qəzəllərini oxuyan hər kəs məlek kimi məsum da olsa, nəhayət belə bir ası olur.

V e z i r. Şair adı ilə fəxr edən insan, gərək başqalarının fəlakətində özü üçün səadət axtarması. Məncə, dünyada bundan böyük cinayət yoxdur.

Q a s i d (*gəlir*). Şahim, Nizami qulluğunuzda hazırlırdır. Gəlsinmi?

Ş a h. Gəlsin! (*Qasid Nizamini gətirir. O, saha təzim eləyir*)

N i z a m i. Əfv edin, ey şah! Gecikməyim səbəbsiz deyil.

Ş a h. Son qəzəlinizi oxudum, şair. Bütün sözləriniz ürəyimdəndir.

Bu doğrudur, ədalətə arxalanır hər bir zəfər,
Hər zülmündən, haqsızlıqdan yer üzündə doğar zərər.
Öz eybinə örtük olur insanların səxavəti,
Hünerləri pərdələyir qara fikir, paxıl kəslər.

V e z i r. Doğrudan da, gözəl rübaidir, şahim. Şairin məsləhəti bize çox xeyir verəcəkdir.

Ş a h. Şairin bizdən xahişi nədir?

N i z a m i. Yalnız birçə arzum vardır, ey şah!

Ş a h (*Vəzirə*). Bu gün böyük bir işrət məclisi qurulsun, saqılər gərdisə çıxsın!

V a l i. Gəncənin ən gözəl bağçalarından birinde böyük süfrə açılmışdır, şahim!

Ş a h. Gəncə yaxınlığındakı yeddi para kənd şaire bağışlansın! (*Vəzirə*) Gedək, qoy şairin lətif qəzəlləri bizim ruhumuzu oxşasın.

N i z a m i. Ey şah, mənim deyəcəyim sözlər, oxuyacağım qəzəllər sizi yalnız kədərləndirə bilər.

Ş a h. Bu görünən bağlar, bağçalar da sənə azlıqmı edir? Sən ne üçün belə kədərlisən?

N i z a m i. Bahar fəslində şaxta vurmuş bir bağcanın bülbülu sən nəğmələr oxuya bilərmi?

M u n i s. O, hər zaman sizin iradənizə qarşı olmuşdur.

Ş a h. Sən dayan, Munis!

M u n i s. Mən həqiqət aşiqiyəm, şahim. Mənim vicdanım ləkə götürməz.

N i z a m i. Həqiqət aşiqi? Yox, nəfəsindən yalan qoxusu gələn insanın sözü ayın gül camalına nəqş olunsa da, yenə iyriəndir.

Ş a h. Şairin belə kədərlənməsi yəqin səbəbsiz deyildir?

N i z a m i. Ey hökmədar, gözəl Bərdəni yandırıb külə döndərdilər. Azərbaycanın dilbər guşələrindən biri də məhv olub getdi. Büyök bir ölkənin xəstə qəlbini yenə sağalmaz bir yara vuruldu. Analar övladlarından, bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yarılı igitləri sizdən kömək istəyir. Qardaş qardaşdan kömək istəyir. Of, mənim elə bir qüvvətim olaydı ki, qılıncların xarabaya döndərdiyi vətəni qələm gücünə gülşənə çevirəydim. Hanı elə bir hökmədar ki, bu xarabaları görərkən, üreyindən qopan ah səsi bütün dünyani titrətsin!?

M u n i s. İndi gördünümüzü, şahim? O, yenə də sizə böhtən atır!

Ş a h. Şair, mən səni üsyan etməyə çağırmadım. Nəşəni korlayan şairə mənim ehtiyacım yoxdur. Sarayımda belələri onsuz da azlıq etmir. Xaqanının şeirlərini yəqin ki, oxumuşsan. Onun göz yaşları artıq məni təngə getirmişdir. O da üsyan etməkdən zövq alır.

N i z a m i. Şairi Xaqani kimi qolu zəncirli bir qula çevirmək olar. Onu zindanlara da atmaq olar. Lakin, azad xəyallarını zəncirləməyə hökmdarların belə gücü çatmaz.

Ş a h. Şair, mən səni öz sarayına dəvət edirəm.

N i z a m i. Ey şah, unutmayın ki, yurdumuzun böyük şairi Əbülü'ləni zindanda çüründən saray oldu. Şairlər peyğəmbəri Xaqanının də yolu orayadır.

Ş a h. Onların hər ikisi üsyankardır... Yox, şair, sənin də dalğın çöhrəni bürümüş kədər buludları görünür, heç zaman dağılmayacaqdır. Sənin səsindən şikayət yağır.

N i z a m i. Müqəssir mən deyiləm. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər!

Ş a h. Aha, demək Munis haqlı imiş. Sən məni zalim Ənuşirəvana bənzədirsin, eləmi?

N i z a m i. Mən yalnız həqiqəti yazmışam, hökmdar!

Ş a h. Həqiqət, həqiqət!.. Şairlərdən başqa bu yükü daşıyan yoxdurmu?

N i z a m i. Həqiqət doğrudanmı yükdür? Lakin bu yükü yalnız ürəyi olan insanlar daşıyır.

Ş a h. Vəzir, söyle ki, Nizami gəldiyi yol ilə geri qayıtsın.

V e z i r. Şairin əlindən zəher içmək də xoşdur, şahım. Nizami belə rəftərə layiq deyildir.

Ş a h. Onun özünü də, əsərlərini də oda atmaq belə azdır!

N i z a m i. Ey hökmdar, mən sənin zülmündən şikayət edən mezlumların ah-naləsiyəm! Mən parçalanmış bir ölkənin şikəst ürəyindən qopub gələn bir fəryədam! Mən "Sirlər xəzinəsi"ndə olanların yüzdə birini demişəm. Mən bir güzgütəm ki, sənin həqiqi simanı göstərmışəm. Əger sıfətin eybəcərdirsə, onun ləkəsini təmizlə! Bəs nə üçün güzgünü sindirirsən?

Ş a h. Vəzir, fərmanıma eməl olunsun!

V e z i r. Hökmdarın əmri Allah fərmanıdır, şahım.

Nizami məğrur addımlarla gedir, hamı onun ardınca baxır.

M u n i s. İndi gördünmü, şahım, mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz!

Ş a h (Valiyə). Sən haqlısan!

V a l i. Şahım, o, Məhsətinin fikirlərini tekrar edir. Nizami onun şagirdidir, o, bütün cavanları zəhərləyib yoldan çıxardır.

Bu anda geridən qalmaqla qalxır: "Qaçı, qoymayın, tutun!" səsləri eşidilir.

V e z i r. Bu nə səs-küydür? Nə olmuşdur?

M ü h a f i z l e r d e n b i r i (gəlir, şaha təzim edir). Şahım, Bərdə-dən gələn Əbdək gözətçinin xəncərini qoparıb bizdən iki nəfəri öldürdü. Özü quş kimi ata sıçrayıb qaçı.

Ş a h. Bu saat onun dalınca bir dəstə atlı göndərin! Yerin dibində də olsa tapılsın!

Mühafiz yürüüb gedir.

Vali, biz ondan qisas almalıyıq!..

V a l i. Doğrusu, mən xalqın qəzəbindən qorxuram, şahım! Məhsəti-ni sevmeyən çox azdır. Bütün Gəncə onun başına and içir. Ona yaxın durmaq olarmı? Beli xəncərli igidlər məni tikə-tikə doğrarlar.

Ş a h. Gəncədə özündən başqa tərəfdarın yoxdurmu, Vali?

V a l i (tərəddüd içində). Hökmədarın əmri Allah fərmanıdır, şahım!

Ş a h. İndi mənim fərmanımı dinlə, Vali! Məhsəti burada, bax, mənim ayağımın altında daşqalaq edilsin! Bu Nizaminin sinəsinə dağ çəkər. O, mənim təklifimdən boyun qaçırdı. Mən özüm ondan intiqam alaram. Durma, get! Mən bu üsyankarlar yuvasına od vuracağam. Qoy Gəncədə şair səsi yox, bayquş naləsi ucalsın!

Pərdə

BEŞİNCİ ŞƏKİL

Yenə orada, şəhər tezdəndir. Güneş yeni-yeni tülü edir. Hər tərəf bomboşdur. Derin süküt içinde quşların həzin-həzin neğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.

Onlar ele bir qorxa-qorxa ətrafi dinləyirlər.

1-c i ş e h e r l i. Eh... fani dünya!

2-c i ş e h e r l i. Nə yaman ah çəkdi, əmican!

1-c i ş e h e r l i. Oğlum, bir azdan Məhsəti xanımı buraya gəti-rəcəklər. Dünən padşahın çadırları, bax, burada qurulmuşdu.

2-c i ş e h e r l i. Əmican, niyə həmişə yaxşı adamları öldürürler? Dünən pis adam azdır?

1-c i ş e h e r l i. Nə bilim, oğlum? Görünür dünən bünövrəsinə daş qoynamərd olubdur.

2-c i ş e h e r l i. O daş yiğinını görürsənmi? Onları yəqin Məhsəti xanımın üstüne yağıdıracaqlar.. Of, adamın bədəninə üzütmə düşür. Axı, sən demədin onun günahı nədir?

107

1-ci şəhərli. Nə olacaq, bu dünyada doğru söz danışmaqdan böyük günah yoxdur. Bax, Vali gəlir. Gedək, ağacın dalında gizlənək, görək axırı nə olar.

2-ci şəhərli. Gəlsənə gedib əxiləri çağırıam, Valinin dəstəsinə hücum çəkib Məhsətin qurtaram. Hə, nə deyirsən, əmican?

1-ci şəhərli. Yox, oğlum, bundan heç bir şey çıxmaz. Nahaq yerə cavanlarınıza bada verməyin. Vali insan qanına çıxdan hərisdir. Gedək, sonra gəlib yalvararam. Bəlkə ürəyi yumşaldı, Məhsəti xanımın günahından keçdi. Gedək, oğlum! (*Gedirlər*)

Valı (*bir neçə mühafizəçi ilə gəlib dayanır*). Bu işdən bir adam da xəbər tutmasın. Sizlərdən kim bu sırrı açsa, onun dilini kəsdirərem!

1-cimühafiżəci. Doğrudur, Vali həzrətləri, xalq eşitsə, şəhərdə iğtişaş qalxar.

Valı. Ehtiyatlı olun, sizdən başqa buraya bir insan ayağı dəyməsin!

1-cimühafiżəci. Baş üstə, o edam olunan zaman, burada bir milçək belə səslənə bilməz. (*Gedir*)

Valı. O, hökmdarın da, mənim də sinəmə dağ çəkmişdir; yalnız o ölündən sonra gözümə yuxu gedəcəkdir. (*Qolları bağlı Məhsətin bir neçə mühafizəçi əhatə edib gətirir*) Dayanın, böyük hökmdarımız bu yeri nişan verdi. Məhsətinin qəbri burada qazılacaqdır. (*Mühafizəçilər onun qollarını açırlar. Vali ona yaxınlaşır, istehza ilə*) Böyük şairə, izn ver son dəqiqlərində üzünə doyunca baxım.

Məhsəti. Çekil, mənim üzüm bir aynadır, bu aynada insan qanına boyanmış simanı görüb qorxarsan.

Valı. Eşidirsinizmi o nə deyir? Sənin başına bəla getirən də acı dilindir.

Məhsəti. Amma yenə də qorxan mən deyiləm, sənsən, Vali həzrətləri!

Valı. Menim heç nədən qorxum yoxdur. Bütün Gəncə mənim adım gələndə zağ-zağ əsir.

Məhsəti. Yalandır, səni bu biyabana getirən də qorxudur. Sənin başındakı papaq deyil, ifritə qadın ləçeyidir.

Valı. Bu mənasız qürurdan əl çək! Sənin bu sözlərin mənim qulağında bir milçək viziltisidir. Budur, bax, sənin ki, qorxudan belin əyilib ikiqat olmuşdur.

Məhsəti. Namərd, mən yerə tərəf əyilərkən, burada, bu vəfasız torpaqda, vaxtsız ölen gəncliyimi axtarıram.

1-ci şəhərli (*yoldaşlarıyla bərabər gəlir*). Vali həzrətləri, məni bağışlayın. Bu acı xəbəri eşidəndə, ürəyim tab gətirmədi. Gecə yarıdan sizin yolunuzu gözləyirdim.

Valı. Bunu sənə kim dedi, qoca?

1-ci şəhərli. Vali həzrətləri, bütün şəhərdə Məhsətinin daş-qalaq olunmasından danışındılar. Onun ana mərhəmətindən hamı nəvəziş görmüşdür. Amma siz onu öldürmek fikrindəsiniz.

Valı. Bu, hökmdarın fermanıdır, qoca.

2-ci mühafiżəci. (*yüyürüb gəlir*). Vali həzrətləri!..

Valı. Nə var? Nə olmuşdur?

2-ci mühafiżəci. Şəhərdən sel kimi bir izdiham axıb gəlir!

Valı. Sən dəlimi olmuşsan, izdiham nədir? (*Mühafizəçilərə*) Bu saat qabaqlarını kəsin! Birini də yaxına buraxmayın!

2-ci mühafiżəci. Onların qabağınca şair Nizami də gəlir. Mən ona toxuna bilərəmmi?

Valı. Uzun danışma, qorxaq tülkü, bir addım da irəli gəsələr, sənin boynun vurulacaqdır. Get, fermanıma əməl et. Tez!

2-ci mühafiżəci. Baş üstə! (*Gedir*)

1-ci şəhərli. Vali həzrətləri, Allahın qəzəbindən qorxmayırsan, insanların nalesini eşit, insafa gəl! (*Valinin qabağında diz çökərək*) Ayaqlarına düşüb yalvarıram, keç onun günahından.

Valı. Bəsdir, qoca, get, bir də gözümə görünmə!

1-ci şəhərli. Belə insana əl qaldıran, Allahın qəzəbinə düçər olar, Vali həzrətləri.

Valı. Sus qoca! Səni o ağ saqqalına bağışlayıram. Çekil get, yoxsa balaların yetim qalar.

1-ci şəhərli. Gedək, oğul! Bütün Gəncə axıb Məhsətinin dalınca gəlir. Süründən ayrılan qoyunu qurd qapar! Biz də gedək, onlara qarışaq!

Gedirler. Bu anda Nizami, Qivami ve Yusif gəlir

Yusuf. Şükür Allaha, o sağdır. Nizami, əzizi dostum, onu ölüm-dən sən qurtaracaqsan!

Məhsəti. (*Nizamini görərək*). Gəl, Nizami, gəl, özün şahid ol. İlahi, çox şükür, faciəm nə qədər böyük olsa da, bu müdhiş ölüm daha məni qorxutmayırla.

Nizam. Mən gözlərimə inanmaq istəmirəm. Edam üçün gəti-rilən bu qadın, Gəncənin fəxri Məhsəti xanım deyilmi? Vali, sən əsrimizin qaranlığı içerisinde parlayan bu dan ulduzunu söndürməkni istəyirsən?

V a l i. Yaxın gel, şair. O, ulduz deyildir, sən Məhsətini yaxşı tanışdırın, onun şirin dilinə aldanıb özünü bədbəxt etməzdin.

Q i v a m i. O, şəhərimizin yeganə zinətidir.

Y u s i f. Onun günahı nədir?

V a l i. Hökmdarı həcv edən mən deyiləm, Məhsətidir. O, padşahı qanıçən, zalim adlandırmışdır. Şəhərimizin cavanlarını azdırıb yoldan çıxardan da odur. Padşahın fərmanı beledir. O gərək burada, hökmdarın nişan verdiyi bu yerdə daşqalaq edilsin.

N i z a m i. Eşidin, ulu göyəl! Bu sonsuz mavi səmanın altında, bu güllerin, bu çiçəklərin ətirli qoynunda böyük bir insan ürəyini susdururlar. Lakin, nə üçün? Kimin üçün?

V a l i. O, hökmdarı bayquş adlandırdı. O öləcəkdir. Şirin yuxu üzünə həsrət qalan Gəncənin ürəyi bu gündən sonra rahat döyüncəkdir.

N i z a m i. Lakin unutma, Vali, Məhsəti Gəncəvi ölsə də, bayquş heç bir zaman dönüb bülbüл olmayıacaqdır.

V a l i (*Mühafizəçilərə*). Başlayın!

M e h s e t i. Adətdir, caniləri belə, dar ağacına apardıqları zaman, dilinə kelmeyi-şəhadət almağa izn verərlər. İndi mənə qulaq asın!

V a l i. Danış! Qoy o, gözə görünməz Tanrı şahid olsun ki, mən bu adəti pozmaq istəmirməm.

M e h s e t i. Mən böyük bir insan eşqinin övladı idim. Həyatımın yelkəni qayalara toxundu.

Heç pozan olmadı qəza-qədəri;
Doğradı ümmidi eşqin xəncəri.
Sevgi badəsini içdimse, heyhat,
Yenə tapılmadı eşqin gövhəri!

N i z a m i. Aman ya rəbbi, bu insan səsi deyildir, mələk səsidir.

“Heyhat, yenə tapılmadı eşqin gövhəri”.

1-ci m ü h a f i z e ç i (*tövşüyə-tövşüyə gəlir*). Vali həzrətləri, Vali həzrətləri, onlara heç nə əsər etmir. Yoldaşımızı ayaqlayıb öldürürler. (*Yusifə işarə edir*) Hamısı bunun işidir. Beli xəncərlə əxilərin də başçısı budur. Gəlirlər, tədbirin nədir?

V a l i (*əsəbi*). Xəncərlə, qılıncla qabaqlarını kəsin, irəli soxulanların başını bədənindən ayırin!

1-c i m ü h a f i z e ç i. Baş üstə! (*Yüyürüb gedir*)

V a l i. Onları öz qanlarında boğduracağam! (*Nizamiyə*) Sən də, şair, hökmdarımızın yanında günahkarsan. Bunu sənə bir də xatırladıram. Bundan gözəl fürsət ələ düşməz.

N i z a m i. Aha, günahkaram, doğrudur, mən bunu tamam unutmuşdum!

V a l i. Məhsəti mənim doğma bacım da olsayıdı, mən onu öz əllərimlə daşqalaq edərdim.

Q i v a m i. O vaxt heç kim sənə namuslu qardaş deməzdi.

V a l i. Şair, unutma ki, hökmdarın qəzəbi də özü qədər böyükdür. Onun mərhəmətini yalnız bir yolla geri qaytara bilərsən. Məhsətiyə sən özün cəza ver!

N i z a m i. Qəzəb, mərhəmət... doğrudur. Mən hökmdarı çox açıqlandırdım. Günahım böyükdür.

V a l i. Bir də bundan gözəl fürsət ələ düşməyəcək.

N i z a m i. Mən öz günahımı Məhsətinin qanılə yuyub təmizləyəcəm. (*Məhsətiyə yaxın gəlir*)

V a l i. Afərin, Nizami, indi bildim ki, sən həqiqətən böyük şairsən! Bu gündən sonra hökmdarımız səni gözləri üstündə saxlayacaqdır. Qızıllar, evinə dəvə karvanları ilə göndəriləcəkdir. Qoy bütün aləm şahid olsun ki, mən də sənin günahlarından keçirəm.

M e h s e t i (*Valiyə*).

Haqqımı əlimdən şəriət aldı;
Hüquqsuz eləyib bu günə saldı.
Qırıldı tərlanlar, boş qaldı bağlar;
Yurdı sənin kimi sarlara qaldı!

Y u s i f. Sağ ol, Məhsəti xanım, ölündə də belə mərd ölmək yaxşıdır!

V a l i (*Bir müddət sükutdan sonra, Nizamiyə*). Bu tərəddüd nə üçündür, şair? Bax, o izdiham sənin dalınca gəlmışdır. Təkrar edirəm, yalnız bir yoluñ vardır: Məhsətiyə ilk daşı sən özün at! Qoy xalq sənə baxıb onun cəzasını versin... (*Nizami Məhsətiyə lap yaxın gələrkən o təəccüblə Nizamiyə baxır, aralığa daha dərin bir sükut çökür*)

N i z a m i. İnsanların qabağı qılınc-qalxanla kəsildi. Onlar bu faciənin şahidi ola bilmedilər. Qoy bu faciəyə mavi göyəl şahid olsun. Mən öz intiqamımı səndən alıram, Məhsəti xanım! (*Həmi Nizaminin üzünə baxır, intizarlı sükut xeyli davam edir. Nizami həyəcanla əyilib Məhsətinin əlindən öpür*)

ALTINCI ŞEKİL

Gonca, Nizaminin eyvanı karşısında bağça. Q i v a m i süfrə başında oturub şerab içir.
O oxuyur. Arxasından sakit addımlarla gələn N i z a m i n i görmür.

Q i v a m i (*şərabla dolu qədəhi içərək*).

Ey, ürək, gəl ömrü vermə, sən bada,
Gülüb yetməmisən kama, murada.
Kimsə yetişmədi dadıma, heyhat,
Mən ürək əlindən gəldim fəryada.

N i z a m i . Bu fəryad nə üçündür, Qivami?

Q i v a m i . Aha, qardaşım, gəl sən də iç!

N i z a m i . Bəsdir, bu qədər içməkdən yorulmadınmı?

Q i v a m i . İçməkdən yorulmamışam, amma yaşamaqdan yorulmuşam. (*Ürəyini göstərərək*) Bax, burada o qədər dərdim var ki... Şahlar sənin qədrini bilmədi. Hamı səndən üz döndərdi. Mən bilirəm. Nə qədər kefli olsam da, eh... Mən heç, mən gəldi-gedərəm. Amma sən daima yaşayacaqsan. Bu həyat məni sıxır, qardaşım... (*Ayağa qalxır*) Al iç, al!

N i z a m i . Sən ağlayırsan? (*Qivaminin boynunu qucaqlayaraq*) Uşaq deyilsən ki? İnsan həyatın ağırlığı karşısında belə acizlik göstərməz.

Q i v a m i . Mən yalnız o dünyada rahat olacağam... Al, iç!

N i z a m i . Şərab dünyanın ağırlarını azaltmaz!

Q i v a m i (*istehza ilə gülərək*). Bu ağrı deyildir, bu dünya kədəridir. Mən öləndən sonra da bu kədər əbədi yaşayacaq, daş ağırlığı ilə insanların qəlbini çökəcəkdir.

N i z a m i . Qivami, sən içəndə, qoca anamız gizlin bir bucağa çeki-lib hey ağlayır. Axtı, mən onun iztirablarına dözə bilmirəm.

Q i v a m i . Ana... Yoxsa mən dözürəm, yoxsa mənim ürəyim daş-dandır? Yax, yox, inan ki, onun iztirablarına mən də dözə bilmirəm. Amma dərdim o qədərdir ki, eh...

N i z a m i . Ümidsiz olmaq acizlikdəndir, insan yer üzünə səadət üçün gelir, qardaşım.

Q i v a m i . Yalandır, bu dünya evi heç bir zaman səadət sarayı ola bilməz. Bu dünya böyük bir çanaqdır ki, insanların göz yaşı oraya töküür.

N i z a m i . Səadət öz-özünə yaranmaz, onu biz yaratmalıyıq. Gəl gedək, mən bu gün yazdıqlarımı sənə oxumaq istəyirəm. Biz hər ikimiz

şerimizlə dünya kədərinə qalib gələcəyik. Biz bu kədərin önündə dağ kimi durub, sözdən insanlar üçün səadət sarayı yaradacağıq!

Q i v a m i . Eh, qardaşım, sən tufanlı, qaranlıq bir gecədə parıldayan bir məşələ bənzeyirsən. Sənin əməllərin, arzuların böyükdür. Lakin zəmanəmizin hakimləri dünyani zülmətə çevirməkdən zövq alır, onlar sənə her addımda göz verib işiq vermirlər. Bu işləri gördükcə, mənim gözlərimə qaranlıq çökür.

N i z a m i . Bu səni kəderləndirməsin, əzizim. Hər qaranlıq gecənin günəşli bir gündüzü də var! Səni qorxudanların həyatı ən mənasız bir həyatdır. İnsan əsl həyatının mənasını, dünyanın sırlarını – hər şeyi, hər şeyi zəhmətlə kəşf edəcəkdir. Gəl gedək, həm bağçada işleyib qoca anamıza kömək edək, həm də bülbüllərin nəğməsinə qulaq asa-asə şeir yazaq. Gəl, bəsdir, daha içmə! (*Uzaqlaşmaq istəyir*)

Q i v a m i . Bax, içmirəm. Oxu şerini, bəlkə bir az nəşəlonim. Getmə, buraxmaram!

N i z a m i . Əziz qardaşım, mən Xosrovla Şirinin qəmli dastanını yazıram. Bərdənin pərilər sultarı mənim xəyalımdan bir an silinməyir. Onun acı sərgüzəsti məni hər an düşündürür. Mən elə gövhər yaratmaq istəyirəm ki, onu heç kim, heç bir yerde tapa bilməmişdir.

Mehrabı eşqdır uca göylərin,
Eşqsız, ey dünya, nedir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında bil, eşq uludur.
Eşqsız olsayı xilqətin canı,
Dirilik sarmazdı bütün cahani.
Eşqdən başqa söz könlüma yaddır,
Ömrümün quşuna o, bir qanaddır.

Q i v a m i . Of... qardaşım, sənin qələmindən süzülən nedir? İlahi sözlərmi, yoxsa ürək dolusu məhəbbətmi? Oxu, oxu neçin dayandın?

Bu anda darvaza döyüür.

N i z a m i . Bu kimdir görəsən? (*Hər ikisi o tərəfə boylanır*)

X e d i c e (əlində tox, bağçadan *Qivamiyə yanaşır*). Oğlum, gəl mənə kömək eyle!

Q i v a m i . Sən dayan, baxım görüm kimdir.

Çadraya bürünmiş bir qızla q a s i d gəlir.

Xədicə. Ya rəbbi, sən özün balalarıma rəhm eylə! Yenə bir bədbəxtlik üz verməsin...

Qasıdə. Hörmətli şairin evini soruşdum, hamı bu həyəti göstərdi.

Nizami. Hansı şair? Gənce şairlər vətənidir.

Qasıdə. Bize böyük şair Nizami Gəncəvi lazımdır.

Nizami. Buyurun! Ana, bu xanımı evə apar, ona layiqincə ehtiram göstər!..

Xədicə. Əziz qonağa gözlərim üstə yer var (*Qızı evə aparır*)

Qasıdə (*cibindən məktub çıxardıb Nizamiyə verir*). Dərbənd əmirindəndir, buyurun!

Nizami (*oxuyur*). “Dərbənd əmirindən böyük şair Nizamiyə. Məclisimizdə oxunan qəzəllərin xoşuma gəldi, göndərdiyim hədiyyələri qəbul et. Əgər həyatını yaxşı keçirmək və ömründən ləzzət almaq istəyirsənse, durma, qədrini bilməyən yerlərlə vidalaş. Gəl sarayımdakı şairlərlə bir yerdə yaşa!”.

Qasıdə. Qəzəlləriniz oxunanda, hamımız sevindik, şair. Mən də sizə pərəstiş edirəm. Sarayda hamı yolunuza səbirsizliklə gözləyir.

Nizami. Sizə ürəkdən təşəkkür edirəm. Lakin mən saraya gedə bilməyəcəyəm.

Qasıdə. O nə üçün? Sarayda hər bir qəzəliniz qiymətli bir inci kimi parıldar.

Nizami. Əziz dost, mən getməyəcəyəm. Əmirə söylərsiniz ki, hamı məndən üz döndərərkən, o məni xatırladığı üçün, ona ürəkdən minnətdaram.

Qıvamı. Səni böyük bir saraya çağırırlar. Yaxşı fikirləş, Gəncədə saray yoxdur. Şirvanşah da sənə düşməndir. Dərbənd əmirinin bu dəveti şair üçün böyük ehtiramdır.

Qasıdə. Əmir dedi ki, Nizami bütün ailəsi ilə köçüb gəlsin.

Qıvamı. Bu daha gözəl. Gederik, sən də dastanı yazıb qurtararsan.

Nizami. Yox, yox, mənim ilhamıma burda heç bir şey mane olmayır.

Qasıdə. Sizin böyük bir geleceyiniz vardır. Sarayda dan ulduzu kimi parıldıb, bütün dünyaya şölə salarsınız.

Nizami. Əziz dost, bu balaca gülşəni görüsünüz mü? Biz bu gülləri, çiçəkləri öz əlimizlə bəsləyib böyütmüşük. Biz burada doğulmuşuq. Burada da öləcəyik. O da, mən də qoca anamızdan ayrılib, qızıl həbsxanalara getmərik.

Qıvamı. Sağ ol, qardaşım, mən həmişə səndən bu cavabı gözleyirdim.

Qasıdə. Axi, siz ki, əvvəlcə razıydınız?

Qıvamı (*bu anda eyvanda anasını görərək*). Anacan, oğlun Qıvamı kefli olsa da, hər zaman səni sevəcəkdir. (*Kuzənin son damalarını qədəhə töküb qasidə verir*) Dostum, alın için, son badəni size verirəm.

Qasıdə. Sağ ol! (*Badəni alib içir*) Mən bu gün qayıdacağam. O qızı əmir Nizamiyə kəniz yollamışdır. Sarayın birinci gözəli idi. Bir neçə ay bundan əvvəl yüz dirhəmə alınmışdı. Əmir dedi ki, belə güzel bir şaire gərək ölkənin ən dilbər cananı qulluq etsin.

Nizami. Yox, yox. Mən özüm heç kimə qul olmaq istəmədiyim kimi, başqasını da özümə qul etmərəm. Onu da özünüzlə bərabər geri aparin!

Qasıdə. Geri? Siz nə danışırsınız? Göndərilən hədiyyəni geri qaytaralar mı?

Nizami. Əmirə söyləyin ki, Nizami qul tacirlərinə nifret edir.

Xədicə (*gəlir*). Oğlum, yazılıq qızçıqazın gözlərindən qanlı yaş töküür, hey ağlayır.

Nizami. Anacan, əldən-ələ satılmış bir qızın ağlamasına nə üçün təəccüb edirsin? Ata-anasından, vətənidən ayrı düşmüş zavallının göz yaşıdan başqa bir pənahı ola bilərmi?

Qıvamı. Anacan, qonağa hörmət eylə. O qızı da söylə ki, biz də onun qardaşı, ağlamasıın.

Xədicə. Yaxşı, qadan alım. (*Qasida*) Buyur, oğlum.

Qasıdə. Yox, mən qayıdacağam. O qızı getir, xala.

Xədicə. Ayıbdır, bala, görən nə deyər? Atların təri də qurumayıb.

Qasıdə. Eyb etməz. Get onu getir, xala (*Xədicə gedir*) Şair! Bu çox igid bir qızdır. Saraydakılardan biri ismetinə toxunmaq istərkən, qız onun xəncərini qaparaq düz sinəsindən vurub yerə sərmişdi. Əmir fərman verdi ki, qızı edam etsinlər. Onu min əziyyətdən sonra öldürməyə apardıqları zaman qız “Of, Nizami, Nizami!” deyib inlədi. Mən əmire yalvardım ki, Nizaminin xatiri üçün onu öldürməsin. Əmir tez cəllada “dayan!” hökmünü verdi. Sabahi bu məktubu yazdırıb onu sənin ixtiyarına göndərdi.

Qıvamı. İnsanın kədəri heç bir zaman azalmayacaq. Gör dünyada nə böyük faciələr yaranır.

Xəd i c e. (*qızla bərabər gəlir; qız hıçqıraraq ağlayır*). Ağlama, qızım, ağlama. Mən səni öz doğma balam kimi saxlaram. Oğlum, o mənə yalvarın ki, rəhm edin, məni doğma yurdumdan geri qaytarmayın. Sarayda ömrüm çürüməsin. İlyas, getməsin, oğul. Onsuz da mənim qızım yoxdur.

Nizam i. Yaxşı, ana. Onun göz yaşlarına mən də dözməyirəm. Qoy qalsın!

Xəd i c e (*sevinərək*). Açı bu duvağı qızım, bizim qızlar həmişə duvaqsız gəziblər. (*Onun duvağını və çadrasını götürəndə, Nizami donub qalır. Qız Afəqdir*)

Nizam i. Aman Allah, mən kimi görürəm? Gözlərim məni aldadır. Yox-yox bu röyadır!

Afaq (*Nizamini görərək*). Bu nədir, mən hardayam?

Nizam i. Pərilər sultani, sən bir həqiqətsən, yoxsa xəyal?!

Afaq. Odur, o!..

Nizam i (*Afaqa yaxınlaşaraq*).

Gözüm aydın, gözümə sureti-canan görünür,
Baxımın güzgüsünə sünbülü-reyhan görünür.
Allaha şükür ediyəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz öünüə sərvi-xuraman görünür.
Yarə yetmək iki dünyaya bərabər kimidir,
Bunu duyдум, duyuram öylə ki, hicran görünür.

Həmi menəh bir sükuta qərq olur.

Pərdə

YEDDİNCİ ŞƏKİL

Yenə Nizaminin evvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxin sularına əks edir. Afaq yalnız dayanmış, kədərlilə kədərlə baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.

Afaq

İndi ki, mən həsrət qaldım bu dünyada bir dildara,
Seyyah kimi üz qoymuşam bu diyardan, o diyara.
Öz könlümün qəmlərini, ciyərimin al qanıyla
Çoxdan bəri hey yazıram, qayğı bilməz divarlarla...

Of... yazılıq qardaşım, mən niyə yaşayıram, niyə? Yox, o yəqin ölmüşdür. Yoxsa indiyə kimi məni çoxdan axtarib tapardı.

Qivam i (*əlində kuzə, yan tərəfdən çıxaraq*). Afaq, bu axşam qızıl gülərə özüm su verəcəyəm. Bu nədir, gözlərin yaşarmışdır!

Afaq. Heç... Sən çox sevindiyin üçün hamını da belə şad, gülər üzü görmək istəyirsən.

Qivam i. Afaq, mənim əziz bacım, dərdini aç mənə söyle. Elə bil öz doğma qardaşına söyləyirsən.

Afaq. Doğrusu, çəkdiyim iztirablar, məşəqqətlər hər gün gözlərimin önündən gəlib keçir. Xəzərlər məni əsir alandan sonra əldən-ələ satdılar, yuxusuz gecələr, qanlı göz yaşları mənim həmdəminim oldu. Hələ ac, susuz günlər... Bir yandan öz dərdim, o yandan da Əbdəkin intizarı məni taqətdən saldı... (*Ürəyi gedən kimi olur*)

Qivam i. Sənə nə oldu, bacican?

Afaq. Eh, heç... bunları sənə dənişib keyfini pozmaq istəmirəm.

Qivam i. Afaq, bacican, bu təkcə sənin dərdin deyil, bütün elimizin, obamızın dərddidir. Bir vaxt mən də kədərli idim. Məni bu kədərdən qardaşım Nizami xilas etdi. Bax, onun üzü həmişə gülür. O, böyük bir sevincə olməz dastanlar yaradır.

Afaq. Mən özündən soruşturmağa utanıram. Onun yazdığı nədir?

Qivam i. Yazdığı "Xosrov və Şirin" dastanıdır. Büyök bir məhəbbət macərasından bəhs edir.

Afaq. Nizaminin gözlərindən oxunan məhəbbəti bütün insanlar arasında bölüşdürsələr də, hamiya pay düşər. Nizami doğrudan da, böyük şairdir.

Qivam i. Düzdür, bacican. Mən onu ilahi bir məhəbbətlə sevirəm, O, saraylara getmədi. Əsl şair üçün ağac kölgəsi min qızıl saraydan qıymətlidir.

Afaq. Qoy yazsın, onun dastanının qəhrəmanlarını mən də tirmədə toxuyacağam. Bu da məndən yadigar qalacaqdır.

Qivam i. Sağ ol, Afaq! İndi bildim ki, mən ölümdən sonra qardaşım həmdəmsiz qalmayacaqdır.

Afaq. Ölmək nədir, Nizami deyir ki, ən pis həyat ən yaxşı ölüm-dən yüksəkdir.

Qivam i. Sən çox ağıllı qızsan, Afaq. Sən ona layiqsən (*uyaqlaşır*)

Afaq. O, nə dedi? Yox, yox. Mənim qulağım səsə düşdü. Bəlkə o sözlər mənim ürəyimdən gələn ək-səda idi? (*Əyilib arxda əl-üzünü yuyarkən, Nizami yan tərəfdən əlində kitab gəlir və Afaqı görüüb dayanır*)

N i z a m i (öz-özünə). Eşq əlindən bu məcnun könlümde tabüttəvan qalmamışdır. Mən onu görəndə, elə bil Şirinlə qabaq-qabağa gəlirəm. Of, Afaq, Afaq! Sən nə qədər məsum, nə qədər ülvə bir xilqotsən.

A f a q (*onun gəlişini duymadan, qəmgin və titrək bir səslə oxuyur*).

Ayrılmaram ölməyince səndən;
Qəm xəncəri qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Naləm o biri cahana yetdi.

N i z a m i. Düz deyirsən, Afaq, düz deyirsən. Dünyada eşqi gizləməkdən çətin iş yoxdur.

A f a q (*səksənən kimi olur*). Aman Allah, sənsən?!

N i z a m i. Oxu, oxu, neçin susursan? Mən bu həzin səsi bilirsənmi nə qədər sevirəm?

A f a q. Mən kədərimin çoxluğundan oxuyuram. Səni gördüm, hər şeyi unutdum.

N i z a m i (*sevinərək*). Mən də eləyəm, Afaq. Sən bu balaca gülşənə böyük bir sevinc götirdin. Bu sevinci yalnız mən yox, anam da, qardaşım da hiss edir.

A f a q. Qivami çox gözəl insandır. Səni Qivami kimi sevən ikinci bir adam varmı?

N i z a m i (*sükut edərək*). Bəlkə yoxdur. Ola bilər, nə deyim? Amma yox, məni ondan da çox sevən bir mələk vardır.

A f a q (*həyəcanla*). O kim idi, adı nə idi?

N i z a m i. Sən nə çətin bir sual verdiyini bilirsənmi, Afaq?

Könlüm sitəminlə cane yetdi;
Ahım odu asimanə yetdi.
Ayrılmaram ölməyince səndən,
Qəm xəncəri, qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Naləm o bir cahana yetdi.
Karvan hələ çatmamış, yolunda...
Köç növbəti gəldi cane yetdi.
Gözlə gələrəm, deyən Nizami
Ah eyləyibən foğano yetdi.

A f a q. Bu qəzəli də ona demişsən, eləmi?

N i z a m i. Mən sevmədiyim gözələ söz qoşmağı bacarmıram. Sevgi kiçik şairə də böyük bir qanad verib onu göylərə qaldıra bilər.

Dünyanın nəhəng şairləri Homer, Firdovsi sevərək, duyaraq yaratmışlar. Afaq. Mən də bu yolla gedirəm. Sevgidən məhrum olan insanın yüz canı da olsa, yenə ölüdür!

Məhəbbətdən bağlamışam dastanımın kəmərini,
Məhəbbətin gözü ölçər hər bir sənət əsərini.
İnsan oğlu bu dünyada öz eşqiyə güləcəkdir,
Məhəbbətlə öpəcəkdir gələcəyin səhərini.

A f a q. İndi mən çoxlu yaşamaq, bu böyük sözlərdən hər gün eşitmək, hər gün sevinmək istəyirəm. Görəsən, dünyada sənin sevgilindən xoşbəxt adam varmı?

N i z a m i. O mənim sevgimi xoşbəxtlik saysa idi, mənim sevinəcim yerə-göyə sığmadı!

A f a q (*sevinir, ancaq sevincini gizlətməyə çalışaraq*). Doğrudan, görəsən o kimdir?

N i z a m i (*Afaqa daha yaxın gəlir*).

Eşqimi canım ilə bəslədi birlikdə könül,
Onsuz ey sevdiciyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndən görünür.
Şadlığından alışib yandı Nizami, dedi ki:
Gözün aydın, gözümə surəti-canan görünür!

Afaq uzaqlaşmaq istəyir

Yox, yox, uzaqlaşma, bir an səni görməyəndə, könlüm evi doğrudan da viran görünür.

A f a q. Aman Allah, görəsən mənim taleyim nə zaman güləcək.

N i z a m i (*birdən Afaqın kədərləndiyini görüb*). Sənə nə oldu?

Nə üçün üzünü birdən kədər buludları çulğaladı? Yoxsa mənim sözlərim qəlbinə toxundu, Afaq?

A f a q. Yox, yox, sənin söz piyalən zəhərlə də dolu olsa, mən onu şorbat kimi içərem.

N i z a m i. Elə isə, bəs nə üçün kədərləndin? Bəlkə sənin qara zülfərin mənim qara günlərimin timsalı olacaq?..

A f a q. Yox, sən kədərlənmə. Sən yer üzündə insanların kədərini azaltmaq üçün yaranmışan. Bütün gülüstanlar axırda xəzana dönsə də, sənin yaratdığını gülüstan həmişə gülzar olacaqdır.

Nizamı. Sağ ol, Afaq. Mən doğrudan da insan kədərinə qalib gələcəyəm. Məni oxuyanların qəlbindəki ümidsizlik yox olub gedəcəkdir. Mən buna inanıram. Zaman gələr, mənim qurdugum şeir sarayını gələcəyin ustaları tikib tamamlarlar. Mən yalnız böyük ümidişlərdən ilham alıb sevinirəm. (*Sükut*) Lakin söylə, Afaq, sən dərdini məndən nə üçün gizlədirsinə?

Afaq. İndi həyatımın ən əziz dəqiqləridir. Mənim sevincim də sənin gülşənin kimi çiçək açmışdır. Amma ürəyimdə dərdim var, şair. Mən yəne onu xatrladım. Kim bilir, bəlkə o ölmüşdür!..

Nizamı (*təəccüblə*). O kimdir?

Afaq. Soruşma. Onu düşmənlər bərk yaralamışdır. Məni əsir aldılar. O, mənə həm atılıq, həm də analıq edirdi.

Nizamı (*öz-özünə*). Bu sözlerin hər biri qəlbimə iti nəşter kimi sancılır. O kimdir?

Afaq. O, mənim qardaşım idi.

Nizamı. Adı nə idi?

Afaq. Onu Bərdədə tanımayan yox idi. Şəhərin ən yaxşı saraylarını o yaratmışdı. Adı Əbdək idi.

Nizamı. Bu ad bilirsənmi mənim ürəyimə nə qədər yaxındır. Onu ilk dəfə mən Bərdə ovalığında görmüşdüm. Sonra cəngavərlərə Gəncəyə gəlmişdi. İgid və mərd bir oğlan idi.

Afaq. Bəs sonra? Sonra o hara getdi?

Nizamı. Sonra Şirvan hökmərtə onu edam etdirmək istərkən, o, dar ağacından qaçıb bizi pənah gətirdi. "Mehriban dostum, bəlkə görüşmədik" dedi. Sonra "əsir düşmüş bacımı düşmənlərdən xilas etməyince, rahat olmaram. Mən onu arayıb tapacağam!" – deyə vidalaşıb getdi. Bu hadisə çoxdan olmuşdur. O gündən bəri mən Əbdəkdən xəbərsizəm.

Yusif (*gəlir, əlindəki ovlanmış quşları Nizamiyə tərəf uzadaraq*). Al, dostum, indi mən sənin də əvəzinə ovçuluq edirəm. Dastanından ayrılma. Qoy Gəncəmiz tarixə yeni qızıl bir səhifə də yazsın.

Nizamı. Sağ ol, qardaşım! (*Quşları alır*)

Yusif. Orada bir atlı səni görmək istəyir.

Nizamı. Kimdir? Tanımadınmı?

Yusif. Nizamini görməyə gələn adamların hamısını tanımaq, dünyanın yarısını tanımaqdır. Bilmədim kimdir.

Nizamı. Çox kədərlənmə, Afaq, o bir gün qayıdaqdır. O, səni axtara-axtara, nəhayət gəlib bura çıxacaqdır. Sən bunları al, Afaq, evə apar. Anam bişirsin. Gedək, Yusif... (*Quşları Afaqa verib gedir. Afaq gələn atıyla sari baxır*)

Afaq. Aman ya rəbbi, bəlkə Nizaminin qonağı Əbdəkdir. Yox, o deyil... Mən həm sevinirəm, həm də kədərlənirəm. Görəsən qardaşımı rast gələcəyəmmi? (*Meyvə ağaclarına söykənərək quşlara baxabaxa yenə titrək səslə oxuyur*).

Qızılğül olmayıyadı,
Saralıb solmayıyadı;
Bir ölüm, bir ayrılıq,
Heç biri olmayıyadı.

Pərdə

SƏKKİZİNCİ ŞƏKİL

Nizaminin evi; gecədir. Pəncərədə yanmış çiraq otağı olğun bir işçil salır. Dibdə şairin kitabları görünür. Xədicə pəncərəyə yaxın oturub qabağında beşiyi yırgalayır.

Afaq. Anacan, Nizami gəlmədimi?

Xədicə. Yox, qızım, o dağlardan gül-ciçək yiğib səninçin dərman qayırmaga getdi.

Afaq. Mənimçinmi? Zəhməti hədər gedəcək, anacan. Uzun işğəncələr, Əbdəkin intizarı məni o qədər gücdən saldı ki, bir də sağalmağa ümidiyim yoxdur.

Xədicə. Elə demə, qızım, onun dərmanları insanlara şəfa verir. O, sənin dərdinə əlac tapar.

Afaq (*gözü Nizaminin əlyazmasına sataşır*). Ana, Nizami deyirdi ki, Şirvana gedib "Xosrov və Şirin" dastanını Xaqaniyə oxuyacağam.

Xədicə. Sənin dərdin hər şeyi onun yadından çıxartdı, qızım.

Afaq beşiyə yanaşır.

Afaq. Mən indi xoşbəxtəm: indi mən ölümündən qorxmuram. Balaca Məhəmməd məndən ona yadigar qalacaq. O, Məhəmmədin üzünə baxdıqca məni xatırlayacaq... (*Əyilib uşağı oxşayır*)

121

Q i v a m i (*səssiz addımlarla içəri girir, qapıya söykənir, öz-özünmə*). Ey fani dünya, sən kimə vəfa göstərdin ki, bize də göstərəsən! Dünən öz nəğmələriyle bağçamızı şənləndirən büləbül indi oxumayırlar. (*Afaq a yaxınlaşaraq*) Afaq, bacıcan, indi necəsən?

A f a q (*gülümsünərək*). Çox yaxşıyam. Görürsən ki, yatağımdan da qalxmışam. Yalnız bircə arzum var. Əbdəki görəydim, sonra ölsəm də, qorxum yoxdur.

Q i v a m i. Mən onu çox axtardım, bacıcan, heç yerde tapılmadı. Ancaq ürəyini sixma, onu mən yenə də axtaracağam. Aylar illər keçsə də. Əbdək tapılacaq, sən onu görəcəksən.

A f a q. Aman Allah, Dəstəgül öləndən sonra o yaşaya bilərmi?

Q i v a m i. Kim, Dəstəgül?

A f a q. Əbdəkin bir sevgilisi var idi. Mələk xasiyyətli gözəl bir qızdı. Xəzərlər şəhərimizi alanda, əsir düşməsin deyə, özünü öldürdü. Eh... dünya necə vəfasızmış! (*Sükut*) Bəs Nizami qayıtmadımı? (*Bu anda qapı döyüllür*)

Q i v a m i. Kimdir?

Yusif. Mənəm, Qivami, Yusif. (*Afaq o biri otağa keçir*)

Q i v a m i (*qapını açaraq*). Gel, əzizim.

Y u s i f. Bərdədən gəlirəm. O gördüyüümüz yerləri bir də gəzdim. Bu ceyrandan başqa heç kimə rast gəlmədim... Qayıdanda bir kişi gördüm. Ondan soruşdum, dedim ki, "O gündən Əbdəki görməmişəm". Bu ceyranı Afaq üçün ovlamışam. (*Ceyranı yerə qoyur*)

Q i v a m i. Bu geniş dünyada bize vəfa göstərən yalnız sənsən. Eh, iki aydan bəri qapımızı açan yoxdur. Valinin casuslarından qorxub heç kim buraya ayaq basmır. Birçə əxilər mərdlik eylədi, sağ ol, əzizim.

Y u s i f. Vaxtında dedim, sözümə baxmadılar. Məndən olsayıdı, indi onun qəbri də, sümükləri də çürümüşdü. O indi başqalarının da hayifini Məhsətidən alır.

Q i v a m i. Deyirlər, şahın fərmanı ilə Vali Məhsəti xanımı Gəncədən sürgün edir, doğrudurmu?

Y u s i f. Elədir. Ona öz torpağında zindanı da çox görürər. Bərk xəstədir. Yolda, ölməsə yaxşıdır.

Q i v a m i. Of... Elə bil ürəyim parçalanır. Gedək, Yusif. Mən bu dərdə dözə bilmirəm... Kədərimin çoxluğundan səhərə kimi içib məst olacağam. (*Gedirlər*)

X ə d i c ə (uşağın üzünə baxaraq). Yatdı...

A f a q (*gəlir. Sükut*). Ürəyimə damdı. Bilirəm, Əbdəki yenə də tapmamışdır. (*Beşiyə yanaşır*) Anan sənə vəfasız çıxır, oğlum. Bu qara gözlərinə həsrət gedir. Yox, yox, men ölməyəcəyəm. Mən sənə yenə lay-lay calacağam.

Lay-lay dedim yatasan,
Qızıl güle batasan.
Qızıl gülün içində,
Şirin yuxu tapasan.
Lay-lay balam, lay-lay,
Körpə balam, lay-lay...

(*Lay-lay tədricən ağlamaq səsinə keçir. Afaq beşikdən aralanarkən, vurulmuş ceyrani görüb duruxur*) Of, yenə ceyran. Bu xatirədir, yoxsa nədir. Son nə üçün məni addım-addım izləyirsən? Bu qədər fəlakətdən sonra da məndən əl çəkməyəcəksənmi? Ah, Nizami, Nizami! Sən həradasan, əzizim? Nə üçün belə vəfasız çıxdın?

N i z a m i (*səssiz addımlarla daxil olur. Afaqın son sözlərini qapı ağızında eşidərək*). Yox, mən vəfasız deyiləm, Afaq. İki günlük yolu yarımla gəlmişəm. Odur, bax, mindiyim atın ürəyi partladı.

A f a q (*sevinərək*). Sağ ol, məni bağışla. Çox gözlədim. Dedim: görüşməyəcəyik. Mən hər dəqiqə hiss edirəm ki, ömrümün sonu yaxınlaşır.

N i z a m i. Yox, yox, sən yaşayacaqsan. Mən qoca təbiəti köməyə çağirdim. Səni uca dağlarımızın başından yiğdiğim bu çiçəklərlə sağaldacağam. Ölüm bizim məhəbbətimizə təslim olacaq.

A f a q. Mən sağalacağam, mən yaşayacağam. Mən səninlə yaşayacağam.

N i z a m i. Afaq, yuxusuz gecələrimin meyvəsi, könlümün, məhəbbətimin dastanı "Xosrov və Şirin" hazırlır, əzizim. Mən onu aparıb şahlarə hədiyyə edəcəyəm. Kim bilir, belkə də Əbdək onların dustağıdır. Lazım gələrsə, mən saha yalvaracağam. Yalnız sənin üçün, Afaq, sənin xətrin üçün!

A f a q. Yalvarma, şahın qabağında əyilmək sənə yaraşmayır. Qoşqar dağı hansı fəlakətin qabağında əyildi ki, sən də şahların hüzurunda əyiləsən!

Xədīcə. İlahi, sən özün balama kömək ol.

Qıvamı (*sərəxəş halda içəri girir*). Ona yalvarma. O, qaranlıq bir kölgədir. O, insanlar üzərinə işiq sala bilməz.

Xədīcə. Oğlum, sən nə danışırsan?

Qıvamı. Mən? Danışıram? Yox, anacan, məni danışdırırlar. Qardaşımın bəxt ulduzu sənəndən sonra, bağçamızın yaralı bülbüllü kiriyəndən sonra... (*Afaq hıçqıraraq o biri otağa keçir. Nizamiyə*) Eh, qardaşım, məni bağışla, dərdim çoxdur...

Nizamı. Axı, sən...

Qıvamı. Bilirəm, bilirəm, məni danlamağa haqqın var. Ancaq mənim də haqqım var. Mən şair olsaydım, böyük bir dastanımda onun xatirəsini ebədiləşdirirdim.

Yusif (*gəlir*). Nizami, yenə bir fəlakət! Gözlərimə inana bilmirəm. Məhsəti xanımı mühafizlər dövrəyə alıblar. Deyəsən, onu sürgünə aparırlar.

Nizamı. Yox, yox, bu ola bilməz. Sən nə danışırsan?

Yusif. Mən ona yaxınlaşmaq istədim. Mühafizlər qoymadı. O, çox kədərli idi. Pərişan saçlarına baxanda, ürəyim qana döndü.

Məhsəti (*gəlir. Onun qolları zəncirlidir. Üz-gözündən ağır əziyyət çəkdiyi görünür*). Şair, vəfasız dünyanın mənə verdiyi ən böyük mükafat budur.

Nizamı. Yüzlərcə rübai yazan bu əllər qızılı tutulmalı ikən, paslı zəncirle bağlanmış?!

Məhsəti. Məni buraya götirmək istəmirdilər. Yalvardım, razı oldular. Səni də, Afaqı da görməmiş getsəydim, bu mənə ömrüm boyu dərd olardı. Eşitdim Afaq xəstədir.

Nizamı. Of, bu dünya gözümdə qaralıb cəhənnəmə dönür. Mən bütün kainatı öz ahımla sarsıdacağam.

Məhsəti. Artıq gecdir, Nizami. Hökmədarın fermanı qətidir. Bax, məni qəsdən şer qarışında sürgün edirlər. Kor tale! Məni günəş işığında öz doğma yurduma həsrətlə baxmağa da qoymurlar. Şahlar məndən belə intiqam alırlar. Qoy olsun! (*Afaq gəlir*)

Afaq. Aman Allah, bu nədir, Məhsəti xanım! Sizi...

Məhsəti. Afaq, əzizim, necəsən? (*Afaqı ehtirasla qucaqlayır*)

Afaq. Gənc yaşlıdımda ona vəfasız çıxıram. Ölümüm hər an yaxınlaşır. (*Nizami dərin bir xəyalə dalır*)

Məhsəti

Qəlbinə eşqdən söz yazan hər kəs,
Bir lehzə ömrünə puç deye bilməz.
Bir həmdəm aradıq, ömrümüz boyu
Bize həmdəm oldu yanğı bir nəfəs!..

Bu anda Valinin mühafizlərindən iki nəfər daxil olur, içəridəkiler sükut içərisində onlara baxırlar.

Nizamı. Sizə kim lazımdır?

1-cim ühəfa fizi. Biz eşikdə Məhseti xanımı gözləyirdik. Vali bu işdən xəbər tutsa, ikimizi də dar ağacından asdırar. Məhsəti xanım, buyurun!

Nizamı. Ürəyinizin yerindən daşmı asılmışdır? Kimi sürgün etdiyinizi bilirsınız mı?

1-cim ühəfa fizi. Sizin xətriniz üçün ölümdən qorxmayıb razı olduq. Bizi əfv edin. Gedək, xanım!

Nizamı. Yox, yox, mən onu heç yana buraxmaram. Qoy şahlar onun intiqamını məndən alsınlar.

Məhsəti. Sənin həyəcanın müqəddəsdir, şair! Lakin hökmədlər Allahdan da inadkardırlar. Mən gedirəm.

Vətəndən qovulan bikəsdir ürək,
Mənə deyirlər ki, canından əl çök!
Nə deyim, bu dünya karvansaradır,
Bir qara pula da dəyməzmiş gərçək!..

Nizamı. Mən bütün dünyamı, o böyük yaradani köməyə çağıracağam. Mən bu zülmü yerdə qoymayacağam. Qoy şahların içdiyi insan qanı cuşə gəlib bu zülm evini uçursun!

Məhsəti. Mən gedirəm, şair. Harada olsam, şerin səsi yenə eşidiləcəkdir. Həyatımın son günlərində mənə bu da bəsdir. (*Nizamiyə və Afaqa*) Yaşayın, əzizlərim, xoşbəxt olun.

Mühafizlər Məhsəti xanımı apardıqları zaman, Afaq sarsılaraq Nizaminin qolları arasına düşür. Dərin sükut içinde Nizami onun üzüne baxır. Onu götürüb yerinə uzadır.

Nizamı. Ey böyük Tanrı, biz öz mehbəbtimizlə insanları əsrin çamurluğundan nəhayətsiz göylərə, dibsiz fəzalara qədər yüksəltmək istərkən, sən öz fitnənlə nə üçün bizim səadət sarayıımızı uçurursan?

Ey fələk, sənin gərdişin nə üçün rəqqasələr kimidir? Ey böyük Yaradan, əger sən yox deyilsənsə, cavab ver! Bilirsənmi bu kimdir? Bu mənim Afaqımdır. Gözlərim önündə böyük üfüqlər açan ilahi bir məhəbbətin canlı heykəlidir. Afaq, mənim qaranlıq daxmamı, soyuq evimi öz nəfəsilə isidən bir ocaqdır ki, indi sən onu söndürmək istəyirsən!..

A f a q (*gözlərini açaraq*). Beş günlük ömrümü də Məhsəti xanının felakəti əlimdən aldı. Mən ölürem, əzizim... Odur bax, yaralı ceyran... O məni yenə də axtarib tapdı...

N i z a m i. O sənin taleyin deyildir, Afaq! O, yaralı vətənin timsalıdır, əzizim. Vətənin yaraları isə, əbədi deyildir. O yaralar sağalacaq. İstəkli qardaşın Əbdək də tapılacaqdır...

A f a q. Of, qardaşım, indi sən haradasan? (*Nizamiyə*) Bilirəm, Şirvana onu axtarmağa gedirsin. Sağ ol, səndən yalnız bir ricam var. Mən ölçəcəyəm. O şerini bir də oxu, qoy son görüşümüzdə ürəyim bizim ölməz xatirəmizdən qüvvət alınsın!

N i z a m i. Yox, yox, Afaq, biz hələ yaşayacağıq! İrəlidə görəcək xoş günlərimiz var. Biz əbədi səadət üçün yaranmışıq.

A f a q. Elədir, əzizim... Əbədiyyət qədər ölməz olan məhəbbətimiz bizi yaşıdacaqdır. Rica edirəm oxu!..

Nizami (*tuncdan tökülmüş bir heykəl kimi dayanaraq*).

Gecə xəlvətə bize çeşmi xumar gəlmış idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmış idi.
Tər axıb gül yanağından, bulud örtmüştü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmış idi.
Men ona göz yetirib, xəlvəti baxdım, baxdım...
Ovçunun ovlağına körpə şikar gəlmış idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmış idi.
Dedi: getmək dəmidir, söyle nə istərsən yar?
Tez oyandım, demə röyama o yar gəlmış idi!..
Qəsəm etdi ki, Nizami... oyanıb gördüm o yox,
Demə röyada bize çeşmi-xumar gəlmış idi...

Dərin bir sükut içinde.

P e r d e

DOQQUZUNCU ŞƏKİL

Şirvan sarayında böyük bir otaq. Orta əsr memarlığının təkərələnmiş bu otağın naxışları aralarından sarayın başlangıcını ve qurtardığını bildiren tarix görünür. Dibdə buxarı yanır. Şah, vezir və Münis gelir. Onların dalaşına əyanlar və saray adamları daxil olur. Şah otağa baxa-baxa, taxtı qoyulmuş yere tərəf addımlayırlar.

Ş a h. Gözəl saraydır. Bu gündən sonra bütün dünyanın hökmətləri mənə qibə edəcəkdir.

V e z i r. Doğrudur, şahım. Bu naxışları çəkən əller o ustancın adını tarixin səhifəsinə nəqs eyledi. Memarlıq sənəti də bir növ şeirdir. Baxın, bu naxışların hər biri Ömər Xəyyamın rübai'ləri qədər mənalıdır.

Ş a h. Doğrudur, vezir, sən haqlısan.

V e z i r. Çox istedadlı insandır, şahım. Amma nədənse, sənətkarlığını tərifləyəndə, həmişə gözlerini yerə dikir. Özü də sarayda qalmaya istəmir.

Ş a h. Memarı çağırın gəlsin! (*Onu çağırmağa bir nəfər gedir*)

M u n i s. Bu gözəl sarayda şeir yazmaq böyük səadətdir, şahım. Qoy hökmətlərin sevinci asımana ucalsın!

Ş a h. Kef məclisi qurulsun. Saqilər gərdişə çıxsın. Qoy bu möhtəşəm saraydan qalxan musiqi səsindən bütün dünya rəqsə gəlsin. Hani rəqqasələr? (*Kef məclisi başlanır. Rəqqasələr gəlib oynayırlar*) Hani Xaqani? Neçə gündən bəri saray məclislərinə də gəlməyir. O haradadır?

M u n i s (*istehza ilə*). Onun əziz dostu Gəncədən buraya təşrif gətməşdir, şahım.

Ş a h. Dostu? Kimdir onun dostu?

M u n i s. Kim olacaq? Nizami! Xatırınızdadırıım şahım, neçə dəfə onu saraya dəvət etdiniz. O, tənəzzül edib gəlmədi. Onun hamidən xəbərsiz bu gəlişi çox şübhəlidir.

Ş a h. Necə? Şübhəli?

M u n i s. Mən həqiqəti sizdən gizlətmək istəmirəm, şahım. Mənim vicdanım ləkə götürməz. Mən həqiqət aşiqiyəm.

Ş a h. Fikrini açıq söyle, Munis!

M u n i s. O, Xaqani ilə bərabər sizin taxtū-tacinizə sui-qəsd hazırlayırlar, şahım.

Ş a h. Munis, sən dəlimi olmuşan? Şair nədir, sui-qəsd nədir?

M u n i s. Mən həqiqət aşiqiyəm, şahım, mənim vicdanım ləkə götürməz... Gəncədəki əxiləri xatırlayırsınız mı? Onlar yenə də yaşayırlar.

Xaqaninin onlarla gizlin əlaqəsi vardır. Gəncədən Şirvana, Şirvandan da Gəncəyə gizlin məktublar gelib-gedir.

1-c i e y a n. Elədir ki, var, şahim. Munis doğru buyurur. Hətta, şahim, "Xosrov və Şirin" dastanını gətirib sizə təqdim etmək fikrindədir.

Ş a h (*təəccüblə*). Nəcə? Doğrudanmı? Bəlkə o mənimlə barışmaq isteyir?

M u n i s. Yox, şahim, bunlar hamısı cinayətin üstünü pərdələmək üçündür. Hələ əsərlərinin birində üzünü Xaqaniyə tutub bilirsinizmi nə deyr?

Ş a h. Heç bir şeyi məndən gizlətmə, Munis.

M u n i s. Deyir ki, nə üçün rəzillərin öndənə alçalırsan? Nə üçün naməndlərə baş əyirsən?!

Ş a h. O rəzil, o namərd kimir?

M u n i s. Şahim, o bu sözlerlə kimə lekə vurmaq ister? Əlbəttə, size!

Ş a h. Demek belə!

M u n i s. Yenə deyir ki:

Tikan tek ciyində tut yarağımı,
Qoruya bilesən gül budağımı.

O, sizin üstünüzə xəncər qaldırmağa çağırır, şahim. Onun buraya gəlməkdə məqsədi öz yaxın adamlarını toplayıb sizi qətlə yetirməkdir.

Ş a h. Aha, cəsarətə bax, mən onları öz qanlarında boğdurub qurdquşa yemi etdirəcəyəm! Vəzir, sən nə üçün bu işdən xəbərsizsən? Şah nəslinə xəncər qaldırmaq?! Mən elə bir tufan qopardım ki, Zöhhak özü qəbirdən baş qaldırıb mənə afərin desin!

S a r a y a d a m i. (*gəlir*) Memar hüzurunuza izn isteyir, şahim.

Ş a h. Vəzir, ona istədiyi bəxşeyi ver. Qoy bütün dünya bilsin ki, mən hər zaman böyük insanların dostu olmuşam.

V e z i r. Hökmdarın əmri Allah fərmanıdır, şahim. O, heç bir şey istəmir. Onun yalnız bir arzusu vardır.

Ş a h (*gülür. Saray adamına*). Memarı buraxın gəlsin!

Ə b d e k daxil olur, hökmdara təzim edir.

Nə cür mükafat istəsen sənə halaldır.

Ə b d e k. Mənim heç nəyə ehtiyacım yoxdur, şahim. Mən harada olsam, bir parça çörek taparam.

Ş a h. Yox, bele təvazökar olma. Sənin haqqın doğrudan da, böyükdür.

Ə b d e k. Sizdən yalnız bir ricam vardır, şahim.

Ş a h. Söylö, çokinmə!

Ə b d e k. İzn verin, Bərdəyə qayıdım, yandırılmış sarayları yenidən borpa edim. Şəhər dağılarkən sinəmdə açılmış yara bu gün də sağalmamışdır.

Ş a h. Bərdəlilərdən ki, sağ qalan yoxdur, sən o sarayları kimin üçün tikəcəksən?..

Ə b d e k. Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarının dördü, məni bir an belə rahat buraxmayıb, şahim.

Ş a h. Sənin bu arzun gülməli də olsa, getməyino izin verirəm. Sən doğrudan da, simu-zərə layiq bir memarsan!

Ə b d e k. Sağ olun, çox razıyam, böyük hökmüdar! Xalq üçün əlləşən insanların nozorində cavahiratın da, qızılıñ da heç bir qıymoti yoxdur.

Ş a h. Sən bu sarayı xalq üçün yox, mənim üçün yaratdım.

Ə b d e k. Lakin bu sarayın ömrü insan ömründən uzundur!

Ş a h. Sən bununla nə demək isteyirsən?!

Ə b d e k. Yalnız onu deyirəm ki, insan ömrü insanın yaratlığından az olur!

M u n i s. Şahim, bu memarın dediyi sözlər Nizaminin şeri kimi tikanlıdır.

Ş a h. "İnsan ömrü insanın yaratlığından az olur!" Aha, indi söylem, bu saraya bənzər ikinci bir sarayı tikə bilərsənmi?

Ə b d e k. Doğrusu, şahim, bu sarayı tikəkən, öz məharətimi la-yiqlə göstərə bilmədim.

Ş a h. Göstərə bilmədin?

Ə b d e k. Büyük hökmədar, məni buraya sevimli bacının məhəbəti gətirdi. Sənə dedilər ki, osir düşmüş bacım Şirvan sarayına göndərilən kənizlərin arasındadır. Lakin mən onu sarayda tapmadım. Onun qəmli dastarı məni hər an düşündürür. Onu tapa bilseydim, sevincdən alıdığım qüvvətlə bundan yüz qat möhtəşəm bir saray tikə bilərdim.

Ş a h (*aciqli-acıqli ayağa qalxır*). Yüz qat möhtəşəm?!.. Bu baxışlar, bu kinli gözlər mənə haradansa tanışdır. Dünya işığı sənə haramdır!

Ə b d e k. Dünyaya işiq gətirən insanların hamidən çox yaşamağa haqqı var, şahim!

Ş a h. Bu sözləri sənə dedirdən vardır. Sən də sui-qəsədçilərin miskin fikirləri ilə yaşayırsan. Mənə mükafat yox, ölüm cəzası veriləcəkdir.

Bundan sonra Şirvan sarayına bənzəyən ikinci bir saraya həsrət qala-caqsan!

Ə b d e k. İxtiyar sənindir. İndi mən möhkəm divarlar arasında-yam, görürsünümü, silahım da yoxdur. Öz yaratdığım sarayı da uçur-mağ'a qüvvətim çatmaz!

Ş a h. Aha, odur, o canidir! And olsun yeri-göyü yaradan ulu Tanrıya, səni min əziyyətlə öldürəcəyəm... Bu nankor, dünya işığına həsrət qoyulsun!

M u n i s. Şahım, o bizim hamımızı öldürmək xəyalilə saraya soxul-müş bir canidir.

Ş a h. Zindana atılsın, qurdulara, quşlara yem edilsin!

Əbdəki mühafizlər hər tərefdən əhatə cdirlər, qollarını bağlayırlar.

Ö b d e k. Mən ölümdən qorxmayıram. Gec-tez hamı bu qara tor-pağın əbədi qonağıdır. Mən ölsəm do yaşayacağam, siz yaşasanız da ölüsunüz! (*Mühafizlər Əbdəki aparırlar*)

Ş a h. Bu sui-qəsddir! Qoy, canılər bilsin ki, mənim taxtū-tacımı qana boyamaq istəyenlərin hamısı öz qanında boğulacaqdır! Həni rəq-qasələr, şərab gətirilsin!

Rəqqasələr oynayır, şərab paylanması, möclis qızışır, birdən saray xidmətkarı gəlib şaha təzim eyləyir.

X i d m e t k a r. Nizami gəlmışdır!

Rəqsə ara verilir, küzələri yiğidirirlər.

Ş a h. Aha, canı öz ayağıylə gəlib çıxdı. Bu daha gözəl. Çağırın onu!

X i d m e t k a r. Buyurun! (*Nizami gəlir*)

V e z i r. Şahım, Nizaminin "Xosrov və Şirin" dastanı doğrudan da böyük hödiyyədir!

Ş a h. Yadimdadırmı şair, saraya gəlmək istəmirdin!

N i z a m i. Yadimdadır, mən indi də saraya gəlmək fikrində deyiləm.

Ş a h. "Xosrov və Şirin"i nə üçün yazdım?

N i z a m i. Sevdiyim üçün!

Ş a h. Çox gözəl... Mən bu dastanı nə ilə mükafatlandırma bilərəm?

N i z a m i. Mən ürəyimde məhəbbət adlanan qiymətsiz bir gövhər əzizləyirəm. Mənim nəzərimdə cavahiratın daşdan fərqi yoxdur.

Ş a h. Eləsə, bu uzun yolu dəlməkdə məqsədin nədir?

N i z a m i. Hökmədar, Məhsəti Gəncəvi sizin fermanınızla öz doğma şəhorindən sürgün edildi. Bu hadisə tarix üçün böyük bir ləkədir. Dünya şerini zinətləndirən bu qadın zindanlara yox, böyük bir ehtirama layiq şairdir.

Ş a h. Mənim nəzorimdə o artıq ölmüşdür.

N i z a m i. Xeyr, hökmədar! O yalnız bundan sonra yaşayacaqdır!

Ş a h. Demək, səni Gəncədən buraya gətirən də budur. Eləmi?

N i z a m i. Mən indi bu möhtəşəm sərayı yaradan Əbdəki görmək istəyirəm.

Ş a h. Aydın oldu. Memarlıq cdən o rezil mənə qarşı hazırlanan sui-qəsдин iştirakçısıdır. O, sabah gün çıxmamış dar ağacından asila-caqdır. Vəzir, o canı cdam ediləndə, şəhərdə tonqallar qalansın. Qoy bütün aləm tamaşaaya gəlsin.

V e z i r. Yox, yox, artıq səbrim tükondi. Sən bu qoca vəziri ayaqlar altında çox tapdaladın... Eşit, Nizami, mögrur başın sarayların öünündo oyilməsin! Saray adlanan bu qızıl həbsxanada mən də artıq qul olmaq istəmirəm! (*Gedir*)

Ş a h. Aha, demək belə... Durmayın, qolları bağlı birbaş hüzuruma!..

M u n i s. Mən bunu sizə göstərib kefinizi pozmaq istəmirdim. Şeir adına dinsizlik və əxlaqsızlıq dərsi verən bu kitab dünya üzü görməyə haqlı deyildir. Buyurun, özünüz oxuyun.

N i z a m i. Danış, danış, vəton mülkü xarabaya dönəndə, ötmək növbəsi bayquşlarındır.

M u n i s. Gördünümüzü, şahım, mən həqiqət aşiqiyom, mənim vicedanım ləkə götürməz. Bu da "Xosrov və Şirin" dastanı...

Ş a h. Deyirlər bu əsər dünyani lərzəyə gotirmişdir!.. (*Dastanı gözdən keçirərək*) Azərbaycan dilində yazılmışdır. Çox qəribədir. Şair, unutma ki, biz yüksək nəsildənək. Al, mən bu dildə şeir oxumağa tonoz-zül etmərəm!.. (*Kitabi yerə atr*)

N i z a m i. Mən dastanımı bu sarayı yaradan Əbdəkin ana dilində yazmışdım.

Ş a h. Onu yalnız bu dar ağacında görərsən.

N i z a m i. Şahlar böyük sənətkarlar vətəni Azərbaycana ölüm gətirirsə, qoy bundan tarix utansın.

Ş a h. Şair, sözlərinə diqqət yetir! Sənin şöhrötün məni qorxutmayırlı. Sonin dostun Gəncə əxiləri də məni öldürmək xəyalilə yaşayırlar. Mən düşmənlərimdən intiqam alacağam, intiqam...

N i z a m i. Mən də qələmimlə hökmdarların tökdüyü insan qanını
qanla yuyan ığidlərə köməyimi əsirgəməyəcəyəm!

Ş a h. Aha, bu doğrudan da dəhşətdir. Lakin bütün sui-qəsdçilər
bilsin ki, Azərbaycan da yoxdur, onun dili də!

N i z a m i. Tarixi vərəqlə! Çoxları əlifba dərsini qədim Midiyahlar-
dan almışdır.

Ş a h. Bu, Nizaminin tarixidir...

N i z a m i. Onu tərsinə yazanlara həqiqəti göstərmək mənim üçün
böyük bir şərəfdür. Bir zaman gelər ki, Məhsətini, Əbdəki yetirən xalqın
qəzəbi alov kimi göylərə uclar və bu müdhiş alov hökmdarların əlilə
yarlanmış qaranlıq zindanları yandırıb külə döndərər.

Ş a h. Bəsdir, buyurub gedə bilərsən!

Bu halda veziri gətirirlər.

Dayan! Sui-qəsdçilər, caniler!

V e z i r. Ey hökmdar, ey oli qanlı zülmkar, mən də Nizamini yara-
dan böyük xalqın oğluyam. Gəl, Nizami, bizi yetiron ananın, ana torpa-
ğın visalına gedək!

Ş a h. Nankor, vəzir! Sənə bu müəzzzəm sarayın göz qamaşdırın
şöləsi yox, soyuq zindanların qatı qaranlığı yaraşır.

V e z i r. Firdovsi Tus şəhəri üzərində parıldayan bir ay idisə, Nizami
Gəncədən doğan bir günəşdir!

Ş a h. Aparn, Firdovsi Tus şəhəri üzərində parıldayan bir aydisa,
Nizami Gəncədən doğan bir günəşdir? Əmr edirəm, dastan yandırılsın.

M u n i s. Yandırın!

Vəziri aparırlar. O, məğrur addımlarla gedir. Munis "Xosrov və Şirin"i
buxariya atıb yandırır.

Ş a h (alovdan dəhşətə gələrək). Söndürün, söndürün! Mən bu alov-
dan qorxuram!

N i z a m i (məğrur dayanmış halda). Yandırın!.. Yandırın!.. Bu
gündən sonra yalnız insanlar deyil, dağlar, dərələr də səs-səsə verib
deyocokdır: Gəncə haradadır, Nizami kimdir!..

P e r d e

Bakı, 1940-41-ci illər

C A V A N Ş İ R

İŞTİRAK EDİRLƏR

C a v a n ş i r	- Ağvan hökmdarı
Z i b e y d o	- Onun arvadı
E l ç i n	- Onların oğlu
S ö h r a b	- Cavanşirin voziri
S a r a n	- Cavanşirin xozinədəri
Q a r t a l	- Cavanşirin cəngavəri
Q i l i n c	- Şair, cəngavor
Ş a h i n	- Qartalın atası
A y b o n i z	- Söhrabın bacısı
Q o n i m o t	- Girdman tacısı
F o r i d	- Cəngavor
B o h r a m	- Sasani sorkerdəsi
P o l a d	- Onun cəngavəri
R e y h a n	- Bəhramın qızı, Elçinin sevgilisi
Q a r a t c l	- Onun rəfiqəsi
K a b u s	- Bəhramın cəngavəri
A l o v	- Tacir, Fəridin atası
Q i z i l t a c	- Tacir
D o m i r d a ş	- Tacir
K a r x a n a s a h i b i	
G ü n o ş a n a	- Mərhüm Altuntacın zövcəsi
Q i v r i m t c l	- Onun qızı
K o y a n c l c i s i	
B i z a n s c l c i s i	
C a v a n ş i r i n x i d m e t c i s i	
B e h r a m i n x i d m e t c i s i	
X a n e n d e	

BİRİNCİ ŞƏKİL

Muğan qalası

B e h r a m. Heç bir zaman ehtiyatı əldən verməyin, umutmayın ki,
biz zəbt olunmuş bir şəhərdəyik. Cavansır Muğan qalasını geri alma-
miş bir an belə, rahat ola bilməyəcək. Əsirləri gətirin. Qala qapılarını
yoxlayın. Keşikçiləri gözdon keçirin. Aydınlırmı?

P o l a d. Aydınlırmı...

133

N i h r a m. Hanı Qartal? Mənə qarşı qiyam etmiş o sorsəmi nə üçün qanlımodiniz?

K a b u s. Qartal dünəndən bəri şüurunu itirmişdir. Yalnız indi özünə gəlmış.

B ə h r a m. Yoxsa ona işgəncə vermişsiniz?

K a b u s. Xeyr, xeyr. O, vuruşmada yaralanmış, çoxlu qan itirmişdir. İndi isə artıq ayağa qalxmış. Baxın, onu gətirirlər...

Gözətçilər qartalı halqa içərisində getirirlər. Qolları və qıçları qandallı, üst-başı qan ləkələri ilə örtülmüşdür, saçları dağlıq. Lakin o qürurla dayanmışdır.

B ə h r a m (*Qartala*). Siz məglub oldunuz... Mənə qarşı qiyam yatırıldı.

Q a r t a l. Yox... Yatırıldı deməyin, qan dənizində boğuldú deyin...

B ə h r a m. Hökmdarınız Cavanşir isə köməyinizi gölmədi.

Q a r t a l. Doğrudur, gölmedi. Çünkü Ağvanın şimalında vəhşi xəzərillər vuruşur. Mən inanıram ki, böyük sərkərdəmiz Cavanşir düşmənləri əzib vətənimizin müqəddəs torpağından kənara atacaq. Sonradan buraya, Muğan şəhərinə hücum edib sənin qanlı hökmranlığını yuxacaqdır. O zaman namərdiliklə qəsb etdiyimiz bu Ağvan torpağı azad nefəs alacaqdır.

B ə h r a m (*Polada*). Eşitdinmi o nə dedi?

P o l a d. Bəli, möhtərəm sərkərdə, eşitdim...

B ə h r a m. Sənəcə bu körpə usağın ağlı başındadır mı? (*Qartala*) Sənüb külə dönmüş bir od, heç noyi yandırı bilməz. Cavanşir artıq sönmüş bir oddur. Cavanşir... Hükümü... ha, ha, ha...

Q a r t a l. Bu gün gülürsünüz, lakin sabah ağlaya bilərsiniz...

B ə h r a m. Sasani dövlətinin önündə dayana biləcək bir qüvvə yoxdur.

Q a r t a l. Lovğalıq gücsüzlərin silahıdır.

B ə h r a m. Burax bu inadı, Qartal... İndi ki, mən səni öldürmək fikrində deyiləm. Mən soni əfv etmək istəyirəm. Yalnız bir şərtim var... Sən həmvətənlərinə üz tutub deməlisən ki, daha bəsdir bu üşyanlar. Artıq inadınızdan əl çokin. Qiyamlara son qoyun. Doğrusu, bu qanlı dar ağacları məni artıq tengə gətirmiştir.

Q a r t a l. Mən də dar ağaçını gözləyirəm.

B ə h r a m. Demək, sən öz igidliyin müqabilində yalnız bu mükafatı isteyirsən? Təəssüf, çox təəssüf...

Q a r t a l. Görürəm ki, sənin həris gözlərin hələ də qandan doymamışdır.

B ə h r a m (*qəzəblə*). Aparın, bu inadkar sabah dar ağacından asılıcaqdır.

Gözətçilər Qartalı aparırlar.

P o l a d. Möhtərəm vali, vuruşma meydanında basılmış igid bir əsgəri dar ağacına göndərmək bizim şənimizə yalnız ləkə getirə bilər.

B ə h r a m. Nə etməli, Polad. Zəmanəmiz qanla yoğrulmuşdur. Bu mənim günahum deyildir. Mən Muğanı da öz xoşumla zəbt etmədim. Bu, ulu hökmdarın əmri idi. Cənubda qəsəbkarlar hücumu başlayıb ölkəmizi taladılar, bu ziyanı yalnız Ağvanın tükənməz sərvətləri ödəyə bilərdi.

P o l a d (*öz-özüna*). Yox, yox, mən Qartalı ölümən qurtarmalıyam... (*Getməyə hazırlaşır, işiq sönür, pərdə salınır*)

İKİNCİ ŞƏKİL

Bəhramın saray otaqlarından biri

B ə h r a m. Razı oldular mı?

K a b u s. Bəli, igid sərkərdə, hər ikisi razı oldular.

B ə h r a m. Aha, çox gözəl. Demək biri...

K a b u s. Bəli, biri Cavanşirin vəziri Söhrab, o biri isə məşhur Girdiman taciri Qənimət. Her ikisi Cavanşirin qanını içməyə belə hazırlıdır.

B ə h r a m. Sən onların hiylə işlətmədiklərinə əmin sonmıs?

K a b u s. Özümə əmin olduğum qədər...

B ə h r a m. Çağır gəlsinlər...

K a b u s. Baş üstə... Buyurun...

S ö h r a b və Q e n i m e t daxil olurlar.

B ə h r a m. Cavanşirin vəziri Söhrab hansınızsınız?

S ö h r a b. Mənəm, igid sorkordo...

B ə h r a m. Çox şadam. Muğan şəhərinə gələrkən qorxmadiğiniza töccüb edirəm.

S ö h r a b. Sizi özümüzə dost bilib geldik. Əmin olun ki, Cavanşirin məhəbbəti dilimizdə, sizin məhəbbətiniz ürəyimizdədir.

Qənime. Gətirdiyimiz bu kiçik hədiyyələri qəbul etsəniz, özümüzü həddindən çox xoşbəxt sanarıq. 100 min dinar qızıl, bir də dəstəyi mirvari ilə bəzənmiş bir qılınc. Buyurun...

Bəhrəm. Çox razıyam. Birdən Cavanşir bu gelişinizi dən xəbər tutarsa?

Söhrəb. Sizinkilər xəyanət etməzsə, heç kimdən qorxumuz yoxdur. Biz buraya Cavanşirin oğlunu qarşılıqlaq bəhanəsilə gəldik. O, bu gün Bizans elçiləri ilə bərabər gəlib buradan keçəcək.

Bəhrəm. Cavanşirin oğlu? Nə gözəl təsadüf. Mən onu tutub girov saxlarsam?

Söhrəb. Xeyr, xeyr, bu mümkün deyil, böyük sərkərdə Cavanşirin oğlu Bizans elçilərinin karvanı ilə golir. Onlara toxunmaq adətdən kənar işdir.

Pola. Bizans dövlətinə də düşmənə çevirmək?

Bəhrəm. Elədir, Polad. Bu indiki halda bizim xeyrimizə deyil. Yaxşı, Söhrəb, tələblərimiz sizə bəlli dirmi?

Söhrəb. Söylədilər... Yəqin ki, siz də bizim tələblərimizdən xəbərdarsınız.

Bəhrəm. Xəbərdaram... Lakin siz hiylə işlətmədiyinizi nə ilə sübut edə bilərsiniz?

Söhrəb. Cavanşirin ölümündən sonra Ağvanda hökmədar olaramsa, qızınız Reyhani Ağvan hökmədarının məlikəsi görmək istədim.

Bəhrəm. Demək siz qızım Reyhani sevirsiniz?

Söhrəb. Bütün varlığımı. Mən Reyhanın yolunda hər bir fədakarlığa hazırlam...

Bəhrəm. Bu çox möhkəm sübutdur... Bos son?

Qənime. Cavanşirin əmri ilə iki aya kimi 100 kiso qızıl verməliyim. O, Ağvan qoşunlarını monim hesabına dolandırmaq fikrindədir. Onun əmrini yerinə yetirməsəm boynumu vurduracaq. Özüm ölməmək üçün onu öldürməyə məcburam...

Yavər daxil olur.

Yavər. Möhtərem Söhrəb, gözlədiyiniz Bizans elçiləri artıq şəhərə girdilər.

Söhrəb. Elə iso bizi əfv edin... Cavanşirin oğlu Elçin bizim burada olduğumuzdan xəbər tutmamalıdır. Hələlik...

Bəhrəm. Xoş gəldiniz...

Söhrəb və Qənimət gedirlər.

Pola. Belə xainlərin sədaqəti də özləri kimi rəzil olur... Onları qəzəbsiz dinləmək belə mümkün deyildir.

Bəhrəm. Demək, Cavanşirin əleyhinə iki qüvvə vuruşur. Məhəbbət, qızıl. Bu qüvvələrin birliyi dağları da yerindən tərpədə biler... Cavanşir öldürülmüş, bunların ikisi də o dünyaya göndəriləcək. Qoy bu sırrı də özləri ilə bərabər aparsınlar. Gedək, Polad. Bu qələbədən sonra eyş-işrət məclislərinə bir gün də ara verməyəcəyəm.

İşiq sənür, musiqi başlayır, pərdə salınır.

ÜÇUNCÜ ŞƏKİL

Bəhrəmin sarayı, xanəndə oxuyur.

O gün mən əhdi-peyman eylədim bir nazlı yarılo,
Fozayı eşqi canım çürütüdüm etibar ilə,
Ey saqı nadandır gol, halidir dünya,
Mey göndər, alışın qoy başında sevda.
Bahar ömrün xəzan oldu, gəl, ey gül üzüyə yar,
Məqamdır gol, çal, oynasın qara gözlü dildər.
Ah yandım, bu eşq odu yandırıdı canımı,
Ah yarəbbi, fələk qoyma bu xoş dövranımı.
Ah cahan sənindir, bu can sənindir,
Sən əmr etsən bu cahan sənindir,
Bahar ömrüm xəzan oldu gol ey gül üzüyə yar,
Məqamdır gəl, çal, oynasın gül üzüyə yar
Gəl, gül üzüyə yar... Gəl gül üzüyə yar...

Kabus daxil olur.

Kabus. Fəlakət... Fəlakət...

Bəhrəm. Nə olmuşdur?

Kabus. Bu gecə kim isə Qartalı zindandan qaçırmışdır.

Bəhrəm. Qartalı? Sənin başını bədənindən ayırmak belə azdır...

Yavər daxil olur.

Yavər. Qasıdlərdir...

Bəhrəm. Kayan tacidarının qasıdlarını layiqli ehtiramla qarşılıyın...

Qasıd daxil olur.

Q a s i d. İgid sorkerdəmiz Bəhrama salam və ehtiram. Şahlar şahının fərmanı...

B ə h r a m. Xoş gəlmışsiniz, möhtərəm qasid. Bu nədir, mən gözlərimə inana bilmirəm...

Q a s i d. Çox təəssüf ki, orada yazılan hər bir söz eyni həqiqətdir. Düşmən qoşunları birdən hücuma keçib İran torpağına ayaq basdırı. Sərhəd boyunca ucsuz-bucaqsız bir insan dənizi üstümüzə yeridi. Şahlar şahının fərmanı ilə bir an belə yubanmadan Cavanşirə ittifaq töklifi aparmalısınız. Ayri çarəmiz yoxdur, igid Sərkərdə...

B ə h r a m. Bəs tökülən qanlar, ölen insanlar? Uçan saraylar, yanmış xanimanlar? Demək, mən bu qılincimi nahaq qana boyamışam.

Q a s i d. Ulu tacidəmiz dedi ki, dəvə karvanı ilə yolladığımız cavahiratı, qızılları Cavanşirə hədiyyə aparın... Necə olursa-olsun, düşmənlərə qarşı onunla hərbi ittifaq bağlayın. Monco bu gözəl tədbirdir. Xəzinədən yoxsul olan Cavanşir bələ ittifaqdan boyun qaçırmaz. İnan ki, o, yenə Fərat, Dəclə sularını düşmən qanına boyayıb İran torpağını xilas edəcəkdir.

B ə h r a m. Bəs Muğan? Bəs qılincımla zəbt etdiyim bu qızıl torpaqlar?

Q a s i d. Holəlik burdan geri çökmeyin... Cavanşir bizim ittifaq təklifimizdən boyun qaçırsa, Muğan qalası yenə də bizə gərək ola bilər.

B ə h r a m. Möhtərəm qasid, siz nə qədər acı bir xəbər gətirdiniz. Gedək hazırlaşaq.

Q a s i d. Hər şey hazırlı... Karvan sizi gözləyir. Biz yubanmadan yola düşməliyik.

İşıq sönür, pərdə salınır.

DÖRDÜNCÜ ŞƏKİL

Bəhramin saray hoyotindo bağ, qızlar mahni oxuya-oxuya rəqs edirlər.

Qızlar in mahni si.

Qarlı dağlar qızı Reyhan, Reyhan, Reyhan
Parlaq dan ulduzu Reyhan, Reyhan, Reyhan
Aləm sənə heyran Reyhan, Reyhan, Reyhan
Qarlı dağlar qızı Reyhan, Reyhan, Reyhan

Nə gözəlson ay qız
Gül çıxəksən ay qız
Bir dənəsən ay qız
Dürdanəsən ay qız.

Gözün aydın Reyhan, Reyhan, Reyhan
Gelir yarın Reyhan, Reyhan, Reyhan
Alom sənə heyran Reyhan, Reyhan, Reyhan
Gözün aydın Reyhan, Reyhan, Reyhan

No gözəlsən ay qız
Gül çıxəksən ay qız
Bir dənəsən ay qız
Dürdanəsən ay qız.

Q a r a t e l. Yaxşı bax, qabaqda golon o gözəl oğlanı mən harada işə görmüşəm.

R e y h a n. Qaratcl, əzizim, mən də görmüşəm. Bax, bu məktubu da o göndormişdir. İndi mənim sevinməyə haqqım var, Qaratel...

Q a r a t e l. Axi, o kimdir?

R e y h a n. Mənə ürəyimdən də yaxın bir müsafir – Ağvan hökmdarı Cavanşirin oğlu Elçin. Sən özün düşün, mən heç onu unuda bilərəmmi? O, Suriyada təhsil alıb, sonra dünyadan uzaq ölkələrini – Hindistanı, Çini dolaşış qayıdır, 3 ildir, düz 3 ildir ki, mən onun xəyalı ilə yaşayram... Birdən o məni tanımazsə?

Q a r a t e l. Taniyar, taniyar. Sevən oğlanın yadından hər nə çıxsa da, istəklisinin sıfəti çıxmaz. Reyhan, əzizim, son nə qədər xoşbəxt-sən... sənin taleyin müqəddəs günəşin şüaları kimi gülümşəyir. O yaxınlaşır, biz gizlənək...

R e y h a n. Məni təkmi buraxırsınız? Yox, dayanın, yaxşı gizlənin. Yox, dayanın... Siz gedin, qızlar.

Q a r a t e l. Düz deyirsən, uzaqdan tamaşa etmək daha yaxşıdır. Reyhan, əzizim, ehtiyath ol. Birdən sizi görüb atana xəbər verərlər. Gəlin, qızlar, gedək koşıkda dayanaq.

R e y h a n. Qayıdın, qızlar...

Q a r a t e l. Dayanın, qızlar, Reyhan hələ fikrini çox dəyişəcək. Yox, gizlənək... (Qızlar gizlənir. Elçin daxil olur) Bax, Elçin Reyhanı gördü... Bax, bax, tanıldı... Bu saat Reyhan dünyada yalnız Elçini görür...

E l ç i n. Reyhan, ayrılıq uzun çəkdi. Lakin səni unutduğum bir an belə olmadı. Söylö, Reyhan, söylə, bizim əhdi-peymanımızı unutma-mışsan ki?

R e y h a n. Öz adımı unutsam belə əhdimi unutmaram, Elçin.

E l ç i n. Zaman dəyişdi, Reyhan, mən Suriyaya gedərkən İranla Ağvan dost idi, vətənimizi ayaqlamaq istəyən yağırlara qarşı birgə vuruşurduq. O, vaxt bizim atalarımız da qardaş kimi idilər. Bir-birinə can deyib can eşidirdilər. Mən Suriyadan vətənə qayıdarkən nə böyük arzular bəsləyirdim. Lakin o arzularımın hamısı duman olub havaya uçdu. Zaman nə qədər tez dəyişdi. Nə üçün, Reyhan, nə üçün?

R e y h a n. Kayan hökmədarının ömri ilə atam qoşun çəkib Muğanı aldı. Əsir tutduğu Ağvan osgorlörini qılıncdan keçirtdi... Bu qanlı divani xatırladıqca qozobimdən az qala boğuluram. Atamın Cavanşiro qarşı vəfəsizliyi mənim də qəlbimi yaraladı. İndi Muğanda ölüm qara bir kabus dəhşəti ətrafi sarılmış, insanların acı fəryadı göylərə ucalmış.

E l ç i n. Reyhan, əzizim, sən kədərlisən. Gözlərin də yaşarmışdı. Bilirəm ki, bu qəmli hadisə sən də sarsılmışdır. Nə etməli, görünür tale-yimiz belə idi. Mən artıq getməliyəm, Reyhan. Lakin yenə gələcəyəm sən məni hər səhər, hər axşam gözlə.

R e y h a n. Ağvanın paytaxtı Girdman uzaqdadır. Son buraya hər səhər, hər axşam necə gələ bilərsən?

E l ç i n. Sevən ürəklər üçün heç bir məsaflə yoxdur, Reyhan. Mənim qəlbimin həmdəməi daim son olacaqsan. Yalnız sən... Bəlkə səni aramızdakı düşmən sərhədi qorxudur, Reyhan, açıq söyle...

R e y h a n. Mən özüm üçün yox, sənin üçün qorxuram, Elçin... Atamın əlləri onsuz da günahsız qana boyanmışdır. O səni do...

E l ç i n. Öldürər... Elə bilirsən uf deyərəm... Yox, əzizim, dün-yalar qədər sevdiyim Reyhan üçün ölmək belə mənim nəzərimdə on böyük səadətdir.

Ayaq səsləri

R e y h a n. Aman, geldilər... Get, Elçin, get...

Qızların mahnisı

Xoşbəxt olmaq, sevinmək mümkün ikən ölümü nə üçün arzulayırsan? Dayanma əzizim, get, səni and verirəm o müqəddəs günəşə, bu gənc yaşımızda mənim eşqimi nakam qoyma.

E l ç i n. Əlvida...

R e y h a n. Əlvida...

E l ç i n gedir, qızlar Reyhanın başına toplaşırlar.

Ən böyük arzuma çatdım, Qaratel. Elçin möhəbbətlə yanın üzəyini mənə bir də açdı. Mən onun odlu nəfəsini bir də duyдум. Mən indi doğrudan da xoşbəxtəm. Ah, aramızdakı düşmən səddi uçub tökülsəydi. Qan, ölüm yerinə yalnız qardaşlıqla möhəbbət hakim olsayıdı...

İşıqda pərdəni sal, antrakt

BEŞİNCİ ŞƏKİL

Cavanşirin sarayında bir otaq

Z i b e y d ə. Oğlum, Elçin, səni and verirom o müqəddəs günəşə, at yerə o qılıncı...

E l ç i n. Qılıncı yero atmaq günahdır, ana... Bax, görürsənmi atam Cavanşir odlu qılıncı nə qədər hörmət edir.

Z i b e y d ə. Mən onsuz da səni heç yana buraxmayacağam. Hələ doyunca üzünə də baxmamışam. Üç illik həsrötin üzəyimdə tabi-təvan qoymayıb, oğlum, Elçin... Elçin...

E l ç i n. Anacan, mən bir an belə yubanmadan atamın yanına – vuruş meydanına getməliyəm. Mən də onunla qəsbkarlara qarşı qılınc oynadıb, ox süzdürməliyəm. Qoy qanlı vuruşmalar tezliklə qurtarsın. Ana torpağımızın hər tərəfindən həyat səsi, sevinc nəğməsi ucalsın...

Söhrab daxil olur.

S ö h r a b. Elçin... Elçin hara? Ananın sözündən çıxmə. Zübeydo xatun, Elçinlə golmuş qonaqlar səni gözləyir. Buyur... Mən ana üzəyinin müqəddəs arzusunu oğluna anladaram.

Z i b e y d ə. Çox sağ ol, Söhrab... Sən Elçindən təcrübəlisən, onu fikrindən daşındır. (Gedir)

E l ç i n. Bilmirəm nə üçün heç kos mənim vuruş meydanına getməyimə razı deyil..

S ö h r a b. Çünkü son həm anan üçün, həm də elimiz üçün əzizsən... Elçin, unutma ki, sən Cavanşirin yeganə oğlusun...

E l ç i n. Mən atamla vuruş meydanında görüşərsəm, bu daha gözəl olmazmı?

S ö h r a b. Əgor o sənin gəlişindən xəbər tutsaydı, inan ki, quş kimi qanad açıb ongünlük yolu bir nəfəsə gələrdi.

E l ç i n. Atam çox qocalmışdır, eləmi?

S ö h r a b. Əsla... Yox, Elçin, saysız vuruşmaların hamisindən qalib çıxmış bir sərkərdə də qocalarmı? İnan ki, o səni görəndən sonra ürəyinə yeni sevinc, qollarına yeni bir qüvvə gələcəkdir.

E l ç i n. Bu daha gözəl... Mən gedirəm, dostum, artıq sebr cədə bilmirəm...

S ö h r a b. Tələsmə, Elçin, tələsmə, aldiğimiz son xoborlərə görə o, xəzəriləri tar-mar etmişdir. Əgor bu xəbər doğrudursa, Cavanşir bu gün, sabah mütləq qayıdar...

E l ç i n. Bir yandan ata həsrəti, bir yandan da... Eh, əziz dostum. Bu ağır intizar qəlbimi didib parçalayır.

S ö h r a b. Aha, son cəşq odunda yanın aşıqlarə bənzəyirson.

E l ç i n. Sən bunu nödən bildin, qardaşım?

S ö h r a b. Bax, bax, bax, sevgi bələsına tutulmasaydın, səsin çalınmış bir sim kimi titrəməzdə...

E l ç i n. Sən haqlısan, qardaşım... İndi mənim qəlbimin hər bir teli doğrudan da, çalınmış bir simo bonzoyır. O mənim bütün varlığımıma hakimdir.

S ö h r a b. Kim, Elçin?

E l ç i n. Mən onu ilk dəfə gördüyüüm andan bu günü kimi heç bir vaxt onun xoyalından ayrılmamışam. Kayan gözolinin adını bax buraşa, qəlbimə yazmışam... Reyhan... Reyhan, indi sən haralardasan?

S ö h r a b. Nə, Reyhan? Yox, yox, bu ola bilməz...

E l ç i n. Reyhan mavi göylərdən yərə enmiş bir ayparadır. Onun yolunda həyatımı yüz min koro qurban vermək mümkün olsaydı, bir yol da uf deməzdəm. Ey müqəddəs günəş, səndən yalnız bir xahişim var, mənim ömründən kəsib Reyhanın ömrünə cala...

S ö h r a b. Elçin... Elçin, sus, eşidərlər... Bəs bu necə ola bilər ki, Cavanşirin oğlu onun düşməninin qızına vurulsun...

E l ç i n. Ən böyük fəlakət də elo budur, dostum... Ancaq inanıram ki, mən gec-tez Reyhana qovuşacağam.

Z i b e y d e x a t u n daxil olur.

Z i b e y d e. Elçin, qonaqlarımız soni gözləyir...

E l ç i n. Mənim qəlbimso başqa bir arzu ilə çırpinır, anacan!..

Z i b e y d e. Unutma ki, atan burada deyil, onu sən əvəz etməlisən...

E l ç i n. Gedək, ana, mən inanıram ki, taleyim günəş tək gülüm-səyəcək.

Z i b e y d e. Elədir, oğlum, sənin taleyin günəşdən belə parlaq olacaq. (Gedirlər)

S ö h r a b. Taleyim günəşdən belə parlaq olacaq. Yox, mən öz miskin taleyi ilə barişan acızlordon olmaq istəmirəm. Cavanşirin adını göylərə ucaldan bu odlu qılınca mən də sarılacağam.

P e r d e

ALTINCI ŞƏKİL

Cavanşirin sarayı

E l ç i n. Ox, ata, ata... Sən nə qədər səbirlisən, sevgilim uzaqdadır. Gözlərini yola dikib hər səhər, hər axşam məni gözləyir. Mən də səni gözləyirəm, ata.

S ö h r a b daxil olur.

S ö h r a b. Şad xəbər var... Elçin, şad xəbər...

E l ç i n. Bu nədir? Şeypur səslərindən sevinc yağır? Bəlkə gələn atamdır?

S ö h r a b. Doğrudur, bu adət bizə babalardan yadigar qalmışdır. Atam vəzir olarkən də həmişə böyük sərkərdəmizi şeypur səsləri ilə qarışlardı. Eşidirsənmi, Elçin, şeypurun səsindəki o inilti nidaları böyük sərkərdəmiz Cavanşirin yaralandığına işarədir. (Zibeydə xatun və saray xanımları gəlirlər) İndi yaralı cəngavərlərdən biri gəlib əvvəlcə anan Zibeydə xatuna xəbər verəcək. Aha, bu gələn qasid Ağvanın şairi Qılıncdır.

Q ı l ı n c daxil olur.

Ey cəngavər şair, gətirdiyin şad xəbərləri əvvəlcə sərkərdəmizin istekli oğlu Elçinə söyle...

Q ı l ı n c. Xoş gördük, Elçin... Mənim sərkərdəm, sənin atan Cavanşir xəzər xaqanı ilə özü qarşılaşdı. Qarı düşmən qara dırnaqlı atını böyük hökmərinin üstüne soyirdorok oyri qılincini onun başına endirdi.

Z i b e y d e. Söylə, oğlum, söyle Cavanşir hanı?

Q 1 1 n c. Xəzər xaqanı ilə o özü qarşılaştı, Ağvan torpağının vuran əli, hünər, rəşadət timsali Cavanşir birdən köhlən atını onun üzərinə şığıdaraq qara kəlləsini bədənindən ayırdı.

S ö h r a b. Aferin, aferin...

Z i b e y d ə. Mənim igid balalarım, siz necə mərdliklə vuruşmuşsunuz...

Q 1 1 n c. Qan məni aparır, dostlar, əgər mən ölsəm:

İstərəm hər torof ilk bahar olsun,
Hər kəs öz yarına düz ilqar olsun.
İnsan bu dünyaya gəldi-gedərdir
Təki sevdiyimiz vətən var olsun.

Z i b e y d ə. Cəngavər şairin yarasını bağlayın. Tez... (Urra)

Qılıncı aparırlar, saray adamları Cavanşiri qarşılamağa gedirlər.

A y d ə m i r. Hanı hökmdar, söylə, hanı, yoxsa...

X i d m ə t ç i. Gələn böyük sərkərdəmiz Cavanşir özüdür...

H a m i. Eşq olsun, eşq olsun...

Cavanşir daxil olur.

C a v a n ş i r. Oğlum, Elçin... Həsrətindən anan göz yaş axıdırdı. Mən isə qocalırdım, oğlum. İndi qollarımın qüvvəsi birə yüz oldu. Daha mənim yaram ağrımı. Xəzər qılıncı ilə sinəmə vurulan yaradan mənə ölüm yoxdur. Yox, mən Ağvan üçün yaşayacağam...

H a m i. Eşq olsun... Eşq olsun...

C a v a n ş i r. Söylo, Elçin... Söylə, qollarıma qüvvə, gözlərimə işiq verən mehriban oğlum. Sən qərib ölkələrdən atana nə gətirdin?

E l ç i n. Elini, obasını sevən saf bir oğul ürəyi sənə bas deyilmi, ata...

C a v a n ş i r. Afərin, mənim tərlən balam, urra. Siz də cəsidin, mənim əziz övladları, Elçin Suriyadan qayıtdı. Qərib ölkənin iqlimi onun vəfəli ürəyinin hərəkarotini azaltmadı. Urra... Urra... Sizlərdən çoxunuzu da Suriyaya, Çinə, Bizansa göndərəcəyəm. Arzum budur oxuyun, öyrənin, qoy dünyanın bütün elmləri Ağvan torpağını öz nuru ilə işıqlandırsın. Qoy Ağvan yolları dünyanın hər tərəfinə uzansın. Amma üreklerimiz həmişə Ağvanın sönmez eşqi ilə döyünsün. Urra... Urra... Obalarınıza qayıtmadan əvvəl on gün mənə qonaqsınız. Urra.. Urra...

Sən də hazırlıq gör, Söhrab xəzərilərlə vuruşmuş igidlərimin hamısına özüm mükafat verəcəyəm.

Z i b e y d ə. Gedək, Cavanşir, yaran səni incidir.

C a v a n ş i r. Gedin dincəlin, övladlarım... Yuxu yorulmuş cəngavərin dostudur. Ağvan cəngavərlərinin qədrini bilin. Mən ona üroymi də versəm, yenə azdır. Urra... Urra...

Cavanşir, Elçin, Zibeydə gedirlər. Söhrabla Aybeniz irəli gəlir, onların dəhincə baxırlar.

P e r d ə

YEDDİNCİ ŞƏKİL

Cavanşirin sarayı

S ö h r a b. Girdman tacirləri həmişə günorta üstü yola düşürər, bu gün nədənsə zinqirov səsləri çox tez eşidildi. Görəsən bu karvanlar hara gedir?

S a r a n. Onlar getmir, gəlir... Yəqin böyük hökmərəmiz Cavanşirə hədiyyə gətirirlər.

S ö h r a b. Cavanşir özgələrinin hədiyyəsinə möhtac deyil.

S a r a n. Boş xəzinəmiz belə hədiyyələrə möhtacdır, vəzir, aha, mən dəyəndir... hədiyyə gətirirlər.

S ö h r a b. Sən bunu nədən bilirsən?

S a r a n. Karvanın öündə bir atlı da var...

S ö h r a b. Girdman taciri Qənimət də karvanın qabağında gedəndə həmişə atlənir...

S a r a n. Bu atlı tacirə bənzəmir. Bizim tacirlər uzun əba, dikburun çəkmə geyirlər. Amma bu gələn atının öynində parıltısı göz qamaşdırın qısa cəng libası var. Çəkmələri isə mirvari ilə bəzənmişdir. Bax, qızıl bazubəndi buradan da görünür... Yəqin böyükərlərdəndir. Kim bilsə, bəlkə bir ölkənin hökməridir.

S ö h r a b. Bu axşam xəzinədar olsa da, düz deyirmiş...

S a r a n. Vəzifənin böyükülüyү ağlın dərəcəsini artırsayıdı, sən yenə də həmişəki qədər mənasız damışmadın.

S ö h r a b. Aha, karvan dayandı... Ey, açın sarayın darvaza lağı, əziz qonaqları ehtiramla qarşılıyın...

145

S a r a n. Xəzinə bomboşdur, gecələr gözümə yuxu getmir.

S ö h r a b. Suss...

S a r a n. Mən səni nəzərdə tuturam... Çoxdan bəri boş xəzinəyə vəzirlik edirson...

S ö h r a b. Suss dedim...

S a r a n. Bu sırrı hamıdan gizlətsəm də, Cavanşirdən gizlotməyəcəyəm. (Gedir)

S ö h r a b. O mənim cinayətimi açıb söyləyənə kimi, mən onun qəbrini qazmaliyam.

B e h r a m və q a s i d daxil olurlar.

Q a s i d. Ağvan hökmdarı Cavanşırın sarayı budurmu?

S ö h r a b. Siz kimsiniz?

B e h r a m. Mən Sasani qoşunlarının sərkərdəsi Bəhramam.

S ö h r a b. Doğrudanmı? Cavanşırın sarayına gələrkən qorxmadiğiniza töccüb edirəm. Siz çox cosur adamsınız...

B e h r a m. Biz böyük hökmdarınız Cavanşırılə görüşməyə gəldik. Onun xəzərilər üzərindəki qolobəsi hamımızı sevindirmişdi. Təbrik üçün golən elçiye toxunmazlar...

S ö h r a b. Elçiyo toxunmasalar da, sizə toxunarlar. Unutmayın ki, Cavanşırın babalarından yadigar qalmış Muğan torpağını qəsb edən sizsiniz...

P o l a d. Görünür, biz bura naħaq gəlmışik...

B e h r a m. Demək mon geri qayıtmaliyam...

S ö h r a b. Yox... yox, mən belə demədim... Hökmdarımızı gözləyin, sizdən başqa Bizansdan, Suriyadan, Gürcüstandan, elçilər gəlmışdır.

S a r a n. Hədiyyələrə baxdım, qızılı vurulsa beş yüz min dinar qiyməti var...

B e h r a m. Bu qoca kimdir?

S a r a n. Bu vaxtacan xozinədardım, indi isə vəzirimizə təlxəklik edirəm...

B e h r a m. Gülməli qocadır...

S a r a n. Cibi boşalmış xəzinədara qoca olmasa da gülərlər.

B e h r a m. Təlxək hökmdarı əyləndirir, sən nə üçün voziri əyləndirirsin?

S a r a n. Məsələ uzundur. Bir zamanlar vəzirimiz Söhrab pulları oynadırdı, son vaxtlar nədənsə məni oynadır...

S ö h r a b. Qoca, hər sözün yeri var, çəkil get...

S a r a n. Hara gedim? Dar ağacına, yoxsa qoyun otarmağa.

B e h r a m. Bu sözünü də anlaya bilmədim...

S a r a n. Bütün sözlər anlaşılmaq üçün söylənilsə idi, vəzirimiz Söhrab ömründə bir kəlmə də olsun dinib danışmadı. Dar ağacı yaxşıdır... Qoyunların sayını artırısam vəzirimiz onlara da sahib çıxacaq. (Gedir)

S ö h r a b. Onu dəli zənn etməyin, Cavanşırın ən yaxın müşaviridir...

B e h r a m. Onu tez susdur, eşidirsənmə?

S ö h r a b. Eşidirəm, əziz qonaqlara cətirəm göstərmək borcumuzdur, buyurun...

Gedirlər.

S a r a n. Mən Bəhramdan çox razıyam, onun hədiyyələri bizə bir il kifayətdir. Amma doğrusu, bir şeydən qorxuram...

S ö h r a b. Nədən, qoca?

S a r a n. Qızılların səsindən...

S ö h r a b. Sən yenə də sayıqlayırsan?

S a r a n. Göylərə and olsun ki, yox... Mən yalnız qulaqlarımla eşitdiklərimi, gözlərimlə gördüyümü danışram. Qızılların səsi doğrudan da qorxuludur... Özü də bilirsən nə vaxt?

S ö h r a b. Nə vaxt?

S a r a n. Gethagetti başlayanda, sən ki, bunu yaxşı bilirsən...

S ö h r a b. Qoca, sən bu boş danışqlarından el çək...

S a r a n. Xəzinəmiz dolsun ki, mən bir kəlmə danışmaram...

S ö h r a b. Xəzinəni boşaldan sənsən, alçaq... Mən səni bu gün zindana saldıraram, alçaq...

S a r a n. Məni öldürsən də öz günahlarını azalda bilməzsən. Viedan ləkəsini qanla da yumaq olmaz...

S ö h r a b. Get fərmanımı gözlə...

S a r a n. Gözlərəm həm sənin fərmanınızı, həm də Cavanşırın.

S ö h r a b. Bu saat zindana...

P e r d e

SƏKKİZİNÇİ ŞƏKİL

Cavanşirin sarayı, Cavanşır, Elçin, Zibeydə oturublar. Kütłə do səhnədədir.
Fərid daxil olur.

Fər i d. Böyük hökmdar, Bizans hökmərinin elçisi hüzurunuza izn istoyir... Dostluq, ittifaq arzusundadır.

Cavanş i r. Ağvana dost kimi gələnlərə gözüm üstə yer var. Düşmən kimi gələnlər isə eziilmiş başdan savayı heç bir şey qazana bilməyəcəklər. Qoy bu xəbəri Sasani sərkərdəsi Bəhram da eşitsin.

Bizans elçisi daxil olur.

Bizans elçisi. Bizans hökmərinin hədiyyəsidir. Hökmərimiz dedi ki, babamın vəsiyyətinə əməl edib əsrimizin ən böyük sərkərdəsi Cavanşirə göndərirəm. (*Qılıncı Cavanşirə verir*)

Cavanş i r. And içirəm, dostlar, gün doğan ölkələrdə asayış yaratmaq üçün bu qılınçı sədaqətlə oynadacağam.

Qartal. Böyük sərkərdə, Suriyadan, Misirdən, Gürcüstandan da elçilər gəlmışdır.

Cavanş i r. Ah, Qartal... Aforin, mənim aslan cəngavərim. Sasani'lərə qarşı necə inadla vuruşduğunu mənə söylədilər. Onlara da bir vaxt növbə yetişir. İndi isə əziz qonaqlara sarayın on gözəl otaqlarını ayırmış. Yeni tikilmiş binaları, yeni salınmış meyvə bağlarını, Girdman çayının üzərindəki yeni körpüləri onlara göstərin.

Qartal. Baş üstə... (*Gedir*)

Cavanş i r. Elçin Suriyaya təhsil almağa gedəndə Ağvanın bədxahları bizə dodaq bütürdürlər. Lakin yox, mən öz oğluma və bütün vətən övladlarına da Ərəstunu, Əflatunu, Homeri öz dilində oxudacağam. Dünyanın ən gözəl əsərləri Ağvan dilinə çevrilib tez bir zamanda kitab sarayını bəzəyəcəkdir.

Söhrab. Bundan gözəl fikir ola bilərmi?

Cavanş i r. İndi isə yollarımız moni düşündürür

Söhrab. Tacirlər üçün bu qədər əziyyət çəkməyin nə mənası var? Böyük hökmdar...

Cavanş i r. Yox, Söhrab, yox... Ticaret yolu ölkənin qan damarıdır. Mən istərdim ki, bu yollarla gedib-gələn ticaret karvanları indikindən yüz qat çox olsun. Unutma ki, Girdman ipəyini daşıyan hər bir karvan Misirdən, Bizansdan bizi daha qiymətli şeylər gətirir. Onlar uzaq ölkələrdən bura yeni fikir, yeni düşüncə, yeni elmlər gətirir.

Söhrab. Doğrudur, böyük hökmdar, çox çəkməz ki, sizin gözəl tədbirləriniz sayosunda Ağvan diyari həqiqi bir cənnətə döner... Lakin bütün bunlar bizdən min ətək qızıl tələb edir. Xəzinəmiz isə hələlik yoxsuldur.

Cavanş i r. Hanı mənim xəzinədarım? Mən qoca Saranı görmək istəyirəm...

Söhrab. O xain zindana salınmışdır...

Cavanş i r. Nə üçün? Onun günahı nədir?

Söhrab. Xəzinənin pullarını havaya sovurduğu üçün... Dövlətimizin gücünü azaltmaq istəyən hər bir xainlə belə rəftar edirəm.

Cavanş i r. Gedin onu mənim hüzuruma gətirin... Of, sinəmdən ağrı qopdu.

Zibeydə. Gedək, Cavanşır, sən hələ yorğunsan... Gedək dincəl.

Cavanş i r. Hələ dayan, Zibeydə. Mən qocanın nə günah işlədiyini öyrənməliyim...

Xidmotç i. Sasani sərkərdəsi Bəhram hüzurunuza gəlmək istəyir...

Cavanş i r. Kim Bəhram? O vəfasız?

Elin. O öz səhvini anlayıb peşman olmuşdur, ata...

Cavanş i r. Oğlum, Elçin, səhv başqa, xəyanət başqa... Yox, mən onunla üz-üzə gəlmək istəmərim...

Zibeydə. Cavanşır, əzizim, Bəhrama nifrat bəsləməyo doğrudan da haqqın var. Çünkü o, Ağvanın düşmənidir. Lakin sən onunla danışmalısan, son onu dinləməlison. Unutma ki, Bəhram böyük bir ölkənin elçisidir.

Cavanş i r. Yaxşı, mən bu barədə düşünərəm... (*Saram gətirirlər*) Xoş gördük, Saran...

Saran. Cavanşır sərkərdəyə salam... Sevinc yaşları məni boğur, ömrümün son günlərində soni görməyə çox şadam... Boş xəzinədə oturmaqdansa, zindan künçündə çürümək yaxşıdır.

Cavanş i r. Mən nəyin yaman, yaxşı olduğunu soruşmuram. Günahın nədir?

Saran. Vəzirimiz Söhrab qala hasarları tikdirmək bəhanəsi ilə məndən qızıl istədi. Mən də verdim, indi isə xozinəmiz boşdur.

Söhrab. Sən nə danışırsan, qoca? Qala nədir, hasar nədir?

Saran. Böyük hökmdar, göylərin müqəddəs günəşinə and içirəm ki, mənim dediklərimdə zərrə qədər yalan yoxdur.

Söhrab. Sərsəm qoca. Sən öz cinayətini hökmdarımızdan gizlədə bilməzsən... Yaxşısı budur ki, özün etiraf et.

S a r a n. Mənə indi üç addım qara torpaqdan başqa heç nə lazım deyil.
S ö h r a b. Sərsem qoca...

C a v a n ş i r. Söhrab... Saran – xain? 50 ilin sadiq dostu – canı?
Gedək, Saran, gedək... Bu dolaşış düyüünü mən özüm açaram...

Cavanşir, Saran və bütün kütłə gedir. Söhrab tək qalır.

S ö h r a b. Mənəm günahkar, o qocanı tez susdursaydım, indi onun
göz yaşları Cavanşirin qəlbini ipək kimi yumşalmazdı. Mən Cavanşirin
nəzərində yenə də özümü doğrulda bilərəm. Hələlik əlimdə fürsət
vardır...

Qənimət golir.

Qənimət. Cavanşir gəldimi?

S ö h r a b. Hər ikimiz məhv olduq... Artıq heç bir şey bizi ölümündən
xilas edə bilməz...

Qənimət. Yenə nə fəlakət üz verdi?

S ö h r a b. Hanı qızıllar?

Qənimət. Götürmişəm...

S ö h r a b. Suss, yavaş, neçə dinar?

Qənimət. Hələlik yüz min dinar...

S ö h r a b. Hardadır, bəs qalam?

Qənimət. Sənin evində, qalanını da bir neçə gündən sonra...

S ö h r a b. Xəncərin itidirmi?

Qənimət. Bu sual nə üçündür?

S ö h r a b. Cavanşir otaqda təkdir... O dedi ki, yuxu cəngavərin
dostudur. Lakin məncə yuxu congavərin on böyük düşmənidir...

Qənimət. Heç bir şey anlamıram...

S ö h r a b. Bundan gözəl fürsət ələ düşməz...

Qənimət. Mən ona ol qaldıra bilmərəm...

S ö h r a b. O ölməso, sən ölücəksən... Əzziz bir dostum olduğun
üçün xəbərdarlıq edirəm...

Qənimət. Mən onun nəinki dirisinə, heç ölüsünə də yaxın düşə
bilmərəm...

S ö h r a b. Onda özün bil, o bir az əvvəl dedi ki, Qəniməti gotirin,
edam edin...

Qənimət. Doğrudanmı?

S ö h r a b. Bax, o, yatağında uzanmışdır. Arxadan möhkəm bir zərbo
kifayətdir... Bu fürsəti əldən buraxma... Bu ölüm yeganə xilas yoludur.

Qorxma... qorxma! Mənə inana bilərsən... (*Qənimət xəncərini çəkib içəri girir*) Aha, indi mən xilas oldum. Cavanşirin nəzərində yalnız bu yolla
yüksekəcəyəm. Qənimət isə öz əli ilə özünə ölüm qərarı yazdı...

Xəncər əlinde qışqıraraq Qənimət geri dönür.

Qənimət. Aman, Cavanşir oyaqmış...

S ö h r a b. Dayan... Dayan, at yero xəncəri... (*Söhrab qılıncla Qənimətin xəncərini vurub salır*)

Cavanşir və saray adamları daxıl olurlar.

C a v a n ş i r. Bu nə deməkdir, Söhrab?

S ö h r a b. Ehtiyatsız dolanırsınız, böyük hökmədar... Ehtiyatsız. Bir
dəqiqliq belə geciksəydim bu namərdə bizi həmişəlik gözü yaşılı qoya-
caqdı. Mən indi anladım ki, Sasanilərə hədiyyə aparan bu alçaq imiş...

C a v a n ş i r. Nə alıb satırsan, ipək, yoxsa vicdan...

Qənimət. Mən... mən... Məni aldatdilar... yüz min dinar qızılım
özgələrə qismət oldu, Söhrab, bütün xəyanətlərə bais sənsən...

S ö h r a b. Bu xəncər kimindir? Sual verirom, bu xəncər kimindir?

C a v a n ş i r. Aparın, bu satqının boynunu öz xəncəri lo vurun...

Qənimət. O, xaindir, böyük hökmədar, onun vicdanı ilan zəhe-
rindən də mənfurdur...

S ö h r a b. Sonin cinayətlərini ulu Tanrı özü də açsaydı, səndən
yalnız bu sözləri eşidərdi.

C a v a n ş i r. Aparın...

Qənimət. O, xaindir, o, xaindir... (*Qəniməti aparırlar*)

C a v a n ş i r. Onu buraya kim buraxmışdır?

N ö v b ə t ç i. Hökmədarı istəyirəm dedi, mən də vəzirin yanına gönd-
dərdim...

C a v a n ş i r. Söhrab, indi sən cavab ver, nə üçün o səni xain adlan-
dırırdı?

S ö h r a b. Siz buna nə üçün tövəccüb edirsiniz, böyük hökmədar?
Sizə bəslədiyim sonsuz məhəbbəti düşmənlər xəyanət adlandırırsa, bu
məni yalnız sevindirə bilər...

C a v a n ş i r. Bu sui-qosddo sənin də əlin vardır...

S ö h r a b. Siz nə danışırsınız, böyük hökmədar...

C a v a n ş i r. Mənim ürəyimi aldatmaq, sən düşünən qədər asan
deyildir.

S ö h r a b. Hökmədarın nifroti mənim üçün ən böyük cəzadır. (*Xəncərlə
özünü vurub yixılır*)

Cavanşir. Ölmemişdir. Tez həkim çağırın... Mənim sarayımda əqrəb gizlənmişdir.

Aybindiz (gəlir). Ah, Söhrab, əziz qardaşım, səni kim bu hala saldı, kim?

Sarın. Heç kimdə günah yoxdur, qızım... O özü-özünü vurdu...

Aybindiz. Can qardaş, son mənim üçün həm ata, həm anasın... Sensiz mənim bir günüm olmasın...

Cavanşir. Belkə mən yanılıram...

Həkimlər gəlirlər.

Zibeydə. Mən əminəm ki, Söhrab səno xain baxa bilməz. Onun atası Ağvan sarayına düz qırıq il sədaqətlə vəzirlik etdi...

Cavanşir. Xəzinəni dağıdan Söhrab deyildimi?

Zibeydə. Xəzinənin qızıllarına xəyanət etsə də, sənə ol qaldırmağa cəsarət etməz...

Cavanşir. Mənim fikrimi sapdırma, Zibeydə... Söhrab mənim gözlərimə düz baxa bilmirdi...

Zibeydə. Ürəyini yoxla... İnsanın zahirinə baxıb aldananlar çox olur...

Söhrab. Mən ölürem, hamınız bilin ki, mənim ürəyimdə böyük hökmədara qarşı məhəbbətdən başqa heç bir şey yoxdur. Böyük hökmədar, ölkəmizin çotin vəziyyətini nəzərə alaraq qızılları Sarandan alıb ehtiyatla saxladım. Qızıllar mənim evimdədir. Moni bağışla, böyük ata, bunların hamısı hökmədara qarşı boşladiyim böyük məhəbbətdir...

Cavanşir. O mütləq saqlacaqdır...

Hamı təlaş içində

Pərdə

DOQQUZUNCU ŞƏKİL

Cavanşirin saray otaqlarından birinin həyeti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybeniz daxil olurlar.

Zibeydə. Elçin burada yoxdur, qızım... Mən onu nahaq yero gözdən qoyuram... Elçin yoxdur...

Aybindiz. O həmişə yalqız gəzir... At çapıb, qılınc oynatmaqdən zövq alır, Zibeydə xatun, elə bil başqa sənet tapmır...

Zibeydə. Görəsən dünyada anadan çox əziyyət çəkən bir insan varmı? Elçin moni qocaltdı, qızım? 3 il yolumu gözlədim... İndi də ki, özün görürsən...

Aybindiz. Qardaşım Söhraba deyərəm, Elçinə öyüd verər... Elçin Söhrabın xətrini çox istəyir...

Zibeydə. Mən də ona tapşıracağam... Qızım, Aybeniz, o səni gördüm? Aranızda söz-söhbət olmadı ki?

Aybindiz. O məndən həmişə uzaq gəzir. Söhrab deyir ki, yox, yox, bəlkə bu sırrı açmaq olmaz...

Zibeydə. Qorxma, qızım, söylö... Oğulun sırrını heç kim anasından möhkəm saxlaya bilməz...

Aybindiz. Söhrab deyir ki, Elçin Sasani sərkordosı Bohramın qızını sevir...

Zibeydə. Sevir?..

Aybindiz. Elçin Reyhanın vurğunudur... Mən onların məhəbbətinə mane olmaq istəmirəm... (Aybeniz gedir)

Elin (gəlir). Yox, anacan, mən Aybenizo könül vermərəm...

Zibeydə. Bu nədir, Elçin? Sən gizli söhbət qulaq asırsan?

Cavanşir. Qulaq asmasam da bilirəm. Ana, mən Aybenizi sevməmişəm, mən onun xəyalı ilə yaşamamışam...

Zibeydə. Mən isə anayam... Əgor mən təkcə öz səadətimi düşünsəydim...

Elçin. Sözlərim qəlbinə toxundusa, üzr istəyirəm, ana. Lakin mənim də könlümü dirlə. Sən, mehriban ana, ürəyimin fəryadını eşitməsən öz əlinlə mənə ölüm qorarı yazacaqsan... Mən Kayan gözəlini sevirəm... İnan ki, sən onu görsoydin, qadın ola-ola özün ona vurulardın...

Zibeydə. Doğrudanmı? Sən o nazonini bu qədər sevirsən?

Elin. Anacan, Reyhanın ala gözləri, qumral saçları, şümsəd kimi dündüz qaməti, hələ nəgmə oxuyarkən titrəyən səsi... Of, görəson dündəyada məndən də xoşbəxt bir sevgili varmı?

Zibeydə. Bilişəm... Dünən gecədən bəri səni evdən didərgin salan da odur. Reyhanın atası öz ayağı ilə bizo qonaq gəlmışdır. Bu bizim üçün on böyük səadət deyilmə? Daha bəsdir, görünür sən indidən ananın hər sözünə yox deyəcəksən... Özün bil, amma yadında saxla. Bəzən göyçök qızların ürəyi külək kimi hər səmtə əsər.

Elin. Of... Anacan, Rəyhan göydən yero enmiş məsum bir mələkdir. Ona belə sözləri necə qiyrırsan?

Zibeydə. Yaxşı, sən deyən olsun... Razıyam. Bilmirəm Aybenizin göz yaşlarına dözməyə daş ürəyi mən haradan alım.

Elin. Bəs mənim ürəyim? Bəs mənim eşqim, bəs mənim andım?

Z i b e y d ə. Sən atanın qəzobindən qorxmursanmı? O buna razı olmazsa?

E l ç i n. Anacan, mənim bütün ümidi lərim sənədir... Reyhan məni hər səhər, hər axşam gözlöyəcək... Əgər Elçinin ölümünü istəmirsənsə...

Z i b e y d ə. Bəsdir, oğlum... Görürəm sən inadından dönməyəcəksən... Gedək Firuzəabada. Mən bir yol tapıb onu – Reyhanı yanına çağırtdıram... Özüm onunla danışaram...

Gedirlər.

S ö h r a b. Aha, ala gözlü sona yuvasından uçmamış xoşbəxt ovçunun oxuna hədəf oldu. Bos mon kiməm, dünyanın ən bədbəxt bir ovçusuyam? Yox, mən ömrümü sarayların nökərciliyində cürübən bir qul deyiləm! Yox, Söhrab, tale sənə əmr edir... Fürsoti buraxma. Şöhrət Elçindədirse, qüvvət səndədir. Reyhan sənin alınına yazılmışdır! Bacım Aybənizin ülvə məhəbbətini tapdalayan məqrur Elçindən intiqam almalısan...

P e r d ə

ONUNCU ŞƏKİL

Cavanşirin sarayı

S ö h r a b. Hökmdar...

C a v a n ş i r. Mən öz qərarımı bildirirəm. Sasani qoşunlarının sərkərdəsi Bəhramə rödd cavabı verilsin...

Q a r t a l. Naməndlərə bundan gözəl cavab ola bilməz.

C a v a n ş i r. Dost kimi gələn elçilərə isə yalnız bir cavabım var. Dostluq arzusunda olan hər kəs mənim sədaqətimə əmin ola bilər.

S a r a n. Büyük hökmdar düşmən də olsa, siz öz nozakətinizi Bəhramdan əsirgəməyin...

C a v a n ş i r. Fikrini açıq söylə, Saran...

S a r a n. Sənin qərarın mənə bəllidir, böyük hökmdar. Bu dünya görmüş qocanın məsləhetini dinkəmək istəyirsənsə, Kayan elçisini hörmətlə yola sal...

C a v a n ş i r. Mənim iradəmlə oynayanlar məndən aman gözləməsinlər.

Z i b e y d o xatun gəlir.

Z i b e y d ə. Bəhram səninlə görüşməmiş qayıdır... Cavanşir, adına-sanına ləkə vurma... Qoy düşmən belə, sənin alicənablılığını görsün, öz qəbahətindən utanıb yerə girsin...

C a v a n ş i r. Bəhramdan heç bir alicənablıq gözləmirəm, lakin çağır onu...

F e r i d. Bu saat... (*Gedir*)

C a v a n ş i r. Hamınıza xəbərdarlıq edirəm. Sizin aranızda Kayan dövləti ilə ittifaq bağlamaq arzusunda olan varsa, qoy onlar özünü aldatsın, namərd körpüsündən keçən özü də namorddur...

B e h r a m, P o l a d, K a b u s və q a s i d daxıl olurlar.

B e h r a m. Mən burası – Girdmana dəst kimi gəlmişdim. Lakin məni düşmən kimi yola salırlar. Belə rəftarın səbəbi mənə bəlli deyildir...

C a v a n ş i r. Möhtərəm elçi, Kayan tacdarına söylədiniz ki, mənim qılıncı, mərdliyə arxalanın bir ölkəm vardır. Onu yer üzündən silmək istəyənlər də qılıncla cavab veriləcəkdir...

B e h r a m. Mehriban bir dəst kimi ol-olə vermək mümkün ikən, qılıncla danışmağa ehtiyac yoxdur, Cavanşir...

C a v a n ş i r. Mən müqəddəs Ağvanın göylərə baş vuran uca dağlarınu bu vaxtadək düşmənlərin quduz hückumundan qorumuşam. İndi isə namərd dostlardan qoruyaçağam...

B e h r a m. Ulu hökmədarımız ərəblərə qarşı səninlə ittifaq bağlamaq arzusundadır.

C a v a n ş i r. Bu ittifaqın məqsədini bilmək olmaz mı?

B e h r a m. Məqsəd düşmənə qarşı birgə müharibə...

C a v a n ş i r. Ərəb sorkordosino sülh təklifi aparmışsınızmı?

B e h r a m. Düşmənə silah toklisi etmək qorxaqlıqdır.

C a v a n ş i r. Daim müharibə xəyalı ilə yaşamaq isə sərsəmlikdir.

B e h r a m. Biz yenə dəst ola bilərik, Cavanşir...

C a v a n ş i r. Xoyanötini unutdunmu? Möhtərəm elçi?

B e h r a m. İnsanın həyatında sohv ola bilər... İnan ki, Cavanşir, ürəyim həmişə səninlə olmuşdur. Muğan torpağını xarabaya döndorən qəsbkarlardan səni qorumaq üçün işlətdiyim bu müvəqqəti siyasət bizim qardaşlıq məhəbbətimizə mane ola bilməz...

C a v a n ş i r. Hani Qartal?

Q a r t a l. Burdayam, ulu hökmdar...

C a v a n ş i r. Muğan şəhərində qurulmuş dar ağaclarından asılan kimlər idi?

Q a r t a l. Kayan qoşunlarının əsir tutduqları Ağvan cəngavərləri...

C a v a n ş i r. Eşidirsənmi, möhtərəm elçi? Sədaqətdən dəm vurakən vicedan ağrısı duyursamı?

B e h r a m. Mən ömrüm boyu bu cinayotlrimi lənətərlə yad edəcəyəm. Namusuma and içirəm ki, bu ləkəni öz qanımla yumağa hazırlam...

E l ç i n. Atacan, oğor ürekleriniz bir-birinə yaxınsa, Ağvan dağları heç bir vaxt bizim aramızda səth ola bilməz. Barış, atacan... Qoy sizi ülvü bir məhəbbət birləşdirsin...

C a v a n ş i r. Elçin, əziz balam... Mən Sasanilərlə əbədi dost olmaq fikrində idim. Lakin naməndlər xalqımızın boğazına əsarət zənciri keçirdilər. Qəsbkarların bizdən məhəbbət ummağa heç bir haqqı yoxdur. Əgər biz Kür-Araz sahillərində ozomətli dövlətimizi yena bərpa etməsək, bütün el-oba bizo lənət oxumazmı? Sən isə, möhtərəm elçi, hökmədarına bildir ki, mənə göndərdiyin o hədiyyələr Ağvan igidlərinin qanına boyanmışdır. Mən o igidlərin qatillərindən amansız bir qisas almamış bir an belə rahat ola bilməyəcəyəm.

Cavanşir və saray adamları gedirlər. Şehnədə Bohram, Polad, qasid, Kabus və Saran qalır. Saran gedorkən

Q a s i d. Qoca, qızıllar da, cavahirat da əldən çıxır. Sən Cavanşiri yola gətir...

S a r a n. Möhtərəm elçi, get son xaini başqa yerdə axtar. Mən xəzinədaram, amma qızılı da, cavahiratı da elimin namusundan üstün tutmaram... Get...

Saran gedir

B e h r a m. Artıq sülh danışçılarının mənası qalmadı. Muğan torpağında qurdugum dar ağacları çox azdır. İndi də Girdman üzərinə qoşun çəkəcəyəm... Hanı Söhrab? Onun qəlbini gəmirən şöhrət qurdu indi mənə gərək oldu...

P o l a d. Böyük sörkərdə, məni əfv edin... Onun əsgəri azdırsa da, bizo qarşı kini çox böyükdür...

B e h r a m. Lakin kin ordu deyildir...

P o l a d. Cavanşirin qozəbi artıqca hər bir congavəri bir orduya bərabər olur.

B e h r a m. Demək Cavanşir səni qorxudur...

P o l a d. Mən əsil həqiqəti söylərkən, özümün qorxdığıuma işarə etmək fikrində deyiləm. Mən deyirəm ki, bu böyük kinə qarşı vuruşmaq mənasızdır...

B e h r a m. Kindən də qüvvətli bir ordu vardır...

P o l a d. O nədir?

B e h r a m. Hiylə... Qoy Cavanşir öz qılincini itiləsin. Mənse onu hiylə toruna salıb məhv cədəcəyəm... Çağırın Söhrabı, o məndən köməyini əsirgəməz. Onun qəlbini gəmirən şöhrət qurdu indi mənə gərək oldu...

P o l a d. Söhrab ağılsız deyil... O indi Cavanşirdən qorxub bize kömək verməz...

B e h r a m. Sən insanları hələ tanımirsan... Ehtiras quduz bir canavardır, chtiras ən ağıllı insanları belə, məhrum bir quzu kimi parçalaya bilər...

Söhrab golit.

S ö h r a b. Sözlərimə inanın, böyük sörkərdə, onu bilin ki, Cavanşirin məhəbbəti dilimdə, sənin məhəbbətin isə üreyimdədir... Siz hər zaman mənim sədaqətimə əmin ola bilərsiniz...

B e h r a m. Elə isə gedək... Qoy Kayan hökmədarı mənə daha qüvvətli bir ordu versin. Mən Cavanşirlə yalnız vuruş meydanında danışacağam...

S ö h r a b. Uğurlu yol... Əgər Cavanşirin qollarındaki gücü bir heç məqəmına endirmək istəyirsənə, sizə daha yeni bir xəbər verə bilərəm...

B e h r a m. O nədir, Söhrab?

Aybəniz daxil olur, onların söhbətini eşidib gizlənir və qulaq asır.

S ö h r a b. Bu gün Cavanşirin o gözəl qadını Zibeydə xatun oğlu Elçinlə Firuzəabada gedir. O, sizin ciyərparənizlə çox gizli bir mətləb barəsində danışmaq fikrindədir...

B e h r a m. Mənim ciyərparəmlə... Gizli bir mətləb barəsində?

S ö h r a b. Bəli... Bəli, onları yolda tutub əsir apara biləydinizi. Bu, golocək qələbənin yarısı deməkdir. Uğurlu yol... Söhrabı unutmayıñ... Zaman gələr Kayan tacidi özü də məndən təşəkkürünü əsirgəməz.

Bohram, Polad, qasid və Kabus gedirlər, Aybəniz daxil olur.

A y b e n i z. Son nə elədin, Söhrab... Nə üçün vicdanına silinməz bir ləkə vurdun...

S ö h r a b. Aybəniz... Ləkə nədir?

A y b e n i z. Bütün elin, obanın nifrətindən qorxmursam? Qardaşım, Cavanşirə xəyanət nə böyük nankorluqdur.

S ö h r a b. Suss... Suss... Sən hansı xəyanotdən danışırsan? Burax sərsəmliyi...

A y b e n i z. Mən Bəhramla sənin söhbətini başdan ayağa dincədin... Bu fikirdən əl çək, qardaşım... Böyük hökmərimiz bu əhvəlatdan xobor tutsa... Səni bir an belə sağ qoymaz... Yalvarıram sona, get özün ona xobor ver ki, düşmənlər Zibeydə xatunu hiylə toruna salmaq isteyirlər. Qoy onu Firuzəabada göndərməsin...

S ö h r a b. Sənin ağlıın başında deyil, nödir? Heç nələr sayıqladığını bilirsənmi?

A y b e n i z. Son deməsən də, mən deyəcəyəm...

S ö h r a b. Dilini dibindən kəsərəm...

A y b o n i z. Kəs... Aman...

S ö h r a b. Cinqirini çəksən...

A y b e n i z. Ən uzağı ölümdür... Ölümdən qorxan səndən də namərddir... Ah...

Söhrab Aybonizi xəncərlə vurub öldürür.

S ö h r a b. Ah... Mən nə etdim... Demək, Elçin onun məhəbbətini rədd etdiyi üçün öz-özünü vurdu... Ah, əziz bacım. Fəlakət... Fəlakət...

Cavanşir və bütün saray adamları daxil olurlar

Cavanşir. Bu nödir?.. Bu nə dəhşətdir?

S ö h r a b. Böyük ata... Monim bacım, ata-ananın yeganə yadigarı, Elçinin rədd cavabından sonra özünü həlak etdi.

Cavanşir. Mənim oğlum Elçin...

P o r d e

ON BİRİNCİ ŞƏKİL

Cavanşirin sarayı, Qılınc daxil olur.

Q ı l l n c. Mənim əziz hökmərim, biz sənin omrinlə Kayan tacidərinin həzuruna getdik... Bütün tələbərini ona yetirdik. Dedi ki, əgər oşgərlərinizin nahaq qanına bais olmaq istəmirsinizsə, tezliklə Muğandan geri çəkilməlisiniz, Ağvana dəymış bütün ziyanları ödəməlisiniz. Lakin Kayan tacidi bizim təkliflərimizdən qəzəbləndi... Rədd cavabı verdi.

Cavanşir. Rədd cavabı?

Q ı l l n c. Bəli, hökmədar, rədd cavabi... Hətta məni də, dostlarımı da dar ağacı ilə hədələdi... Axır sözündə yalnız bunu söylədi ki, Cavanşir xam xoyala qapılmasın. Bundan sonra Ağvan diyarı Kayan hökmərlərinə xərac verən bir əyalət olaraq qalacaqdır. Doğrusu bu sözləri eşidərkən qan beynimə vurdu. Ürəyim kin və qəzəb ilə alısbə yandı. Cavabında dedim ki, Ağvan cəngavərləri mərdliklə ölməyi ana torpağının əsarətindən min qat üstün tutur.

Cavanşir. Afərin, mənim qəhrəman şairim, mən səndən həmişə belə mord cavablar eşitməyə alışmışam. İnsanın səbri tükənməz deyil... İndi bizim ancaq bir yolumuz qaldı. Muğan diyarını yadların tapdağından bu odlu qılınclarımız xilas edəcəkdir.

Fərid (gəlir). Böyük hökmədar, sənin tapşırığınla Ağvan kübarlarını, tacirlərini, ipək karxanaçılarını çağırmışam... Hamısı əmrinizi gözləyir.

Cavanşir. Çox gözəl, Fərid... Onlarla mən özüm danışacağam. Gəlsinlər... (Kübarlar, tacirlər, ipək karxanaçıları daxil olurlar) Əyləşin... Əyləşin... Sizi nə məqsədlə çağırtdırdığımı yəqin ki, bilirsınız. Dövlətimiz elin gücünə arxalanır. Vətənin ağır günlərində siz Ağvan qoşunlarından köməyinizi əsirgəməməlisiniz. Mən sizdən cavab gözləyirəm... Sən söyle.

Dəmidədəş. Mən bütün var-yoxumdan keçməyo hazırlam. Ancaq çox təəssüf ki, Muğana getmiş dəvə karvanımızı Bəhram tutub saxlamışdır.

Cavanşir. Muğan tezliklə Sasanilərin osarətindən xilas ediləcəkdir. Ümidvaram ki, karvan tezliklə qayıdacaqdır.

Dəmidədəş. Əgor qayıtsa, dəvələri də, qazandığı pulları da sənə bağışlayıram.

S a r a n. Bu nisyə oldu. Nəğd nə verə bilərsən?

D ə m i r d a ş. Evim bomboşdur. Özgə heç nəyə ümidi gəlmir.

S ö h r a b. Yalan demə kişi, neyçün bizi aldadırsan... Sən sərvotini Cavansırdən gizlədib, el altından Sasanilərə kömək vermək istiyirsən...

C a v a n ş i r. Dayan Söhrab, qoy o fikirləssin... Hamını xəyanətdə təqsirləndirmək lazımlı deyil... İndi sən cavab ver.

A l o v. Mən qızıl vero bilmərəm... Üç sürü qoyunumu cəngavərlərə bağışlayıram... Oğlum Fəridi də sənin yolunda ölümə yollayıram...

S a r a n. Qızıl lazımdır, qızıl. Qoyunu xəzinədə saxlamaq olmaz...

A l o v. Qoyunu qızılı dəyişmək asandır...

C a v a n ş i r. Oğlun Fərid bütün vuruşmalarda osil igid olduğunu sübut etmişdir...

A l o v. Öz hesabına beş yüz təzə qılınc, bir qədər də qalxan tədarük etmişəm. Oğlum Fəridin dəstəsinə beş yüz at vermişəm. Mümkün edə bilsəm yeno qılınc hazırladaram...

C a v a n ş i r. Mənim adımdan qılınc ustalarına salam söyle.

A l o v. Çox sağ ol, böyük hökmədar... Onlar gecə-gündüz əlləşib cəngavərlərə kömək edəcəklər.

C a v a n ş i r. İndi sizdən cavab gözləyirom...

K a r x a n a s a h i b i. Doğrusu mən özüm də kömək verordim... Amma iş burasındadır ki... Əslinə baxsan...

C a v a n ş i r. Yaxşı... Yaxşı, əger ürəyinizdə məhəbbət əvəzinə qara yellər əsirsə, mənim sizə deyiləcək heç bir sözüm yoxdur... Sən nə üçün danışmırsan, Qızıltac?

Q i z i l t a c. Mən hökmədarın xəzinəsino həmişə qızıl vermişəm. İndi isə...

S ö h r a b. Məni əfv edin, hökmədar... Qızıltac belə ağır günlərdə həmişə yaxasını kənara çəkir. Heç utanırsanmı? Son dəfə xəzinəyə nə vaxt qızıl vermişsən?

S a r a n. Sənin röhmətlilik atan vəzir olanda...

S ö h r a b. Tamaşa edin, tamaşa edin... O vaxtdan ən azı 7 il keçir... Bəs indi, bu xəyanət deyil də nədir?

C a v a n ş i r. Cavab ver, Qızıltac...

Q i z i l t a c. Mən axı...

C a v a n ş i r. Aydındır... Bir az dərindən düşünün, ağalar... Unutmayın ki, sizin dəvə karvanlarınıza yol açan, dövlətinizin keşiyində duran Ağvan cəngavərləridir... Ona verdiyiniz bugünkü cavabdan bir

az sonra özünüz utanacaqsınız... Siz öz sərvetinizi düşünürsünüz. Lakin yadların zülmü altında inləyən qan qardaşlarınızın taleyini isə düşünmürsünüz. Gedin, mənim əmrəmizi gözləyin...

X i d m ə t ç i. Bu xatunun sizə sözü var, böyük hökmədar...

G ü n e ş a n a v e i k i q ız i daxil olurlar.

C a v a n ş i r. Buyursunlar.

C ü n e ş a n a. Mən tacir Altuntacın zövcəsiyəm. Bunlar da mənim oğlanlarım... Hökmədarımıza iki hədiyyə gətirmişəm... Bu sandıqda yüz min dinar bahasında daş-qاش, cavahirat vardır.

S a r a n. Yüz min dinar...

S ö h r a b. Aferin, Günəş ana... Aferin...

G ü n e ş a n a. Ərimdən mənə miras qalmışdır... Dedilər ki, Cavanşir Müğani yadlardan qurtarmağa gedir. Böyük sərkərdə, məndən bu hədiyyələri qəbul et. Müqəddəs günəş qollarına qüvvət versin. Vuran əllərin titrəməsin, oğlanlarımı da sənə cəngavər verirəm. Onlar vuruşmada aman bilməyəcəklər.

C a v a n ş i r. Bahar günəşinə and içirəm ki, mən onları da öz balam kimi sevəcəyəm...

G ü n e ş a n a. Ərimi Sasanilər tikə-tikə doğradılar. Sən indi mənim də intiqamımı almağa gedirsən... İzn ver o müqəddəs qılıncdan öpüm...

C a v a n ş i r. Ağvan analarının xeyir-duası mənimlədir. Lakin siz... Siz bu qadına baxın və utanın... Siz hələ uşaqsınız, övladlarım...

F ə r i d. Mən bilən gərək Altuntacın oğlu yoxdur, xala. Böyük hökmədar, and içirəm ki, bu gənclər Altuntacın qızlarıdır.

C a v a n ş i r. Doğrudanmı?

G ü n e ş a n a. Qorxub qaçsalar mən onlara aman vermərəm.

C a v a n ş i r. İnanıram, Günəş ana. Lakin mən bu körpələri mühabibə meydənına apara bilmərəm...

Q i v r i m t e l. Nə üçün, böyük ata? Biz at çapmağı da, qılınc oynatmayı da bacarıraq. Bizim yalnız birçə diləyimiz var. Vətənimizin yaşıl zəmiləri düşmən atlarının ayaqları altında tapdalanmasın... Analarımız övlad dağı görməsin... Namusumuza ləkə toxunmasın... İntiqam... İntiqam...

C a v a n ş i r. Bu cəsur aslanlardan utanırsınız mı?

P ə r d ə

ON İKİNCİ ŞƏKİL

Cavanşirin sarayı. Ordu başçıları və məsləhotçular Cavanşirin başına toplaşmışlar.

Cavanşir xəritədə nə ise göstərir, hamının diqqəti ondadır.

C a v a n ş i r. Demək sabah gün doğmamış biz yolda olmalıyıq.

S ö h r a b. Məni əfv edin, böyük hökmər... Biz bir qədər sebr edib daha yaxşı hazırlaşa bilmərikmi? Kayan sərkərdəsi Bəhramın qoşunu bizimkindən üç dəfə çoxdur.

Q ı l ı n c. Cananvar sürüsünə bir aslan kifayətdir.

C a v a n ş i r. Cəngavər Ozan doğru deyir. Düşmənin sayı heç də qorxulu deyil. Ağvan cəngavorlarının hər biri bir ordudur... Qartal, nə olmuşdur?.. Sən nə üçün kədərlisən?

Q a r t a l. Mən ən müdhiş müharibələrdən belə qorxmuram. Mən Ağvan üçün, əziz anamın namusunu qorumaq üçün doğulmuşam... Amma indi üroyim yaralıdır.

C a v a n ş i r. Nə olmuşdur, söylə...

Q a r t a l. Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır. Böyük sərkərdə, Bəhram onları tutub osir aparmışdır. Kim bilir, bəlkə də biz şohori alana kimi onları edam edəcəkdir...

C a v a n ş i r. Qurbansız qələbə yoxdur, Qartal.

Q a r t a l. Lakin mən hər şeydən əvvəl namuslu bir atanın oğlu-yam... Mənim atam o karvanın sarvanıdır...

C a v a n ş i r. Aha... Bu heç yaxşı olmadı...

S ö h r a b. Məncə gözləmək yaxşıdır... Biz onlar gələib çıxandan sonra hücuma başlıraq...

C a v a n ş i r. Yox... yox... hücum sübh tezdən başlanacaqdır. Nə bir gün tez, nə bir gün gec...

Q ı l ı n c. Müharibədə hər bir dəqiqənin öz hökmü vardır. Hücumu vaxtında başlamaq, qələbonın yarısını əldə etmək deməkdir...

Q a r t a l. İzn versəniz mən öz tədbirlərimi söylərəm.

C a v a n ş i r. Söylo, Qartal...

Q a r t a l. Mənim süvarilərimə özgə bir adam başçılıq etsin, mən gecə ikən Muğan şəhərinə basqın edib əsirlər Bəhramın pəncəsindən qurtarıram...

F ə r i d. Bu çox gözəl fikirdir...

S ö h r a b. Mən də Qartalın cosarötino inanıram...

F ə r i d. Lakin hücum gözlənilmədən, çevik və ildirim sürotilo edilməlidir.

S ö h r a b. Əvvəlcədən Bəhram xəber tutmazsa, şəksiz sən qələbə calarsan...

S e s l o r. Doğrudur... Doğrudur...

Q a r t a l. Böyük sərkərdə, sizdən cavab gözləyirəm...

C a v a n ş i r. Yox, Qartal... Bu tədbir yaramaz. Hicüm zamanı cəsarət azdır. Düşmənin gücünü nəzərdən qaçırməq olmaz. Bir də Girdmanın özündə düşmən casusu olmadığını haradan bilirsən?

Q a r t a l. Elə isə, öz əmrinizi söyləyin, böyük sərkərdə...

C a v a n ş i r. Sənin atlıların Ceyran düzündən hücuma keçib bir neçə əsir tutsun. Bu şərtlə ki, ordu başçılarından birini də elə keçirtsin. Bax burda hücum həm sürətli, həm də gözlənilmədən olsun. Aydın-dırırmı? Yene təkrar edirəm... Ceyran düzündən...

Q a r t a l. Çox gözəl... Sonra?

C a v a n ş i r. Sonra Bəhrama elçi göndər, qoy bu elçi sənin adından düşmənə bildirsin ki, əgər bizim karvanla getmiş adamlardan birinin başına bir iş gəlsə, tutulmuş əsirlərin hamısı qılınmadan keçiriləcəkdir. O, tacirlərin qızıllarını mənimsəsə də, özlərini sağ-salamat buraxmağa məcbur olacaqdır... Aydın-dırırmı?..

Q a r t a l. Of... Elə bil üstümdən böyük bir dağ götürüldü...

S ö h r a b. Ancaq nədənse mənim üroyim yenə də rahat olmadı...

C a v a n ş i r. Fikrini açıq söylə, Söhrab...

S ö h r a b. Əgər düşmən bu tədbirlərimizdən xəber tutarsa...

Q ı l ı n c. İnsanın dili yalnız fikir söyləmək üçün deyil... Həm də bu fikri gizlətmək üçündür...

S ö h r a b. Məncə sən yalnız şerini deyib müharibə məsələlərinə qarışmasan biz daha çox qazanarıq...

Q ı l ı n c. Unutma ki, mən şerimi öz qılıncımla yazıram...

C a v a n ş i r. Qılınc haqlıdır, Söhrab, qoy bütün sirlərimiz burada, bu dilsiz divarlar arasında qalsın...

S ö h r a b (öz-özüñə). Yox, qalmayacaqdır... Bu xəbəri Bəhrama yetirmək mənim borcumdur... Ah... Böyük hökmər... Böyük hökmər...

Elçin yaralı halda çox ölügün daxil olur.

C a v a n ş i r. Nə olmuşdur?

E l ç i n. Ah, atacan, fəlakət, bu dordə dözmək üçün insanların ürəyi gərək daşdan, dəmirdən olsun...

C a v a n ş i r. Söylə, oğlum, söylə...

E l ç i n. Biz hələ Firuzabada çatmamış böyük xiyabandan keçər-kən heç gözlənilmədən birbaş üstümüze saysız-hesabsız Kayan əsgəri bulud kimi axdı. Düşmən anamı, karvanı, bütün keşikçilərimizi də üzük qaşı kimi ortaya aldı...

S ö h r a b. Ah... Hiyləgər xain...

E l ç i n. Bir də gördüm ki, anam qılınc çekib qızmış aslan kimi vuruşa atıldı... Mən də qılınca sarıldım... İrəliyə doğru şığıdım... Bil-mirəm necə baş bədəndən ayrıldı. Lakin heyhat, çox çəkmədi ki, mən ağır bir zərbədən şüurumu itirib yixildim... Gözümü açanda hər tərəf-də zülmət kimi qaranlıq, qorxunc bir sükut gördüm... Anamı, dostlarımı harayladım. Ancaq mənim səsimi eşidən, mənə hay verən olmadı. Ölənlər arasında anamı axtardım. Tapa bilmədim... Ah, atacaq, mən gördüklorimə hələ do inana bilmirəm... Bəlkə də bunlar müdhiş bir röyadır...

F e r i d. Aha... Vəfadan dəm vuran namərd Bəhram...

E l ç i n. Mənim əziz hökmdarm, düşmən bu hiyləyə yalnız bir məqsədlə əl ata bilər. O bizi sarsıtmaq, yanlış hərəkətə məcbur etmək istəyir... Lakin Bəhram öz canını belə qurtarmaq istəsə, qoy əmin olsun. Odlu qılıncımızın hər zərbəsindən qopan qəzəb alovları namus oğrusunu yandıracaqdır.

Q a r t a l. İzin ver, hökmdar, elə bu gecə mən öz dəstəmlə Muğana hūcum çəkim... Anamız Zibeydə xatunu düşmənin pəncəsindən qurtarıram. Mən and içirəm, dostlar, anamız Zibeydə xatun naminə, namus naminə, şərəf naminə son damla qanımı belə əsirgəsem mənə ar olsun.

F o r i d. Böyük hökmdar, şərəflə ölüm səadət qapılarının açarıdır. Anamız Zibeydə xatun üçün mən də ölümə hazırlam... İzin ver mən də hūcumə keçim...

H a m i. İzin ver, böyük sərkərdə...

C a v a n ş i r. Yox, övladlarım. Qartal, sən dediyim kimi gecə ikən hūcumə keçərsən... Ceyran düzündən. Aydındır mı? Yenə təkrar edirəm... Qoy sirlərimiz bu divarlar arasında qalsın. Hūcumə dediyim kimi hamımız birdən, sabah alatorandan başlayarıq... Nə tez, nə də gec...

P e r d e

ON ÜÇÜNCÜ ŞƏKİL

Bəhramın sarayında Reyhanın otağı, Reyhan və Qaratəl çox qoşgindirlər. Qaratəl udda çalır və oxuyur.

Q a r a t e l

Ay bu dağların Reyhani,
Bəs sənin yarın de hanı?
Gözləri yolda qalan yar,
Yar həsrətilə solan yar.

Mənim sevdiyim yar gələr,
Könlüm onunla dincələr.
Qonaq goləndə bizo yar.
Güllər-çiçəklər açılar.

Mahnı oxunanda mənim könlüm həmişə sınaq bir ney kimi inildəyir.
Sən nə üçün belə kədorlisən?

R e y h a n. Bax, ay da doğur, amma o hələ də gəlib çıxmadı... Hər gün, hər gecə gözlə dedi... Məni intizar oduna yandırdı. Bax, budur, gözleyirəm... O isə gəlmir...

Q a r a t e l. Hamı yatır, hər tərəf səssizlik içində boğular.

R e y h a n. O nə üçün gəlməsin? O, əhd-i-peymanını unuda bilərmi?

Q a r a t e l. Kim bilir, bəlkə də bir folaket üz vermişdir.

R e y h a n. Yox... Yox, Qaratəl, Elçinə bir şey olsa, mən özümü Arazın dalğalarına ataram...

Q a r a t e l. Ah... Reyhan, əzizim, bu fikirləri başından çıxart. Öğlan üçün özünü öldürən qızlara mən heç ağılli demərəm... O olmasın, bir başqası olsun... Nə çoxdur gözəl qamətli oğlanlar. Mən birini sevirdim, xasiyyətini bəyənmədim, dedim bir daha gözüme görünmə. İndi bir başaqaşını sevirəm... O da xoşuma gəlməsə, üçüncü bir nami-zədim var... Öğlan nədir ki, onun üçün özümü öldürüm...

R e y h a n. Sən nə danışırsan, əzizim. Mən ona vəfasızlıq edə bilərəmmi? Yox, Qaratəl, yox... Vəfali ürokələr yalnız bir dəfə, yalnız birini sevə bilər...

Q a r a t e l. Yalnız birini? Bu nə sözdür? Sevgi iştahadır. Gündə bir növ xörək istəyir. Mən öz iştahamı küsdürə bilmərəm...

R e y h a n. O golmədi...

Q a r a t e l. Axi, onlar birdən gəlməsə...

R e y h a n. Sən nöyi isə məndən gizlədirsən... Söylə görüm ürəyini belə rahatsız edən nədir?

Q a r a t e l. Heç... heç...

R e y h a n. Səni and verirom ulu göylərə, əgər bir şey bilirsənsə, məndən gizlətmə... Onsuz da mənim taleyim küskündür...

Q a r a t e l. İnan ki, bu xəbəri eşidəndə elə bil ürəyim yerindən qopdu... Mən səhərdən bəri hər şeyi sondən gizlədirdim... Atanla anan mənə tapşırıblar ki, sənə bir kəlmə deməyim...

R e y h a n. Aman Allah, yoxsa Elçinin başında bir bəla var...

Q a r a t e l. Yox, mənim ondan xəbərim yoxdur... Sərkərdə Cavanşirin atlıları üstümüzə axışib golir. Bu saat o yanarda bərk vuruşmadır. Atan bütün əsgərlərini davaya göndordi. Dedi, ölürem, bir addım geri çökilmərəm...

R e y h a n. Demək hər şey... Hər şey alt-üst oldu... Nə üçün? Yer üzü insan qanı ilə ləkələnmişdi nə olardı? Elçin... Elçin, indi sən nə qədər uzaqdasan... Yox, o gələcək... mütləq gələcək. Bax elə bil bu anda mən onun xərif təbəssümünü, məhəbbətə titrəyən dodaqlarını görürəm. O goləcək. Qaratel, o mənim bu kimsəsiz könlümü sevindirəcək.

Q a r a t e l. İndi nizələr, qılıncalar yer üzünü qara bir bulud kimi sarmışdır. Oralarda insan canavardan belə yırtıcıdır. Onları yarib keçməyə Elçinin gücü çatarmı? Minlərcə insan üz-üzə gələn yerdən insan nədir, şir də, pələng də sağ-salamat keçə bilməz, Reyhan...

R e y h a n. Şir də keçə bilməz, pələng də, amma mənim Elçinin keçər...

Q a r a t e l. Eh... Mənim də ürəyim od tutub yanır... Səni istədimdən bu sözləri deyirəm...

R e y h a n. Yox... Yox... Gözəllik timsalı olan ayın üzü ləkə götürsə də, Elçin öz qəlbini vəfəsizlik damğası ilə ləkələməz. Onun şirin sözləri, məhrəban baxışları bir duman olub havaya uçmaz... O mənə yazmışdı ki, məni sondən yalnız ölüm ayıra bilər... Sən də məndən köməyini əsirgəmə, Qaratel...

Q a r a t e l. Mən nə edo bilərəm? Yollar tutulmuş, şəhərin qapıları hər tərəfdən bağlanmışdır. İndi onu sənin yanına kim buraxar. Hər torfo keşikçilər qoyulmuşdur...

R e y h a n. Nə üçün? Məgər Elçinin buraya gəlməsini bilirlər?

Q a r a t e l. Yox, bilmirlər... Bu gün axşam Zibeydə xatunu osir tutub gətirdilər... Keşikçilər də görünür onu qoruyurlar. Deyirlər ki, birdən Cavanşirin adamları basqın edər. Onu əsirlikdən qurtarıb geri aparan.

R e y h a n. Kimi dedin, kimi?

Q a r a t e l. Elçinin anası, sərkərdə Cavanşirin istəkli arvadı...

R e y h a n. Yox, bu ola bilməz. Atam bu rəzalətə heç vaxt razı ola bilməz... Yəqin bu işdən onun xəbori yoxdur... Əzizim, son nöyi isə dolaşıq salırsan.

Q a r a t e l. Atanı o qədər də rehmdil bilmə... Zibeydə xatunu o özü uğurlatdırmışdır... Keçən gecə bizim adamlar Firuzəabada hücum edib Cavanşirin yay sarayı halqa içərisinə almış, keşikçiləri bir-bir qılincdan keçirmişlər... Özünü diri tutub gotirmişlər.

R e y h a n. İndi o haradadır?

Q a r a t e l. Neçə adamdan xəbər aldımsa, yerini deyən olmadı...

R e y h a n. Elçinin anası, köməksiz bir qadın zindanlarda dustaq olsun...

Q a r a t e l. Onun yerini öyrən, Reyhan, sən Elçinin xatırına ona kömək et...

R e y h a n. Ah, ata... Son necə zalimsan...

Q a r a t e l. O, Cavanşirdən qıtas alır. İstöyir ki, Cavanşir qorxub hücum fikrindən daşınsim. Amma o daha da qəzəblənib, qabağına keçən adamları ot kimi biçib tökü... Hələ qorxuram bu gecə Cavanşirin qoşunları şəhərə dolsun...

R e y h a n. Gedok, Qaratel, səbr edə bilmirəm...

Q a r a t e l. Hara gedirson, chtiyatlı ol. Qaş düzəltdiyin yerdə vurub göz çıxardarsan...

R e y h a n. Yox, atam məni tikə-tikə doğrasa da, onu tapıb dustaqdan buraxdıracağam...

Q a r a t e l. Onun yerini sənə deməzlər. Atan Bəhrəmin qorxusundan göydə quşlar belə qanadalar...

R e y h a n. Mən atama yalvaracağam, insafa gəlməsə, mən ondan üz döndərəcəyəm...

Q a r a t e l. O burada deyildir, əzizim. İndi onun nərəsindən yer-göy titroyır. Get bir az dincəl, axşamın xeyrindən sabahın şəri yaxşıdır...

R e y h a n. Ulu Tanrımlım, nədir mənim günahım, sevən ürəklərin həmdəmi olmaqdən no üçün düşməni olursan?

Elçin daxıl olsur. Qaratel yan otağa keçir.

E l ç i n. Ah... Reyhan, mənim əzizim...
R e y h a n. Elçin, sən buraya necə gəldin?
E l ç i n. Qılıncların, nizələrin ucsuz-bucaqsız dənizlərindən keçərək gəldim...

R e y h a n. Səni tutsaydılar öldürə bilərdilər, Elçin...
E l ç i n. Məni parça-parça doğrasalar da, son nəfəsimdə yenə Reyhan... Reyhan deyə inləməyə qüvvətim çatar...

R e y h a n. Of... Elçin, bu fəlakət səni də, məni də məhv edəcək...
E l ç i n. Ağlama, Reyhan... Ağlama... Məni də, atam Cavanşiri də bu qanlı müharibələrə sövq edən saf bir məhəbbətdir... Odlu qılınclar yer üzünü qan döryasına qərq etsə də, bu məhəbbət heç bir zaman məhv olmayıacaqdır... Odlar yurdunun səadəti sənin, mənim səadətimdir...

R e y h a n. Get... Səni and verirəm eşqimizin qüdsiyyətinə, get...
E l ç i n. Əger sən bu eşqin ən ağır əzablarına belə qatlaşa bilərsənə, söylə... Hardadır mənim anam?

R e y h a n. Mən özüm də onun yerini bilmirəm... Onu haradasa gizlədib yerini heç kəsə demirlər...

Bəhram gizlindən pərdənin dalında söhbətə qulaq asır.

E l ç i n. Reyhan, mən onu tapacağam... Anamın namusunu tapdalamaq istəyən o cəlladdan bir intiqam alacağam... Əger onun üçün həyatımı qurban vermək lazımdır... Bir an belə tərəddüd etmərəm... Söylə, haradadır mənim anam?

R e y h a n. Eşidirsənmi, sənin gəlişindən xəbor tutdular.
E l ç i n. Demək, bilmirsən? Sən üreyini sıxma, əzizim... Bu qanlı vuruşmalar tezliklə qurtaracaq, insanların əbədi səadəti, bizim taleyi-miz güləcək... İntiqam alovu ilə yanana üreklerimizdə yalnız məhəbbət duyğuları çırpınacaq...

R e y h a n. İnan, Elçin, mən onu səbirsizliklə axtaracağam.
S ö h r a b. Elçin... Elçin, tez ol, gələn var...
E l ç i n. Gelirəm, Söhrab, goliron... Reyhan, Zibeydə xatunun uğurlanması bütün Ağvanı ayağa qaldırmışdır. Qoy bilsinlər ki, Zibeydə xatuna toxunan əlləri dibindən kəsib atmaq üçün Ceyran düzündən Qartal kimi atlilarımız üstüne şığıyb golir... Əlvida, əzizim... Gün doğanda məni də, atam Cavanşiri də burada gözlo (*Elçin gedir*)

R e y h a n. Ata... Ata... Sən onu – ipək ürəkli Elçini də qəzəbləndirdin... Nə üçün?

Bəhram daxil olur.

B ə h r a m. Sənə nə olmuşdur, qızım, niyə çığırdın?
R e y h a n. Nə üçün ata, nə üçün?
B ə h r a m. Səndəki bu həyəcanın səbəbi nədir, qızım? Əger düşmənin hücumundan qorxursansa, arxayı ol, mən vuruşma meydandasından gəlirəm... Cavanşir möglüb olur, geri çəkilir. Kayan ordularının qəlebə bayrağı Ağvan dağlarının zirvəsində dalgalanır...

R e y h a n. Onun anası, yox... yox bu rəzaletdir ata...
B ə h r a m. Rəzalet, bu nə sözdür? Söylə görüm səni qəzəbləndirən nədir?

R e y h a n. Elçin... Elçin...
B ə h r a m. O kimdir, qızım?
R e y h a n. Atacan, yalvarıram sənə, onu məndən soruşma...
B ə h r a m. Bu sirmidir, Reyhan? Sən heç bir şeyi öz doğma atandan gizlətmə, qızım. Mən səni kiçik yaşlarından qollarının üstündə böyütmüşəm. Sənə özüm lay-lay demişəm. Mən sənin səadətin üçün hər bir fədakarlığa hazırlam. De, qızım, nə olmuşdur?

R e y h a n. Əger səndə zərrə qədər məhəbbət varsa söyle ata, Zibeydə xatun hanı?

B ə h r a m. Zibeydə xatun? Sən hara, Zibeydə xatun hara?...
R e y h a n. Mən Cavanşırın oğlunu...

B ə h r a m. Susma, qızım, söyle, nədən qorxursan? De qızım, mən sənə – bir balamın qara gözlərinə and içirəm ki, sənin hər bir arzuna əməl edəcəyəm. De qızım, dərdin, istəyin nədir?

R e y h a n. Mən onu... Elçini sevirəm...
B ə h r a m. Sevirsən?
R e y h a n. Dünyalar qədər...

B ə h r a m. Mənim qızım, mənim qan düşmənimin oğlunu sevir...
Bəlkə mən yanlış eştidim. Bəlkə qulaqlarım məni aldadır...

R e y h a n. Yox, atacan, Elçini sevirəm, ölüm belə onun məhəbbətini mənim qəlbimdən çıxarda bilməz. Yalvarıram sənə, ata, Zibeydə xatunun yerini mənə de, Elçin kimi bir oğulun anası bu rəftara layiq deyil...

B ə h r a m. Yoxsa səni o quduz canavarların balası yoldan çıxarımışdır?

R e y h a n. Ona toxunma, ata. Onun qəlbini bəllurdan belə safdır. Onun anası Zibeydə xatun...

B ə h r a m. Mən Zibeydə xatunun qanını içməyə belə hazırlam... Mən...

R e y h a n. Qadından intiqam almaq? Yox, ata, bu sənin, bütün nəslimizin şəninə ləkə vurar. Yalnız düşmənlərimiz deyil, dostlarımız da, elimiz-obamız da sənə nifrət edər. Hami sənə lənət oxuyar. Ulu Hürmüze and olsun ki, Zibeydə xatunun başından bir tük belə əskik olarsa, mən özümü həlak edərəm...

B ə h r a m. Bəlkə sən düşmənə satılmışan? Mən Zibeydə xatunu odlara atıb külə döndərəcəyəm...

R e y h a n. Yox, yox, heç vaxt. Sən yalnız mənim cənəzəm üstündən keçib bu cinayətə ol ata bilərsən... Ah... ata...

B ə h r a m. Suss... Mən şüurumu itirirəm...

R e y h a n. Vur... öldür...

B ə h r a m. Rədd ol qəlbimdən, bala məhəbbəti...

R e y h a n. Vur...

B ə h r a m. Bəsdir, daha mənim sebrim tükəndi...

R e y h a n. Nə üçün dayandın, vur...

B ə h r a m. Rədd ol...

R e y h a n. Vur, cəllad ata...

B ə h r a m. Reyhan...

P e r d e

ON DÖRDÜNCÜ ŞƏKİL

Bəhramın sarayı

B ə h r a m. Əsirlər haradadırlar?

Q a s i d. Sizin əmrinizi gözləyirlər, böyük sərkərdə... Məşhur Girdman sarbanı Şahin ölümünü çoxdan gözlöyit...

B ə h r a m. Onun oğlu Qartal Ceyran düzündən hücumu keçib cəbhəni yarmaq istəyirmiş. Lakin qorxmaz igidlərimiz onun dəstəsini tarmar edib özünü do osir almışlar...

K a b u s. Qartal dedikləri o ofsanəvi qəhrəman budur.

Qartalı qolları bağlı gotırırlar.

B ə h r a m. Qartal, bir zaman xəyanətlə qaçıb mənim əlimdən yaxa qurtarmışdin. İndi yenə mənim əlimdəsən... Bəhramın üstünə qılınc çəkən hər kosın şərəfsiz sonu belədir.

Q a r t a l. Xəyanət ən böyük orđunu belə yixa bilər...

B ə h r a m. Sənin bircə qurtuluş yolun vardır. Söylə, söylə görüm o böyük sərkərdəniz Cavanşir özü hansı tərəfdən bizə hücum edir?

Q a r t a l. Onun sırrını yalnız özü bilər...

B ə h r a m. Bax, qoca atan da mənim əlimdədir...

Şahini osgərlər getirirlər.

Q a r t a l. Atacan...

Ş a h i n. Oğlum...

B ə h r a m. Görürəm ki, bir-birinizi hödsiz sevirsiniz... Qartal, əgər özünü də, onu da, ölümden xilas etmək istəyirsənə, Cavanşirin yerini söylə. Nə üçün susursan? Namusuma and içirəm ki, onun yerini söyləsən, sizin başınızdan bir tük əskik olmayacaqdır.

Q a r t a l. Axtardığınız xain mən deyiləm... Ey sərkərdə... Ağvan cəngavərini heç bir şəybə satın ala bilməzsəniz...

Ş a h i n. Afərin. Mənim cəsur Qartalım... Ananın südü sənə halal olsun...

C ə n g a v o r. Suss... Qoca, öz əlinlə özünə qəbir qazma...

Ş a h i n. Mərd ölenlər, dünyanın ən xoşbəxt adamlarıdır...

Q a r t a l. Ax, ata, sirlərimizi açıb düşmənə söyləyən o xaini öyrənə bilsəydim... Ölümümə zərrə qədər də təəssüf etməzdim...

B ə h r a m. Hamınız bilin... Bu sıri mənə söyləyən Cavanşirin doğma balası Elçindir...

Q a r t a l. Ox, collad ürekli xain... Böyük sərkərdədən, Cavansırdən belə xain övlad törəyo bilməz...

B ə h r a m. İnanmırsan?

Q a r t a l. Xeyr, əsla...

B ə h r a m. Atanla bərabər oda atılanдан sonra inanarsan.

Q a r t a l. Mən öz odlu qılıncımla yüzə qədər süvari biçib tökmüşəm, artıq mənim oddan da qorxum yoxdur...

B ə h r a m. Aha... Cəsarətə bax... O, yenə də qürurundan əl çəkmək istəmir... Aparın, hər iki qollarını bağlayın, atasını isə yanana tonqallara atın...

Qartalı və atasını gözötçilər aparırlar.

P o l a d. Bu ölüm hamımıza baha otura bilər, igid sərkərdə...

B ə h r a m. Görürəm ki, sənin ürəyin mum kimi yumşaqdır. Boğ, öldür bu mərhəmət hissini, sən hələ bundan da müdhiş cəzalar görə-

cəksən... Cavanşirin yalnız Qartalı deyil, o gözəl qadını – Zibeydə xatunu da mənim əlimdədir.

Zibeydə xatun daxil olur.

Polad, mənim igid cəngavərim, Cavanşirin qollarına qüvvət verən bu dünya gözəlini sənə bağışlayıram... Qoy Zibeydə xatun sənin arvadın olsun...

P o l a d. Yox, yox, mən belə namussuzluğa razı olmaram...

B e h r a m. O mənim kölömdir, istədiyim qiymətə, istədiyim müştəriyə sata bilərəm. Lakin sənə bağışlayıram.

P o l a d. Xeyr, igid sərkərdə, sən doğrudan da o böyük insan adını daşımaq isteyirsənə, adı nozakət qanunlarını ayaqlamağa haqlı deyilsən...

B e h r a m. Sənə dediyim o müdhiş cəza budur...

P o l a d. Əfv edərsiniz, böyük sərkərdə. Mən qılinc, qalxan götürüb Cavanşırı vuruşacağam, mən öz sədaqətimi qanlı vuruşma meydənında göstərəcəyəm, Zibeydə xatunu isə yox, yox... (*Polad gedir*)

B e h r a m. Ey Kabus, yaxın gel... Onu sən alacaqsan...

K a b u s. Raziyam, böyük sərkərdə. Sənin iradən bunu tələb edirsə, mən bu təklifdən boyun qaçırmadqa bir məna görmürəm...

Q a s i d. Demək Cavanşirin ölüm qərarı yazıldı...

Z i b e y d e. Mən Cavanşirin taleyiñə acıyıram... O nahaq yero sənin üstünə qılinc qaldırmışdır...

B e h r a m. Nə demək isteyirsən?

Z i b e y d e. Mən qadın ola-ola sənə qılinc çəkməzdəm...

B e h r a m. Nə üçün?

Z i b e y d e. Alçalmamaq üçün...

B e h r a m. Aparın bu kənizi. Mən kənizlə danışmağa tənəzzül etmərəm...

Z i b e y d o. Cavanşir qalib gəlondə şeypurlar həmişə belə səslənir.

P o l a d. təlaş içinde daxil olur.

P o l a d. Böyük sərkərdə Cavanşirin qoşunları cəbhəni yardı. Onlar bizim arxamıza keçib qara bir zülmət kimi üstümüze yeridi. Bütün yollar tutuldu. Heç bir yana qaçmağa imkanımız qalmadı...

B e h r a m. Sən nə üçün yalnız qaçmağa yol axtarırsan, qorxaq.

P o l a d. Əfv edərsiniz böyük sərkərdə. Ağvan süvariləri üstümüze müdhiş bir ildirim kimi şığıyırlar. Onların qarşısından sağ-salamat qaçmaq da böyük igidlilikdir.

B e h r a m. Get, ehtiyatda saxladığım qüvvələri apar. (*Polad gedir*) Mən hələ ölməmişəm. Bir daha ağır xəbər gətirən, ətinə boz itlərə yem etdirəcəyəm... Gedin qəzəbinizə kin, iradənizə güc verin... İnsan öz kədərini yalnız qanla azalda bilər. Vurun, öldürün. Qoy Ağvan torpağı Cavanşirin qanına boyansın...

Kabus daxil olur.

K a b u s. Əsgərlərimiz qaçışır, böyük sərkərdə... Bütün ordumuz pərakəndə düşüb düzlərə səpələndi... Hamısı qaçıb dağılır...

B e h r a m. Mən onlara göstərəcəyəm ki, insanın ayaqları yalnız qaçıb qurtarmaq üçün deyil...

Z i b e y d e. Odur, odur...

B e h r a m. Ardımcə gəlin...

Cavanşir qabaqda olmaqla ordu daxil olur.

C a v a n ş i r. At yerə qılinci...

B e h r a m. Mən hələ ölməmişəm...

C a v a n ş i r. Cavanşir aslanlarla vuruşur. (*Vuruşurlar. Bəhramın qılinci düşür*) Götür qılincını get... (*Yenidən vuruşurlar, Cavanşir Bəhramı öldürür*)

B e h r a m. Ah...

C a v a n ş i r. Qartal hanı? Gedin onu axtarın...

C a v a n ş i r. O salamatdır mı?.. Hanı Söhrab, o nə üçün görünmür?

F e r i d. Onun dəstəsi şəhərə çoxdan girmişdir...

C a v a n ş i r. Sizcə Bəhrama bizim sırlarımızı kim açmışdır?

F e r i d. Hamımızdan ağır zərbə alan Qartaldır. Ondan soruşun, böyük sərkərdə...

Qartalı gətirirlər.

Q a r t a l. Mənim böyük sərkərdəm. Xəyanət, mənim süvarilərim hamısı sədaqətlə vuruşurdu. Lakin hamısı qara bir xəyanətin qurbanı oldu...

Ş a h i n. Mənim əziz balam... Səni belə məşəqqətlə yandırınlardan özüm hayif alacağam...

F e r i d. Bəhram artıq yoxdur, əmi... Sərkərdəmiz sənin intiqamını çoxdan almışdır...

Q a r t a l. Məni Bəhramın alovları qorxutmadı. Odlar yurdunun uca dağları, büllur çeşmələri, ucsuz-bucaqsız meşələri durduqca Girdman

cəngavərinə ölüm yoxdur. Lakin ulu hökmdarından yalnız bir xahişim var... Xainin dili kəsilsin... Sırrımızı qarı düşmənə açıb söyləyən o dil Girdmanın ən böyük düşmənidir.

Cavanşir. Bu xəyanətdən bütün Ağvana ziyan toxundu. Övladlarım, xain bizim sırrımızı düşmənə açdı. Yüzlərə Girdman cəngavərlərinin qanına bais oldu.

Şahin. Hökmdar, Qartalın qanadları Bəhramın acıqlı odlarında yanıb külə döndü... O səadət naminə əsl igid kimi ölümə sinə gərdi... Al onun intiqamını, hökmdar...

Qartal. Əlvida, dostlar... Əlvida, mənim odlu qılincim. Əlvida, böyük ata... (Ölür)

Cavanşir. Mən and içirəm ki, Qartal, sırrımızı açmış o xain doğma balam da olsa mən ona aman verməyəcəyəm...

Pərdə

ON BEŞİNCİ ŞƏKİL

Bəhramın sarayı. Cavanşir çox möyus gəzmişir, Söhrab daxil olur.

Söhrab. Muğan torpağı böyük hökmdarımızı gül-çiçəklə qarşılayır. Hamının gözlərində sevinc yaşları parıldayır. Bəhramın ölümündən xəbər tutanlar üçün toy-bayramdır. Böyük hökmdarımız nə üçün belə kedərlidir? Məgər qələbəmiz onu sevindirmirmi?

Cavanşir. Söhrab, Ağvan cəngavərlərini ölüm qucağına atan o xain göstər... O satqın kim ola bilər?

Söhrab. Satqın?

Cavanşir. Mən heç bir vuruşmada bu qədər cəngavər itirmişdim...

Söhrab. Sasani orduyu qüvvətli idi. Biz qurbansız qalib gələ bilməzdik...

Cavanşir. Xatirindədirmi? Mən dedim ki, sirlərimiz dilsiz divarlar arasında qalsın. Lakin divarlar dilə golib hər şeyi Bəhrama xəbər vermişdir...

Söhrab. Qartalın ölümü doğrudan da böyük zərbədir, ulu hökmdar...

Cavanşir. Ağvanın namusunu tapdalayan o xain tapılmadıqca mənim qəlbim rahat olmayıcaqdır... Söylə... Söylə görüm o kim ola bilər...

Söhrab. Ən böyük günah məhəbbətdədir, hökmdar... İnsanı ən alçaq xəyanətlərə sövq edən bir qüvvət varsa, o da yalnız məhəbbətdir.

Cavanşir. Sən hemişə ikibaşlı sözlər deməkdən həzz alırsan... Fikrini açıq söylə...

Söhrab. Anamız Zibeydə xatunun Firuzəabada getdiyini, bizim haralardan hückuma keçdiyimizi, qoşunlarımızın yerini Bəhrama xəbər verən də məhəbbət olmuşdur... Böyük sərkərdə, mən bu sırrı özümlə bərabər qəbire aparmaq xoyalında idim. Lakin...

Cavanşir. O xain kimdir?

Söhrab. O sizin dünyalar qədər istədiyiniz bir adamdır. Onun ölümü də xəyanəti qədər sizi yandıracaqdır. Ulu göylərə and içirəm ki, sözləri mənə dedirdən yalnız ürəyimdə Cavanşirə bəslədiyim sonsuz məhəbbətdir.

Cavanşir. Mən də müqəddəs göylərə and içirəm ki, o ürəyimin bir parçası da olsa kəsib atarkən uf deməyəcəyəm...

Söhrab. O xain... yox... yox... Bunu deməyə dilim gəlmir.

Cavanşir. Sinirlərimlə oynaması, Söhrab... Onsuz da mən iztirab içorisində boğuluram...

Söhrab. O xain sənin öz doğma balan Elçindir...

Cavanşir. Nəcə? Son onun ölümünü istəyirsən, alçaq?..

Söhrab. Təəssüf ki, mənim ölümüm də onun vicdanındakı qara ləkəni yuyub təmizləyə bilməz...

Cavanşir. Yalandır... Yalan...

Söhrab. İnanın ki, göydə ayı, ulduzu danmaq mümkün olsa da, bu sözlərimi yalansıtmak mümkün deyildir. Elçin bütün Ağvanı satdı... Anasının namusunu, atasının şərəfini, Odlar yurdunun igid cəngavərlərini bir qaşı kamana qurban verdi...

Cavanşir. Əgər sən qəlbinin iniltilərini duymaq istedadından məhrum deyilsənse, etiraf et ki, bu dediyin sözlerin hamısı yalandır...

Söhrab. Nə edim ki, mənim sözlərimdə zərrənin mində biri qədər yalan yoxdur...

Cavanşir. Söhrab, oğlum Elçinin xəyanətini sübut edə bilməsən sən yaşamayaqcasan...

Söhrab. Böyük hökmdarımız məni əsv etsin. Qadın tayfası nə qədər zərif məxluq olsa da, iradəsiz kişiləri özünə qul etməyə qadirdir. Yer üzündəki bütün xəyanətlərə bais onlardır. Oğlunuz Elçin dünən gecə Bəhramın sarayına golib bütün sirlərimizi öz sevgilisinə xəbər

vermişdir. O şeytan mənim əziz qardaşım Elçinin könlünü ovlamış, atasına casusluq edib hər şeyi ona söyləmişdir.

C a v a n ş i r. O ifritə indi haradadır?

S ö h r a b. Baxın, Bəhramın mənfur cənazəsi önündə diz çöküb qanlı göz yaşı axıdan o aybənizli Kayan gözelini görünənizmü?

C a v a n ş i r. Hanı Elçin? Bəlkə də o öz xəyanətinin böyüklüyünü hiss etdiyi üçün mənim gözümə görünməkdən çəkinir.

S ö h r a b. O uzaqda deyildir... Reyhan adlanan o dünya gözelinin göz yaşları oğlunuz Elçini də aqladır. O kənarda durub həsrətlə baxa-baxa qayinatasının ölümünə yas saxlayır...

C a v a n ş i r. Gedin o fitnəkar afəti mənim yanımı gətirin.

F e r i d. Baş üstə...

Z i b e y d ə. Bu böhtanlara uyma, Cavanşir...

S ö h r a b. Oğul məhəbbəti gözlərinizi pərdələməsin, böyük ana. Bu günə qədər mən Elçini səndən az sevmirdim. Hökmdarımız bil-məsə də sən ki, Elçinin Reyhana vurulduğunu məndən yaxşı bilirsən... Reyhan bu dediklərimi təsdiq etməzsə, mən indidən öz əlimlə ölüm qərarını yazmağa hazırlam...

C a v a n ş i r. Aha... Oğlum gözəllik ilahəsinə vurulmuşdur... Sən Elçini tanıyırsanmı?

R e y h a n. Bəli, tanıyıram...

C a v a n ş i r. Sən hara, o hara? Cavab ver... Artıq hər bir şey bəlliidir... Elçin dünən gecə sənin yanında olmuşdur? Oğlun sırrını atadan gizlətmək mənasızdır. Cavab ver... Elçin sənin yanına gəlmışdır mı?

R e y h a n. Məni əfv edin, böyük atadan oğlun sırrını gizlətmə-rəm... Bəli, o dünən gecə burada idi.

C a v a n ş i r. Aha, demək xain mənim öz ciyərparamdır... Gedin bu dəqiqə onu mənim hüzuruma gətirin...

Q ı l ı n c. Səbir edin, hökmdar... hələ kimin müqəssir olduğu aydın deyildir...

Ş a h i n. Böyük hökmdar, Bəhram da belə deyirdi, lakin heç biri-miz buna inanmadıq...

C a v a n ş i r. Artıq hər şey mənə aydın oldu... Fərid, Elçini özün gətir...

F e r i d. Baş üstə...

C a v a n ş i r. Sən öz füsunkar gözəlliylə neçə gənci yoldan çıxar-mışsan?

R e y h a n. Vəfali ürəklər yalnız bir dəfə... Yalnız birini sevərlər... Böyük hökmdar...

C a v a n ş i r. Mən Elçinin gözlərini ovub, dilini kəsəcəyəm...

Bu anda Elçin daxil olur.

E l ç i n. Atacan, Qartalın ölümü mənim ürəyimə od saldı.

C a v a n ş i r. Onun ölümünə bais sənsən...

E l ç i n. Bu nə sözdür, atacan... Mən Qartal kimi bir ığidin ölümünü istərəmmi?

C a v a n ş i r. Ömrüm üzünü aldığım ölümcül yaraların hamisindən bu yara daha müdhiş, daha sağlamazdır... Bu xaini nə üçün qolları bağlı gətirmədiniz?

E l ç i n. Nə üçün hamı mənə düşmən gözü ilə baxır... Bəlkə siz Qartalın ölümünü məndən görürsünüz? Yox... yox, mənim əllərim günah-sız insan qanı ilə ləkələnməmişdir...

C a v a n ş i r. Bir qızın ala gözləri üçün sən bütün Ağvana satdın...

E l ç i n. Mavi göylərə and içirəm ki, mənim məhəbbətim anamın südü qədər saf, atamın namusu qədər təmizdir...

C a v a n ş i r. Cavab ver, Söhrab... Mən onun ürəyindən qopub gələn bu sözlərə "yalandır" deyə bilərəmmi?..

S ö h r a b. Övlad məhəbbəti gözlərinə pərdə çekmişdir, böyük hökmdar...

E l ç i n. Söhrab...

C a v a n ş i r. Tutaq ki, böhtan deyil... Sən həqiqəti söylə... Dünən gecə Behramın sarayında olmuşsanmı?

E l ç i n. O sənin düşmənin idi, ata... Əgər məni bunda təqsirlən-dirirsənə, etiraf edirəm... Mən Reyhandan anamın yerini soruşmağa gelmişdim...

C a v a n ş i r. Gəlmışdin...

E l ç i n. Əgər mənim günahım budursa, Söhrab haqlıdır.

S ö h r a b. Həqiqəti gizlətmə, Elçin... Sən Reyhana demədinmi ki, Ceyran düzündən Qartal kimi atlılarımız üstünüzə şığıyb gəlirlər?

E l ç i n. Doğrudur, demişəm...

C a v a n ş i r. Necə... demişsən ?

E l ç i n. Bəli, atacan, məgər bizim cəngavərlərimizin hamısı Qartal deyildirmi?

E l ç i n. 177

C a v a n ş i r. Amma mənim ığid Qartalım da Ceyran düzündən hückuma keçdi. Onu Ceyran düzündə əsir aldılar. Atanın sırrını beləmi gizli saxladın...

E l ç i n. Aman dilim qurusun, atacan mən öz əlimlə Qartala məzar qazmışam...

C a v a n ş i r. Aydındır... Anasının yerini bilməyə gedən oğul, atasının sırrını düşmənə açmışdır... Artıq buna mənim zərrə qədər şübhəm qalmadı... Aparın bunu: ciyərimin, ürəyimin bu xəstə parçasını kəsib qurdular, quşlara atın... Mən Qartalın müqəddəs cənazəsi önungə and içdim ki, andına sadıq olmayan congavər dünyanın ən namussuz adamıdır.

Z i b e y d ə. Ah... Kor ol gözlərim, gör nələr görürsən. Yox... yox... sən mənim ömür çıçayımi belə tez xəzana döndərmə, Cavanşır... Mən gecə-gündüz bilməyib oğul böyütmüşəm. Mənim göz yaşından qorx, ona toxunma. Onun gül kimi təmiz dodaqlarından yalan söz çıxmaz...

C a v a n ş i r. Yüzlərcə Ağvan ığidlərinin qanına bais olan, atasını, anasını, doğma yurdunu bir qızın ala gözlərinə qurban edən oğuldan mən üz döndərirəm. Sən də öz südünü ona haram et, Zibeydə... O xain balanı lənətlə. Aparın hamiya bildirin ki, Cavanşır özü belə Ağvana xain çıxarsa ölümdən yaxa qurtara bilməyəcəkdir.

R e y h a n. Onun heç bir günahı yoxdur. Əgor ölümdən həzz almaq istəyirsənse, onun yerinə məni öldür. Qoy bütün el-oba şahid olsun ki, mən Elçinin məhəbbəti üçün ölümdən qorxmuram...

C a v a n ş i r. Aparın...

R e y h a n. Ana nəvazişi qodır təmiz məhəbbətimizə and içirəm ki, Elçin mənə heç bir sırrı deməmişdir... Daş ürekli ata... O qana boyanmış əllərinlə günahsız oğlunun ölümüne fərman yazma.

Q ı l l ı n c. Büyük sərkərdə, Girdman qılincının günahsız qana boyanmasına razı olmayıñ... Elçin hələ goncdır... Onun səhvini əfv edin...

C a v a n ş i r. Bu yalvarışlar mənim iradəmi sarsıda bilməz. Mənim ürəyim xəyanət üçün döyünməyəcəkdir... Aparın...

E l ç i n. Atacan, görünür mənim taleyim belə imiş. Əgor anamız Odlar yurdu bu ölümdən xeyir görecəksə, qoy o qılınclar mənim sövdalı başımı bədənimdən ayırsın... Lakin yadında saxla, ata... Mənim günahsız olduğum gec-tez aydınlaşacaq. O zaman anam Zibeydə xatuna, sevgilim Reyhanın qanlı göz yaşlarına polad ürekli atam dözməyəcəkdir...

C a v a n ş i r. Mən onunla vidalaşdım...

Z i b e y d ə. Dayanın, onu yox, məni öldürün, mənəm günahkar. Əgor Elçin xaindirse, günah mənim südümədir.

C a v a n ş i r. Nə üçün dayandınız, aparın...

Z i b e y d ə. Cəllad ata, sən nə üçün ananı sağ saxlayırsan?

C a v a n ş i r. Niyə dayandınız?

Z i b e y d ə. Ah... Aman...

C a v a n ş i r. Aparın...

R e y h a n. Ah...

H a m t. Hökmdar... hökmdar... hökmdar...

P e r d ə

Cavanşırın sarayı

C a v a n ş i r. Ah, Elçin... Elçin... Bir günün bir il qədər ağır keçir. Oğlum, daha mən nə üçün yaşayıram, nə üçün?

Elçinin xəyalı görünür.

Bu sənsən, atandan intiqam almağa gəlmisən, haqqın var. Gəl öldür məni, mən özüm də yaşamaqda bir məna görmürəm...

E l ç i n. Yadında saxla, atacan... Mənim günahsız olduğum gec-tez aydınlaşacaq...

C a v a n ş i r. Ey məşum xəyal, hanı sənin qılınçın? Gəl yar sinəmi, qəlbimi qopart, qurdular, quşlara at. Nə üçün dayanmışsan?

E l ç i n. Ah, ata... Görünür, mənim taleyim belə imiş...

C a v a n ş i r. Ah, oğlum... (üzü üstə yixılır)

S a r a n (gəlir). Böyük ixtişaş qalxdı, hökmdar... Şəhər ohli congavələrə qarışdı. Dost düşmənlə əlbir olub üstümüze yeridi. Hamısının da narazılığı səndəndir.

C a v a n ş i r. Məndən? Bu nə sözdür, qoca? Dünən hamı bizi təntənə ilə qarşılamadıñi..

S a r a n. Dünən başqa, bu gün başqa... Böyük hökmdar... dünən onlar sənin ədalətini görürdülər, bu gün isə...

C a v a n ş i r. Bu gün nə?

S a r a n. Mən onların sözünü dilimə getirməkdən belə qorxuram...

C a v a n ş i r. Söylə, qoca, neçə vaxtdır ki, mən acı xəbərlər eşitməyə adət etmişəm...

S a r a n. Deyirlər ki, ac qaldıq, susuz qaldıq, düşmənlə vuruşmada heç nəyimizi əsirgəmədik. Amma Cavanşir bizi nahaq qırğına verdi.

C a v a n ş i r. Nahaq qırğına?

S a r a n. Bir də deyirlər ki, o, əsl xaini gizlədib, günahsız oğlunu ölmə gəndərdi...

C a v a n ş i r. Əsl xain kimdir?

S a r a n. Əsl xain?

Bu anda yenə do Elçinin xəyalı görünür.

C a v a n ş i r. Yenə odur...

S a r a n. Kim, hökmdar?

C a v a n ş i r. Elçin...

E l ç i n. Gördünmü, ata... Vəfələ ürəklər yalnız bir dəfə, yalnız biri ni sevə bilər...

C a v a n ş i r. Getmə, oğlum, getmə dayan...

S a r a n. Hökmdar, özünü ələ al... Qara xəyallardan əl çək...

R e y h a n. Elçini hara apardılar? Yox... yox, o qayıdacaq. O, heç bir yana getmədi. Hər səhər, hər axşam mənimlə görüşməyə gələcək...

S a r a n. Qızım, Reyhan, artıq o yoxdur... Amansız ölüm onu bizdən ayırdı... Xainlər onu Ağvana çox gördülər...

R e y h a n. O yoxdur? Bax, o buradadır... Ölümə gedən yalnız onun xəyalı idi. Əsl Elçin mənim ürəyimdədir. Əlindeki bu qan nədir? Bilirəm Elçinin qanıdır... Bir-birine qovuşmaq istəyən iki ürəkdən biri susdu. Mənim ürəyim isə hələ də döyüñür... Nə üçün? Qoy o da sussun... (Xəncərlə özünü vurur)

C a v a n ş i r. Qızım, sən nə etdin, nə? Yoxsa mənim iztirablarım azlıq edirdi?

R e y h a n. Sen mənə qızım dedin? Ata, Elçin günahkar deyildi. Elçinin məhəbbətinə, ulu göylərin qüdsiyyətinə and içirəm ki, əsil xain sənin vəzirin Söhrab idti.

C a v a n ş i r. Ah, qızım, artıq ölüm ruzigarı əsdi. Mənim ömür güüstənim xəzana döndərdi. Nə üçün sən bunu mənə vaxtında demədin...

R e y h a n. Bunu mənə atamın cəngavəri Polad yalnız indicə söylədi. Sənin sırlorını atama bildiren Söhrabdır. O xainidir...

Söhrab təngnəfəs halda özünü içəri salır.

S ö h r a b. Böyük hökmdar, ordu başınız Qılinc sizə qarşı üsyan edərək buraya hücum çəkir. Gizlənin.

C a v a n ş i r. Reyhanın o məsum dodaqlarından çıxan sözləri eşitdinmi?

S ö h r a b (qılınca sarılaraq). Demək, belə...

C a v a n ş i r. At yerə qılinci... Sənin dilini dibindən kəsdirəcəyəm...

S ö h r a b. Bilirəm... Qoca köpək, ayağımın altından sən quyu qazmışsan... Vaxtında səni öldürsəydim...

Cavanşir onu öldürür.

S a r a n. Hamiya quyu qazan sən oldun, xain... Qazdığını quyuya axırdı özün düşdün... Günah məndədir... Günahkar mən qocayam, mən səni vaxtında inandıra bilmədim. Məni bağışla... (Bayırda izdiham)

Q ı l ı n c. Biz ədalət isteyirik. Yüzlərcə igidin günahsız qanına bails olmuş xainə ölüm...

S e s l e r. Ölüm...

Q ı l ı n c. Kəndləri, obaları xarabaya çevirən, acliq, fəlakət törədən satqına ölüm...

C a v a n ş i r (qılincını yerə ataraq). Gelin, nə üçün dayandınız? Gelin öldürün. Mənəm günahkar...

F ə r i d. Böyük hökmdar, qılınca sarınan bu nankorların qiyamı odla, alovla söndürülməlidir.

C a v a n ş i r. Yox, Fərid, yox, mən bütün ömrüm boyu elin iradəsinə qarşı durmamışam. İndi də ona qılinc qaldırmaram. Daha mənim taleyimin gözləri qapandı... İndi ətrafimdakı bu böyük dağlarda, dərələrdə, göylərdə parıldayan o günəş – hər şey, hər şey gözlərimin önündə zülmət kimi qaraldı. (Qılincını yerdən götürür) Bax, bu da mənim odlu qılincım. Bir zamanlar o şər qüvvələri biçib tökərdi. O vaxt mənim arxamda bütün Ağvan dayanmışdı, qollarında bütün ölkənin qüvvəti vardi. Lakin indi. Yox, indi mən gücsüzəm. Bir uşaqtan belə gücsüzəm. Babalardan bizə miras qalmış gözəl bir misal var. Ağac əyiləndə sınar, igid utananda olər. Mən utanmamaq üçün ölümü intixab edirəm. (Öz qılinci ilə özünü vurur)

Q ı l ı n c. Ağvanın müqəddəs torpağına and içirəm ki, mən böyük sərkərdəyə əl qaldırmaq fikrində deyildim. Mən yalnız onun ədalətsiz

hökmünə etiraz səsimi ucaltmaq, əsil xainin ölümünü tələb etmək istəyirdim. Qoy bütün el, oba bilsin ki, mən Cavanşirin öündə ehtiramla baş əyib, göz yaşalarımla yazdığını bu qəmli dastanımı ona ithaf edirəm...

Qorxmaz igid, cəsur aslan
Qüvvət verdin bize hər an
Sənin bu mərd ölümünə
Ağlar könül, ağlar ürək
Yanan günəş, əsen külək
Ey insanlar, ey insanlar
Unutmayın heç bir zaman
Eli üçün qəlbini yanın
Cavanşirin şöhrətini
Siz də çəkin onun kimi
Yurdunuzun qeyrətini...

Cavanşirin meyitini aparırlar.

P o r d ə

A L O V

*Doğruya zaval yoxdur,
Çəksələr min divana.*

Atalar sözü

Səhnəmizin böyük sənətkarı, dostum
Əlősgər Ələkbərova ithaf edirəm

İŞTİRAK EDƏNLƏR

Fərhad Kamalov – müstəntiq
Kərim Rəhimli – fabrik müdürü
Rəfiqə Rəhimli – onun qızı, cərrah
Cəlal Qasıqay – mühəndis
Əsmər Ziyadqızı – toxucu qız
Əmin Bəxtiyarov – mühəndis
Bədəl Sadayev – baş mühasib
Fərman – kassir
Gümrəh Əmrəhov – fəhlə
Səriyyə – ev qulluqçusu

Epizodlarda müstəntiq köməkçisi, tibb bacısı, ambardar, fəhlələr, ustalar və qonaqlar
Hadisə uzaq rayon şəhərindən birində cərəyan edir.

BİRİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Kərim Rəhimlinin evində böyük qonaq otağı. Açıq pəncərələrdən yeni çıxaklılmış meyvə ağacları görünür. Uzun yemek stolunun üstündə bühlur qədəhlər, çəngəl-bıçaq, boşqablar. Evin qulluqçusu Səriyyə təz-təz mötəbəx gedib-gəlir, hər dəfə də kiçik boşqablardada cürbəcür yemek şeyləri və göyərti götürür. Kərim Rəhimli otaqda fikirli-fikirli var-gol edərək, papirosunu tüstüldür. Divar saatı axşam saat yeddini vurur. Birdən Rəfiqə gəlir, sağ tərəfdəki qapıdan o biri otağa keçmək istəyəndə Kərim Rəhimli onu görür, sevincək, papirosunu külqabına basaraq, qızının qabağına sarı yönəlir.

Kərim. Qızım, axır ki, gəlib çıxdın!
Rəfiqə (könlüsüz). Axşamın xeyir, atacaq.
Kərim. Bu nədir, rəngin-rufun niyə qaçıb?
Rəfiqə. Yorğunam, ayaq üstə dura bilmirəm.

KərİM. Azı on yol zəng elədim, səni telefona çağırmadılar.
RƏFİQƏ. Ağır operasiyam vardı.
KərİM. Altı saat operasiya?
RƏFİQƏ. Altı saat mən ölümlə əlbəyaxa vuruşdum.
KərİM. Axırı xeyirdimi barı? Yoxsa...

Pauza

RƏFİQƏ. Üzü bəriyədir. (*Dərinəndən köksünü ötürür*) Elə ki, mən onu qurtardım.

KərİM. Çox şükür, qızım, çox şükür... (*Rəfiqəni qucaqlayıb, alnundan öpür*) Amma sənin cərrahlığın mənə yaman baha oturur, yaman... Hər dəfə ürəyinin bir parçasını xəstəxanada qoyub gələndə, elə bil qoca atanın ömründən bir il azalır...

RƏFİQƏ. Neyləyim, ata? İnsan həyatına cavabdehəm. Əməliyyat vaxtı əziyyətə dözməsəm, sonrakı peşmançılığa heç dözə bilmərəm.

Pauza

İstəyirəm, yenə xəstəxanaya qayıdam...

KərİM. Yox, yox, mənim balam. Gərək sən burda olasan.
RƏFİQƏ. Bəs xəstə?

KərİM. Özün dedin üzü bəriyədir. Telefonla tez-tez halını xəbər alarıq. Kömeyinə ehtiyacı olsa, nə eybi var, gedərsən, baş çəkərsən...

RƏFİQƏ. Əlbəttə, yaxşı olardı, sənin bu şad günündə qonaqlarına mən özüm qulluq eleyəydim. Amma...

KərİM. Əlbəttə, yaxşı olardı. Axi, onların bəzisi yalnız məni yox, həm də səni görmək üçün gəlir.

RƏFİQƏ (*təəccüblə*). Məni görmək üçün?

KərİM (*az qala yalvararaq*). Qızım, canım-ciyərim, mənim də arzu-kamıım var... İstəyirəm ki...

RƏFİQƏ (*onun fikrini anlayaraq*). Sən istəyirsən ki, qonaqlar mənim barmağımı nişan üzüyü taxsınlar, eləmi? (*İncik*) Köhnə adamlar demişkən, həm ziyarət, həm ticarət?

KərİM (*onun sərt və durğun baxışlarına dözə bilməyərək, gözlerini aşağı dikir*). Mənim arzum budur ki...

RƏFİQƏ. Qızın Rəfiqə xoşbəxt olsun, eləmi?

KərİM (*cəsarətlənərək*). Əlbəttə, mənim balam, əlbəttə. Buna şübhən var?

RƏFİQƏ. Əsla!..

KərİM. Bu axşam səni heç yana buraxan deyiləm. Bir də, axı, sənsiz nə qonaqlıq?.. (*Ata ilə qızın söhbətini dinləməyə başlayan Səriyyə bu sözləri eşidərkən Rəhimlinin üzünə baxır*) Hə, düz demirəm?

SƏRİYYƏ. Lap düz deyirsən, Kərim dayı... Arvadlar da gələcək?

KərİM. Qızım istəsə, əlbəttə!.. (*Rəfiqəyə*) Elə fikir eləmə ki, bu qoca atan diqqətsizdir, bu gün səherdən ac olduğunu da bilmir... Səriyyə, tez ol!

RƏFİQƏ. Ac deyiləm, yorğunam. Çox yorğunam. Bir az dincəlim. (*O biri otağa keçir*)

KərİM. Bu qızın dərdi məni lap vaxtsız qocaltdı.

SƏRİYYƏ. Məni demirsən!.. Qorxuram o da mənim kimi qarıyb un çuvalına tay olsun.

KərİM. Sən heç, buğdanı yeyib cənnətdən çıxmışan. Sənə oğlan bəyəndirmək olmur.

SƏRİYYƏ. Eh, qadam onların ürəyinə!..

KərİM. Ay qız, niyə uşağı ac qoymusən? Niyə xəstəxanaya xörək aparmamışan?

SƏRİYYƏ. Aparmışdım. Özü istəmədi. Dedi iştaham küsüb... Mən də geri qaytardım. Bu günəcən mən onu heç belə qəmgin görməmişdim...

KərİM. Ağır xəstəsi varmış. Düz altı saat əlləşib. Zarafatdır?

SƏRİYYƏ. Yox, Kərim dayı. Ona həmişə ağır xəstələri tapşırılar, amma bu gün nədənsə...

KərİM. Axi, nə olub ona?

SƏRİYYƏ. Ha qılığına girib soruşdum, demədi ki, demədi.

KərİM. Qəribədir... Bəlkə məndən gizlədir? Bəlkə xəstəni qurtara bilməyib?

SƏRİYYƏ. Yox, yox, yaxşı qurtarır; xəstəxanada duran, duran, hamı onu tərifləyirdi... Orda bir tibb bacısı var ha, adı da dilimə yatmış, Şəmsi Qəmər bəyimdir, nədir, o, Rəfiqənin yanından çıxanda dili ağızına sığmırıdı.

KərİM. Nə deyirdi o?

SƏRİYYƏ. Deyirdi ki, Topçubaşovun şagirdidi ey, ölüyü qaldırıb ayaq üstə qoysdu... Bir azdan Rəfiqə özü operasiya otağından çıxdı. Üzündən maskanı götürəndo matim-qutum qurudu. Sir-sifoti ölü rongində...

KərİM. Eh, yazılı usaq gözümün qabağında şam kimi öriyib gedir.

Teləfon zəngi, Rəfiqə sürətlə gelir. Cəld dəstəyi götürür.

Rəfiqə. Bəli, Rəhimlinin evi... Bu saat... Ata!

Kərim (Səriyyə). Son işində ol, qız... (Rəfiqə) Sən də get dincəl, mənim balam. Bir şey olsa xəbər verərem. (Dəstəyi qızından alır) Bəli, mənəm. Kərim Rəhimli... Dəmişan kimdir? Kim?

Pauza

Xeyr, gələ bilməyəcəyəm. Bu axşam qonaqlarım var. Buyurun siz də gəlin... Nə vaxt istəsəniz... (Dəstəyi asır)

Rəfiqə. Kimdir?

Kərim. Mənim belə tanışım yoxdur... (Fikirli) Forhad Kamalov? Bəs o məni hardan tanıyor? Görünür bizim nazirlikdən gəlib... Daha yaxşı... Siz gedin. Ay qız, Səriyyə, əlli-ayaqlı törpon!

Rəfiqə ilə Səriyyə gedir. Kərim yeno papiroş yandırır. Nə isə üreyinə dammış kimi, tutqun halda, ağır və könülsüz addimlarla bir-iki dofə o baş-bu başa gedib dayanır. Açıq nərdtaxtaya yapışır. Zərləri atır. Qomqın-qomqın başını bulayır, deyəsən bəxtinə çıxan rəqəmdən narazı qalır. Bir də atır. Bu anda ayaq soslorı eşidib, səksənmış kimi qapıya sari boylanır. Əmin Bəxtiyarov əlində iti bir buket, şad və məmmən görkəmlə daxil olur.

Əmin. Axşamınız xeyir, Kərim dayı! Sizi somimi qəlbənən təbrik edirəm. Fodakar insanlara eşq olsun!

Kərim. Cox razıyam, oğul, buyur, buyur...

Əmin (saatına baxaraq). Deyəsən mən təlosmişəm.

Kərim. Yox, yox, lap vaxtında gəlmisən, oğul... İstəyirsin bir nərd ataq, hə?

Əmin. Bacarmiram. Təəssüf... Bilirəm, siz həmişə bu nördin icad eleyənini axtarırsınız... (Gözlərini ora-bura zilləyərək baxır) Mən daha mürokkəb oyunları xoşlayıram. Məsələn, şahmatı...

Kərim. Elədir, elədir. Şəhərimizdə udmadığın adam qalmayıb...

Əmin (elə bil sözəsi). Bəs Rəfiqə xanım hanı?

Kərim. Ağır əməliyyati varmış. Cox yorğun qayıdır.

Əmin. Təəssüf, çox tövəsüf. Mən bu gülləri onun üçün götirmişdim. (Buketi pianonun üstünə qoyur) Rəfiqə xanımın istedadını hamı tərifləyir. İkicə illik tocrübədən sonra belə mahir cərrah olmaq – yalnız fitri istedadın nəticəsidir.

Pauza

Kərim. Bilmirəm, o başqa evə köçəndən sonra mən yalqızlığa dözə biləcəyəmmi?

Əmin. Böyük alman filosofu Kantın transendental fəlsəfəsinə görə insanlar arasındaki məsafənin uzunluğu mehəbbətin gücünü heç vaxt azalda bilməz. Bir də ki, bizim evlərimiz o qədər də uzaqda deyil.

Kərim (onun təməraqlı cümləsindən heyrətə galərək). Əgər o filosof belə sözlər deyib, əhsən ona! Eşq olsun! Ancaq məsələ burası nadir ki... (Telefon zəngi. Rəfiqə həyacanla gəlir, lakin telefonun dəstəyini Kərim özü götürür) Bəli... Gözləyirəm, yoldaş Kamalov... Xeyr, xeyr, qətiyyən mane olmazsınız. Əksinə. Nə vaxt gəlsəniz, gözlərim üstə yeriniz var. (Dəstəyi asır)

Əmin (Rəfiqəyə təzim edərək). Axşamınız xeyir, Rəfiqə xanım.

Rəfiqə. Salam, yoldaş Bəxtiyarov.

Əmin. Təəssüf ki, məni sadəcə olaraq Əmin yox, yoldaş Bəxtiyarov deyə çağırırsınız. Böyük alman mütəfəkkiri İmmanuil Kantın transendental fəlsəfəsinə görə insanlar arasındaki rəsmiyət – soyuqluq olamətidir.

Rəfiqə. Kimdir, ata?

Kərim. Yenə Kamalov. Bir neçə dəqiqəliyə məni görmək istəyir. Özü də təcili. (Rəfiqə gedir) Əmin, oğlum, sən onu tanımırısan ki?

Əmin (Rəfiqənin dalınca baxa-baxa). Təəssüf ki, tanımırıam. Nəcə məgər?

Kərim. Dedi ki, mühüm bir iş barəsində danışmaliyam. Bizim nazirlikdə elə bir adam var?

Əmin. Bilmirəm. Görünür təzə işçilərdəndir.

Kərim. Gəlsin, tanış olaq. Mən ki, görməmişəm... Təəccüblüdür. Nə ola bilər?

Səriyyə boşqablardə pendir, yağı, soyutma gotirib süfrəyə düzür. Kərim Rəhimli daha da tutqun və düşüncəli, o biri otağa keçir. Rəfiqə geyinib küçə qapısına doğru getmək istərkən, Əmin Bəxtiyarov onun qabağını kəsir. Səriyyə mətbəxə gedir.

Əmin. Siz gedirsiniz?

Rəfiqə. Bəli.

Əmin. Təəssüf, çox təəssüf. Mənə bu axşam siz mütləq burada olmalı, hamidan çox sevinməli, deyib-gülməlisiniz. Heç olmasa piano-nun dillorını o incə barmaqlarınızla ehtizaza gotirsoydiniz...

Rəfiqə (onun sözünü kəsərək). Sevinib gülmək üçün elə bir səbəb görmürəm, vətəndaş Boxtiyarov.

Əmin. Məni indi də yoldaşlıqdan vətəndaşlığa keçirtdiniz. Sevinmək üçün də, deyib gülmək üçün də səbəb var, Rəfiqə xanım.

Zarafat deyil, atanıza yüksək mükafat verilmişdir: Lenin ordeni!.. Mən bu mükafatın qüdsiyətinə qəlbən iman gətirmişəm.

Rəfiqə. İndi mən neyləməliyəm?

Əmin. Sevinməli, bizi də sevindirməlisiniz. Heç olmasa, zərif libaslarınızdan birini geyib, qonaqları qarşılara, "buyurun" deyə bilərsiniz... Həyat insana bir dəfə verilir, Rəfiqə xanım, incə bir təbəssüm...

Rəfiqə (işgütərədə ilə). Mən işə qayıtmalıyam!

Kərim (qapı ağzında qızının son sözlərini eşidərək). Rəfiqə, mən səni buraxmayacağam. Sən heç dincəlmədin də!

Rəfiqə. Gözümə yuxu getmir... Məni bağışla, ata. Bilirəm, qonaqlığın mənsiz də şən keçəcək.

Kərim. Axi, sən xəstəni ölümündən qurtarmışan. Demək, mahir cərrah olduğunu bir də sübut eləmisən...

Rəfiqə. Müvəffəqiyyətli əməliyyat – işin yalnız bir hissəsidir. Əsl həkim ona deyərlər ki, xəstəni ayağa qaldıracaq gözü üstündə olsun.

Kərim. Əlbəttə, əlbəttə, gözümün işığı...

Rəfiqə. Ona görə də mən getməliyəm!

Səriyyə (gəlir). Kərim dayı, gel özün bax, gör düyüünü korlamamışam ki: o dəfəki kimi olmasın.

Kərim (Rəfiqəyə). Bir hovur məni gözlə. Bu dəqiqə gəlirəm. (Səriyyə ilə gedir)

Əmin. Bayaq bir söz eşitdim. Nə üçünsə Bakıdan buraya gətirilmiş bir dustağı ölümcül vəziyyətdə sizin xəstəxanaya aparıblar... Sizin yardımınız adəm odur?

Rəfiqə (sanki acıq verərək). Özüdür ki, var!

Əmin. Doğrudanmı? Kimdir, tanıyırsınızmı?

Rəfiqə. Boli, tanıyıram.

Əmin. Çoxdan?

Rəfiqə. Çoxdan!

Əmin. Əger sırr deyilsə, dəyin görüm kimdir, bəlkə mən də tanıyıram.

Rəfiqə. Siz buraya sevinib-gülmək üçün toplaşırsınız. Atamı təbrik eləyəcəksiniz, bir-birindən gurultulu saqlıqlar deyəcəksiniz, dostluqdan, sədaqətdən danışacaqsınız. Xostonin kim olduğunu desəm, tək sizin yox, atamın da qanı qaralacaq. Bilməsəniz yaxşıdır.

Əmin. Demək sırrdır? (Ağır pauzadan sonra) Nə deyirəm ki? Hər halda xəstəyə belə qayğı göstərməniz xoşuma gəlir. Lakin...

Rəfiqə. Lakin nə?

Əmin. Lakin bilmirəm, nə üçün mənə qarşı buz kimi soyuqsunuz? (Rəfiqə getmək istəyir) Dayanın, Rəfiqə xanım. Yalnız bir dəqiqə.

Rəfiqə. Buyurun.

Əmin. Bəlkə... yox, deyəcəyəm.

Rəfiqə. Buyurun, deyin.

Əmin. Mən istərdim ki, bundan qat-qat zəngin bir süfrə bizim fərəhli günlümüzdə açılaydı...

Rəfiqə. Ah... Məni görmək istəyən qonaq sizsiniz?

Əmin. Bəli, mənəm, Rəfiqə xanım. Mən bu görüşə gələrkən, "Olum, ya ölüm!" sözlərini xatırladım.

Rəfiqə. Əgər atam bunu əvvəldən desəydi, xəstəxanaya daha tez qayırdardım.

Əmin. Nə üçün? Axi, nə üçün bu qədər rəhmsizsiniz? Sizdən fərəhli bir cavab gözləyirdim. Düşünürdüm ki, "hə" deyəcəksiniz, mənə qol-qanad verəcəksiniz!..

Rəfiqə. Çətin. Gecikmişəm. Yaşım ötüb!

Əmin. Siz məni ələ salırsınız?

Rəfiqə. Tamamilə ciddi deyirəm. İndi məni yalnız bircə şey maraqlandırır; xəstələrin müalicəsi. Başqa hovoslarım çoxdan sönüb.

Əmin (az qala kövrələrək). Bu mümkün deyil, Rəfiqə xanım. Siz istəsəniz də, istəməsəniz də ən təbii bir insan arzusunu boğub öldürə bilməzsəniz. Kimi isə sevməli, kiminlə isə ailə həyatı qurmağınız.

Pauza

İnanın ki, illərin həsrəti mənim qəlbimi yandırıb yaxır. Sizin yolunuda hər növ fədakarlığa hazırlam.

Rəfiqə. Üzr istoyırəm. Xəstənin vəziyyətini bir an belə unuda bilmirəm.

Əmin. Təəssüf, çox təəssüf... (Məyus səslə) Ah, Rəfiqə xanım, sizin diliniz cərrah biçağından da itidir!

Rəfiqə (o biri otağın qapısına yanaşaraq). Atacan, mən qaçdım... (Mənali-mənali) Bu qodər də düyüyə baxmaq olar? (Gedir)

Əmin. Buz ki, buz! Onun qəlbini üçün qışla baharın forqı yoxdur.

Kərim (gəlir və Rəfiqənin dalınca qışqırır). Qızım, hara?.. Yoqın xəstəyə baş çəkməyə getdi. Yoxsa, mənim şad günlümdə... (Kədərli) Deyəsən bu xəstə o birilərinə heç bənzəmir...

Ə m i n. Düz buyurunuz, Kərim dayı. Bu gün işdən çıxanda xəstəxananın yanında dayanıb, Rəfiqə xanımın yolunu gözloyirdim. Bir həkimə rast gəldim. Dedi ki, Rəfiqə xanımın başı bərk qarşıqdır. Cərrahiyə otağına bir nəfər məhbəs gətiriblər, onu operasiya əloyir. Siz eşitməmisiniz?

Kər i m. Məhbəs?

Ə m i n. Bəli.

Kər i m. O kimdir, elə?

Qonaqlar dəstə-dəste golir və ol verib görüşürler.

Kər i m (*həyəcanlı fikirlərdən ayrılmaga çalışaraq*). Buyurun, hər kəs bəyəndiyi yerdə oyləssin.

Bədəl (yarımsərxoş halda, azca səndirləyərək). Mən bu gün üçüncü dəfədir qonaqlığa çağrılıram. Ancaq düzünü deyim ki, hələ də yemək-içməkdən gözüm doymayıb. Bu fani dünyada Əfqanistanınsa padşahı ola bilmədik.

Fər m a n. Bədəl dayı, tutaq ki, oldun, neylərdin?

Bədəl. Çox şey. Vacib işlər o qədərdir ki...

Fər m a n. Mosolən?

Bədəl. Əvvəlcə, bu içkidə bir qayda-qanun qoyardım.

Fər m a n. Axi, necə, nə sayaq?

Bədəl. Bax, sizin heç biriniz içməyin qaydasını bilmirsiniz. Mən padşah olsaydım, sərman verərdim ki, bir səhər içsinlər, bir günorta, bir axşam, bir də hər vaxt...

Fər m a n. Lap gecələr də?

Bədəl. Dedim hər vaxt!.. Gecə də vaxtdır, ya yox?

Fər m a n. Ay Bədəl, bundan ötrü Əfqanistanın padşahı olmağa dəymoz.

Bədəl. Niyo dəymir?

Fər m a n. Ona görə ki, soni bircə günün içinde taxtdan salarlar.

Ə m i n. Böyük alman filosofu Kantın transcendental fəlsəfəsinə görə padşahlıq – absolyut ideya məfhumuna ziddir. Hakimiyyət müvəqqətidir. Müvəqqəti hakimiyyətdən nə çıxar?

Bədəl. De gölsin, qardaş oğlu, bu cür kəmsavadılara bir filosof lazımdır ki, hamısını cəhalət yuxusundan oyatsın.

Ə m i n. Yox, Bədəl dayı, indi hər yerdə axmaq padşahların qoparağının götürürler.

Bədəl. Qulaq asın, axmaq padşah barəsində sizə bir əhvalat danışım.

Səslər. Danış... Danış... (*Həmi Bədəlin başına yiğilir*)

Ə m i n (*telefonun dəstəyini götürür*). Xəstəxanarı verin... Gözləyirəm... Kimdir danışan?.. Növbətçi həkim? Əgər mümkünürsə, bir sualına cavab verin. Bu gün Rəfiqə Rəhimlinin yardığı xəstə kimdir?.. Məhbəs olduğunu bilirəm. Məni adı, familiyası maraqlandırır. Bəli, bəli...

Kərim Rəhimli həyəcanla dinləməyə başlayır. Qonaqların səs-küyü sözlerin aydın eşidilməyinə mane olur.

Kər i m. Bir az sakit!..

Pauza

Ə m i n. Necə, necə? (*Məyus*) Çox sağ olun.

Kər i m. Kimdir?

Ə m i n. Cəlal Qaşqay... İlk məhəbbət heç zaman unudulmur.

Kər i m. Doğrudan odur?

Ə m i n. Bəli, sizin keçmiş mühəndisiniz Cəlal Qaşqay!

Bədəl. Əgər mən Əfqanistanın padşahı olsaydım... Yaxşı, kimi gözləyirik, Kərim qaşa? Deyirəm başlayaq. Onsuz da bilirom ki, tamada məni seçəcəksiniz... Oturun, əziz qonaqlar! Xahiş eləyirəm qədəhlərinizi doldurasınız... Buraya yığışmaqdan məqsədimiz yəqin ki, hamınıza məlumatdır. Bu gün hörmətli müdərrimiz Kərim Rəhimli yüksək mükafat almışdır. Onun görkəmli xidmətlərinə verilən bu qiymət hamınimiz hədsiz dərəcədə sevindirir. Sağ ol, Kərim qaşa.

Usta Əli. Biz çox gözəl bilirik ki, ipək fabrikimizin yaranlığında Kərim dayının fədakar zəhməti doğrudan da təqdirəlayıqdır.

Fər m a n. O, saçlarını da fabrikdə ağardıb.

Bədəl. Votən və xalq yolunda canını və qanını əsirgəməyən insanlara eşq olsun!

Ə m i n. Əlavəm var. Onu da deyim ki, olli dördüncü ilin yanğını... (*Bu anda qapı ağzında Fərhad Kamalov görünür. Əmin Bəxtiyarov süküt edərək, onun üzünə baxır. Tədricən hamının gözü Kamalova zillənir. Aralığa uzun bir süküt çökür*)

Fərhəd. Üzr istəyirəm, qapınız açıq olduğu üçün zəngi basmadım. Mənə vətəndaş Rəhimli lazımdır.

Kər i m. Rəhimli mənəm. Buyurun, əyləşin.

Fərhad. Heç kimin sevincinə mane olmaq fikrində deyiləm. Mən sonra da gələ bilərəm.

Kərim. Yox, yox, əyləşin, qonağım olun.

Fərhad. Mən sizə zəng eləmişdim.

Kərim. Bilirəm, Fərhad...

Fərhad. Bəli, bəli, Fərhad Kamalov.

Kərim. Bağışlayın. Mənimlə təcili görüşməkdən məqsədiniz nədir?

Fərhad. Mən respublika prokurorluğundan gəlmışəm.

Kərim. Axı, mən...

Fərhad. Siz yeni şəhər Nərimanabadın ipək fabrikində müdir vəzifəsində çalışırsınız, deyilmi?

Kərim. Bəli.

Fərhad. Deməli, mən yanılmamışam.

Kərim. Xeyr, yanılmamışınız...

Fərhad. Sizdən bəzi suallara cavab almaliyam.

Pauza

Kərim (*pərtliyini gizlətmək üçün Kamalova yaxın gələrək, onun qoşundan tutur*). Buyurun, əyləşin... Yəqin bugünkü qəzcləri oxumusunuz.

Fərhad. Bəli, oxumuşam. Sizin haqqınızda Ali Sovetin Rəyasət Heyəti forman verib.

Kərim. Bu münasibətlə yığışib, bir-iki saat şadlıq eləmək istəyirik. Buyurun, siz də bəyəndiyiniz yerdə əyləşin. Kasibin olanından...

Fərhad. Təşəkkür eləyirəm. Bu mümkün deyil. (*Qonaqları göstərərək*) Belə bilsəydim gəlməzdəm. Hələlik. (*Getmək istəyir*)

Kərim. Əgər mümkünse, dayanın... Oxu atıb yayı gizlətmək nəhaqdır. Bilmək istoyırm ki, hansı suallara cavab verməliyəm.

Fərhad. Mən sizi tələsdirmirəm. Sabaha qədər gözləyə bilərəm. (*Gedir*)

Kərim. Qonaqlardan üzr isteyirəm... (*Kamalovun dalınca gedir*)

Ambardar. Zalum oğlu kəyfimizə soğan doğradı... Deyilənə görə Bakıdan Cəlal Qaşqayı getiriblər. Yolda onu bərk ağrı tutub, xəstəxanaya aparıblar... Fabrikin həngaməsi təzədən başlanacaq.

Əmin. Həyəcanınız yersizdir. Burada nəyi isə dolaşıq salıblar. Kərim dayı bəllurdan da saf adamdır. (*Cixır*)

Usta Əli. Fərhad Kamalovu yaxşı tanışaydınız, bu sözləri deməzdiniz. Respublika prokurorluğunda mühüm işlər üzrə müstəntiqdir. O, heç nəyi dolaşıq salır. Əksinə, ən dolaşıq düyünləri açmaqda mahirdir.

Bədəl. Bu fani dünyanın bütün işləri dolaşıqdır. Deyirəm, gedək. Bu cür qan qaraltısından sonra boğazımızdan heç nə ötməz... Eh, Əfqanıstanın padşahı ola bilmədik.

Qonaqlardan bəzisi durub getməyə hazırlaşır.

Əmin. Tələsmeyin. Kərim dayı qayıdır.

Usta Əli. Düzdür, qayıdır, amma rəngi-rufu özündə deyil.

Kərim (*çox möyus bir görkəmlə gəlir. Məclisin dağılmağa başladığını görünçə özünü ələ almağa çalışaraq*). Hara, dostlar? Əyləşin! Kim məni isteyirsə, bu halal süfrəmizi öz süfrəsi bilsin.

Fərma n. Kərim dayı, axı, o nə isteyir?

Kərim. Deyir ki, mən ondan xəbərsiz heç yana getməmeliyəm.

Fərma n. Nə üçün?

Əmin (*tutularaq*). Sual-cavab sonraya qalsın. Götürün qədəhləri!..

Bədəl (*narahatlığını gizlədə bilməyərək*). Kərim qaşa, ucdan-qulaqdan bir söz demədi?

Kərim. Bu barədə sonra danışarıq...

Bədəl. Əvvəlcədən bilsək pis olar?

Həm Rəhimliyə baxıb cavab gözləyir.

Kərim. Fabrikdəki yanğın əhvalatını təzədən yoxlayacaq. Belə görünür ki, Cəlal Qaşqay ərizə verib.

Əmin. Necə yəni təzədən? İl yarımdan əvvəl məhkəmə olub, hökm çıxıb. Canı həbsdədir!.. İndi nəyi yoxlayacaq? Niyə yoxlayacaq? Necə yoxlayacaq?

İKİNCİ ŞƏKİL

Kiçik bir otaq. Tək stol. Üç stul. Otağın həyətə açılan pəncəresində meyva ağaclarının çiçəkli budaqları görünür. Kamalov və Rəhimli. Coxdan başlanmış sual-cavab davam edir.

Kərim. Siz elə danışırsınız ki, guya fabrikin yanlığında müqəssir mənəm.

Fərhad. Xeyr, sizi təqsirləndirmək üçün əlimdə əsas yoxdur.

Kərim. Canım-gözüm, bəs niyə mənimlə belə tünd danışırsınız?
Axi, bilmək olmazmı bu həngamə nədən ötrüdür?

Fərhad. Vətəndaş, Rəhimli, sualları mən verirəm. İstintaqın qaydasını pozmayın. Belə getsə, tək mənim yox, elə sizin də vəziyyətiniz ağrılaşa bilər. Sizdən yalnız bir tələbim var.

Kərim. Mənim də sizdən bir xahişim var: qızımı bu işə qarışdırmaın.

Fərhad. Bu mümkün deyil.

Kərim. Nə üçün?

Fərhad. Dedim ki, sualı mən verəcəyəm! Siz Rəfiqə xanımın Cəlal Qaşqayı sevdiyini bilmirdiniz?

Pauza

Kərim. Xeyr, bilmirdim. Bunu sizdən eşidirəm.

Fərhad. Fikirləşin. Bəlkə yadınıza düşdü. Mən tələsmirəm

Pauza.

Nahaq eyleşmirsiniz. Size eziyyət olar.

Kərim. Yorulmamışam. Lazım deyil... Yenə təkrar eləyirom: mənim bundan xəberim yoxdur. Siz yanılırsınız. Rəfiqə, Qaşqayı hansı məziyyətlərinə görə sevməli idi? Dövlətə bu qədər ziyan vurmuş adamı mənim qızım – Kərim Rəhimlinin qızı necə sevə bilerdi?

Fərhad. Demək, qızınızdan Cəlal Qaşqay barədə heç bir söz eșitməmisiñiz?

Kərim. Xeyr, Rəfiqə indi də ürəyini mənə açıb söyləməyə utanır. Bizim aramızda hələ pərdə var.

Fərhad. Bəlkə sizdən qorxur?

Kərim. Niyə qorxur? Cin deyiləm, şeytan deyiləm. Mən ona neyləyirom ki? Utanır. Çünkü ismətlidir, həyalidir... Əgər doğrusunu bilmək istəyirsinizsə, mən ondan qorxuram.

Fərhad. Niyə ki, axı o da cin deyil, şeytan deyil. Nə üçün qorxursunuz?

Kərim. O mənada qorxuram ki, Rəfiqə səndən də, məndən də ağılıdır. Ona hər sözümüz yüz yol ölçüb-biçəndən sonra deyirəm.

Fərhad. Bu başqa məsələ. Deməli, aranızda pərdə yox, uçurum var.

Kərim. Eh, yoldaş Kamalov, siz mənimlə söz güləşdirirsiniz. O mənim yeganə balamdır. Hələ iki yaşında ikən anası rəhmətə gedib.

Mən ona həm ata, həm ana olmuşam. Hansı qonşumuzdan xəber alsanız, bunu təsdiq eləye biler... Bakıda, Tibb İnstitutunda oxuduğu zaman, bir gün də onu korluq çəkməyə qoymamışam... İnsafən o qədər teləbkarlığı da yoxdur. Artıq bəzək-düzəkdən də xoş gəlməz. Ona hər ay müntəzəm pul göndərərdim. Meyvələrin nübarını özümdən qabaq ona yedirərdim. Hər ay da olmasa, iki aydan bir yanına gedib halını-əhvalını öyrənərdim. Onu bura təyin eletmək üçün, səhiyyə nazirinə düz bir saat dil çıxarıb yalvarmışam. Axi, insaf da dinin yarısıdır. Aramızda niyə uçurum olsun?.. Uçurum... Qəribə sözdür...

Fərhad. Mən dediklərinizin hamısına inanıram. Amma yenə də sualımı cavabsız qoydunuz. Rəfiqə xanımla Qaşqayı heç vaxt bir yerde görməmisiñiz?

Kərim. Xeyr,

Fərhad. Bax, bu sözün doğruluğuna inana bilmirəm.

Kərim. Niyə inanmırıñız? Yoxsa mən boyda kişi saçının bu ağ vaxtında yalan danışır?

Fərhad. Vətəndaş Rəhimli, mən sizə yalançı demədim. Birçə dəqiqə bundan qabaq siz özünüz Rəfiqə xanımı necə böyüdüb, boyabaşa çatdırıldıñınızı yanıqlı-yanıqlı danışdırınız. Məlum oldu ki, siz onun hər addimına göz qoymusunuz, onun əhvali-ruhiyyəsində əmələ gələn ən xırda dəyişikliyə diqqət yetirmisiñiz. Elədirmi?

Kərim. Elədir.

Fərhad. Bəs onda necə ola bilər ki, qızınızın məhəbbət macərası sizdən gizli qalsın?.. Mən bir hadisəni sizin yadınıza salmaq istərdim...

Kərim. Nəyi?

Fərhad. Cəlal Qaşqay təzə çeşidləri sizə göstərəndə Rəfiqə xanım ordaydı, ya yox?

Kərim (*başını aşağı salıb susur*). Ola bilsin ki, ordaydı... Yaxşı xatirimdə deyil.

Fərhad. Rəfiqə xanım, yəqin ki, bu hadisəni çox gözəl xatırlayıır. Bu dəqiqə onu çağırırm, gəlsin.

Kərim. Yox, yox! Qızımla məni üzləşdirmək? Qəti etiraz eləyirəm!..

Fərhad. Sakit, vətəndaş Rəhimli, sakit! Size də, Rəfiqə xanıma da bir nöqtə qədər ziyan toxunmayacaq. (*Qapıya sarı gedir, birdən Rəhimliyə üz tutaraq*) Lakin şərtim var.

Kərim. Nə şərt?

195

Fərhad. Ona təzyiq göstərməməlisiniz! (*Qapını açaraq*) Rəfiqə xanım, bura zəhmət çəkin.

Rəfiqə (*gəlir*). Buyurun.

Fərhad. Bilirem ki, xəstəniz ağır vəziyyətdədir. Getməyə tələsirsiniz. Mən sizi çox saxlamayacağam. Əyləşin! Hələlik məni bir məsələ maraqlandırır: Cəlal Qaşqayla nə vaxt tanış olmusunuz?

Rəfiqə. Yoldaş Kamalov, fabrikin yanmasının buna nə dəxli var?

Fərhad. Bəli, bunun yanğına bilavasitə dəxli yoxdur. Ancaq vətəndaş Qaşqayın taleyini aydınlaşdırmaq üçün mən bu faktı mütləq öyrənməliyəm. Axı siz onu sevmisiniz...

Kərim. Sevmisən, qızım?

Fərhad. Şərtimizi unutmayın, vətəndaş Rəhimli. (*Rəfiqəyə*) Sualıma cavab verin.

Kərim. Gördünüzmü o dinmir?

Fərhad. Rəfiqə xanım, buyurun cavab verin.

Pauza

Kərim. Yoldaş Kamalov, şahid suala cavab vermək istəmirsə...

Fərhad. Buna onun ixtiyarı yoxdur, vətəndaş Rəhimli.

Kərim. Canım-gözüm siz nə danışırsınız? İndi hansı dövrdür ki, hədə-qorxu ilə ifadə alاسınız? Mənim qızımı nə üçün qısmə-boğmaya salırsınız?

Fərhad. Hədə-qorxu yolu ilə iş görmək adətim deyil. Əgər belə olsaydı, mən ən böyük nailiyyətimi də adı bir zəiflik nişanəsi sayardım... Mənim buna heç vaxt ehtiyacım olmayıb. Hətta şəxsiyyətə pərəstiş dövründə də... Məni yalnız həqiqət maraqlandırır. (*Rəfiqəyə*) Vətəndaş Qaşqayı xilas üçün göstərdiyiniz fədakarlıqdan mənə müfəssəl damışdır. Siz onu operasiya eləyəndə, qeyri-adi bir həyəcan keçirməsniz, deyilmə!

Rəfiqə. Doğrudur.

Fərhad. Yəqin ki, bu həyəcan səbəbsiz deyildi.

Rəfiqə. Vətəndaş Qaşqayın veziyəti çox ağırdı. Ürək zirvəsində ilişib qalmış qəlpəni çıxarmaq sizə zarafat gəlməsin. Mənim cüzi bir səhvim nəticəsində xəstə cərrahiyyə stolundan qalxmaya da bilerdi.

Fərhad. Elədir. Siz gecəli-gündüzlü işə can yandırırsınız. Yoldaşlarınız sizinlə ürəkdən fəxr eləyir. İstedadlı bir cərrah kimi mən

də sizə hörmət eləməyi özümə borc bilirəm. Ancaq siz həqiqəti gizləməməlisiniz.

Kərim. Bax, bax, indi də başqa üsula əl atır. Əvvəlcə hədə-qorxu geldi, gördü bir şey çıxmır. O saat yağlı dilini işə salıb, qızın qolunu qarpız verməyə başladı. Canım-gözüm, axı mən sizə dedim ki, onun Qaşqay adında sevgilisi olmayıb. Mən sizə tamam rəsmi deyirəm!

Rəfiqə. Ata, nahaq əsəbileşirsen. Səbr elə!

Kərim. Belə müsibət olar? Qızım, bu bizə nə verib, ala bilmir?.. Səherdən bəri fabrikin işi qalib bir yanda, siz də başlamışınız canının birini mənim qızıma calamağa... Dünən xidmətinə görə Lenin ordeni al, bu gün səni salsınlar çək-çevirə... (*Əlləriniz dizinə çırparaq*) Pay atonan, mən bilmirəm niyə bu adam qır-saqqız olub yapışb yaxamızdan?

Fərhad. Vətəndaş Rəhimli, mən qızınızı ayrılıqda da dindirə bilerdim. Size hörmət etdiyim üçün bayira çıxarmadım. Mənə belə sözələr demək nə dərəcədə ədəb-ərkana uyğundur?

Kərim. Mən mərkəzə protest göndərəcəyəm!..

Fərhad (*qrafindən stəkana su töküb, Kərimə uzadır*). Buyurun, için.

Kərim. Mən çiy su içmirməm. (*Əlini ağzına tutaraq*) Yaxşı, mən kirdim.

Rəfiqə. Mən getməliyəm, yoldaş Kamalov. Əgər Cəlal Qaşqayın taleyi sizi bu qədər maraqlandırırsa, izin verin gedim, kömək eləyim. Onun vəziyyəti indi də ağırdır.

Fərhad. Yaxşı, buyurun.

Rəfiqə. Atacan, mən inanıram ki, müstəntiq yoldaşı yalnız həqiqət maraqlandırır. Hələlik... (*Gedir*)

Fərhad (*Rəfiqənin ardınca baxa-baxa, fikirlə*). Qızınız doğrudan da tərifəlayıqdır. Xoşbəxt olsun!.. İndi siz... (*Bu anda pəncərədən içəriyə daş atırlar. Fərhad Kamalov cəld addımlarla o tərəfə yönəlir, amma heç kəsi görə bilmir. Daşı götürür. Ona sapla bir kağız parçası bağlanmışdır. Fərhad kağızı açıb, səssizcə gözdən keçirir. Son dərəcə təmkinlə Kərim Rəhimliyə müraciət edir*) Deyin görüm, məni hədələyən kim ola bilər, hə?

Kərim (*təhqirdən incmiş kimi*). Küçədəki avaralarla yaxınlığım yoxdur.

Fərhad. Mən indi həqiqəti daha inadla axtarmağa çalışacağam.

Kərim. O sizin öz işinizdir.

Fərhad. İsteyirsiniz alın, oxuyun, bəlkə xəttini tanıdınız. Bəlkə dostlarınızdandır?

Kərim. Mənim dostlarım belə sarsaq iş tutmaz.

Fərhad. Bilirsinizmi nə yazar?

Kərim. Bilmirəm, bilmək də istəmirəm!

Fərhad. Hər halda xəberiniz olsa yaxşıdır. (*Oxuyur*) “Hələlik gec deyil. Meyitin yerə sərilməmiş, çıxıb getməyin məsləhətdir”.

Kərim (*qeyri-ixtiyari maraqlanaraq*). Sizcə bunu kim yaza bilər?

Fərhad (*aci-aci gülümsəyərək*). Məni hədələyən, görünür o qədər də ağıllı adam deyil. Onun səbirsizliyi mənim şübhəmi daha da artırdı. Günahsız adam istintaqdan nə üçün qorxsun?

Kərim. Doğrudan da, “Qarğı, məndə qoz var” buna deyiblər.

Fərhad (*qapını açaraq*). Əmin Bəxtiyarov kimdirse, buyursun! (*Kərimə*) Baş mühəndisiniz necə işləyir?

Kərim. Bacardığı qədər.

Fərhad. Bir az da dəqiq desəniz?

Kərim. Narazı deyiləm.

Fərhad. Dostsunuz, eləmi?

Kərim. Vicdanla çalışan adamların hamısını özümə dost bilirom.

Fərhad. Əmin Bəxtiyarovu da?

Kərim. Bəli. Sualınızın ahəngində nə isə bir istehza duyulur. Bunun mənasını başa düşmədim.

Fərhad. Tələsməyin.

Əmin (*gəlir*). Mən hazır, yoldaş Kamalov.

Fərhad. Buyurun, eyləşin.

Əmin. Təşəkkür eləyirəm. mən ayaq üstə də dura bilərəm.

Fərhad. Fabrikdəki yanğına dair izahatınızı oxudum. Qələminiz pis deyil. Əlbətə daha müfəssəl yazmaq olardı... Müdiriniz sizdən razılıq eləyir... Bunlar öz yerində... Siz, vətəndaş Bəxtiyarov, nədən bilirsiniz ki, Rəfiqə xanım Nərimanabad ipək fabrikinin sabiq baş mühəndisi Cəlal Qaşqayı sevirmiş?

Əmin. Mən bunu harda, kimin yanında demisəm?

Fərhad. Sizə təəccüblü görünməsin. Zahirən baxanda, bu sualın əsil mətləbə dəxli yoxdur. Sizdən əvvəl də şahidlərdən biri məni günahlandırdı. Amma bir dünyunu açmaq üçün bu, mənə hava, su qədər lazımdır... Hə, bu barədə nə deyə bilərsiniz?

Əmin. Heç bir şey, yoldaş Kamalov... Əsline baxsanız, Cəlal Qaşqayı məhəbbət macərası mənə çox güləməli görünür.

Fərhad. Necə məger?

Əmin (*gülə-gülə*). Qaşqay sır-sifətdən o qədər eybəcərdir ki, ona vurulan qızın səmimiyyətinə inanmaq çətindir.

Fərhad. Deyilənə görə, siz fəlsəfə ilə məşğul olmayı sevirsiniz.

Kərim. Əmin alman filosofu Kantdan hər gün təzə-təzə misallar gətirir. Yaxşı da yaddaşı var, men ona qibtə eləyirəm.

Fərhad (*Əminə*). Əgər fəlsəfədən başınız çıxırsa, gərek sadə bir həqiqəti biləsiniz: gözəllik də nisbidir. Cox ola biler ki, Cəlal Qaşqay sizə çirkin görünsün, amma bir başqasına gözəl. Bu mümkünürmü?

Əmin. Bəlkə də... Ancaq mən inana bilmirəm ki, Cəlal Qaşqaya gözəl deyən əcayib bir insan tapılsın. Kantın transendental fəlsəfəsinə görə, gözəllik məfhumu obyektiv kateqoriyadır!..

Fərhad (*Kərimə*). Baş mühəndisinizin hər gün Kantdan gətirdiyi misallar da belədirse, mən onun fəlsəfi biliyinə qibtə eləmیرəm.

Pauza

Bu barədə mübahisə eləmək fikrində deyiləm... Dünən axşam sizin qapınızın ağızında dayanmışdım. İçəri girməyə tərəddüb eləyirdim. İster-istəməz sizin səhbətinizi eşitdim. Əlbətə, vətəndaş Bəxtiyarov, siz bilsəydiniz ki, bu gün həmin sözleri yadınıza salacağam, şübhəsiz bir az ehtiyatlı tərpənərdiniz, deməzdiniz ki, “ilk məhəbbət heç bir vaxt unudulmur”.

Əmin. Bəlkə də demisəm. Bundan o neticə çıxır ki, mən Qaşqayı, Rəfiqə xanımı nəzərdə tuturdum?

Fərhad. Siz elə o dəqiqə Cəlal Qaşqayı adını çəkdiiniz. Deyək bu da o qədər böyük sübut deyil... Siz bu barədə yazmısınız da.

Əmin. Harda, nə vaxt?

Fərhad (*kağız qovluğundan zərf çıxardır*). Siz buna sevgi məktubu deyəcəksiniz, ancaq mən müstəntiq olduğum üçün, mənim nəzərimdə bu adı bir sənəddir. (*Kağızı Əminə göstərir*) Xettinizə söz ola bilməz. Aydın. Səliqəli. Siz yazmısınız, yox?

Əmin (*təəccüb içində donub qalır*). Düzdür, mən yazmışam.

Fərhad. Elə isə etiraf eləyin ki, mənim sualıma doğru cavab verməlisiniz.

Ə m i n. Bu məktub hardan əlinizə düşüb? Mən onu sizə yox, Rəfiqə xanıma yazmışam.

F e r h a d. Tamamilə doğrudur.

Ə m i n. Nə üçün mənim zərfimi açıb oxumusunuz? Sizin bu hərəkətiniz sovet adamının mənəvi prinsiplərinə ziddir.

F e r h a d (*gülümsəyərək*). Məktubu mən açmamışam. Hardan aldığımı isə deyəcəyəm. Tələsməyin. Cavab verin.

Ə m i n. Axi nə cavab verim? Rəfiqə xanım hara, Qaşqay hara? Bu mənfur simanın adını dilimə getirəndə qəzəbimdən titrəyirəm. Doğma dövlətimizin iqtisadi qüdrətini zəiflətmək üçün fabrikimizi yandıran bir xəbisə Rəfiqə xanımın adını yanaşı çəkmək? Sizdə insaf yoxdurmu? Mənim nəzərimdə Qaşqay xəyanət mütəssəməsi, Rəfiqə isə gözəllik və səadət nümunəsidir!

K e r i m (*özünü saxlaya bilməyərək*). Sağ ol, Əmin. Əhsən! (*Fərhada*) Yoldaş Kamalov, mən tamamilə rəsmi deyirəm: qızım Rəfiqə Qaşqayı nəinki sevmir, hətta ona nifret eləyir!

F e r h a d. Vətəndaş Rəhimli! Rəfiqə xanım heç birinizi vəkil eləməyiib.

K e r i m. Canım-gözüm, bu nə danışır! Olmaya sizi vəkil eləyib?

F e r h a d. Məni də yox. Amma bu zərfi mənə verən odur!

K e r i m. Necə?!

F e r h a d. Bəli, bəli. Qızınız öz məhəbbətini sizdən gizlədir, amma məndən gizlətmir! (*Əminə*) Mənim fikrimcə sevgi məktubu yazmaq qəbahət deyil... Elə düşünməyin ki, hüquqşunaslar ülvə duygulardan məhrum, kobud, daşurekli insanlardır. Xeyr. Mən istərdim ki, Rəfiqə xanım kimi nadir təbiətli qızlarımız sevib bəyəndiyi adamlara qovuşsunlar... Amma sizin bu məktubunuzdan görünür ki, o sizi sevmir. Bəli, bəli, sevmir, vətəndaş Bəxtiyarov. Alın, oxuyun!..

Ə m i n. Lazım deyil. Mən öz sözlerimi yaxşı xatırlayıram.

F e r h a d. Elə isə qoy Rəhimli eşitsin. (*Məktubu oxuyur*) “Rəfiqə, əzizim, mən bu soyuqluğunuzu görəndə, Cəlal Qaşqaya lənət yağıdırıram. O hələ də bizim aramızda bitmiş tikan koluna bənzəyir”. Eşidirsinizmi? Doğrudur, bu sözlər o qədər orijinal deyil, siz bunları “Əsli və Kərəm” dastanından iqtibas etmişiniz, amma fikrinizi anlamak mümkünür: Rəfiqə xanım sizi yox, Qaşqayı sevirmiş!

Ə m i n. Siz bu məktubu alıb oxuyanda heç utanmadınızmı? Başqaşının sırları ilə maraqlanmaq... Bu dövrümüzün etikasına uyğundurmu?

F e r h a d. Dövrümüz... Etika... Nə qədər mənalı sözlərdir. Amma siz, vətəndaş Bəxtiyarov, unutmayın ki, müstəntiq həqiqət naminə hər bir sirlə maraqlanmalıdır. O bəzən xirtdəyəcən çamurluğa da batmağa məcbur olur. Lənetə gəlmış xüsusi mülkiyyət hissi cinayət də törədir, canı də... Müstəntiq, caninin keçdiyi yolları gərək addım-addım, qarış-qarış gəzsin. Budur onun müqəddəs devizi!.. O, qan izinə rast gələndə, hədədən, ölüm təhlükəsindən çəkinib, yolundan geri döne bilməz! Mərdlik və səadət – budur onun ən böyük tanrısı!..

K e r i m. Tutaq ki, mənim qızım Cəlal Qaşqayı sevirmiş. Sonra? İndi ki, sevmir...

F e r h a d. Siz nə qədər səbirsizsiniz, vətəndaş Rəhimli. Təsadüfən, ananız sizi yeddi aylığınızda doğmayıb? (*Gülür*)

K e r i m. Zarafatın yeri deyil!.. Hələ bir gülürsünüz də!

K e r i m. Yox, yox!.. O mənim alın tərimlə, qanımla, illər boyu, gecəli-gündüzlü, istirahət bilmədən yaratdığım fabriki yandıran qəddar bir canini sevə bilməz!

F e r h a d. Siz ata da olsanız, bu ixtiyarı qızınızdan ala bilməzsiniz... Özünüzi nə üçün aldadırsınız?

K e r i m. Ah, bu qızlar... Atalar yaxşı deyib: “Qız yükü, duz yükü”.

F e r h a d. Mən olub-keçmiş hadisəleri yadınıza salmaq üçün, hamınızi 1954-cü ilə qaytarmalyam. Qulaq asın, sizi bu ərizənin məzmunu ilə tanış eləyim. (*Kağız qovluğundan əllə yazılmış bir material çıxardır, aramla oxumağa başlayır*) Mən atalar sözü ilə başlamaq istəyirəm: “Doğruya zaval yoxdur, çəksələr min divana”. O vaxt mən ipək fabrikində baş mühəndis idim. Əmin Bəxtiyarovla mənim aramda ciddi münaqişə başlanmışdı. Təsadüfən, bir hadisə bu toqquşmanı daha da şiddətləndirdi. Bəxtiyarov Əsmər adlı bir qızla görüşürdü...

İKİNCİ PƏRDƏ

ÜÇÜNCÜ ŞƏKİL

Yarımqrarlıq küçə. Əmin Bəxtiyarov təkdən bir arxasına baxa-baxa gedir, Əsmər onun ardınca gəlir.

F e r h a d (*səhnə qabağında*). Elə zənn eləməyin ki, mən o vaxt burdaydım. Yox. Mən də sizinlə bərabər indi 54-cü ilə qayıtmışam. Yanğından bir neçə gün əvvəl onlar fabrikdən xeyli aralı, hücre və qararlıq bir küçədə görüşdülər.

Ə s m e r. Əmin, dayan!

F e r h a d. Əsmər, ucadan çağır. Qoy başqaları da eşitsin. Bəxtiyarov utandığından yox, qorxusundan dayanacaq.

Ə s m e r. Dayan deyirəm, Əmin!..

F e r h a d. Bax, belə. Görürsünümüzü, mən haqlıyammış. O dayandı.

Ə m i n (Əsməri yalnız indicə tanıymış kimi). Hə, sənsən? Qaranlıq küçədə tək neleyirsən? Sən ki, konsertdən fehlələrlə bir çıxdın. Səni niyə evinizə ötürmədilər?

Ə s m e r. Mən özüm onlardan ayrıldım. Burda dayanıb səni gözləmək istədim.

Ə m i n. Məni nə üçün gözləyirsən?

Ə s m e r. Sözüm var. Üz-gözünü nahaq əyirsen. Mən səndən qorxmuram. Yaxşı qulaq as, Əmin. Sən alçaqsan!..

Ə m i n. Yavaş... Fehlə ki, fehlə. Ədəb yox, mədəniyyət yox!

Ə s m e r. Sənin kimi "mədəni" olmaqdansa, çöldə heyvan kimi ot otlamaq yaxşıdır.

Ə m i n. Vay, sənin dilin nə yaman açılıb?.. Böyük alman filosofu İmmannuil Kantın transendental fəlsəfəsinə görə, heyvanla insanın fərqi...

Ə s m e r. Kant da başına dəysin, onu fəlsəfəsi də!

Ə m i n. Avamlığa bax... Yaxşı, gələrsən evə, orda danışarıq.

Ə s m e r. Mən bir də sənin evinə getməyəcəyəm.

Ə m i n. Səbəb?

Ə s m e r. Hələ soruştursan da?.. İkinci dəfə təhqir olunmaq istəmirəm.

Ə m i n. Təhqir? Ən qəddar düşmənim belə sənin bu sözünə inanmaz.

Ə s m e r. İnanmaz, çünki səni tanımaq çətindir. Sən sıfətdən göyçəksən, ürəkdən çirkin.

Ə m i n. Dedim ki, gəl evə, orda danışaq.

Ə s m e r. Dünən gəlmədim. Kaş ayaqlarım sinaydı... Qapını döydüm, açmadın.

Ə m i n. Evdə yoxdum.

Ə s m e r. Yalan deyirən.

Ə m i n. Mən – yalançı? Belə ağır yükün altına heç vaxt girməmişəm.

Ə s m e r. Bu yükü üstündən götürsələr, bir adın qalar, bir də familin!

Ə m i n. Vay, bu sözləri hardan öyrənmisən?

Ə s m e r. Sənin alman filosofundan. Onun hər barədə sözü var. Amma səni yaddan çıxardıb...

Ə m i n. Uzatma. Dedim ki, evdə yoxdum.

Ə s m e r. Qapın içəridən bağlı idi. Dədim, bəlkə yorulub yatmışan. Küçədə bir saatdan çox gözlədim. Soyuqda, qaranlıqda...

Ə m i n. Bax, bu doğrudur. Sonra?

Ə s m e r. Elə bildim yuxudayam, məni qara basır. Gözlərimə inanmaq istəmədim. Gördüm sənin evindən çıxan qadın...

Ə m i n (sanki dəhşətə gələrək). Qadın?

Ə s m e r. Beli, bəli, qadın!..

Ə m i n. Sən dəli olmuşan?

Ə s m e r. Əgər bunu başqası desəydi, inanmazdım. Mən özüm o qadınla üz-üzə gəldim. Ömrümədə birinci dəfə kobud söz də işlətdim.

Ə m i n. Doğrudan da, səni qara basıb, Əsmər.

Ə s m e r. Mən o qadına dedim...

Ə m i n. Yuxuda?

Ə s m e r (çılğın). Yox!..

Ə m i n. Sus!.. Aləmi bura yiğmaq istəyirsən?

Ə s m e r. İndi mən öz doğma anamın da üzünə baxa bilmirəm. (Ağlayır)

F e r h a d (səhnə qabağında). Ağlayırsan, Əsmər?

Ə s m e r (özünü ələ alaraq). Yox, ağlamayacağam! Səndən ötrü göz yaşı?.. Dəyməz... Əxlaqsız!

Ə m i n. Qısqırma deyirəm. Özün cəhənnəm, məni rüsvay eləyirsən...

Əsmər. Nə dedin? Özün cəhənnəm? Kaş insanda elə hüner olaydı ki, başqasının üzünə baxan kimi necə adam olduğunu bileydi. Özü də dərhal. Əgər mən bunu bacarsaydım, sənin yalan dillərinə aldanmazdım.

F e r h a d. Elə bu? Sən deməyə söz tapmırınsa, əlin var. Heç olmasa Əminə tərs bir şillə çək. Vəd eləyirom ki, bunun üçün sənə ceza verilməyəcək. (Əsmər Əminə şillə vurur) Bax belə!

Ə s m e r. Alçaq!.. Mən səni bax, bundan ötrü görmək isteyirdim! (Sürətlə gedir)

F e r h a d. Sizə elə gəlməsin ki, onu mən öyrətdim. Yox, Əsmər mənim səsimi eşidə bilməzdii... O, ürəyinin qəzəbini yalnız bu cür soyuda bilərdi... Bu hadisədən bir neçə gün keçdi. Əsmər daha fabrikə qayıtməq fikrində deyildi. Əmin Bəxtiyarova rast gəlmək istəmirdi. Amma fabrikin baş mühəndisi Cəlal Qaşqayı görməyə ehtiyac duyurdu. Əsmər dərdini yalnız ona açıb deyə bilerdi. Qaşqaya ürəkdən inanırdı...

DÖRDÜNCÜ ŞƏKİL

İpek fabrikində bir-birilə yanaşı iki otaq. Solda müdirin, sağda isə baş mühendisin kabineti. Cəlal Qaşqay stolun dañında oturub, nə iso yazar. O, içəri girən Əsmərin ayaq səslərini eşidib başını qaldırır. Üzü yanmış, iri qara gözleri mərd və aydın bir ifadə ilə baxan, otuz beş-otuz altı yaşlarında, iri taxtalı bir kişidir.

Cəlal. Əsmər, sən xəstə deyildin?

Əsmər. İndi də xəstəyəm, Cəlal qardaş.

Cəlal (ayağa qalxıb ona tərəf gedir, əl verir, gətirib stolunun qabağındakı kürsüdə oturdur). Hekim gəlmışdim?

Əsmər. Mənim xəstəliyimə həkimin köməyi dəyməz. Mən bədbəxt olmuşam.

Cəlal. Bu nə sözdür, qız? Bədbəxt o adamdır ki, özündən başqa heç kimə xeyri dəymir. Sən hər gün toxuduğun ipəklə yüzlərcə insana fərəh getirirsən. Bir azdan ali məktəbə gedəcəksən. Oxuyub mühəndis olacaqsan... Nə üçün özünü bədbəxt sayırsan?

Əsmər. Bunu sənə deyirəm, Cəlal qardaş, sırrimi təkcə sənə açıram. Bəxtiyarov məni aldatdı... Mən rüsvay oldum... (Ağlayır)

Cəlal (donub qalır. Əsmərin sözlərini düz eşitdiyinə inanır) Rüsvay? Mühəndis Bəxtiyarov?

Əsmər (hiçqırığını güclə bogaraq). Mən bəlkə də sənin yanına gəlməzdəm, şikayət də eləməzdəm... Ancaq istəmirəm ki, o sizi də aldatsın. Kerim dayı da, sən də onu yaxşı tanımadınız... Ehtiyatlı olun. Mən onu xeyirxah, nəcib adam bilirdim. Amma onun sözü bir, əməli başqadır. (Ayağa qalxır) Nahaq ağlayıram. Mən doğrudan acizəmmiş...

Cəlal. Bax, bunu düz deyirən... Əyləş, əyləş. Gözləri qızarış; belə getsən, hamı görəcək, hamı maraqlanacaq.

Əsmər. Ərizə yazıb katibəyə vermişəm. Xahiş edirəm məni... Mən Bəxtiyarovla üz-üze gəlmək istəmirəm. (Bu vaxt Əmin müdirin kabinetinə girir. Əsmər aradakı qapıdan onu görür)

Cəlal. Fabrik onun deyil, sən heç yana getməyəcəksən!

Əsmər. Yox, daha mən fabrikdə qala bilmərəm. Sağ ol, Cəlal qardaş. Mən səndən razı gedirəm. (Gedir. Cəlal onun ardınca baxıb sükut edir. Əmin diqqətlə dinləyir)

Fərhəd (səhnə qabağında). Qaşqay, Əmin Bəxtiyarovun hərəkətlərindən onsuz da şübhələnməyə başlamışdı. Lakin onun bu dərə-

cədə pozulduğunu ağılna belə gətirmirdi. Güman eləmirdi ki, məsum qızların ismətini tapdalamağa cəsareti çatar.

Əmin (Cəlalin yanına keçir). Sənə nə olub, Cəlal, niyə belə tutqunsan?

Cəlal (onun sözlərini dərk etməyərək, ağır bir nəzərlə baxa-baxa). Sən namuslu adamsanmı, Əmin?

Əmin. Söhbətinizi eşidirdim. Her şey üçün əsəbərini korlama.

Cəlal. Doğma qardaşım da olsan, belə rəzil hərəkətin üçün səni bağışlamaram.

Əmin. O dedi, sən də inandın?

Cəlal. Əsmər kimi ismətli bir qız heç kimə böhtan ata bilməz, xüsusən özünə!

Əmin. Mən sənin yanına daha mühüm bir iş üçün gelmişəm.

Cəlal. Bu saat mənim nəzərimdə Əsmərin taleyindən mühüm iş yoxdur.

Əmin (kinayəli). Doğrudanmı?

Cəlal. Kənddən-kəsəkdən min eziyyətlə topladığımız qızları işdən qaçırdan bu cür ədəbsiz rəftar deyilmi?

Əmin. Bilirsən nə var? Sən nə qədər klassik deməqoq olsan da, mənim gözüüm kül üfüre bilməzsən!.. Mənə bata bilməyəcəksən. Kərim dayı mənim xətrimi dünyalar qədər istəyir. Rəfiqə xanım gecitəzə mənə “hə” deyəcək, sənin planların alt-üst olacaq.

Cəlal. Bu söhbətləri burax!

Əmin. Kərim dayı dünyasında sənə qız verməz.

Cəlal. Bu fitnəni uydurmaqda məqsədin nədir? Mən Rəfiqə üçün elçi göndərmək fikrində olmamışam.

Əmin. Bəs nə üçün ayağının altını qazıyırsan?

Cəlal. Ayrı sözün yoxdursa, gedə bilərsən.

Əmin. Var. Araya söz qatdın, deməyə imkan vermədin... Fəhlələr protest eləyəcəklər.

Cəlal. Nə üçün?

Əmin. Əmr verib şablonları dəyişdirmisən.

Cəlal. Bəli. Peşman da deyiləm. İndi biz ekspert üçün işləyəcəyik.

Əmin. Qədim bir məsələ var. Mən onu bir az müasirləşdirmişəm: “Allah birini cəzalandırmaq istəyəndə, əvvəlcə onu ağıldan məhrum eləyir”. Sənə bu əmri kim verib?

Cəlal. Heç kim. Mən hər barədə yuxarıdan əmr gözləmirməm. Arzum budur ki, mallarımız hansı ölkəyə göndərilsə, şöhrəti dillərə düşsün!

Ə m i n. Aha, belə söyle... Demək, Moskvadan buraya gələndə qarşına məqsəd qoymusan. Cəbhədə aldığı ordenlər azlıq edir. Görünür, iki cəbhənin qəhrəmanı olmaq fikrindəsən.

C ə l a l. Bəs insan nə üçün yaşayır? Elə bircə yeyib-yatmaq üçün?

Ə m i n. Fəhlələrə özün cavab ver. Kərim dayını da, məni də bu həngaməyə qarışdırma.

C ə l a l. Əgər məsuliyyətdən qorxursansa, ərizə yaz gətir, əvəzinə adam tapılar. Ərizə yazmasan, mən özüm emr verəcəyəm!

Ə m i n. Əmini işdən çıxardan hələ anasından olmayıb!.. (*Müdirin kabinetinə keçir*)

C ə l a l. İliyinə qədər pozulub. Onu daha fabrikdə saxlamaq mümkün deyil!.. (*Gedir*)

F ə r h a d (*səhnə qabağında*). Qaşqay, Əmin Bəxtiyarovun çox şübhəli bir haqq-hesabla məşğul olduğunu hiss etəyirdi. Onun əliyəri adamlarla xosunlaşdığını az görməmişdi. Lakin bu xüsusda danışa bilmirdi. Çünkü əlinde tutarlı bir dəlil yox idi. Əmin Bəxtiyarov isə onun şübhələndiyini duymamış deyildi. Buna görə də Rəfiqə ehvalatını uydurmuşdu ki, Cəlalın guya qərəzli olduğunu sübut edə bilsin.

Ə m i n (*öz-özüñə*). Cəlal Qaşqay canıma lərzə salır. Bəlkə parçaları satdırmağımdan xəberi var? Bu tərəfdən də tərs kimi Əsmər məni qılınclayacaq. Yox, bir gün belə gecikmek olmaz. Bütün izləri itirmək lazımdır. Mən Cəlalı qabaqlayıb Əsməri Kərim dayının gözündən salmaliyam... Nə deyəcəyəm?

Pauza

Qısa bir cümle. "Üzdən həyalı görünmeyinə baxmayın, çoxdanın əxlaqsızıdır, indi də özünü mənə calamaq istəyir!".

F ə r h a d (*səhnə qabağında*). Əmin Bəxtiyarov! Məsum bir xil-qətə böhtən atmaq? Hani sizin vicdanınız?

Ə m i n (*öz-özüñə*). Vicdan?! Nedir vicdan? Köhnə, çürük bir məfhüm. Ancaq Əsmər üzümə dursa, məni vicdansızlıqda təqsirləndirə? Hər halda Kərim dayı mənə inanacaq. Belə sadəlövhələri aldatmaq üçün böyük hiyləyə ehtiyac yoxdur.

R ə f i q ə (*gəlir*). Yoldaş Bəxtiyarov, atam hanı?

Ə m i n. Şəhər komitəsində.

R ə f i q ə. Dünəndən evə gəlməyib. Nigarəniq.

Pauza

Ə m i n. Rəfiqə xanım, deməliyəm ki, başa düşmədim.

R ə f i q ə. Nəyi, yoldaş Bəxtiyarov?

Ə m i n. Mənə salam vermədiniz. Niyə belə kəmiltifatsınız?

R ə f i q ə (*qeyri-müəyyən bir ifadə ilə*). Sizi görəndə hər şey yadımdan çıxır.

Ə m i n. Mənə qarşı qəzəbinizin çoxluğundan?

R ə f i q ə. Səbəbini soruşmayın.

Ə m i n. Soruşmağa məcburam. Əgər bayırdan gələn mən olsaydım, bunu tələb etməyə haqqım yox idi.

Pauza

R ə f i q ə. Cəlal Qaşqay buradadır mı? (*Baş mühəndisin kabinetinə baxıb qayıdır*) Yoxdur. Hara gedib görəsən?

Ə m i n. Özünüz baldan şirin, cavabınız zəhərdən acı.

R ə f i q ə. Mənim nəzərimdə kompliment kəsərsiz silahdır. Pas atmış mətbəx biçağı kimi.

Ə m i n. Düz deyirsiniz. Acı söz qızları daha çox cəzb etəyir. Təəssüf ki, mən belə sözləri deməyə alışmamışam.

R ə f i q ə. Cəlal Qaşqay hara gedib görəsən?

Ə m i n. Qaşqay dilinizdən düşmür. Siz – mələk, Qaşqay – meymun. Yoxsa ona vurulmusunuz?

R ə f i q ə. Bilmək istəyirəm: siz nə üçün həmişə atamın kabine-tində olursunuz? Burda nəyin keşiyini çəkirsiniz?

Ə m i n. Birdəfəlik deyin ki, meymuna tamaşa eləmək sizə daha çox zövq verir.

R ə f i q ə. Belə olsayıdı, onda bütün günü sizə tamaşa edərdim.

Ə m i n. Oğlanların kobudluğuna birtəhər dözmək olar, amma zərif qızlar belə sözləri deyəndə...

R ə f i q ə. Dözə bilmirsiniz, elemi?

Ə m i n. Mən sizi sevirəm, Rəfiqə xanım.

R ə f i q ə. Nə üçün?

Ə m i n. Qəribə sualdır. Sevirəm, çünki gözəlsiniz.

R ə f i q ə. Mən sizi sevmirəm.

Ə m i n. Nə üçün?

R ə f i q ə. Çünki gözəl deyilsiniz.

Ə m i n. Bu sözü ilk dəfə sizdən eşidirəm. Mən çirkinəm?

R e f i q e. Bəli, təəccübünüz yersizdir. Siz meymundan da çirkinsiniz. (*Sürətlə gedir*)

F e r h a d (səhnə qabağında). Bu cavab Əsmərin şilləsindən də bərk dəydi, lakin Əmin heç bir ağrı duymadı.

Ə m i n (öz-özüñə. *İnamla*). And içərəm ki, onun Cəlala məhəbbəti kitabdan gelmədir. O, Dezdemonaya təqlid eləyir. Orijinal görünmək isteyir... (*Düşüncəli*) Yoxsa doğrudan Cəlalı sevir? Şübhəm var... (*Cibindən çıxardığı boyunbağını gün işığına tutub parıldadır*) Mən əminəm ki, Rəfiqə bunu görsəydi, o acı sözlərin birini də mənə deməzdi. Bəs nə üçün mən bunu ona göstərmədim! (*Rəfiqənin dalınca çıxır*)

C ə l a 1 (*gəlir*). Bu müdir harda qaldı? (*Telefonun dəstəyini götürüb hara isə zəng etmək istərkən Gümrah gəlir*) Buyur, mənə görə qulluğun?

C ü m r a h. Yoldaş Qaşqay, sizə şikayətim var.

C ə l a 1. Kimdən?

G ü m r a h. Bədəl dayıdan. Mühəndis Bəxtiyarovdan. Sizin özüñüzdən. Belə də zülmələr? Niyə donluğumdan ayda iki yüz manat tutulsun? Mənim qazancım nədir ki, onun da üçdən birini vermesinlər?

C ə l a 1 (*zəngi basır*). Əyləş, əyləş, bu dəqiqə öyrənərəm.

G ü m r a h (*kövrələrək*). Atam naxoş, anam da ki, savadsız. Mən onları nə ilə dolandırıram?

C ə l a 1. Uşaq deyilsən ki? Kövrəlmək nədir? Yekə kişisən. Sənin yaşıdların qəhrəmanlıq eləyib, aləmdə məşhur olurlar. Ayıb deyil?

G ü m r a h. Elələri də var, mənim kimi bivecləri də. Hamı qəhrəman olmaz ki?

Katibe gəlir.

C ə l a 1. Baş mühasibi çağırın. Maaş cədvəlini də gətirsin.

K a t i b e. Baş üstə. (*Gedir*)

G ü m r a h. Belə insafsızlığı görəndə, adamın ürəyi dözmür. Axi, tək mən olsaydım, yenə dərd yarı idi. Bütün sex narazılıq eləyir.

Bədəl Sadayev gəlir.

C ə l a 1. Maaş cədvəlini gətirmədin?

B ə d ə l. Xeyr.

C ə l a 1. Niyə?

B ə d ə l. Camaata maaş verilir.

C ə l a 1. Nə üçün bu oğlanın maaşından iki yüz manat tutmusunuz? B ə d ə l. Brakı var.

G ü m r a h. Yoldaş Qaşqay, bu nə deyir? Hələ mənim əlimdən brak mal çıxmayıb. Doğruqdur, mən özüm bivecəm, qəhrəmanlıq əlimdən gəlmir, amma dünyasında brakım olmaz.

C ə l a 1. Malları özüm yoxlayacağam. (*Gümraha*) Sən get, qanunsuz bir qəpiyin də tutulmayıacaq.

B ə d ə l. Adın nədir?

G ü m r a h. Mənim?

B ə d ə l. Bəli, sənin.

G ü m r a h. Gümrah.

B ə d ə l. Sənin nəyin gümrahdır? Bu boyda-buxunda da Gümrah olar? Ada bax. Gümrah!..

G ü m r a h. Əshi, atam-anam qoyan addır, mən neyləyim?

C ə l a 1 (*hər ikisini*). Gedin. (*Bədələ*) Camaati bizdən narazı salmaq da təzə metoddur?

Gümrah gədir.

B ə d ə l. Heç bilmirəm, neçə ağamız var. Bu fani dünyada Əfqanistannınsa padşahı ola bilmədik. Hər yerindən qalxan bizi qapazlayır.

C ə l a 1. Necə, necə? Əfqanistan hara, sən hara?

B ə d ə l. Əshi, bir sözdür deyirəm də. Elə o saat padşah olmadım ki?

C ə l a 1. Sən iş vaxtı da içirsən?

B ə d ə l. Yox içməmişəm... Hafiz Şirazi deyir ki, mən ömrümdə bir dəfə möhkəm içmişəm, yəni lül-qəmbər olub yixilanacak. Amma hər gün içməyim paxmel üçündür.

C ə l a 1. Səni bir də bu halda görsəm, öz bəxtindən küs.

B ə d ə l. Əger məndə bəxt olsayıdı, buxalter yox, padşah olardım də. (*Gedir*)

C ə l a 1. Hiyləger tülküller!.. İndi də bu yolla fəhlələri narazı salmaq istəyirlər! (*Telefonla zəng eləyir*) Şəhər komitəsidir? Yoldaş Rəhimlin istəyirəm. Getdi? Çox sağ olun. (*Dəstəyi yerindən asır*)

R e f i q e (*gəlir*). Xoş gördük, Cəlal. (*Hərarətlə əl verir*) Atam dünəndən evə gəlməyib. Bura zəng eləmkən yorulmuşuq. Cavab da vermir...

C ə l a 1. Məruzəyə hazırlaşırı... Bütün gecəni tək o yox, mən də yatmadamışam... Bir qəder gözləyin, bu saat gəlir.

Rəfiqə. Bəs siz... Mənə nə isə göstərmək istəyirdiniz...
Cəlalı. Hə... Xahiş eləyirəm, dayanın... Vaxtınız varsa...
Rəfiqə. İsdən yenice gəlmisəm, heç yana tələsmirəm.

Pauza.

Əsməri gördüm. Məndən iş istəyirdi. Ona neyləmisiniz?

Cəlalı (*tutularaq*). Ərizə verib... Mən onun fabrikdən getmeyinə razı deyiləm. Ən mahir toxucumuzdur.

Rəfiqə. Dedim ki, atam da səni buraxmaz. Uşaq kimi ağladı... Kim isə xətrinə dəyib... Nə varsa, siz də əsəbiləşmişiniz...

Cəlalı (*papiroş yandırır. Qəzəbdən əli titrəyir*). Adamları tanımaqdə olmur. Üzlərinə baxanda deyirsən, dünyada belə mədəni, belə nəzakətli insanlar az tapılar, amma əslində...

Rəfiqə. Kimi deyirsiniz? Əsməri?

Cəlalı. Yox, Əsmər baredə belə sözləri deməyə mənim dilim varmaz. Mən özgə adamları deyirəm. Atanızı da, məni də aldadınlar var. Əvvəller düşünürdüm ki, bəlkə yanılıram, ancaq bu gün hər şey mənə aydın oldu... Əmin Bəxtiyarovu yaxşı tanyırsınız mı?

Rəfiqə. Şəherimizdə onu tanımayan yoxdur.

Cəlalı. O mənəda soruşturmam. Necə adamdır?

Rəfiqə. Nə deyim, Cəlal? Mənə elə gəlir ki, Bəxtiyarovu tanımaq o qədər də asan deyil. Hər halda onunla ehtiyatlı dolanın. Bu saat fabrikin bağçasında gəzinirdim. Yandan çıxıb, ordan-burdan danışdı. Sonra mənə bir boyunbağı göstərdi. Deyir ki, nişan üçün alıb... Əlli min manata... Sizcə bu pullar hardandır?

Pauza.

Deyəsən atam geldi.

Kərim (gəlir). Aha, qızım da burdadır... İclaslar məni lap həkdən saldı. Gel otur, qızım.

Cəlalı. Yoldaş Rəhimli, bağışlayın... Qızınızla səhbətinizə mane oluram. Sizə bir sualım var.

Kərim. Buyur, Cəlal, buyur.

Cəlalı. Maaşların tutulmağından xəberiniz varmı?

Kərim. Bəxtiyarov məlumat vermişdi. Brakların cəriməsi...

Cəlalı. Məni bağışlayın. Əmin Bəxtiyarov mənim tapşırıqlıma görülən hər bir işə mane olur, hər dəfə də sizin adınızdan danışır.

Kərim. Məsələn, nə deyir?

Cəlalı. Guya siz də təzə çəşidləri bəyənmirsiniz. Guya onların yarıdan çoxunu brak sayırsınız.

Kərim (*təəccüblə*). Mən?.. Görmədiyim bir şeyi necə bəyənməyə bilərəm? Hanı o mallar?

Cəlalı. Doğrudur, Əmin Bəxtiyarov fabrikdə çoxdan işləyir, ali məktəbi də məndən evvel qurtarıb, amma bu heç də meyar ola bilməz. O, fabrikin geridə qalmış, mühafizəkar adamlarını başına toplayıb, hər addımda işə əngəl töredir.

Kərim. Yoldaş Qaşqay, düzünü deyim ki, bu cür ikitirəlikdən xoşum gelmir. Ümumi işin xətrinə adamlarla dil tapıb, bir-birimizə kömək eləsək, daha yaxşı olmazmı?

Cəlalı. Üzr istəyirəm, kollektivə qəsden ikitirəlik salan adamlarla dil tapmaq çətindir. Əgər şüursuzluqdan belə eləsəydi, buna birtəhər dözmək olardı. Ancaq məsələ burasındadır ki, Bəxtiyarov bili-bili, qəsden aləmi qarışdırır. O bunsuz yaşaya bilmir... Mən onun fabrikdə qalmağına razı deyilem!

Kərim. Demisən ərizə verib getsin?

Cəlalı. Bəli, demişəm. Sözümüz də üstündə möhkəm dururam.

Kərim. Məsləhət deyil, yoldaş Qaşqay.

Cəlalı. Elə isə, mən gedirəm!

Pauza

Kərim (*gülümsəyir*). Yəqin sən də əsəbiləşmişən, o da. Bu barədə daha arxayı bir vaxtda danışarıq... Bəs təzə çəşidlə mallar hanı?

Cəlalı. Bu saat gətirəcəklər.

Kərim (*incə bir kinayə ilə*). Demək indi eksport üçün işləyirik, hə?

Cəlalı. Bunu sizə kim dedi?

Kərim. Əmin Bəxtiyarov. Həyətdə rastlaşdıq.

Cəlalı. Simsiz telegraf da belə işləmir.

Kərim. Bəs parçalar niyə gecikdi?

Cəlalı. Boyaları yaxşı qurumamışdı. Gözləməli olduq.

Fəhlələr və ustalar ipək parçaları getirib stolun üstüne sərirər. Əmin Bəxtiyarov hamidan sonra gəlir.

Kərim. Bax, indi fikir demək olar.

Cəlalı. Rəfiqə xanım, mən sizin zövqünüzə inanıram. Buyurun, siz də baxın.

Kərim (*parçaları diqqətlə gözdən keçirərək*). Keyfiyyətinə heç bir sözümüz yoxdur. Əhsən, əhsən!.. Əvvəlki növlərlə heç müqayisə eləmək olmaz. Birçə şeyə təəssüflənilərəm.

Rəfiqə (*təəccübə*). Nəyə ata?

Kərim. Bu əşidlər əvvəlkilərə nisbətən çax baha başa gəlir, qızım.

Rəfiqə. Yəqin ki, baha da satılacaq, elə deyilmə?

Cəlal. Yoldaş müdər, əgər etirazınız yoxdursa, əvvəlcə Rəfiqə xanımın rəyini dinləyək. Bir neçə anlığa onu gələcək müştərilərimizin nümayəndəsi hesab eləyək.

Kərim. Hə, necədir, qızım?

Rəfiqə (*parçaların birini götürüb işığa tutur və bədəninə dolayır*). Atacan, əgər sən də mənim zövqümə inanırsansa, bu mallar bizim fabrikimizə dünya şöhrəti qazandırı bilər. Həm sadə, həm də yaraşıqlı!

Əmin (*Rəfiqənin sözlərinin səmimiliyinə inanmadığını bildirən kinayəli bir ifadə ilə*). Siz bunları doğrudanmı bəyənirsiniz?

Rəfiqə. Bəyənmək azdır, yoldaş Bəxtiyarov. Bu xəsis boyaların gözəl ahəngini yaratmış rəssam qarşısında mən ehtiramla baş əyməyə hazırlam.

Əmin. Mən sizin ince zövqlü bir xanım olduğunuzu güman eləyirdim. Bu boyaları xəsis deyil, yoxsul adlandırmaq daha düzgün olardı. Bir də, bu parçalar modda deyil.

Rəfiqə. Ola bilər... Ancaq bizim fabrikimiz insanların zövqünü yüksəldən mallar buraxırsa, biz bunu yalnız alqışlaya bilərik... Unutmayın ki, rəngin çoxluğu şərt deyil. Əsil məhərət – az rənglə zəngin hissələr oyatmaqdır. Bu parçaların gözəlliyi də elə bundadır.

Kərim (*qızının dərrakəsindən vəcdə gəldiyini gizlatmayaq*). Əmin, oğlum, Rəfiqəyə dil yetirə bilməzsən.

Əmin. Görürəm, görürəm, o, təzə əşidlərə bərk vurulub.

Rəfiqə. Biz həmvətənlərimizə nəfis geyinməyi də öyrətməliyik!

Kərim (*daha da ruhlanaraq*). Haqlısan, qızım. Gözəl parçalardır. Adam gərək vicdanla danışın. (*Fəhlələr və ustalar*) Hə, siz nə deyirsiniz, uşaqlar? Ay usta, sən niyə dinmirsən?

Usta **Əliş**. Yoldaş Rəhimli, hamımız həvəslə işləmişik. Bizdən soruşsanız “əla” qiymət verərik. Siz deyin, bəyənirsiniz, ya yox?

Kərim. Mənim də fikrimcə əladır! Sağ olun! (*Ustaların əlini bərk-bərk çıxır*)

Usta **Səməd**. İki-üç aya maya dəyəri əvvəlkindən də az olacaq. (*Fəhlələrə üz tutaraq*) Elədir, elə deyil, yoldaşlar?

Səsli **Əliş**. Doğrudur, düz deyirsən!..

Cəlal. Əgər doğrudursa, bəs nə üçün sizin adınızdan mənə ultimatum verirlər?

Usta **Əliş**. Bu nə sözdür, yoldaş Qaşqay?

Cəlal. Guya siz narazınızı, hətta protest eləmək fikrindəsiniz!

Usta **Səməd**. Onu hansı köpək oğlu deyir, yoldaş Qaşqay?

Əmin. Eyy, bura küçə deyil. Heç olmasa, qadınlardan utanın!

Gümrəh. Düz buyurursan. Səməd ədəbsizlik elədi. Ancaq, düzü, mən də bilmək isteyirəm ki, onu hansı donuz oğlu deyir?

Cəlal. Eşidirsənmi, yoldaş Bəxtiyarov?

Əmin. Eşidirəm, eşidirəm. İki-üç nəfər kollektiv deyil.

Cəlal. Kollektividən də soruşarıq.

Əmin (*Gümraha*). Bəs sən demirdin sexin hamısı narazıdır?

Gümrəh. Deyirdim.

Əmin. Bəs indi niyə tüpürdüyünyü yalayırsan?

Gümrəh. Biz maaş cədvəlindən narazıyıq, bu gözəl çeşidlərin nə günahı var? (*Kərimə*) Yoldaş müdər, bu parçalara brak demək olar?

Kərim. Yox, oğul, yox.

Gümrəh. Elə isə qoy mühəndis Əmin Bəxtiyarov tüpürdüyünyü yalasın!

Fəhlələr gülüşürler.

Cəlal. Eşidirsənmi, yoldaş Bəxtiyarov?

Pauza

Mən sözarası demişdim ki, bu malları eksport üçün hazırlayıraq. Əs-lində, öz vətəndaşlarımızı nəzərdə tutmuşdum.

Usta **Əliş**. Yoldaş Rəhimli, Qoy bu malları cəsarətlə eksporta da göndərsinlər. Xarici bazarda fəhlələrimizin, ustalarımızın məhərətini görsələr pis olar?

Kərim. Düz deyirsən, usta Əliş... Qızım, gedək evə... İclaslar məni lap həkdən salıb...

Rəfiqə. Cəlal yoldaşa bir neçə sözümüz var, ata. Sən get, mən də bu dəqiqli gəlirəm.

Kərim (*təəccübə*). Cəlala?

Rəfiqə. Bəli, ata...

Əmin. Cəlala? Gizlin söz?

BEŞİNCİ ŞEKİL

Ay işığına qərq olmuş ucqar bir küçə. Tək şabalıd ağacı. Cəlal Qaşqay ağaca söykənib papilos çəkir. Əmin Bəxtiyarov arxa torofdo gah gönüñür, gah da gözdən itir, sənki Qaşqayı öldürmeye fürsət axtarır.

Fərhəd (*səhnə qabağında*). Yox, Bəxtiyarov Cəlalı öldürmək fikrində deyildi. O, insan qanı tökmək istəmirdi, o, düşmənini ölüm-dən də dəhşətli bir məğlubiyyətə uğratmaq istəyirdi

Əmin (*Cəlala yaxınlaşaraq*). Görüş yerinizi o qədər də bəyənmirəm. Burdan gəlib-gedən çox olur.

Cəlal. Burda heç kəs yoxdur. Məni kölgə kimi izləyen tekçə sənsən. (*Hırslı*) De görüm fikrin nədir?

Əmin. Fikrim – səni izləmək deyil. Mən buraya təsadüfi gəlib çıxmışam. Gəl, barışaq. Etiraf eləyirəm: mən məğlub oldum. Sən güclüsənmiş.

Cəlal. Fabrik nə müharibə cəbhəsidir, nə də sirk meydanı.

Əmin. Müdirimiz də, fəhlələr də sənə tərəfdar çıxdılar. Belə görünür ki, mən haqsızammış.

Cəlal. Bu azdır. Sən fabrikdə nə isə bir cinayət törətmək istəyirsən, yaxud artıq törətmisən.

Əmin (*gülərək*). Mən canı deyiləm, fabriki də səndən az sevmirəm.

Cəlal. Yalandır. Sənin nəfsin cinayət törətməyə bilməz... Düzünnü də, nə üçün fəhlələri mənim əleyhimə qaldırmaq istəyirdin?

Əmin. Düzünü? Bu saat deyim. Səni yalnız bir adama tanıtmaq istəyirdim.

Cəlal. Kime?

Əmin. Müdirimiz Kərim Rəhimliyə.

Cəlal. O məni yaxşı tanırı.

Əmin. Tanışdı, təzə çeşidləri bəyənib təbrik eləməzdi. Bayaq o, hamidan çox sevindi. Bilirsənmi nə üçün?

Cəlal. Sevindi, ona görə ki, xeyirxahdır. İnsan əli ilə yaranan hər nemət ona zövq verir!

Əmin. Yox, yanılırsan. Başqa səbəb var... Rəhimli hər şeyə üzdən baxır. İşin məzmunundan çox formasına fikir verir. Təzə çeşidlərin rəngi onun gözlərini qamaşdırıcı. Düşündü ki, sən bu uzaq rayon şəhərindəki fabrike doğrudan da, dünya şöhrəti qazandırmaq fikrindəsən. Amma o səni tanımır. Sözümüz kəsmə, gör nə deyirəm. Sən ən cüzi bir iş görəndə də ancaq öz xeyrini fikirləşirsin. Bir arzun üçün

minlərcə Rəhimlini qurban verərsən. Mən çox gözəl bilirəm ki, o bahalı parçalar sənin özünə gərək olub. Axi, sən toya hazırlaşırsan...

Cəlal. Nə fabrik mənimdir, nə də parçalar.

Əmin. Doğrudur, sənin deyil. Əsil məharətin ondadır ki, o parçaları öz xüsusi malına çevirmək fikrindəsən.

Cəlal. Sən artıq sayıqlayırsan.

Əmin (*boyunbağını cibindən çıxardaraq*). Görürsənmi, ay işığında da parıldayı... Ancaq nə olsun ki? Rəfiqə bunu görəndə, nifratə məndən üz döndərib getdi. Sən bunu yəqin ki, artıq bilməmiş deyilsən.

Cəlal. Bilirom. Rəfiqə dedi. Lakin onu Əsmər kimi kəməndə salmaq sən düşünən qədər də asan deyil. O yaxşı bilir ki, var-dövlət insana zinət vermir!

Əmin. Bu sözlərində də zərrə qədər səmimiyyət görmürəm. Sən Rəfiqəni ətə getirmək üçün bundan on qat, on beş qat bahalı nişan hədiyyəsi almaq fikrindəsən. Elə bir hədiyyə ki, sənin eybəcər sıfətini unutdursun.

Cəlal. Mən sənə alçaq demirəm. Bu sözə heyifim gəlir. Əger həyatından bezikməmisən, rədd ol, get.

Əmin. Gəl barışaq, Cəlal Qaşqay. Yox? Demək sülh baş tutmadı. Təəssüf, çox təəssüf. Peşman olacaqsan. Özü də lap tez!.. Eşidirsənmi, Cəlal Qaşqay?.. (*Gedir*)

Fərhəd (*səhnə qabağında*). Onları yalnız rəqib adlandırmaq səhv olardı, deyilmi? Aralarındaki uçurum, doğrudan da, həm dərən, həm də qorxulu idi... Bəs Rəfiqə nə üçün gəlib çıxmır? Cəlal! Şərtiniz nə idi?

Cəlal (*öz-özüñə*). Rəfiqə özü məni çağırıdı. Bu yeri də o nişan verdi... Aylı-ulduzlu gecə... Tək şabalıt ağacı. Nə isə bir sözü vardı... Əmin Bəxtiyarov məndən intiqam almaq istəyir. Mən onun cırkin əməllərinə mane oluram... İndiyəcən yalnız şübhəm vardi. Boyunbağını görəndən sonra hər şey mənə aydın oldu... Bunlar hamısı fabrikdəki şübhəli haqq-hesabların üzərinə işiq salır.

Pauza.

Yox, Rəfiqə məni sevə bilməz. Bəlkə Əminin hiylələrindən məni xəbərdar eləmək istəyir. Çox ola biler ki, mənim görmədiyim bir cinayətdən onun xəbəri var... Gəlmədi. Ay bulutlar arasında gizlənir... (*Saatına baxaraq*) Beş dəqiqə gecikir. Mənə nə isə demek istəyirdi. Amma nə? Bu sual mənə rahatlıq vermir. Yox, sevə bilməz. Bu sıfət hansı qızın xoşuna gələr? Yox, yox.

F e r h a d (*səhnə qabağında*). Rəfiqə gəlir. O, ətrafına baxmir. Bəxtiyarovu görmür. Əmin isə, kepkasını gözlərinin üstünə basıb, Rəfiqənin hərəkətlərini oğrun-oğrun müşahidə edəyir. İntiqam hissi onun qəlbini didib-parçalayır.

R e f i q ə (gəlir). Cəlal, çoxdan burdasan?

C ə l a l. Çoxdan.

R e f i q ə. Səni evimizə aparmaq istəyirdim. Atamı iclasa çağırıdalar. Ona görə fikrimdən daşındım.

C ə l a l. Ucadan danişma, Rəfiqə.

R e f i q ə. O niye?

C ə l a l. Eşidən var.

R e f i q ə. Mən elə söz demədim ki, utanım da.

Pauza

Bu gecə ay yaman işıqlıdır.

C ə l a l. Gözəl gecədir.

R e f i q ə. Gözəl gecədir.

C ə l a l. Demək təzə çeşidlər xoşuna gəldi?

R e f i q ə. Çox... Amma mən sənə ayrı söz demək istəyirdim.

C ə l a l. Nə söz?

Pauza

R e f i q ə. Müharibədə tankın yanın zaman ürəyin zədələnməyib ki?

C ə l a l (*onun fikrini başa düşməyərək*). Necə məgər?

R e f i q ə (*gülümsünür*). Heç, özün bilirsən, mən həkiməm; bu məni tibbi nöqtəyi-nəzərdən maraqlandırır.

C ə l a l (*sözləri müstəqil mənada anlayaraq*). Yox, zədələnməyib... Sinemdə çoxlu qəlpə qalmışdı. Hamisini cərrah çıxartdı. Yalnız biri ürək zirvəsində ilışib... Təkdənbir əziyyət verir. Amma ürəyim sağlamdır. (*Rəfiqənin mənali-mənali baxdığını duyaraq*) Görürəm, nə isə kinayəli bir söz deməyə hazırlaşırsan.

R e f i q ə. Kinayəli?

C ə l a l. Bəlkə demək isteyirsən ki, insan üçün, həm də xoşbəxt olmaq istəyən bir gənc üçün sağlam ürək azdır. Adama sir-sifət də, yaraşıq da lazımdır.

R e f i q ə. Gözəl, yaraşıqlı, cazibədar bir sıfət, eləmi?

C ə l a l. Əlbəttə. Mən bu məziyyətdən məhrumam. (*Köksünü ötürür*)

Pauza.

R e f i q ə. Nekrasovun "Rus qadınları" əsərini xatırlayırsanmı?

C ə l a l. Bir zaman oxumuşdum.

R e f i q ə. Bəyənmişdin, yox?

C ə l a l. Bəyənmişdim... Bunu niyə soruştursan?

R e f i q ə. Danişmağa söz tapmadığımı görə.

C ə l a l. İnanmiram.

R e f i q ə. İnan, Cəlal.

Pauza

C ə l a l. Bəxtiyarovun boyunbağısını bəyənmədin, he?

R e f i q ə. Sən də deməyə söz tapmırsan?

C ə l a l. Doğrudur, tapmıram.

R e f i q ə. Yox, inanmiram.

C ə l a l. İnan, Rəfiqə.

Pauza

R e f i q ə. Bu gecə ay yaman işıqlıdır.

C ə l a l. Sənəcə bu pisdir, yaxşı?

R e f i q ə. Yaxşı.

C ə l a l. Məncə pisdir.

R e f i q ə. Nə üçün?

C ə l a l. Mənim sıfətim aydın göründüyü üçün.

R e f i q ə. Cəlal, əzizim...

C ə l a l. Nə dedin, "Əzizim?"

R e f i q ə. Nekrasovun qəhrəmanı Sibirin cəhennəmdən müdiş şaxtalarda əri ilə görüşəndə neylədiyi yadındadırı?

C ə l a l. Yadımdadır. Knyaginya Volkonskaya ilk dəfə eri ilə qarşılışanda, əvvəlcə üzü üstə qapanır, onun qıçlarında kiliidlənmiş ağır qandalı öpür... Sən buna inanırsanı?

R e f i q ə. İnanıram, Cəlal, inanıram. Məhəbbəti ideal kimi ilahi-ləşdirən insanların bu hərəkətində təəccübü bir şey yoxdur.

C ə l a l. Gözlərin yaşarıb... Ağlama. Göz yaşı zeiflik əlamətidir.

R e f i q ə. Mən də o gözəlin yerində olsaydım, əvvəlcə qandalları öpərdim. Qüvvəli insanlar mənim də idealımdır. Amma sənin ayaqlarında qandal yoxdur.

C ə l a l. Yoxsa buna təəssüf eləyirsən?

217

Rəfiqə. Yox, Cəlal. Fikrimi deyə bilmədim. Sənin üzündəki yanıqlar müharibədən yadigar qalmış əsl qəhrəmanlıq rəmzidir. Məgər bu, xoşbəxtlik deyilmə!

Cəlal. Xoşbəxtlik!.. Yoxsa sən mənə acıyırsan?

Rəfiqə. Yox, yox!.. Mən səni heç vaxt alçaltmaq fikrində olmamışam! Ürəyində sönməz bir məşəl gəzdiren insan belə təhqirə layiq deyil! Başını qürurlu tut, Cəlal. (*Əlilə onun çənəsini yuxarı qaldırır*) Bax, belə!.. (*Birdən Cəlalin boynunu hərarətlə qucaqlayıb, üzündən öpür və dərhal da yüyüürüb gözdən itir*)

Əmin (arxa tərəfdən görünərək). Əgər Allah varsa, ona min lənət! Rəfiqə kimi dünya gözəli gör bir kimə qismət oldu!

Cəlal (heyrətlə). Sevir?! Mən yuxu görürəm!

Əmin. İntiqam dəqiqlikləri gəlib çatdı. İndi qoy Cəlal Qaşqay tab gətirsin!.. (Gedir)

Göy üzünü alov rəngli qüvvətli bir işıq çulğalayır.

Cəlal. Bu nədir? Hardasa yanğın var? Ah, ürəyim... Elə bil yanan mənim ürəyimdir... Mən kimi gözləyirəm? Ora, ora getmək lazımdır. (Gedir)

Fərhəd (səhnə qabağında). Sən haqlısan, Cəlal, sənin ürəyin də od tutub yanır, yanağın da. Sən eșitmədin. Əmin Bəxtiyarov “intiqam dəqiqlikləri gəlib çatdı” dedi. Fabriki yandırıblar!..

ALTINCI ŞEKİL

Səhne qabağında. Kərim Rəhimli, Əmin Bəxtiyarov və ambardar.

Kərim. Fabriki yandırıqları bəs deyil, təzə çeşidli malları da aparıblar. Yüz ton ipək!.. Milyon yarım qiyməti var. Adam dəli ola biler. Sən neyləmişən, hə?

Anbardar. Kerim dayı, bu nə sözdür? Gəldilər, order verdilər, vəkalətlərini göstərdilər. (*Kağız qovluğunun açaraq*) Budur, baxın, möhür yerində, imza da ki, öz qaydası ilə.

Kərim. Mən orderə qol çəkməmişəm! Nə imza, nə möhür?

Anbardar. Orderi Cəlal Qaşqay imzalamışdı.

Kərim. Şükür Allaha, deməli malları ogurlamayıblar. Bəs bu Qaşqay özü hanı?

Cəlal (məyus halda gəlir). Mən burdayam, yoldaş Rəhimli. Yolda sinəmdən ağrı qalxdı. Bərk incidir.

Kərim. Orderi nə vaxt imzalamışan?

Cəlal. Hansı orderi?

Kərim. Necə yəni hansı? Təzə malları sən buraxdırıbmışan? Hamisini aparıblar!

Cəlal. Yox, mənim bu işdən xəberim yoxdur... İmza göstərin.

Əmin. Necə göstərsin? Bütün idarə yanıb. Görmürsən?

Cəlal (kinayəli). Görürəm. Yaxşı görürəm.

Əmin. Şəxsən mənə hər şey aydınlaşdır.

Kərim. Aydın olan nədir?

Əmin. Kor-kor, gör-gör... Cəlal Qaşqay asanlıqla dövlətlənmək üçün malları kimə isə verib, indi de imzasını danır. Sadə, asan bir yol. (*Cəlala*) İdarəni yandırıb, cinayətini ört-basdır eləmək istəyirdin? Kələyin baş tutmadı, hə? Yaxşı ki, anbardar malı buraxanda yanında çox adam varmış... Hamısı da Qaşqayın imzasını görüb... Müqəssir əlimizdən yaxasını qurtara bilməz!

Hamının gözü Qaşqaya zillənir.

Cəlal (Əminə). Müqəssir mənəm?

Pauza

Səndən soruşuram: mənəm müqəssir?.. Bayaq səni öldürmədiyi-mə peşmanam, xain! (*Əminin boğazından ikiəlli yapışib boğmaq istəyir*)

Kərim. Cəlal, dayan! Sən neyləyirsən?

Cəlal (Kərim Rəhimliyə). Yoldaş müdirdir, eşitdinizmi Bəxtiyarov nə dedi?

Pauza

Nə üçün cavab vermirsiniz?

Kərim. İnsanları tanımaq olmur. Mən nə deyə bilərəm?

Ümumi sükut.

Fərhəd (səhnə qabağında). Yanğın yerinə gələn müstəntiq də Cəlal Qaşqaydan şübhələnməyə başladı. Onun səhvi, Qaşqayın yalnız bu axşam gülümseyən böyük səadətini əlindən aldı.

ÜÇÜNCÜ PƏRDƏ

YEDDİNCİ ŞƏKİL

İkinci şəkildə gördüğümüz otaq. Axşamüstü. Fərhad, Əmin və Kerim.

Fərhad (əlindəki məktubu oxumaqda davam edir). “Beləliklə də mən Günahlandırdılar. Yalançı şahidlərin hamısı bir ağızdan eyni ittihamı üzümə oxudu. Lakin hansı günahı işlədiyim hələ də mənə bəlli deyildir. Cəlal Qaşqay”. (Kağızı qatlayıb qovluğa qoyur) Hə, indi nə deyə bilərsiniz?

Pauza

Əmin. O, ayrı cür yaza bilməzdi. Heç bir canı öz xoşu ilə təqsirini boynuna almır.

Fərhad. Siz nəyə əsasən Cəlal Qaşqayın orderi imzaladığını iddia eleyirdiniz?

Əmin. Bunun iddia eleyən, Cəlal Qaşqaydan şübhələnen bir mən deyildim ki? Şahidlərin çoxusu bu fikirdə idi... Kerim dayı, nə üçün ağzınıza su alıb dinmirsiniz? Axi, siz ki, hər şeyi yaxşı xatırlayırsınız...

Kərim (tutqun). Mən təkcə müstəntiqin suallarına cavab verecəyəm.

Əmin (məyus halda başını bulayır, nrçıldıyır). Adamları tanımaq nə çətinmiş!.. Heç bilmirəm bu gün sizə nə olub? Özgə vaxtı haqqdan, ədalətdən dəm vurardınız. Bəs indi həqiqəti deməyə nə üçün kişiliyiniz çatmış?

Kərim. Bura bax, Əmin, belə səhbətlərin yeri deyil. Burda mənim kişiliyim müzakirə olunmur. Bildin?

Fərhad. Mətləbdən uzaq düşdünüz, Vətəndaş Bəxtiyarov.

Əmin (nəfəsi darılmış kimi, köynəyinin yaxalığını dartsıdır). Ax, bu insanlar!..

Fərhad. Deyəsən yorulmusunuz. Tənəffüs verə bilərəm.

Əmin. Xeyr, mən yorulmamışam. İnsanların vəfasızlığı mənə təsir eleyir.

Fərhad. Bəlkə acınızı, nahar vaxtnızdır?

Əmin. Bu cür çək-çevirdən sonra adamda iştaha qalar? (Əlləri əsə-əsə papiros çıxardır, qutunu Fərhada tərəf uzadır) İcazə verin!

Fərhad. Buyurun, görürəm, yorulmusunuz. Bir qədər istirahət edin. (Gedir. Qapıda səs-küy qalxır. “Olma, olma!” səsləri eşidilir. Bədəl və Fərman içəri təpilir. Bədəlin azca səndirlədiyi hiss olunur)

Bədəl. Kerim qaşa, qaş-qabağımı sallamışan! Yəni elə ciddi bir şey var?

Kərim (istehza ilə). Yox, burda kos-kos oynayıraq.

Bədəl. Əmin, bu nə deyir, oğul?

Əmin dinmir.

Bədəl (Fərmana tərəf dönür). Deyəsən, axı, işlər fırıldır... Eh, bu fani dünyada padşahdan-zaddansa olmadıq ki, belə dar gündə kara gəlsin.

Fərmən. Mən ki, işləri belə görürəm, padşah da olsaydım, heç nə eləyə bilməzdim.

Bədəl. Eleyərdim. Əvvəl başdan bu silisti kökündən ləğv eleyərdim.

Fərmən. Nə qədər ki, bu dünya var, silist də var. İnsan ciy süd emib, heç vaxt yerində farağat oturmayaçaq.

Bədəl. Baxma, əger mən padşah olsaydım...

Kərim (əsəbi). Siz də içməyə vaxt tapmışınız. Balam, görmürsünüz, nə vur-çatlaşısındır?

Bədəl. Kerim qaşa, vallah içməmişik, sizin dərdinizi çekməkdən bir balaca paxmel olmuşuq.

Fərmən. Hafız Şirazi kimi...

Bədəl. Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı... Kerim qaşa, özün bilirsən, bir çətən külfət sahibiyəm. Elə danışın ki, güdəza getməyim. Axi, mən yaziq siz deyəni eləmişəm.

Fərmən. Hədə. Kim eşək olubsa, sən ona palan olubsan. Sənin nə təqsirin var ki?

Bədəl. Adə, mərifətsiz-mərifətsiz danışma, Atan yerində kişidir. (Kərimdən xəlvət, Əminə) Ümidim sənədir, ha.

Əmin. Mən sizin direktorunuz kimi vəzifəmdən qorxub dostlarımı meydanda tek qoymaram!

Bədəl. Bəs necə? Ölsək də gərək bir yerde ölək. (Fərmana) Bax, əsil dost belə olar. Qorxma, adə, bizə heç nə eləyə bilməzlər.

Fərmən. Bura bax, Bədəl dayı, mənə bu hangaməyə qatma. Mən içəndə sənə yoldaşlıq eləmişəm, ayrı şeydən xəbərim yoxdur!..

Müştəntiq k ömək çisi (gəlir). Ay yoldaş, sizə kim lazımdır? Nə üçün icazəsiz bura girmisiniz?

F e r m a n. Biz elə bildik sorğu-sualı qurtarmışınız.

M ü s t e n t i q k ö m e k ç i s i. Axi, size kim lazımdır?

B e d e l. Bağışlayın, dedilər ki, gözləyin, sizi də çağıracaqlar, amma ha gözləyirik, səs-soraq çıxmır. Dedik xəbər bilek.

M ü s t e n t i q k ö m e k ç i s i. Zəhmət olsa da, gərək gözləyəsiniz. Çixin, orda gözləyin.

B e d e l. Baş üstə. Gedək, Fərman. Gözlə deyirlər, gözləyək. Əlavəmiz nədir? Eh bu fani dünyada... (Gedirlər)

F e r h a d (gəlir). Baş mühasibdir, eləmi?

Pauza.

O da az aşın duzu deyil, ha. (Əminə üz tutaraq) Beləliklə iki məsələ bize aydın oldu. Əvvəla, siz Rəfiqə xanımı sevmisiniz. Əgər bir az da dəqiqlikdesək, onunla evlənmək istəmisiniz.

K e r i m. Bəli sevmişəm, yenə sevirəm.

F e r h a d. Bu faktı inkar eləmirsiniz?

K e r i m. Xeyr.

F e r h a d. İkincisi, Rəfiqə xanımın Cəlal Qaşqaya vurulduğunu biləndən sonra fitnəyə əl atmışınız, hər cür vasitə ilə Cəlalin ayağının altını qazmısınız. Ondan şəxsi intiqam almaq üçün yanğın hadisəndən məhərətlə istifadə eləmisiniz.

K e r i m. Bunu siz deyirsiniz, mən demirəm. Bunu intiqam adlandırmaq nə dərəcədə doğrudur, özü də şəxsi intiqam? Fabrik – dövlət əmlakıdır. Ona kəc baxanları, öz xeyri üçün onu yandıranları...

F e r h a d (sərt). Vətəndaş Bəxtiyarov!.. Siz suala cavab verin. Mühabizə oxumağın yeri deyil!

K e r i m. Fabriki yandıran...

F e r h a d. Biz yanığının səbəbkəri haqqında ayrıca danışacaqıq. Hələlik boynunuza alın ki, Rəfiqə xanımla Qaşqayın məhəbbət macərasından xəbər tutduqda, rəqibinizi nə yolla olur-olsun ləkələmək istəmisiniz...

K e r i m. Xeyr, mən bu ittihamı qəti rədd eləyirəm!

K e r i m. Yoldaş Kamalov, izn versəniz, bir şey soruşardım.

F e r h a d. Buyurun.

K e r i m (Əminə). Fəhlələrin ayağına yalandan brak yazmaqdə məqsədin nə idi?

F e r h a d. Bu mənə ayındır.

K e r i m. Əgər mümkünə, qoyun cavab versin. Fikirləşdikcə, bəzi-bəzi şeylər yadına düşür. Qoyun görək nə deyəcək.

Ə m i n. Kərim dayı, siz də müstəntiqsiniz? Biri azlıq eləyir? Kenar-dan baxana elə gələ bilər ki, mən müqəssirlər skamyasında oturmuşam.

K e r i m. Bunu öyrənməsem, bağım çatlar. Əgər sənin Celalla qərəzliyin vardisa, heyfini fəhlələrdən niyə çıxırdın?

F e r h a d. O, fəhlələrdən heyf çıxmırı. Brakı iki səbəbə görə yazdırırı. Əvvələn, fəhlələri Qaşqayın əleyhinə qaldırmaq isteyirdi, ikinci də, brak adlandırdığı malları hesabdan çıxardıb, xüsusi bazarda satdırırdı.

K e r i m. Necə, necə?

F e r h a d. Bəli, vətəndaş Rəhimli. Hələ sizin çox şeydən xəberiniz yoxdur.

K e r i m (Əminə qanlı baxaraq). Sən nə qədər çirkin adamsanmış!..

Ə m i n. Yaxşı, yaxşı, özünü büllür kimi göstərmə... Sən özün Cəlal Qaşqaydan xirtdəyəcən narazı idin. Qorxurdun ki, səni müdirlikdən götürüb, yerinə onu təyin eləyərlər.

F e r h a d. Vətəndaş Rəhimli, Bəxtiyarovu çox gec tanımışınız. O indi də xəşil qazanına çömçə salmış bir qarı kimi fabriki qarışdırır. O, ayrı cür yaşaya bilmir.

Ə m i n. Siz məni açıqdan-açığa təhqir eləyirsiniz, yoldaş müstəntiq. Heç bir vətəndaşın heysiyyətini tapdalamaga sizin haqqınız yoxdur.

F e r h a d. Yalnız bir şertle.

Ə m i n. O nə şərtdir?

F e r h a d. Əgər vətəndaşın, doğrudan da, heysiyyəti varsa... Heyatda əfsus ki, belələri hələ var. Bu məni kədərləndirir. Bəli, kədərləndirir. Çünkü hüquqşunas cinayətin azalmağını, hətta tamam yox olmağını arzulayır. Biz bunun üçün çalışırıq. Bu bizim həyat idealımızdır. Sizin kimi adamlar isə...

Ə m i n. Bu, mənim də idealımdır!

F e r h a d. İnanmiram, inana bilmirəm, vətəndaş Bəxtiyarov!

Ə m i n. Siz hamiya şübhə ilə baxırsınız. Bu professional vərdişinizdir!

F e r h a d. Nə etmek? Hələ də cani ilə cinayət olan yerdə belə vərdişlər zəruridir. Sizin kimiləri, ciddi bir səbəb olmadan da fitne törətməyi sevirlər. Qurmaq, yaratmaq həvəsi ilə alışib-yanan insanları bir-birinin üzərinə salışdıranda qəribə bir zövq alırlar. Sakit dostluq şəraitində çalışanları görərkən, gözlərinə yuxu getmir. Şair gözəl deyib:

O, aşkarada girər qına,

Qıfil vurar öz ağızına.

Xəlvətdəse ona-buna

Ləkə yaxar asta-asta

Nə yaradar, nə də qurar,
Yaradana ağız burar,
Quyu qazib, tələ qurar,
Ev də yixar, asta-asta...

Ə m i n. Bu şerin mənə dəxli yoxdur!

F e r h a d. Əgər diqqətlə qulaq assaydınız, burda öz portretinizi də görə bilərdiniz. (*Qapıya yanaşaraq*) Əsmər Ziyad qızı gəlsin! (Əsmər gəlir. O, il yarım müddətində xeyli dəyişmiş, qocalmışdır! Onu görəkən Əmin üzünü gizlətməyə çalışır) Bu qadını tanıyırsınız, vətəndaş Bəxtiyarov?

Ə m i n (ağır sükütdən sonra). Bir vaxt bizim fabrikdə işlərdi. Öz xoşu ilə ərizə verib getdi.

K e r i m (qəddi bükülmüş halda). Eh, yoldaş Kamalov. Əsmər fabrikin fəxri idi. Mükafat almadığı bir ay olmazdı. (Əsmərə) Günahkar mənəm, qızım.

Pauza

F e r h a d (Əminə). O, doğrudanmı öz xoşu ilə getdi?

Ə m i n. Bəli.

F e r h a d. Mən istərdim ki, vicdanınız qarşısında (*hərçənd sizin belə vicdan sahibi olduğunuzda inanmiram*) bir həqiqəti etiraf eləyəsiniz. Axı, onun fabrikdən çıxıb getməyinə siz səbəb olmuşsunuz. Düzmü deyirəm, qızım? (Əsmər dinmir) Bilirom, utanırsan. Amma həqiqəti üzə çıxarmaq xətrinə suallarına cavab verməlisən. Fabrikdən getməyə səni nə vadər elədi?

Əsmər susur.

F e r h a d. Görürsünüzümü, vətəndaş Bəxtiyarov, o, xəcalətdən qıp-qırımızı oldu.

Ə s m ə r (yalnız Fərhada, güclə eşidilən kövrək bir səslə). Mən Əmindən utanmiram. Əgər mümkünse, Kərim dayı burda olmasın.

K e r i m (onun arzusunu duyaraq). Mən çıxa bilərem.

Ə s m ə r (yalvarır kimi). Sizdən üzr istəyirəm, Kərim dayı. Siz mənə həmişə atam kimi mehriban olmusunuz, bəlkə atamdan da çox.

K e r i m. Yaxşı, qızım, yaxşı. Mən getdim...

Ə s m ə r. Mənİ bağışlayın. Atam ölümdən sonra anamla sahibsiz qalmışdıq. Siz olmasaydınız, mən həm oxuyub, həm də işləyə bilməzdim.

K e r i m. Sən də gərək menim günahımdan keçəsən. İclaslara başım qarışdı, sənin niyə ərizə verdiyini öyrənməyə macal tapmadım. (Gedir)

Ə s m ə r. Kərim dayı qızıl kimi adamdır. Əgər ondan şübhələnirsənizsə, nahaq yere. Bir az ürəyi yumşaqdır. Heç kimin xətrinə dəymək istəmir. (Əmini göstərərək) Belelərinə inandığı üçün özünü bəlaya salıb.

F e r h a d. Mən səndən ayrı söz xəber alacağam. Əmin Bəxtiyarov-la tanışlığın necə başlandı?

Ə s m ə r. Tez-tez seximizə gəlirdi... Bir neçə yol işdən sonra məni evimizə ötfürdü. Hey dedim nahaq zəhmət çəkirsiniz, olmadı... Dedim, yoldaş Bəxtiyarov, şəhərimiz balaca, adamlar söz gəzdirən, mənə yaxın durmaya... Bir gün belə, iki gün belə... Axırda başladı ki, sənsiz yaşaya bilmirəm, gecələr də sənin xəyalın məni yatmağa qoymur... Nə bilim, bir kitab söz... Mən də inandım... Başım daşdan-daşa dəydi... İndi gecdir...

F e r h a d. Qızım, Bəxtiyarov sənə hədiyyə vəd etəmişdi?

Ə s m ə r. Təkcə hədiyyə yox, çox şey...

F e r h a d. Məsələn, nə?

Ə s m ə r. Axır günlərdə deyirdi ki, səni ZAQS-a aparmaq istəyirəm, gedək, anandan razılıq alaq, səni de, onu da öz mənzilime köçürdəcəyəm, iki-üç il işləyəndən sonra Bakıya gedərik, ali təhsil alarsan.

Ə m i n. Mən bu sözləri kimin yanında demişəm? Özünü çox da həyalı göstərmə. Məndən savayı iyirmisi ilə gəzmisən.

F e r h a d. Vətəndaş Bəxtiyarov, özünüzü ələ alm. İştintaqa cəlb olunan Əsmər deyil, sizsiniz!

Ə s m ə r. Mənim şahidim yoxdur. Əmin Bəxtiyarov məni göz qabağında, camaat yanında aldatmadı, xəlvətdə aldadırdı.

F e r h a d. Ona yox, mənə cavab ver, qızım. De görüm o sənə boyunbağı təklif eləyəndə, niyə götürmədin?

Ə s m ə r. Çünkü mən onun hər sözünü inanırdım. Fikir eləyirdim ki, o məni doğrudan da istəyir, adıma aldığı hədiyyəni saxlayıb, toy günündə verəcək. Sən demə bu boyunbağını tək mənə yox, çoxlarına göstərmiş.

Ə m i n. Mən heç kəsə boyunbağı göstərməmişəm. Bu, Cəlal Qaşqayıñ, bir də sənin uydurmandır!

Ə s m ə r (sanki birdən cəsarətlənərək). Utan! Sənin aldatığın o biri qızlar hələ ölməyib. Onlar da mən deyəni təsdiq eləyə bilər... Yoldaş Kamalov, sizin xahişinizlə...

F e r h a d. Mənim xahişimlə Əsmər onların adını, familiyasını kağıza yazıb gətirib.

Ə s m ə r (siyahını Kamalova verir). Buyurun!..

F e r h a d. Boyunbağının neçeyə alındığı sənə məlum idimi?

Ə s m ə r. Bəxtiyarov mənə demişdi ki, əlli min manata. Doğrumu, yalanmı dediyini bilmirəm.

F ə r h a d (Əminə). O boyunbağı indi hardadır?

Ə m i n. Eşitmədiniz? Məndə boyunbağı olmayıb!

F ə r h a d. Hələlik üç adam şahidlik verir.

Ə m i n. Onlar kimdir?

F ə r h a d. Cəlal Qaşqay, Əsmər Ziyad qızı, bir də Rəfiqə Rəhimli.

Ə m i n. Hər üçünün mənimlə qərəzliyi var... Məqsədinizi başa düşürəm, yoldaş Kamalov, fikriniz budur ki, boyunbağınızı boynuma qoyandan sonra məndən belə bir suala da cavab istəyəsiniz: mən bu qədər pulu hardan almışdım? (Gülür) Siz o qədər mahir müstəntiq deyilsiniz. Siz bu yolla yalnız körpə uşaqları tələyə sala bilərsiniz.

F ə r h a d. Nəzərə alın ki, hələ əlimdə uzun bir siyahı var. (Əsmərin verdiyi kağızı göstərərək) Bunları da sizinlə üzləşdirsem...

Ə m i n (yənə gülərək). Onları da Əsmər tovlaşdırıb mənim əleyhimə qaldırır. Bunu yalançının şahidi deyərlər.

F ə r h a d (nəfəsi darılmış halda kürsüyə yixılır, dərindən nəfəs alır). Yaxşı, olsun. (Ayağa qalxır, tərəddüd içində gəzinərək, fikrini topla-mağça çalışır, hiss olunur ki, əmələ gəlmış düyüünü açmaq o qədər də asan deyil. Telefonla zəng eləyir) Şərqiye Gülbabayeva burdadır mı?.. Onu mənim yanına!.. (Dəstəyi yerindən asır. Bəxtiyarova və Əsmərə) Siz bu otağa keçin, gözləyin! (Onlar çıxırlar. Fərhad təkrar gəzinir. Tanımadığımız bir qadın gəlir) Əyləşin. (Qadın oturur. Fərhad iş qovluqlarından birini açır) İlk istintaqda dediyiniz sözlər yadınızdadırı, vətəndaş Gülbabayeva? Bəxtiyarov haqqındaki ifadənizi nəzərdə tuturam.

Q a d i n. Bəli.

F ə r h a d. O sizə boyunbağı göstərmmişdim?

Q a d i q. Bəli.

F ə r h a d (qapıya tərəf gedərək). Əmin Bəxtiyarov və Əsmər Ziyad qızı gəlsin! (Əvvəlcə Əmin məgrur və qalib bir görkəmlə gəlir. Gülbabayevanı görərkən tutulur. Əsmər sonradan-sonraya məyus halda gəlir) Vətəndaş Bəxtiyarov, vətəndaş Gülbabayevanı tanıyrısunızmı?

Ə m i n (tərəddüldə). Necə məgər?

F ə r h a d. Soruşuram.

Ə m i n (Fərhadın sakit və təmkinli vəziyyətindən nə isə hiylə işlə-dəcəyini duyaraq, narahatlıqla). Bəli, tanrıram.

F ə r h a d. Necə adamdır?

Ə m i n (yenə tərəddüldə). Pisliyinə heç nə deyə bilmərəm. Axi, onun bu məsələyə nə dəxli var?

F ə r h a d (zəhmlə). Sualı mən verirəm. O sizə qarşı qərəzlik eləməz, deyilmə?

Ə m i n (Gülbabayevanın gözlərindən nə isə oxumaq istərkən, qadın başını yana tərəf çəkir). Hesabla gərək o məni ləkələmək istəməsin.

F ə r h a d (Gülbabayevaya). Boyunbağı barədə dediklərinizi təkrar eləyin.

Q a d i n. Mən Bəxtiyarovun əlində boyunbağı görmüşəm. Məndən soruşurdu ki, necədir, xoşuma gəlirmi?

F ə r h a d (Əsmərə). Bu qadını tanıyrısanmı, qızım?

Ə s m ə r. Bəli, Əmin Bəxtiyarovun evində çıxanda mən onu...

Q a d i n. Bəli, bəli, söydünüz, biabır elədiniz. Amma nahaq! Mən Əminin çıxdan sevirəm!

F ə r h a d (Gülbabayevaya). Siz gedə bilərsiniz... Ancaq sevgi ilə əxlaq pozğunluğu ayrı-ayrı məfhumlardır, vətəndaş Gülbabayeva.

Q a d i n. Azad məhəbbət olan yerdə bu danışçıların nə mənası var? (Gedir)

F ə r h a d. İndi sözünüz nədir, vətəndaş Boxtiyarov?

Pauza

Ə m i n. Məndə boyunbağı olmayıb!

F ə r h a d. Yenə inkar edirsınız? Siz az qalmışdı Əsməri necə aldadıb bədbəxt elədiyinizi də yerli-dibli danasınız.

Ə m i n (inad göstərməyin faydasız olduğunu görərək). Hər bir gəncin həyatında bir dəfə belə səhv ola bilər. Bunu da mənim səhvim hesab eləyin.

F ə r h a d. Səhvə günahın fərqi çoxdur, vətəndaş Bəxtiyarov. Siz, həyata yeni qədəm basmış məsum bir azərbaycanlı qızını yağılı vədlərlə aldadıb, fəlakətə sürüklemisiniz.

Ə m i n. Dözdür. Doğrudur. Bunu mənim ayağıma günah kimi yazın. Birinci və axırıncı günahım kimi.

F ə r h a d. Yox, birinci deyil. Sizin həyat yolunuz belə hadisələrlə doludur!

Ə m i n. Yoldaş Kamalov, siz artıq müstəntiqdən çox prokuror kimi danışırsınız. Mən hələ müqəssirlər skamyasında oturmamışam!

F ə r h a d. Mən əminəm ki, oturacaqsınız. Əslinə baxsanız mən özüm də buna təccüb eləyirəm ki, nə üçün indiyəcən oturmamışınız? (Kağız qovluğundan qəzet çıxardır) Bu kimin barəsindədir, hə?

Ə m i n (*tanış məqaləni görüüb, daha da tutqunlaşır*). Görürəm tərcümeyi-halimi çox müfəssel öyrənmisiniz. Yəqin uşaqlıqda kimin-lə savaşdığını, kimi döydüyüm də bilirsınız. Şübhə eləmirəm ki, bəbamın sümüklerini də qəbirdən çıxardıb yoxlamısınız.

F e r h a d. İstehzanız yersizdir. Həyatın mənfi hadisələrini diqqətlə öyrənəndə, mənim gücüm artır... Qoy Əsmər də bilsin, hələ üçdörd il əvvəl, ali məktəbdə oxuyarkən, sizin ucbatınızdan bir neçə qız bədbəxt olub... Xatırlayırsınız mı? Bu məqalədə həmin əhvalat yazılıb. Oxuyummu?

Ə m i n. Siz cəlladsınız! Nə yolla olur-olsun məni məhv eləmək isteyirsiniz!

F e r h a d (*öldürücü bir təmkinlə*). Sizi dəhşətə gətirən mən deyiləm, öz əməllərinizdir. (Əsmərə) Qızım, sən də bunun hiylə toruna düşəndən sonra özünü zəhərləyib öldürmək istəmisən. Amma nahaq, çox nahaq!..

Ə s m ə r. Xeyr, yoldaş Kamalov, mən bunun üçün yox, dostlarım, tanışlarım yanında rüsvay olmaq istəmədiyim üçün... (*Ağlayır*)

F e r h a d. Bax, bu olmadı, qızım... Sən yenə fabrikə qayıtmalısan. İpək toxuyan maşınlar səni gözləyir. Həyatda büdrəmək, hələ yixilmaq deyil. Ağlama, qızım, ağlama! (*Yaylıqla onun gözünün yaşını silir*)

Ə s m ə r. Məni bağışlayın, Fərhad dayı... Dözə bilmədim...

F e r h a d (*qapıya sarı gedərək*). Buyurun, yoldaş Rəhimli. (*Kərim Rəhimli gəlir*) Əsmər Ziyad qızı fabrikə qayıdır. Yəqin ki, onun üçün iş tapılar, deyilmiş? (Əsmərə) Qayıdacaqsanmı, qızım?

Əsmər dinnir.

K e r i m. Gözüm üstə yerin var, qızım... Niyə cavab vermirsen?

Ə s m ə r. Bəli, qayıdacağam!

F e r h a d (*Əsmərin boyunu qucaqlayıb, qapıya kimi ötürür*). Gec də olsa, səhvini düzəldin. Uğurlu yol!..

Ə m i n. Fabriki yandırınlar, dövlətə ziyan vuranlar bir tərəfdə qalıb, mənim tərcümeyi-halim istintaq olunur... Nahaq özünü yorursunuz, zəhmetinizə heyfim gəlir.

F e r h a d. Mənim qeydime qaldığınız üçün təşəkkür eləmirəm, vətəndaş Bəxtiyarov. Mən öz vicdani vəzifəmi yerinə yetirəndə, həmişə mənəvi zövq alıram. Bu mənə bəsdir!.. Siz bəzəkli bir pərdə arxasında daldalanıb, əsl simanızı məharətlə gizlətmisiniz. İndi bu pərdə yoxdur!..

Bu anda poncorodən kağıza bükülmüş bir şey atırlar.

K e r i m. Xulqanları görüsünüz? Nə isə atdırılar.

F e r h a d (*cəld pəncərəyə yanaşır. Baxır*). Heç kəs yoxdur. (Şeyi yerdən götürüb, kağızını açır) Deyəsən məni yenə hədələyirlər... Yox, burda qutu var. (*Qutunu açır. Bizim tanıdığımız boyunbağı çıxır*) Eyni xətə bir sətir yazıblar. Oxuyummu?

Ə m i n. Mənə dəxli yoxdur.

F e r h a d (*kağızı səssizcə gözdən keçirir*). Yox, mən yanılmışam. İndi hədələmirlər, rüşvət verirlər... Qəribədir, deyilmiş? (*Kağızı oxuyur*) “Özünə bu qədər əziyyət vermə. Fabriki yandıran həbsdədir. Boyunbağını götür, üzüsulu ikən rədd ol!..”. (*Əlbəyaxa vuruşda qalib gəlmış bir bahadir kimi ucadan qəhqəhə ilə gülür*) Hara rədd olum, hə? Düz yolumdan dönüb hara rədd olum, vətəndaş Bəxtiyarov? (*Boyunbağının üstünü oxuyur*) “Victoria”! Bu, latin sözüdür, azərbaycanca qələbə deməkdir. Mən qələbə çalanın sonra nə üçün rədd olum?

Ə m i n. Görüsünüz? Amma siz boyunbağını məndən isteyirdiniz. Bütün ittihamlarınızı rədd edirəm, vətəndaş müstəntiq!

F e r h a d. Tələsməyin. (*Rəhimliyə*) Xahiş edirəm, telefonla öyrənin görün qızınız xəstəxanadan qayıtdımı?

K e r i m. Gərək ki, o bu axşam evə gəlməyəcək.

F e r h a d. Nə eybi var? Mən xəstəxanaya gedərəm. Mən getməliyəm!

SƏKKİZİNCİ ŞƏKİL

Şəhər xəstəxanasında kiçik və işqli bir palata. Pəncərənin beraberində görünən meyvə ağaclarının nazik budaqlarından palatanın ikinci mortebədə yerləşdiyi bilinir. Dibdə tək çarpayı. Çarpayıda uzanmış Cəlal saqqal basmış, qeyri-adı bir ziya ile parıldayan iri gözlərindən hələ də yüksək hərəket içində yandığı hiss olunur. İlk baxışda onu tanımaq çotındır. Çarpayının ayaq tərəfində dayanmış Rəfiqə termometrə baxır. O nə qədər sakitdirse, Cəlal bir o qədər həyəcanlıdır.

R e f i q ə. Sən bunu kimdən bildin?

C ə l a l. Adını soruşma. Mən ona söz vermişəm, xəber alan olsa deməyim... Amma sən nahaq məndən gizlədirsin. Bu günü mən düz il yarım gözləmişəm. Özü də böyük səbirsizliklə. Nəhayət, mənim də səsimi eşidiblər.

R e f i q ə. Bunu sənə deyən adam yaxşılıq eləmək istəyib, amma pislik eleyib. Bax, hərərətin bir xal da artıb.

C ə l a l. Yox, artmayıb. Mən özümü çox gümrah hiss eleyirəm. Rəfiqə, əgər mənim taleyimlə az-çox maraqlanırsansa...

Rəfiqə (inciyərək). Çox sağ ol... Bu da yəqin hərarətin artmağındandır.

Cəlal. Mən elə demək istəmirdim. Sən bir şahid kimi orda olmalısan. Müstəntiqə əsil həqiqəti deməlisən!

Rəfiqə. Bu saat nə mən şahidəm, nə də sən dustaq. Bura xəstoxanadır!

Cəlal. Daha monmi qorxum yoxdur. Ölümündən belə qorxmuram! (Ağrıdan üz-gözü ayılır) Mən artıq kəfəni yırtıb çıxmışam. Görünür bu dəfə də ölüm mənə yaxın düşə bilmədi... Yəqin ki, eşitmisən, qədim, çox qədim bir əfsanə var...

Rəfiqə. Cəlal, əzizim...

Cəlal. Rəfiqə... Bu sözü sənin dilindən eşitdiyim o aylı-ulduzu lu axşamı heç bir zaman unutmayacağam. (Sükut edərək, nəfəsini dərir) Qulaq as, o qədim əfsanəyə görə Səməndər adlanan bir quş var. O daim alov içində yanır, amma yenə do ölmür. Hey yanır, yanır, amma əbədi odlara təslim olmur... Bəlkə onun canı dəmirdəndir, hə?

Rəfiqə. Yox, dəmirdən də olsa, yanıb küle dönerdi.

Cəlal. Doğru deyirsən, dəmirlə Səməndərin fərqi çoxdur. Mənim tankım da dəmirdəndi, o məhv olub getdi, ancaq mən...

Rəfiqə (qəmgin bir təbəssümlə). Adam özünü bu qədər tərifləməz, Cəlal.

Cəlal. Bax, bunu düz deyirsən. İnsan gərək özünü tərifləməsin... Sən getməlisən, mütləq getməlisən!.. O vaxt mən ölsəydim, yad bir ölkədə, tənha bir guşədə basdırıldılar. Bu mənə şərəf götürərdi, deyərdilər ki, bu adsız-sansız əsgər ülvə bir məqsəd yolunda həlak olub... Amma həbsxanada bir canı adı ilə ömrü başa vurmaq?.. Yox, bu ölüm mənim həyatımın ağ vərəqində qapqara bir ləkə olardı... Yoxsa sən də bu ittihama inanırdın, hə?

Rəfiqə (daha da inciyərək). Cəlal!.. Səni yaxşı tanımasayıdım... Sən nələr düşünürsən, Cəlal?

Cəlal. İndi gedib hər şeyi müstəntiqə deyəcəksən, eləmi?

Rəfiqə. Yox, getməyəcəyəm, Mən inanıram ki, gec də olsa, əsil müqəssir tapılacaq.

Cəlal (qəhərlə). Əsl müqəssir... əsl müqəssiri o zaman da tapa bilərdilər... Yalançı şahidlərə inanıllar, lakin mənə inanmadılar.

Rəfiqə. Cəlal, əzizim, boşdur. Axi, sən həyəcanlandıraqa, özünə ziyan verirsən.

Tibb bacısı golir.

Tibb bacısı. Doktor Rəhimli, atanız zəng eləmişdi.

Rəfiqə (Cəlala, rəsmi). Vətəndaş Qaşqay! Bir kəlmə də danışmaq olmaz. (Tibb bacısına) Bir söz demədi ki?

Tibb bacısı. (Rəfiqəni kənarə çəkir). Xəstənin halını soruşdu. Çox köyək danışırı. Deyəsən ağlayırdı.

Rəfiqə (həyəcanlanaraq). Ağlayırdı? Atam? Ola bilməz!

Tibb bacısı. Nə deyim, bəlkə mənə belə gəldi? Hə, bir nəfor də orda sizi gözləyir. Deyir vacib işim var.

Rəfiqə (tələsik addimlarla gedə-gedə). Xəstənin yanında ol. Mən bu dəqiqə gəlirəm.

Cəlal (son dərəcə mayus). Doktoru hara çağırıldır?

Tibb bacısı. Evlərindən zəng eləmişdilər.

Cəlal. Evlərindən? Yaxşı ki, getdi. Səhərdən ac-susuzdur.

Tibb bacısı. Yox, getməz. Siz onu tanımırsınız. Doktor Rəhimlinin nəzərində naxoş, ya bacı-qardaş, təfavütü yoxdur. Üzünə baxanda deyirsən, nə yaman hırslıdır, amma bir ürəyi var, brilyant kimi. Sizi operasiya eləyəndən sonra otağına qapanıb uşaqları ağlayırdı.

Cəlal (həyəcanını boğmağa çalışaraq). Niyə ki?

Tibb bacısı. Nə bilim? Yəqin sizə yazılı gəlirmiş... Həmişə belədir. Xəstə ağır olanda, ölüb-ölümündə qayıdır... Cavan qız olasan, dünyanın hər nemətinə göz yumasan. Elə bil zəmanə uşağı deyil. Teatr bilməz, kino bilməz. Bir yol qaş-qabağı açılıb, üzü gülməz. Boş vaxtı olanda bir kitabdır, bir də o... Deyirlər istəklisi varmış, tutub qəzəmətə salıblar... Mən buraya keçən ay gəlmişəm. Özüm buralı deyiləm... Nə bilim, vallah, bəlkə ara söhbətidir, mənim də ki, bu cür söhbətlərdən xoşum gəlməz.

Cəlal (yerində dirsəklənərək). Yəqin günahı varmış ki, tutublar də.

Tibb bacısı. Nə bilim, vallah? Deyirlər ki, böhtana düşüb. Doktorun özündən soruşturmaq cürot eləməmişəm. Mən də elə ondan-bundan eşitmışəm. Bəlkə ara söhbətidir, mənim də ki, belə söhbətlərdən xoşum gəlməz.

Pauza

Soruşturmaq ayıb olmasın, sizin üz-gözünüzə nə olub?

Cəlal. Demək istəyirsən ki, niyə belə eybəcərəm, hə?

Tibb bacısı. Yox, eybəcər niyə? Deyirəm yəni harda yandırıbsınız?

Cəlal. Əhvalat uzundur... Yerimdən tərpəndim, yaram məni incidir... Ufff!..

T i b b a c i s i (təlaşla). Günah məndə oldu. Deyəsən çox danışdım... Doktoru çağırırmış?

C e l a l. Lazım deyil. Qoy getsin, nahar eləsin. Yazıq səhərdən acsusuzdur.

Fərhad Kamalov və Rəfiqə gəlirlər.

R ə f i q ə. Amma şərtim var, yoldaş Kamalov. Gərək çox incitməyəsiniz.

F ə r h a d. Yalnız iki sual. (*Cəlala yaxınlaşaraq*) Vətəndaş Qaşqay, sizdən çox rica eleyirəm ki, suallarına mümkün qədər sakit cavab verəsiniz. Rəfiqə xanımla mən şərt bağlamışam: sizə əziyyət verməməliyəm.

C e l a l. Axı siz kimsiniz?

F ə r h a d. Müstəntiq.

C e l a l. Mən siz hər gün gözləmişəm. Heç vaxt ümidiyi itirməmişəm. Ən ağır dəqiqələrimdə belə inanmışam ki, ədaləti möhv eləmək Səməndər quşunu öldürmek qədər çətindir!

F ə r h a d. İpək fabrikinin yanmağında sizи günahlandırıblar.

C e l a l (*tutqun*). Bu təzə xəber deyil.

F ə r h a d. Bilirəm. Soruşmaq istəyirdim ki, Bəxtiyarovun sizə gösterdiyi boyunbağı yadınızdadır mı?

C e l a l. Mən bu xüsusda ərizəmdə yazmışam. Oxumamışınız?

F ə r h a d. Oxumuşam. Onu təsvir eleyə bilərsinizmi? Qısaca. İki sözlə. Əsas nişanələrini.

C e l a l (*xatırlamağa çalışaraq*). Beş parça brilyantı var. Ortadakı hamisindən böyük idi.

F ə r h a d. Platindən, yoxsa qızıldan?

C e l a l. Platindən... Ele deyilmə, Rəfiqə? Mən ay işığında gör müdüüm, amma sənə gün işığında göstərib.

R ə f i q ə. Cavab verim, yoldaş Kamalov?

F ə r h a d. Buna ehtiyac qalmadı. (*Cibindən qutunu çıxardaraq*) Bu qutunu necə, tanıyırsınızmı?

C e l a l. Xeyr, görməmişəm. Əmin Bəxtiyarov mənə qutu göstərmədi.

F ə r h a d (*boyunbağını çıxardır*). Budurmu?

C e l a l. Özüdür ki, var.

F ə r h a d (*Rəfiqəyə*). Siz də təsdiq edirsinizmi?

R ə f i q ə. Beli.

F ə r h a d. İkinci sualıma lüzum qalmadı, vətəndaş Qaşqay. Üzr istəyirəm. Sizə əziyyət verdim. Sağalın, qalxin. (*Cəld addımlarla qapıya səri yönəlir*)

DOQQUZUNCU ŞƏKİL

Korim Rəhimlinin evi. Bir ay sonra. Axşam. Yemek stoluna çay dəstgahı düzülmüşdür. Rəfiqə pianoda "Rast" çalır. Əmin Bəxtiyarov səssiz addımlarla, sanki oğruncu gəlir. Rəfiqə onun gelişindən xəber tutmayıaraq, daha da ilhamla, bərkdən calmağa başlayır.

Son akcordu vurub qurtarır, bəriyə döndənə Əmini görür, üzünүn ifadəsi dəyişir.

Ə m i n. Məni gözləmirdiniz, eləmi?

R ə f i q ə. Gözləmirdim. Mən elə bilirdim siz tutulmusunuz.

Ə m i n (*aci-aci gülümsəyərək*). Bu qədər tələsmək nə üçün? Teləsmeyin. Kamalovun qeyri-qanuni istintaq özünə baha başa oturacaq. Bakıya qayıdalı bir ay olur. Elə o gedəndir. Qoyun gəlsin. Hər dəqiqənin bir hökmü var. Bəlkə onun özünü damladılar. Mixi mismar eləyən tale barədə xalq əfsanəsini yəqin ki, eşitmisiniz. Böyük alman filosofu İmmanuil Kantın transəndental fəlsəfəsinə görə...

R ə f i q ə (*onun dediklərindən təngə gəlib, kəskin bir tərzdə sözünü kəsərək*). Mən yaxşı bilirəm ki, siz buraya nə əfsanə söyleməyə gelmisiniz, nə də Kantdan danışmağa... Sizə nə lazımdır?

Ə m i n (*sanki Rəfiqənin dediyini eşitməyərək*). Sizi görmək, sizinlə danışmaq, bəlkə də vidalaşmaq... Bayaqqdan küçədə şabalıt ağacının dibində dayanıb pəncərənizdən içəri baxırdım. Qiymət çalırdınız... Bu qədər fasılədən sonra belə məhərətlə calmaq üçün doğrudan da gərək böyük istedad sahibi olasan. Bir az əvvəl üzünzdən sevinc yığırdı. Axı, məni görəndə nə üçün belə qəzəblənirsiniz?

R ə f i q ə. Səbəbini özünüz bilirsiniz.

Ə m i n. Başa düşürem. Ancaq yenə də sizdən bir xahişim var. Mənim səmimiyyətimə inanın... Bu vaxta qəder mən heç kimi sevməmişəm. Mənim ilk və son məhəbbətim siz olmusunuz. Bircə dəqiqə səbr eleyin. Sizə indi də vəfali olduğumu sübut etmək istəyirəm.

R ə f i q ə. Vəfa... Siz vəfadan, sədaqətdən dəm vuranda mən özümü təhqir olunmuş sayıram. (*Telefona yanaşır, dəstəyi götürür*).

Ə m i n. Milis çağırmaq artıqdır. Mən onsuz da bu dəqiqə gedirəm. (*Rəfiqə dəstəyi yerinə qoyur*) Diqqətlə qulaq asın, Rəfiqə xanım.

Telefon zəngi

R ə f i q ə (*dəstəyi götürür*). Bəli, Rəhimlinin evi. Xeyr, yoxdur. İclasla gedib. Danışan qızıdır. Axşamınız xeyir. Aha, xoş gelmişiniz, yoldaş Kamalov. Çox sağ olun. Yaxşıyam. Cəlal? Sağalıb... Həyətdə gəzinməyə izn vermişik. (*Dinləyir, birdən rəngi tutulur, qeyri-ixtiyari Əminə baxır və səhvini tezca də başa düşüb üzünü başqa səmtə çevirir*)

Bəli, burdadır... Atam bir azdan gələcək. Buyurun, gəlin. Evdə olacaqıq. (*Dəstəyi asır*)

Ə m i n. Məni axtarır, eləmi? Gərək ona deyəyiniz ki, qaćmaq fikrində olsaydım, bir yol tapardım. Kamalova mənim burda olduğumu dediniz? (*Rəfiqə dinmir*) Məhəbbət belə şeydir. Axırda sizi casusluğa da vadar elədi. Təəssüf, çox təəssüf. İndi yaxşı qulaq asın. Madam ki, Kamalovla dostsunuz, onu yola götərin. Ondan çox şey asılıdır. Deyin, məni intihara məcbur eləməsin. Heç olmasa özünə yazığı gəlsin. Mənimki onsuz da gətirmədi. Yəqin ki, aži on-on beş il həbsdə çürüyəcəyəm. Beli bükülmüş bir qocadan seçilməyəcəyəm. Ondan sonra yaşamağın nə menası var? Kamalov yəqin sizin məsləhətinizdən çıxmaz. Deyin, yola gəlsin. bu sizin də xeyrinizədir. Hələlik. (*Gedir*)

R e f i q ə (özünü itirmiş kimi ora-bura vurnuxur). Səriyyə, ay qız, hardasan?

S e r i y y ə (gəlir). O burada nə eləyirdi? Səni hədələyirdi? Adını da kişi qoyub...

R e f i q ə. Yox, özünü öldürmək istəyir. Deyir yaşamağında məna görmürəm. Ancaq mən buna inanmırıam. Qorxuram ki, Kamalova əl qaldırsın.

S e r i y y ə. Kim? Əmin? Mən arvadlığımıla ondan qorxumuram. O ki, Kamalov ola. Kamalov yaman adamdır, ha. Elə bil dalda da iki gözü var. Çayı getirim, yoxsa Kərim dayını gözləyək?

R e f i q ə. Gözləyək. Mən də bu axşam heç yana getməyəcəyəm. Axi, Kamalov bize gələcək. Mənə nə isə vacib bir söz demək istəyirdi. O mənim nəzərimdə indi əziz bir qardaş kimi olub.

S e r i y y ə. Yəqin ona görə ki, Cəlalı böhtanlardan qurtarıb, hə?

R e f i q ə. Yox, indi Kamalovu sevən çoxdur. Atam da, fəhlələr də, mühəndisler də... Elə bil hamının ciyindən bir yük götürülüb. Məndən olsayıdı, deyərdim ki, insanlara şəfa verən mahir bir həkimlə ədalətli bir müştəntiqin heç bir fərqi yoxdur. Əgər könlün varsa, get teatra. Demirdin Bakı artistləri gəlib?

S e r i y y ə. Qulyabani kimi tək necə gedim?

R e f i q ə. Günah özündədir. Vaxtında ərə getsəydin, indi təklikdən şikayət eləməzdin.

S e r i y y ə. Eh, sən də söz tapdın danışmağa. Qadam kişilərin ürəyinə! Ər nədir? Bütün günü evdə oturub xörək bisirəcəyəm. Ev-eşik süpürcəcəyəm. Gecələr gözümüz yola dikib mürkü döyə-döyə gözləyəcəyəm. Nə var, iş bilmışəm, üzlərdən iraq, əre getmişəm.

R e f i q ə. Ürəyim belə narahatdır ki...

S e r i y y ə. Niyə, nə olub?

R e f i q ə. Heç. Teatra gedirsən, pul verim.

S e r i y y ə. Özümün puluma no gölib? Yoxsa elə fikir eləyirsən ki, ərə getməyənin pulu da olmaz... Ər... ər... nə olsun yenি?

R e f i q ə. Atalar sözüdür: "Ər arvadın tacıdır".

S e r i y y ə. Bu məsəli kişilər uydurub. Nə tacbazlıqdır? Bəs niyə onu demirsən ki, qız qaldıqca qızılı dönər? Zarafat-zarafat, toxuculuq texnikumunu qurtarıram. Deməli, sabahda-birigündə keçirəm fabrikə. Dəzgahda işləyəcəyəm. Əvvəl birində, sonra ikisində, sonra da...

R e f i q ə. Gözlə ha, birdən qəhrəman olarsan.

S e r i y y ə. Olanlar məndən artıqdır?

R e f i q ə (pəncərəyə yanaşaraq). Bu saat onun əlindən hər nə desən gələr. Bəlkə Kamalovu təpib xəbərdarlıq eləyək, hə?

S e r i y y ə. Sənə deyirəm Bəxtiyarovda o kişilik yoxdur.

Bədəl və Ferman gelirlər.

B e d ə l. Əssalaməleyküm, qızım.

R e f i q ə. Bədəl dayı, xoş gəlmisin. Çoxdandır görünmürsən.

B e d ə l. Əshi, o zalim oğlu Kamalov bize bir toy tutub ki, Allahın arağında da içməyə macal tapmırıq. Ay qız, Səriyyə, bir bax gör o bufetdə heç nə qalmayıb?

S e r i y y ə. Bu saat. (*Gedir*)

R e f i q ə. Məni bağışlayın, bircə dəqiqə... (*Həyəcanlı halda küçəyə çıxır*)

B e d ə l. Bura bax, Fərman, o zalim oğlu Kamalov bizdən əl çəkənə oxşamır axı.

F e r m a n. Necə məgər?

B e d ə l. Deyirlər bu gün səhər yenə gəlib. Cəlal da ki, sağalıbayağa qalxır. İşimiz lap mütəğəlgəldir.

F e r m a n. Deyirsen yəni Əmin Bəxtiyarov səni satar?

B e d ə l. Öz canını qurtarmaq üçün satar da, hələ bir o yana da keçər. Vallah, bu bir ayda anamdan emdiyim burnumdan gəlib. Baş götürüb bir yana qaçsaq, necə olar, hə?

F e r m a n. Səndən başqa da qaçmaq istəyən var?

B e d ə l. Bəs sən? Səni deyirəm də.

F e r m a n. Daha mən niyə? Yeyəndə yox, içəndə yox, qaçanda ortaqlıq qardaş?

Səriyyə (əlində qrafın gəlir). Araq var. Amma lap dibində. (Qrafını stolun üstünə qoyur) Buyurun!

Bədəl (qrafını işığa tutaraq). Mənə bu da bəs edər. (Fərmana) Bir yol getməklə necəsən?

Fərmən. Pis olmaz.

Bədəl qədəhlərə araq tökür. Bu anda Rəfiqə qayıdır. O hələ də berk həyəcanlıdır.

Bədəl. Deyirəm bunu içək Rəfiqə qızımızın sağlığına. Gün o gün olsun ki, sənin toyunda düb deyənəcən vuraq. Sağ ol, qızım. (Onun həyəcanlı olduğunu sezərək) Qanın niyə qaradır? Belə görürəm ki, toya da çox qalmayıb...

Rəfiqə. Mən bu barədə heç nə bilmirəm. Məsəl var: "Qız evində toydur, oğlan evinin xəbəri yox".

Bədəl. Toy barədə bir qucaq məsəl məndə: iyirmi yaşından bu günəcən düz iyirmi min məsəl yiğmişəm. Bir başqası olsaydı, kitab düzəldib verərdi çapa, bir filan qədər də pül alardı. Amma mən məsələrimi akademiyaya hədiyyə göndəracəyəm.

Rəfiqə. Bədəl dayı, bir de görek hansı məsəlləri bilirsən?

Bədəl. Toy barədə? Bu saat. Deyir: "Toy da olsa toyuğun vayıdır, vay da olsa". Bu bir. "Toy gününü qoyub vay gününü oynayır". Bu iki. "Toy mənim, xeyrat babamın". Bu üç. "Toy töhfəsiz, gəlin yengəsiz olmaz". Bu dörd. "Toyda oynamaz, vayda ağlamaz". Bu beş. "Toydan sonra nağara". Bu da altı. Bəs elər, yoxsa yenə deyim?

Rəfiqə. Bəsdir, bəsdir, Bədəl dayı. Kitabın çıxar, oxuyarıq.

Bədəl. Amma elə eləmə ki, toydan sonra nağara gələk, ha! Cəlal Qaşqay sağalıb qalxır ayağa. Daha nə vaxtacan gözlədəcəksən? (Qədəhlərə yənə araq tökür) Deyirəm ki, bunu da içək sənin nişanlığının sağlığına! (İçir) Düzünü de görüm, çıxır, ya yox? Toyun nə vaxtdır, hə?

Rəfiqə (darıxmış kimi). Eh, Bədəl dayı, bu söhbətin vaxtı deyil.

Bədəl. Niyə ki, qızım?.. Eh, bu fani dünyada padşahdan-zaddansa ola bilmədik.

Fərmən. Öz aramızdır, həmişə ikinci rumkanı içən kimi padşahlıq xülyasına düşürsən. (Bu anda Fərhad Kamalov gəlir, Bədəl onu görən kimi başlayır əli ilə gözünü ovxalayır, röyada olduğunu güman eləyir)

Fərhəd (Rəfiqə ilə görüşür). Axşamınız xeyir. Cəlal Qaşqay hələ gəlməyib?

Rəfiqə. Xeyr, gəlməyib. Axi, ona kim izn verib ki, gəlsin də?

Fərhəd. Artıq o, bəraət aldı. İndi Cəlal Qaşqay mehbəs deyil. Mən istərdim ki, onu öz əlimlə sizə təhvıl verim. Gəlin, bir yerdə xəstəxanaya gedək.

Rəfiqə. Yox, yox. Mən özüm gedib onu gətirərəm. Xahiş edirəm, heç yerə çıxmayıñ. Bizi burda gözləyin. Mənim sizə vacib sözüm var.

Bədəl. İstədiyi yar idi, yetirdi pərvərdigar. Axşamınız xeyir. Xoş gördük.

Fərhəd (Bədələ). Hə, vətəndaş Sadayev, deyəsən biz yenə görüşə olduq.

Bədəl. Bəli, görürəm ki, bu istintaq acı bağırsaq kimi uzanacaq. qurtar bunu də. Qurtar getsin, yoldaş Kamalov.

Fərhəd. Darıxmayıñ. Sabah hər şey qurtarır. Qaşqayın sağalıb çıxmağıını gözləyirdik. (Bədəl getmək istəyir) Kələfin bir ucu da sizə gedib çıxır. İpek malların orderini siz yazmışınız.

Bədəl. Əstəğfürullah. Düşmədik kələyə! Bu fani dünyada padşahdan-zaddansa olmadıq ki...

Fərhəd. Padşah? Padşah olsaydın neylərdin? Heç kəs sənə cəza vere bilməzdi, ələmi?

Bədəl. Yox, qardaş. Mən ki, səni belə görürem, padşah nədir, lap prezidenti də yerindən dəbərdərsən.

Kərim Rəhimli gəlir. Fərhadla görüşür.

Kərim. Xoş gördük, yoldaş Kamalov, həmişə sən gələsən. Bu iclaslar məni lap həkdən saldı. (Səriyyə) Ay qız, bir tez ol, çay gətir.

Səriyyə. Bu dəqiqli. (Gedir)

Bədəl. Bu çayda nə görmüsən? Rəhmətliyin nəvəsi, belə ezip qonağa layiq bir içki tapılmış içək, arada səmimiyyət olsun. Sözsöhbət qurtarsın. Mən də deyirəm, qocalıb əldən düşmüşəm. Pensiyalıq vaxtimdır. Azad eləyin, gedim. Daha neyləyək? Hə, yoldaş Kamalov? Bu fani dünyada padşahdan-zaddan...

Fərhəd (Bədələ). Özünü nahaq Əhmədi-biqəm kimi göstərirsiniz. İndi mənə çox şey bəlli dir. Əmin Bəxtiyarovun inadı özünə də, sizə də fayda vermədi.

Bədəl. Cavan adamsan, gəl bu qoca vaxtında mənə sataşma. Xeyir görməzsən. Bize Sadaylılar deyərlər. Bizim ocağımıza sataşan ömründə xoşbəxt olmayıb.

Fərha d. Bax, bunu düz deyirsən. Yalnız öz xeyrini düşünən adamlardan xalq həmişə ziyan görüb.

Bədəl. Kərim qağa, bu nə deyir? Bəs mənim qırx illik zəhmətim?

Kəri m. Bura bax, gəl məni cin atına mindirmə. Sənə də lənet, sənin zəhmətinə də!

Bədəl. A kişi, bu saç-saqqalından utanmırsan?

Kəri m. Yox, daha utanmiram. İndiyəcən utandığım üçün də həm camaata, həm də özümə ziyan vurmuşam. Adamların şirin dilinə aldanıb, acı niyyətlərini başa düşməmişəm. Bilməmişəm ki, bəzən acı sözlərin dalında saf, yüksək bir arzu, böyük bir xeyirxahlıq gizlənmiş. Mən çox səhv eləmişəm. Adamları tanımamışam. Əmin Bəxtiyarov kimilərinin yağılı dillərinə aldanıb, öz doğma balamın təmiz məhəbbətini tapdalamişam.

Bədəl (*Fərman*). Deməli, bizi güdəza verirlər. Bu da sənin vicdanlı direktorun. Yaxşı, olsun. Bizim də səsimizi eşidən tapılar. Gedək, Ferman!

Fərmən. Məni hara aparırsan? Mənə güldən ağır söz deyən olmadı. Sən öz dərdini çek.

Bədəl (*heyratla*). Fərman, sən də belə?! Adə, bəlkə məni elə sən şeytanlamışan? Nə eybi var? Bədəl Sadayevi yixmaq o qədər də asan deyil. Açıcağam sandığı, tökəcəyəm pambığı!

Fərha d. Bunlar hamısı öz yerində. Amma sabah səhər saat doqquzda hər ikiniz rayon prokurorluğunda olmalısınız.

Bədəllə Fərman gedirler.

Kəri m. Buyurun, çay için.

Fərha d. Bəs bu Qaşqay nə üçün gəlmədi?

Kəri m. Qaşqay?

Fərha d. Bəli. Bu gündən o, azad vətəndaşdır. Məhkəmədə yalnız şahid sıfəti ilə çıxış edəcək. Qızınız onu getirməyə getdi. Amma nə üçünse mənə həyəcanlı göründü.

Kəri m. Yəqin sevindiyindəndir. (*Səriyyə çay gətirir, stol üstünə düzüb gedir, bu anda qapı döyüür*) Buyurun!

Əmən (*gəlir*). Axşamınız xeyir, yoldaş Kamalov. Təklikdə size bir neçə sözümüz var. Bəlkə sonra gəlim, hə?

Kəri m. Mən sizi tek buraxa bilərəm (*Gedir*)

Fərha d. Nə isteyirsiniz?

Əmən. Məni çox sorğu-suala tutdunuz. İndi də siz mənə cavab verməlisiniz. Məndən el çəkəcəksiniz, ya yox?

Fərha d. Bu sualın mənası mənə aydın deyil.

Əmən. Aydın deyil? Gəlin açıq danışaq. Ərənlər üçəcən deyiblər. Gərək ki, belə bir məsəl də var. Mən iki dəfə xəbərdarlıq eləmişəm. Pəncərədən atılan daşa bağlanmış kağız parçası birinci xəbərdarlıq idı. Xatırlayırsınız mı?

Fərha d. Sonra?

Əmən. Boyunbağımı necə? O da ikinci xəbərdarlıq idı. Unutmağınız ki?

Fərha d. Elə qiymətli rüşvəti hansı müstəntiq unuda biler?

Əmən. Üçüncü dəfə də indi özüm xəbərdarlıq eləyirəm. Müqəssir Cəlal Qaşqaydır. Elə deyilmi?

Fərha d. Xeyr, elə deyil! Fabriki sən yandırtmışan. Əlbəttə, tək yox. O biri dostlarını da tapmışam.

Əmən. Hələ də gec deyil, vətəndaş Kamalov. Ziyانın yarısından qayıtmagınız məsləhətdir. Boyunbağı azdırısa, ondan da qiymətli şey əlavə eləyə bilərəm.

Fərha d. Mən həqiqəti böyük bir xəzinəyə dəyişmərəm. Gedin, gedin, Bəxtiyarov.

Əmən. Elə isə öz bəxtinizdən küsün. (*Gedir*)

Fərha d (*telefonla*). Kimdir? Axşamınız xeyir. Xahiş edirəm Əmin Bəxtiyarov haqqında qəti tədbir qəbul olunsun. Təcili. Bəli, sərəncam vardır.

Kəri m (*gəlir*). Hə, nə deyirdi? Yəqin peşman olub. Bağışlanmasını xahiş edir?

Fərha d. Xeyr. Bəxtiyarov, təəssüf ki, başqa təbiətli adamdır. Belələrinin həyat yolu dərin, müdhiş bir burulğan xatırladır. Ora düşdülərmi, çıxa bilmirlər. Sizcə, müqəssir kimdir?

Kəri m Kim olacaq, canım-gözüm? Özləri!

Fərha d. Heç kim onların namusla yaşamağına mane olmur. Milyonlardan seçiləməyə çalışanlar, yalnız öz xeyrini güdənlər, həyata dar gözlə baxanlar xoşbəxt ola bilməzler! (*Pəncərəyə yanaşır*) Gözəl hava var... Küçənin başından bir dəstə adam bura döndü.

Kəri m Bəlkə onlardır? Oxşayır bu tərəfə gəlirlər...

Fərhəd. Bu axşam şəhəriniz mənə xüsusilə qəşəng görünür. Müsiqi...gülüş səsləri... Elə bil işləqlər da güclənib. Adamın gözləri qamaşır...

Kərim Dünəndən bəri Mingəçevirdən işiq alırıq. Nərimanabadın böyük gələcəyi var. Tək elə bizim fabrik bir neçə ildən sonra dönüb kombinat olacaq. Mən indidən təzə fəhlələr barədə fikirləşirəm... Belə görünür ki, toxuculuq məktəbinə də ona nisbət böyütmek lazımlı gələcək.

Fərhəd (*birdən xatırlayır*). Hə, yoldaş Rəhimli, Əsmər fabrikə qayıtdı, qayıtmadı?

Kərim Bəli, qayıtdı. Onu payızdan ali məktəbə mühəndislik oxumağa göndərirəm.

Fərhəd. Lap yaxşı. İnsanların xoşbəxtliyini görəndə daha böyük həvəslə, yorulmaq bilmədən çalışmaq, gələcəyi daha sürətlə insanlara yaxınlaşdırmaq isteyirsin. Eşitmisinizmi, bir əfsanə var...

Bu anda pəncəredən içəriyə iki gülə açılır. Fərhad yixılır, gülə səsine Səriyyə yürüüb gelir. Kərim onunla köməkleşib Fərhadı divana uzadır.

Səriyyə. Vay, vay!.. Kerim dayı, yəqin o ciyəri yanmış Əmin atdı. Refiqə ilə Qaşqay gelirlər.

Cəlal. Yoldaş Kamalov, siz neyləyirsiniz? Nə üçün ehtiyatsız dolanırsınız?

Fərhəd. Daha keçib, Qaşqay.

Cəlal. O məni də vurmaq istədi. Ancaq üstüne atılıb onu yaxaladular, silahını əlindən aldılar. (*Rəfiqəyə*) Doktor, onu qurtarın! Bize səadət gətirən bu insanın ölümüne dözmək çətindir.


Rəfiqə (*cəld Fərhada yanaşır, diqqətlə müayinədən keçirir, öz-özünə danışmış kimi*). Ah...

Cəlal. Nə oldu, əzizim?

Rəfiqə (*böyük bir çətinliklə, yavaşcadan*). Ümid yoxdur...

Fərhəd. Bilirom, ümid yoxdur... (*Son gücünü toplayaraq*) Məni öldürə bilərlər. Onların lənətə gəlmış nəfsi yalnız cinayət törətməyə qadirdir... Eh, mən nə danışıram? Qədim, çox qədim bir əfsanə var. Səməndər adlı quş əbədi odlar-alovlar içinde yanır, amma heç bir zaman ölmür... İnsan bu əfsanəni yaradanda özünün böyük əməllərini nəzərdə tutub. İnsan ölsə də, bu əməllər yaşayır, yaşayacaq da!.. (*Ölür. Ümumi və qəmli bir sükut*)

Ədəbi-tənqid məqalələr



SABİR – NOVATOR

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmışdır. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmış olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarrı. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürdü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:

Nəsimini dabanından soydular!..

Daha sonra Azərbaycan xalqının bağlarından qopub gələn incə bir ürək təranəsini vohşicəsinə boğdular, onu büləbül kimi şaqramağa qoymadılar. Xalq isə bu böyük insana əbədi xatirə yaratdı, ona sözdən heykəl yüksəldti:

Hər oxuyan Molla Pənah olmaz!..

Yenəmi misal istəyirsiniz? Azərbaycanın qanla yazılmış tarixində belə faciələr azımlı olmuşdur?

Bədbəxt bir gündə əski Tiflisin tozlu küçələri ilə qəbristana bir cənaza aparırdılar. Ona Nikolay kazaklarından başqa heç kim yaxın durmayırdı. Dükənlərin qarşısından keçərkən söyüslər, nifrinlər eşidildirdi. Nə üçün? Çünkü bu insan böyük idi, xalq üçün saç ağartmışdı, bütün mədəni Avropada məşhur olmuşdu. Çünkü bu bədbəxt gündə ağızı köpüklənə-köpüklənə onun ardınca lənət oxuyanlar, “Hacı qara”larda “Müsyö Jordan”larda, “Kimyagər”lərdə, “Aldanmış kəvəkib”lərdə əkslərini görüb özlərindən çıxmışdır.

Lakin azad olmuş xalq, ona öz paytaxtında tuncdan heykəl qoydu, əsərlərini sevə-sevə oxudu, dinlədi. Onun adı çəkiləndə nifrət deyil, iftixar hissi duydu.

Sonralar şair, xalqın öz içindən çıxdı. O, xalqın doğma heyatından yazdı. Onun iniltilərini, acı fəryadını şerinin ahənginə hopdurdu. Sənətinin inciləri ilə böyük Azərbaycan ədəbiyyatı sarayını bəzədi. Lakin “millət qəhrəmanları” bunu görə bilmədilər. Şair ac-susuz qaldı, xəstəliyini müalicə etdirməyə pul tapa bilmədi. O hələ gənc ikən böyük xalq

sənətinə vida etdi. Xalq isə yaratdığı böyük inqilabın ilk günlərində şairini xatırladı, məktəblərdən, kitabxanalardan bir çoxunu onun adına yazdı, heykəlini gözəl bir bağçada güllər və çiçəklərlə bəzədi: Sabirin adı və əsərləri ən yeni nəslimizin belə dilində əzber oldu. Sabirin xatırəsi getdikcə daha da yüksəldi. "Hop-hop" quşu neft mədənlərinə, pambıq tarlalarına, məktəblərə doğru uçub, yorulmadan əski həyatın nəğmələrini, şikayətlərini, acı nələsini oxudu. Böyük xalq onun mahmalarını eşitdi, sevdı, sonra da gur səslə oxudu:

Artdıqca həyasızlıq, olur el mütəhəmmil,
Hər zülme dözən canları neylərdin, ilahi?

Bir dövrə kim sidq səfa qalmayacaqmiş,
Bilməm belə dövranları neylərdin, ilahi?

Məzlumların göz yaşı dərya olacaqmiş,
Dəryaları, ümmanları neylərdin, ilahi?

Səyyadi-cəfakardə rəhm olmayacaqmiş,
Ahuləri, ceyranları neylərdin, ilahi?

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
Toxm əkməyə dehqanları neylərdin, ilahi?

İş rəncberin, güc öküzün, yer özünükü,
Bəyzadələri, xanları neylərdin, ilahi?

Sabirdəki bu qətilik təsadüfi bir mahiyyət daşırmırı. O, "Füyuzat" səhifələrini dolduran mistik əsirləri, mücer्रəd "romantikanı" görmək belə istəmirdi. O, vaxtılı Nekrasovun dediyi kimi, "şair olmaya da bilərsən, lakin vətəndaş olmağa məcbursan" fikrinin şüurlu tərəfdarlarından biri idi. Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı. Onu yüksəldən, onu həqiqi ictimai bir ürək kimi çırpinmağa məcbur edən böyük vətəndaşlıq məsuliyyəti idi! Bu səbəbdən də Sabir inqilabın şairi idi. O, irticam şiddəti illərində, dövrünün bütün şairlərindən fərqli olaraq, öz ictimai satirasının hər cür silahdan tez, qüvvətli təsir edən qiymətli – dərin misraları ilə mülkədar-kapitalist cəmiyyətinə sarıldıcı ölüm zərbələri endirirdi. Sabir qəmgın olsa da, ağlasa da, yenə

zəifləmirdi, yenə sağalmaz yara vururdu, yenə şiddetli qəhqəhə ilə güləməyi bacarırdı. Ona görə də əsl, həqiqi sənet zirvələrinə yüksələ biliirdi. O, aldatmırı. Onun əsirləri həyatın həqiqətini göstərirdi. Sabir realist idi. Onun realizmi aktiv və yixici bir xarakter daşıyırı. Dediymiz kimi, onda həqiqi bir ictimai ürək çırpinırdı:

Neyləmeli, göz görür, əqlim kəsir,
Mən günüşi göydə dana bilmirem.

Eyni zamanda Sabir öz yaradıcılıq prinsiplərini oxucularından gizlədə bilmirdi. Onun epiqramları, səhnəcikləri, "nəzirələri" Sabiri həqiqi siyasi bir şair kimi tanıtdırırdı. Azərbaycan ədəbiyyatında az yaziçi bu qədər məharətlə zamanın siyasi məsələlərini eks etdirmişdir. Sabir ona görə böyük və ölməzdir ki, o, gündəlik məsələləri yüksək bədii səviyyədə həll etməyi bacaran bir sənətkar olmuşdur. Bu sahədə onu Fransanın məşhur şərqi sənətkarı Beranje ilə müqayisə etmək olar. Sabir həqiqətən gözü açıq, diribaş, mübariz, düşməni ustalıqla döyəcələyən bir satirikdi. Qoy Sabirin oxucuları bir daha onun dialoqlarını, səhnəciklərini diqqətlə oxusunlar, bu əsərlərdə Sabirin böyük bir məharətlə tamam bir epoxanın Çirkin cizgilərini necə qavradığını, xalqın düşmənlərini acı qəhqəhələrlə necə döyüb taqətdən saldığını görəcəklər.

Aydındır ki, bu parçalar hər cəhətdən yeni bədii əsərlərdir. Bəzən Sabir belə kiçik ədəbi formalarda yaxşı bir komedyianın verdiyi effekti vermişdir. Bu səbəbə görə də biz Sabiri, heç bir mübəaliyə yol vermədən Azərbaycan ədəbiyyatının ən böyük klassikləri sırasına daxil edirik.

Sabir heç bir zaman forma xatırınə yanan bir şair olmamışdır. O, şeirə hər şeydən əvvəl yeni tematika, yeni mündəricə getirmiştir. O, Azərbaycan şerinə vətəndaşlıq mərdiliyi getirmiştir. O, "bülbülə, eşqə, gülə dair yalan fırladan" şairləri inkar etmiş, "cəridəsini doldurmaq üçün mətləbi uzadan" qəzetçiləri döymüş və bununla kifayət-lənməyərək, "nəzirələr" adı ilə köhnə şeir formalarını öz məhdud cığırından çıxmaga və yeni məzmunə xidmət etməyə məcbur etmişdir. Bu səbəbə görə də Sabir həqiqi bir novator kimi parlampışdır.

1936

BÖYÜK AŞIQ

Azərbaycan aşıqları içərisində en görkəmli yeri Göyçə mahalının xalq aşığı Ələsgər tutur. Bir əsrden artıq yaşamış bu böyük aşiq, elə bir bədii səviyyəyə yüksəlmışdır ki, bu gün biz onu Vaqif, Vidadi kimi şair-lərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi programlarına belə salsaq heç yanılmarıq. Çünkü Aşiq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı on zəngin şeir formalarını da qavrayır. Aşiq Ələsgər böyük bir talantdır. Heç də təsədüfi deyildir ki, bu gündü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.

Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

Xalqa həqiqətdən metləb qandırı,
Şeytanı öldürüb nəfsin yandırı,
El içinde pak otura, pak dura,
Dalışınca xoş sədali gərəkdir.

Onun fikrincə aşiq hər cəhətdən nümunə olmalıdır. O, aşıqlardan ağıl, kamal tələb edir. Onun nöqtəyi-nəzərincə aşiq “mərifət elmində dolu gərəkdir”, aşiq, dediyi sözlərin qədrini bilməlidir. Bu o deməkdir ki, aşiq xalqı öyrədəndə, onun nöqsanlarını göstərəndə birinci növbədə özünü düzəltməli, özünü tərbiye etməlidir. Müasir dildə söyləyəcək olsaq Ələsgər, aşıqdan yüksək bir şəxsiyyət olmayı tələb edir.

Ələsgərin əsas yaradıcılıq xüsusiyyətləri nədən ibarətdir? O, hər seydən əvvəl lirikdir. Onun lirikası dərin bir məhəbbətlə çirpinir. O, sevgidən, gözəllərdən, vəfadan bəhs edərkən hər yerdə optimistdir. Ələsgər ən qoca yaşlarında belə həyatı sevmiş, dünyanın iztirablarından bədbin olmamışdır. Yüz ildən çox yaşamış bu qoca, ömrünün axırına kimi “hər könül özünə bir padşahdır” demişdir. Azad sevgi, azad məhəbbət böyük aşığın ən başlıca motivlərindən biri olmuşdur. O, azad sevgini tərənnüm edərkən öz arvadının pis cəhətlərini belə həcv etməkdən çokinməmişdir:

O vaxt ki, gelin oldun,
Qabırğası qahn oldun,
Qaynanana zalim oldun,
Dilindən xəberin varmı?

Ələsgərin lirikası qüvvəlidir, dərindir, çünkü realistikdir. O həyatdan uzaqlaşmağa, bədbinliyə, nihilizmə deyil, həyata, sevgiyə çağırmışdır.

Bəzən eyni motivləri, eyni əhval-ruhiyyəni bir-birindən gözəl misralarda ifadə edən aşiq Ələsgər, dediyimiz kimi, lirikanın yüksək nümunələrini vermişdir. Bu lirika həyatı sevgidən, real məhəbbətdən bəhs edir. O, hətta bəzən konkret gözəlləri nəzərdə tutaraq, onların haqqında canlı, təsirli və dərin qoşmalar söyləyir. Burada bəzən cəngəvliyə məxsus olan sədaqətdən, sevgidən bəhs olunur:

Öldürsələr qorxum yoxdur qanımdan,
Yolunda keçmişəm şirin canımdan.
Tərk oldum vətəndən, xanimanımdan,
İnsaf deyil, gəzmə məndən aralı.

Aşiq Ələsgərəm, söylənir adım,
Budur ürəyimdə mətləb, muradım:
Sənin erin ölsün, mənim arvadım,
Gəzək hər ikimiz yashı, yaralı.

Göründüyü kimi, Ələsgər ilk nəzərdə qəmgin görünən bu misralarında belə oxucusunu, daha doğrusu dinləyicisini güldürür, sevindirir. Burada aşığın kəskin ağılı, səmimiliyi və sənətkarlığı özünü tam mənası ilə göstərir. Ələsgər sevgi haqqında danışarkən təsvir və tərənnüm etdiyi gözəlləri real müqayisələrlə vermişdir:

Tarlan tamaşalı, maral baxışlı,
Qədəm qoyub asta-asta xoş gəldin!
Yolun sadağası can ilə başdır,
Qurban sənin kimi dosta, xoş gəldin!..

Ələsgər lirik əsərlərində bir tərənnümü olaraq qalmayıb, epik səhnələri də böyük sənətkarlıqla yaradır. Az kəlmə ilə çox fikir söyləmək, canlı və təsirli şairanə səhnələr təsvir etmək istedadı Ələsgərin lirikasını daha da zənginləşdirir:

Gedirdim, güzərim düşdü bulağa,
Ovçu bərəsində maral gördüm.
Yatıb inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalim ovçu onu qoyub nişana,
Dəlib ürəyini boyayıb qana,
Yıxılıb çevrilir, o yan-bu yana,
Kəsilibdir səbri, qərarı, gördüm.

Təbib olsam yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram.
Ələsgərəm, çaylar kimi çəglaram,
Ananı baladan aralı gördüm.

Hər şeydən əvvəl nəzərimizi cəlb edən böyük müqayisə, maralla ovçu müqayisəsidir. Şairin təsvirini oxuyanlar, dərhal bunların kim olduğunu anlayırlar. Ələsgərin məharəti, sənətkarlığı, xalqın canlı təsəvvürünə, obrazlı ifadələrinə və müqayisələrinə əsaslanır. Buradakı xəlqiliyin dərin ictimai kökü vardır. Müasir şairlerimizin bəzisi şeirdə xəlqiliyi yanlış anladığı üçün, onların əsərləri sadə dildə yazılmış olsa da kütłə tərəfindən anlaşılmamış qalır. Burada kütlə deyil, şair özü müqəssirdir. Bu gün hamiya məlumdur ki, milli forma deyildiyi zaman müəyyən xalqın dil xüsusiyyətləri təfəkkür xüsusiyyətləri nəzərdən qaçırla bilməz.

Ələsgərin lirikası xalq şerinin qızıl fonduna daxil olur. Çünkü o, bədii üslubu cəhətindən xalqa bağlıdır, onun yaradıcılığı Azərbaycan poeziyasının ənənələri üzərində yüksəlmışdır. Xalq dilinin ən güzel xüsusiyyətlərini bilən, bu dili bəzən olduqca yüksək bir şeir səviyyəsinə qaldıran aşiq Ələsgərdə müəyyən bir fikir ifadə etməyən sünə misralara rast gələ bilmezsiniz. Bu, əlbəttə aşiq Ələsgərin çox bilikli, bacarıqlı, xalqı ilə yaxından bağlı bir ədəbi şəxsiyyət olduğunu aydın göstərir. O, qorxmayırlı, düşmənləri cəsarətlə qırmaclayır, bəzən kəskin satiraya qədər yüksəlir, din nümayəndələrini, bəyləri döyəcləyir:

Ələsgər elmində olmaz nabələd,
Doğru söyle, sözün çıxmasın qəlet,
Şahiddə insaf yox, bəyde ədalət,
Qaziların düz bazarın görmədim,

deyə şikayətdən artıq dərin bir qəzəb ifadə edən misralarını söyləyir. Xüsusən mollalar haqqındaki həcvində Ələsgərin qüvvətini daha aydın hiss edə bilərik:

Söyüdür zatınız, billəm, mollalar,
Çəkib boy verəsiz, barımız olmaz;
Dildən dost olarsız, könüldən uzaq,
Doğru, dürüst etibarınız olmaz.

Yoxsulun malını halal bilərsiz,
Şeytani-ləndən mətləb dilərsiz,
Əskik damşarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.

Bütün bu faktlar göstərir ki, aşiq Ələsgərin bədii yaradıcılığı dərin ictimai köklərə əsaslanır.

Sənətkarın sazında tekçə gözəllər təriflənməmiş, bəlkə-bununla yanaşı olaraq, xalqın canına daraşan parazitlər, ikiüzlülər, namussuzlar, bəyler və mollalar döyülmüşdür. Ələsgərin sənəti eyni qüvvətini, eyni səmimiliyini və koloritini bu sahədə də mühafizə edir. O, götürdüyü bütün mövzularda sənətkardır. Onun misraları möhkəm, yürüdüyü fikirlər aydındır.

Ələsgər el qəhrəmanlarından da az bəhs eleməmişdir. Onun bütün yaradıcılığında biz hər zaman xalqın ən namuslu oğlu kimi meydana çıxan bir şair görürük. Onun bəzi əsərlərindəki bədii zəiflik isə, bu şeirləri müəyyən təsadüfi əhval-ruhiyyə təsirində söyləməsindən irəli gəlmişdir. Biz bu əsərlərin çoxunda aşığın həqiqi səsini eşitmırıq. Burada sənət azdır. Çünkü aşiq, dediyimiz kimi, müəyyən dərəcədə öz yaradıcılıq xəttindən ayrılmışdır.

Bu da, şübhəsiz, onun zəif cəhətlərini görmek üçün bize imkan verir. Ələsgərin şeir formaları zəngindir, çoxtəreflidir.

Ələsgərdən öyrəmək olarmı? Əlbəttə olar və bu son dərəcə zəruridir. Dövrümüzün şairi, Ələsgər kimi səmimi, xalqa bağlı olan, onun yüksək ənənələrini ifadə edən və yalnız bu xətt üzərində irəlli-ləyən bir sənət, yeni məzmunlu, bir sənət yaradır. Bu günün şairi əsrimizin insanlarını, onların zəngin mənəviyyatını, yüksək sevgisini, yoldaşlıq sədaqətini, qəhrəmanlığını tərənnüm edərkən bu şairin yolu ilə getməli və onu dövrümüzün səviyyəsinə qaldırmalıdır. Əlbəttə, belə olsa şair müstəqil, tam və orijinal ədəbi bir şəxsiyyət kimi meydana çıxacaqdır. Bu günkü şairlerimiz içərisində belələri vardır. Bu günkü şerimiz əsasən bu yolla inkişaf edir və bu, əlbəttə, nöqsan deyil, məziyyətdir!..

1938

M.F.AXUNDOVUN DRAMATURGIYASI HAQQINDA BƏZİ QEYDLƏR

Deni Didro "Dramatik poeziya haqqında" kıl kitabında yazır: "Ösər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazımdır".

Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünkü bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

Puşkin deyir ki, hər bir dramaturqu öz xüsusi qanunlarına əsaslanaraq mühakimə etmək lazımdır. Didronun qeyd edilən fikri ilə Puşkinin dediyi arasında prinsip etibarilə heç bir forq yoxdur.

Mirzə Fətəli Axundov dramaturgiyası ölməz klassik nümunələr vermişdir. Buna görə də, biz – onun həqiqi varisləri, birinci növbədə onun özünə məxsus olan dramaturgiya qanunlarını, özünün spesifik xüsusiyyətlərini arayıb ortaya çıxarmalıyıq.

Bu vaxta qədər ənənə üzrə Mirzə Fətəli Axundovu "Azərbaycan Molyeri" adlandırmadadırlar. Bize elə gəlir ki, bu titul onun ədəbiyyatımız tarixindəki ehəmiyyətini düzgün qiymətləndirməyə mane olur. Çünkü M.F.Axundov bütün Şərq ədəbiyyatının ilk dramaturqu olmaq etibarilə və öz xüsusiyyətləri cəhətindən Molyerə o qədər yaxın deyildir. Bu sonuncu qeydə daha artıq diqqət yetirmək lazımdır: Mirzə Fətəli Axundov öz dünyagörüşü və dramaturgiya qanunları nöqtəyinə nəzərindən olduqca müstəqil bir sənətkar kimi meydana çıxmışdır.

Onun əsərləri Molyer üçün xeyli səciyyəvi olan yałançı klassizmən uzaqdır, onun realizmi böyük və dərin ictimai əhəmə qüvvəsinə malikdir.

M.F.Axundovun tarixi rolü doğrudan-doğruya son dərəcə böyükdür: Şərq ədəbiyyatı ənənələrini tənqid süzgəcindən keçirərək, yeni bir üslub yaratmış sənətkar, əsərlərində də filosof kimi, mütəfəkkir kimi dövrü üçün həddindən artıq aktual olan məsələləri qaldırmış, həll etməyi bacarımsızdır. Bu səbəbə görədir ki, o, Azərbaycan ədəbiyyatı tarixində get-gedə daha artıq qiymətləndirilen, daha çox sevimli və daha yaxşı anlaşılan bir ustadır. Aydındır ki, əsrlər də keçsə, xalqımızın gələcək nəsilləri onu ehtiramla yad edəcək və ona öz teatrının repertuarında daha fəxri bir yer verəcəkdir.

Axundov tənqididə qeydlərinin bir yerində yazırı: "Dramaya dair əsərlərin şərti və xüsusən komediyanın təqazası xəlayiqin eyblərini və əxlaqi-zəminələrini eynilə göstərməkdir. Drama sənətinin məqsədi – insanların əxlaqlarını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrot-ləndirməkdir".

M.F.Axundov dramaturgiyasında eks olunan eyblər, insan əxlaqindakı nöqsanlar, olsun ki, bizim müasirlərimizdə yox dərəcəsindədir. Hətta belə də olsa, Axundov dramaturgiyası öz tərbiyəvi qiymətini heç bir zaman itirməyəcəkdir. Zira o, bədii lövhələri üçün əsas aldığı həyat lövhələrini o qədər yüksək bədii bir səviyyədə vermişdir ki, biz hacı qaraları, heydərbəyləri, müsyö jordanları, hatəmxan ağaları, hacı kərimləri gözümüzün qarışısından keçirərək, xalqımızın tarixini, onun böyük bir dövrünü aydın görür və bu insan tiplərini yaradana ürək dolusu iftixarla baxıb öz-özümüzə deyirik: "Belə sənətkar ölməz".

Bizə bu iftixar hissini aşılanın nədir? Heç bir söykonocəyi olmayan dar nasionalizmmi? Dünya ədəbiyyatını bilməməkdən irəli gələn məhdudluqmu? Yoxsa öz milli yazıçısının böyükliyünü layiqi ilə anlayan həqiqi vətəndaş duyğusunu?

Əlbəttə, bizdə bütün bəşəriyyətin yaratdığı mədəni irsə qarşı odlu bir məhəbbət hissi vardır. Bunu sübut eleməyə qətiyyən ehtiyac yoxdur. Biz onunla fəxr edirik ki, insanlığın azadlığı, köləlik zəncirindən qurtulması yolunda çarpılmış bir mübariz, bir sənətkar yaratmışıq. Azərbaycan xalqı Mirzə Fətəlinin adını böyük bəşər mədəniyyəti yaradıcıları sırasında görməklə fəxr edir. Bu iftixar hissi hem qanuni, hem də yerlidir.

Mirzə Fətəli Axundov, arzuları ilə gördüyü işlər arasında heç bir ziddiyyətə yol verməmiş yazıçılardan biridir. Onun xəyalları ilə işləri arasında son dərəcə möhkəm, ayrılmaz bir əlaqə olmuşdur. Bəzən tənqidimiz çox yüngül üsullardan istifadə edərək Mirzə Fətəlini az qala çar quruluşunun adı bir çinovniki kimi qələmə verməyə çalışmışdır. Bu, əlbəttə, çar paqonları altında daim xalq üçün hərarətlə çırpan böyük ürəyi görməməkdən və ya görmək istəməməkdən irəli gələn bir haldır. Biz bütün bu incikliyi bir tərəfə atırıq. Bu cür tənqidlə münaqışoyo girmək lazımdır.

Bizcə Mirzə Fətəli Axundov dramaturgiyasının üç böyük xüsusiyyəti vardır: 1) bu dramaturgiya epoxialdır, 2) ideyalıdır, 3) sintetik xarakterə malikdir.

Bu cəhətləri qısaca aydınlaşdırıraq.

I. M.F.AXUNDOV DRAMATURGIYASI ÖZ DÖVRÜNÜN AYNASI KİMİ

Molla Nəsrəddin "Ölülər" kimi klassik bir əsərin müəllifidir. Haqverdiyev "Dağılan tifaq" kimi ölməz bir dram yaratmışdır. Cəfər Cabbarlı yüksək bədii dəyərlərə malik pyeslərin müəllifidir. Bu yazıçıların hamısı Axundov realizminin ən yüksək ənənələrini davam etdirmişdir. Lakin Mirzə Fətəli bunların hamısından fərqli olaraq dövrünün bütün sinif və qruplarını əks etdirmiştir. Axundov mülkədarları, bəyləri, çarçinovniklərini, kəndliləri, ziyahları, xanları, hətta advokatları vermiş və bütün bunların bitkin bədii obrazlarını yaratmışdır. Axundovun böyüklüyü yalnız bununla məhdudlaşmur. Bu xarakterlər müəyyən tarixi epoxada, müəyyən bir dövrün məhsulu kimi geniş ictimai münasibətlər fonunda verilmişdir. Axundovun altı komediyasını diqqətlə oxuyan hərkəs, burada tam bir əsri göstərən qüdrətli bir dramaturqu və eyni zamanda geniş müşahidələrinə məharətlə bədii forma verən bir sənətkarı görə bilər.

Bizi ən çox maraqlandıran bir cəhət vardır ki, o da Mirzə Fətəlinin əks etdirdiyi xarakterlərin müxtəlifliyidir. Hatəməxan ağa ilə Heydər bəyi bir-birinə oxşatmağa təşəbbüs edən hərkəs, artıq əmək çəkib özünü yormasıın, bunların arasında heç bir yaxınlıq yoxdur və yaxud Səfər bəylə Şahbaz bəy arasında heç bir bənzəyiş tapa bilməzsınız. Bunu nə ilə izah etmək olar? Hər şeydən əvvəl Mirzə Fətəlinin bioqrafiyası burada bizə kömək edə biler. Məlumdur ki, o, canışın dəftərxanasında işlərkən rəsmi vəzifəsi üzrə bütün bu qrupların müxtəlif nümayəndələri ilə hər zaman üz-üzə gəlirdi, onları incədən-incəyə müşahidə edirdi. Mirzə Fətəli bu ictimai qrupların həyatı ilə çox sıx əlaqədar olduğu üçün, onların şikayətlərini duyurdu. Bu dərin müşahidələrin nəticəsində bütün bir xalqın canlı həyatı onun sənətkar gözləri qarşısında canlanırdı.

Dahi rus dramaturqu Ostrovski əsas etibarilə rus tüccarlığı həyatını yaxşı bildiyi üçün onları bütün ince təfərrüati ilə əks etdirdiyi halda, Mirzə Fətəli Axundov bütün bir xalqın möisətinə göstərmişdir.

Mirzə Fətəlinin, şübhəsiz, müəyyən simpatiyası və antipatiyası olmuşdur (bu xüsusda aşağıda bəhs edəcəyik). Lakin Axundov o qədər böyük realistdir ki, hadisə və insanları o qədər obyektiv təsvir dərəcəsinə yüksəltmişdir ki, bunların dalında gizlənən ideyaları təşrif edib

göstərmək o qədər də asan bir iş deyildir. Daha doğrusu Mirzə Fətəli döymək və qamçılamamaq üçün birinci vasitəni, tiplərin öz daxili ziddiy-yətlərində, öz çirkin simalarında, öz yırtıcı psixologiyasında görmüşdür və yaxud müsbət insanların eyblərindən, nöqsanlarından təmizlənməsini öz daxili inkişaflarında görmüşdür. Əger "Müsyö Jordan" komediyasındaki Şahbaz bəy nəbabatçı Jordanın təsiri ilə Qərb mədəniyyətini mənimsəməyə meyl edirə, bu, Mirzə Fətəlinin öz xüsusi ideyası kimi quru və sönük deklarasiya kimi deyil, bəlkə müəyyən bir dvoryan gəncliyi qrupunun real meyilləri kimi, arzuları kimi verilir. Burada Mirzə Fətəlinin ustalığı doğrudan da heyvətamız bir səvijyyəyə yüksəlir. Biz müəllifi, demək olar ki, unuduruq. Gözümüzün qarşısında canlı insan obrazı və onun çırpıntıları qabarıq bir şəkildə özünü göstərir.

Şahbaz bəy son dərəcə fərdiləşdirilmiş bir obrazdır. Yəni onun bütün hərəketlərində olduqca konkret bir insanın fərdi xüsusiyyətləri vardır, lakin o, müəllif tərəfindən o qədər dürüst və tipik formada verilmişdir ki, Şahbaz bəy artıq bir fərd olmaqla qalmayıb xarakter dərəcəsinə yüksəlir, yəni özü kimi bir çox gənclərin də xüsusiyyətlərini özündə toplayır. Biz onun şəxsi arzuları ilə tanış olduğumuz zaman, fransız dilini öyrənməyə çalışan, vəzifə sahibi olmaq istəyən, xoşbəxt həyat arzulayan bir gənci deyil, tamam bir nəslü görürük və eyni zamanda təmiz ürəkli, məhdud, sadə, nişanlısından, ibtidai möisətindən ayrılarak dərin bir ağrı duyan, sizlayan şahbaz bəyləri görürük. Bu gənc bəylər nəslinin Azərbaycan tarixində Mirzə Fətəlinin təsvir etdiyi kimi olduğunu sübuta ehtiyac vardır. Əlbəttə yoxdur. Mirzə Fətəli kimi sənətkarlara biz canlı həyat qədər inanırıq. Onun bədii ümumiləşdirmələrinə tarixi həqiqətin bədii inikası kimi baxırıq.

Bizə etiraz edə bilərlər ki, M.F.Axundov, komediyalarının çoxusunda müəyyən anekdotik hadisələri almışdır. Biz də bu etiraza belə cavab verə bilərik ki, Mirzə Fətəli bu anekdotik hadisələri bir vasitə kimi götürmüş, sujet xətti kimi almış və tanıdığı, bildiyi, dərindən-dərinə tədqiq etdiyi insanları ilk plana çəkərək, canlı xarakterlər yaratmışdır. O, zahiri effektiñ ən qəddar düşməni olmuşdur. Onun komediyaları, hər şeydən əvvəl geniş həyatın canlı realistik lövhələrini vermişdir.

Bu iddiamızı sübut üçün ilk komediyalarından birini götürək. Məsələn: "Molla İbrahim Xəlil kimyager" bu dediyimiz anekdotik hadisə üzərində qurulmuş əsərlərdən biridir. Komediya on altı səhifədən

ibarətdir və bəlkə də Axundovun ən təcrübəsiz dövründə yazılmışdır. Lakin biz əsəri oxuyarkən, bütün bu şeyləri unuduruz. Çünkü bu əsərdə də canlı insanları görürük, onların mübahisəsini eşidirik, canlı, real konfliktlərin şahidi oluruq. Komediyanın ekspozisiyası birinci sətirdən başlayır və müəllif kimyagerin firildaqlarına aldanan adamları səhnəyə çıxardıb bizimlə tanış edir. Hadisə özü maraqlıdır. Lakin əsər üçün bu hadisə əsas deyildir. Yəni buradakı insanlar özü özlüyündə o qədər canlı göstərilir ki, biz bəlkə də hadisəni unudub insanların real ziddiyyətləri ilə maraqlanmağa başlayırıq. Axundov olduqca qısa, lakin mənalı dialoqlarda adamların simasını məharətlə işıqlandırır.

Ağa Zamanı götürək. Bu adam, köhnə bir dəllək oğludur. Onun atası öz sənəti ilə dövlətlənmiş, lakin o özü, əsərdəki Hacı Nurunun dediyi kimi, bu dövləti xərclemişdir. Onun atası oğluna dəllək sənətini öyrətdiyi halda, bu hərif töbəbiblikdə şöhrət qazanmaq istəmiş, lakin bu sahədə büsbüütün avam olduğundan müalicə əvəzinə insanları qırıb çatmışdır.

Yaxud Molla Səlmanı götürək. Şair Hacı Nurunun dediyinə görə bu adamdan yaxşı odunu olarmış. Lakin Molla Səlman atasının yolu ilə gedib mollalığa qurşanmışdır. Onun atası elmləri öyrənmiş, zəhmət çəkmiş, lakin bu hərif avam və biliksiz olduğu üçün hətta mollalığı belə bacarmır... və i. a. və sairə.

Bu əsərdə ən maraqlı obrazlardan biri də şair Hacı Nurudur. Bu adamın simasında M.F.Axundov müəyyən müsbət ideallarını təcəssüm etdirməyə çalışmışdır. Bu şair namuslu, xalqının xoşbəxtliyinə çalışan, doğru sözü üzə deyən, cəsarətli bir adamdır. Onun əsərlərində olduqca mühüm hadisələrdən bəhs edilir. Məsələn, o, şeirlərinin birində özündən altmış il əvvəl avar ləzgilərinin Xanbutayın təhti-idarəsində Nuxaya olan hucumunu təsvir etmişdir.

Hacı Nuru vətənpərvərdir. Xalqının taleyi ilə maraqlanan bir şəxsdir. Ancaq o, vətəndən heç bir istinadgaha malik deyildir. Yaşadığı mühitdə onu anlayan, onun faydalı əsərlərini dinləyən yoxdur. Çünkü dövlətlənmək istəyen, hər növ vasitə ilə pullanmağa çalışan ağa zəmərlərin, hacı kərimlərin şeir dinləməyə və öz vətəninin taleyi ilə məşğul olmağa vaxtı yoxdur.

Hacı Nuru isə mübarizdir. O, talentlı insandır. Ağlılı bir şairdir. O, həmşəhərlilərinin cəhalət və nadanlığını görəndə, kədərlənib məyus olur. O bunu qorxmadan, çəkinmədən söyləyə də bilmər və eyni zamanda

yazdığı şeirlərin bu cür şəraitdə heç kimə bir fayda vermədiyini anlayıb, etiraf etməyə məcbur olur.

Lakin Hacı Nuru bu avamlar və yekəbaşlar mühitində yeganə müsbət insandır, bu qaranlıq aləmdə parıldayıb sənən zoif bir işqdır. O, savadlıdır, biliklidir. Onun mühakimələrində ciddi bir məntiq vardır. Yalnız onun poeziyası deyil, dediyi xeyirli sözər də, doğru fikirlər de vətəndaşlarının acığına, kin və qəzəbine səbəb olur. Hacı Kərim, Səfər bəy, Ağa Zaman, – şairin gözəl xarakterizə etdiyi bu tipler, – onu söyürər, hörmətdən salırlar. Lakin o yenə də öz fikrindən əl çəkmir, molla xəlillərin firildaqlarını ifşa edib vətəndaşlarının gözünü açmağa çalışır. Nuxalar onu dinləməyib kimyagerin kələklərinə aldalar. Molla Xəlil topladığı pulları götürüb müşterilərindən gizlənməyə hazırlaşlığı zaman, biz yenə Hacı Nurunu xatırlayırıq...

Əlbəttə, bu əsərin həm mündərəcəsi, həm də dramatik quruluşu Mirzə Fətəli komediyaları üçün tam mənası ilə səciyyəvi deyildir. Yenə bu əsər bitkin bir pyes kimi qiymətləndirilə bilməz. Burada gənc və az təcrübəli bir dramaturqu görməmək olmaz. Lakin "Kimyager" komediyası da, Axundov dramaturgiyasının inkişafında olduqca mühüm bir mərhələdir. Burada da parlaq obrazlar və tipler verilmişdir. Burada Axundov öz müsbət ideallarını ireli sürmüştür. İnsanı varlandıran, ona gözəl həyat verən ibrahim xəlillərin eleksiri deyil, din və şkolistikaya əsaslanan uydurma dərmanları deyil, bəlkə insanların ağılı, talentıdır. Mirzə Fətəli göstərir ki, hər bir insan özünün namuslu əməyinə, peşəsinə arxalanıb gözəl həyat qurmağa çalışmalıdır.

Axundov bu komediyasında da xalqı savadlanmağa, cəhalət yuxusundan oyanmağa, elmlərini artırmağa çağırır. Burada biz gələcək mübariz maarifpərvərin ilk addımlarının səsini eşidirik.

Lakin yenə də təkrar edirik ki, Axundovun əsərləri təkcə bu ideal-ları təbliğ etdiyi üçün deyil, bəlkə eyni zamanda və xüsusən öz dövrünü təsvir etdiyi üçün, müəyyən bir zamanın insanlarını ümumiləşmiş obrazlarda göstərdiyi üçün qiymətlidir.

"Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası bu nöqtəyi-nəzərdən daha maraqlıdır. Dramatik bir əsər olaraq götürülersə, bu komediya Axundovun və ümumiyyətlə Azərbaycan ədəbiyyatının ən klassik nümunələrində biridir.

Burada iki bir-birinə zidd dünya görüşünün mübarizəsi eks etdirilmişdir. Bir tərəfdən proqressiv Qərb mədəniyyətinin nümayəndəsi

Müsyö Jordan, o biri tərəfdən isə Şərq cəhalətinin və fanatizminin ən mahir firıldaqçısı Məstəli şah göstərilmişdir. Lakin konflikt yalnız bu iki adam arasında deyil, iki aləm arasında gedir.

Axundov bu dərin ictimai mübarizəni komediya planında verirə de, biz eyni zamanda müəllifin "Kimiyagər" əsəri üçün çox səciyyəvi olan satiraya əl atdığını və burada da eyni yolu dərinləşdirib yalnız "mənfi" tipləri deyil, bəlkə eyni zamanda "müsəbat" tipləri də kəskin tənqid etdiyini görürük. Bu tənqid özü də hadisələrin gedişindən, obrazların hərəkətindən doğur, yeni müəllif elə bil hər kəsin öz istədiyi kimi hərəket ələməsinə yol verir və onların əxlaqını, dünyagörüşünü, düşüncəsini realistcəsinə əks edərək, bize tanıdır.

Bu əsərdə də zəngin tiplər silsiləsi vardır. Bu tiplər həm fərdi, həm də ümumiləşmiş bədii obrazlardır.

Axundovun qadın surətləri daha canlı və daha koloritlidir. Elə bil müəllif bunların təsvirində daha parlaq və daha ifadəli boyalar işlətmışdır.

Yuxarıda dediyimiz kimi, Axundovun əsas xüsusiyyətlərindən biri hər zaman ictimai şəraiti və obrazların şərhində çox böyük rol oynayan ictimai fonu çox aydın göstərməsidir.

"Müsyö Jordan" əserindəki bu fon, əlbəttə, feodal-patriarxal mühitidir. Şahbaz bəyin obrazlı ifadəsini işlədib desək, bu fon, onun yaşıdığı boz, yoxsul, heç bir şeylə insani cəlb etməyən qamışlıqdır. Bu bəlkə də o qədər müdhiş deyildir. Axundovun nöqtəyi-nəzərincə bu mühitdəki ən dehşətli şey, öz daxili imkanları cəhətindən müsbət olan insanları geriyə çəkən fanatizmdir, cəhalətdir, məstəli şahların təmsil etdiyi xürafat və mövhumatdır.

Əsərdəki Şəhərbənu xanım olduqca diribaş, bacarıqlı, ağıllı bir qadındır. Lakin o sadəlövhür. Məstəli şahın firıldaqlarına inanır, divlərin və cinlərin həqiqətən Parisi uğura biləcəklərini düşünür və hətta Şahbaz bəyin toyu üçün saxladığı pulları əsirgəməyib Məstəli şaha muzd olaraq verir.

Axundov öz komedyasında bu qadını taqsırlandırmır, bəlkə ona ürəkdən acıyr, sadəlövhlüyünə, mövhumatçılığına, təmiz ürəkli olmasının neticəsində hiyələ və kələklərə asanlıqla inandığına təəssüf edir. Mirzə Fətəlinin əsas zərbəsi Məstəli şaha dəyir və onun firıldaqlarına inanan sadəlövh insanları tərbiyə etmiş, yetirmiş ictimai mühitə dəyir. Axundov bəzən bu nöqtədə kəskin satiraya qədər yüksəlir. Onun xəsif lirizmi ictimai satira ilə əvəz edilir.

"Müsyö Jordan" komediyası əlbəttə onun ən müsbət ideyalı əsərlərindən biridir. Lakin bu heç də o demək deyildir ki, bəzi tənqidçilər Müsyö Jordani Axundov ideyalarını təcəssüm etdirən bir obraz kimi qiymətləndirirək tamamile haqlıdır. Burada ciddi bir yanlışlıq vardır. Müsyö Jordan özü qabaqcıl burjua elmi nümayəndəsi olmaq etibarilə Mirzə Fətəli tərəfindən müəyyən dərəcədə roğbotlə əks etdirilir. Lakin o, heç bir vəchlə Axundovun idealı deyildir. Çünkü Müsyö Jordan monarxistdir. 1848-ci il inqilabına bütün varlığı ilə düşməndir. O, inqilabçıları şeytan, cin adlandırır. Əlbəttə, Axundov bu fikirdə deyildir və olmamışdır. Onun bioqrafiyasından və fəlsəfi əsərlərindən məlumdur ki, o hər cür despotizmə qarşı mübarizə etmişdir. Lakin Axundov Müsyö Jordanın şəxsiyyətində müəyyən müsbət cəhətlər görür. Bu cəhətlər birinci növbədə onun təmsil etdiyi Qerb mədəniyyəti ilə əlaqədardır. Mirzə Fətəli Axundov sağlam elmlərin tərəfindədir. Onun qərbçiliyi, heç də Qərbin hər cür adət və ənənələrini tənqidsiz qəbul etmək mənasında anlaşılmamalıdır. Axundov böyük mədəniyyət yaradan Qərbi təbliğ edir. Onun qəhrəmanı Şahbaz boy Parisdəki çirkin adətləri öyrənməyə deyil, fransız dilini mənimseməyə gedir, daha doğrusu getmək istoyir.

Məsələnin bu cəhətinə xüsusi diqqət yetirmək lazımdır. Çünkü Axundov məsələyə həqiqi bir realist kimi yanaşır. Onun nəzərində Qərbə də gözü yumulu yanaşmaq olmaz. Oranın "mədəniyyəti" başdan-başa tərifli deyildir. Müsyö Jordanla Hatomxan ağanın söhbətindən aydın görünür ki, Axundov Qərbdəki, xüsusən Parisdəki əxlaq normalarını o qədər də bəyənmir, bəlkə, tərsinə, özünəməxsus bir ustalıqla o normaları da tənqid edir.

Bizi maraqlandıran başlıca məsələlərdən biri "Müsyö Jordan" komediyasında əks edilən dövrdür.

Bəzi tədqiqatçıların yazdığını görə Müsyö Jordan kimi bir botanik həyatda olmuşdur və Hatomxan ağa adı da müəllif tərəfindən uydurulmamışdır. Amma bizi maraqlandıran bu deyildir. Bizi ən çox Axundovun bəlkə də həyatdan aldığı bu hadisədən istifadə edərək müəyyən dövrü və dövrün insanlarını necə təsvir etməsi maraqlandırır. Bu əsərdə müəllif hadisənin cərəyan etdiyi ili, yerि çox aydın göstərir. Hətta kəndin də adını oxucudan gizlətmir. Bu çox əhəmiyyətli cəhətlərdən biridir. Axundov öz komediyalarında bu sözün geniş və həqiqi mənasında çox konkretdir. Onun sənətkar fantaziyası, həqiqi varlıqdakı

hadisələrin doğrudan-doğruya real inkişaf meyillərini görməyə kömək edir. Axundov hadisələrin zahiri effektinə deyil, daxili dinamikasına fikir verir və bu dinamikanı müəyyən bir nöqtəyə qədər izləyib, obrazları tamamladıqdan sonra, götürdüyü hadisəni də, bu hadisənin hərəkətini də dayandırır. Onun əsərindəki kompozisiya bütün böyük realist dramaturqlarda (Qoqolda, Qribəyedovda və başqalarında) olduğu kimi qəhrəmanların taleyi ilə müəyyən edilir.

Bu konkretlik əsərin tarixiliyinə, müəyyən dövrü, müəyyən ili və hətta müəyyən yeri ümumiləşmiş halda eks etməsinə kömək edir. Axundovdakı konkretlik hər cəhətdən bizə nümunə ola bilər. Bu cəhət realist dramaturgiyanın ömrünü uzadır. Sənətkardan dərin müşahidə ilə həyatı tədqiq edib öyrənməyi və bununla yanaşı təsadüfi hadisələri əsas hadisələrdən ayıra bilmək istedadına malik olmayı tələb edir. Mirzə Fətəli Axundov "Müsyo Jordan" əsəri ilə həqiqi monada xarakterlər komedyası yaratmışdır. Bu xarakterləri müəyyən tarixi dövrün məhsulu kimi göstərməyə müvəffəq olmuşdur.

Məsələn, Hatəmxan ağanı götürsək, bu heç də, Əbdürəhim Haqverdiyevin "Dağılan tifaq" dramasında verdiyi iflas etmiş bəy surətinə bənzəmir. Məlumdur ki, "Dağılan tifaq" ticarətin inkişaf etdiyi dövrü göstərdiyi halda, Mirzə Fətəli Axundov zəngin həyatdan hələ də uzaqlaşmamış mülkədarı və onun durğun, tox həyatını təsvir edir. Bu iki realist əsərin fərqi yalnız janrında deyil, bəlkə ayrı-ayrı dövrləri verməsindədir. M.F.Axundov bundan sonra Azərbaycan həyatının dəyişdiyini, bəy və mülkədarlar mösiotində əmələ gələn mühüm təbəddülüti, yeni bir qüvvənin – tacirlərin meydana çıxdığını göstərəcək və bizim gözlərimizin qarşısında ac bəylər, taleyindən şikayət eden müftəxorlar canlanacaqdır. "Müsyo Jordan" isə hələ sarsılmamış mülkədarlığın həyatını təsvir edir. Burada hələ facio üçün material yoxdur. Bu həyat komedyaya daha çox uyğun gelir. Burada müəllif üçün kəskin satira sahəsi vardır. Xüsusun avam, cahil və geridə qalmış zümrələri döyüb, onların üzərinə gülmək üçün istər Məstəli şah kimi firıldاقçı, ikitüzlü, tamahkar adamlar, istərsə də Qərb mədəniyyətində yalnız zahiri şeyləri görən, onun ən çox pozucu xüsusiyyətlərini dərk edən Hatəmxan ağa kimi məhdud, cahil və hər şeyi sərvətlə izah edən adamlar Axundovun qələmindən inandırıcı, real bir şekilde meydana çıxır.

Mirzə Fətəli Axundov, yuxarıda qeyd etdiyimiz kimi, Molyerdən çox fərqlidir. Bu fərqi ən çox onların insan surətləri yaratmaq xüsusiyy-

yətlərində daha aydın görmək olar. Puşkin Molyerdən bəhs edərkən çox haqlı olaraq deyir ki, o, müoyyən insan qüsurlarının obrazını verir. Bu tiplər doğrudan da öz psixoloji məzmunu etibarilə çox statikdir. Molyerin klassisizmi, ən ziyadə, bu xarakterləri məhdudlaşdırmasında, xəsisini yalnız xəsis olaraq, qorxağı yalnız qorxaq olaraq birtərəfli və hərəkətsiz verməsində təzahür edir. Molyer obrazlarının əksəriyyəti birtərəfli və birkeyfiyyətlidir. Bu obrazlar Şekspirdə olan kimi rəngarəng, dinamik deyil, bəlkə daxili zənginlikdən və müxtəliflikdən məhrumdur. Bundan başqa bəzən Molyer, vozifələri yalnız müəhkəmələr yürütməkdən ibarət olan rezonyorlar yaradır. Bunlar hərəkət etmir, dramatik mübarizə xətti ilə üzvi surətdə bağlanır, bəlkə müəllifin bu və ya başqa fikirlərini söyləməklə kifayətlənirlər.

Bizcə Mirzə Fətəli Axundov bu nöqtədə Molyerdən ziyadə Şekspire yaxındır. Cənki o, komediyalarında Şekspir kimi hərtərəfliliyə, daxili zənginliyə və müxtəlif keyfiyyətliliyə böyük diqqət yetirir. Mirzə Fətəlinin obrazları Molyerin rasionalist komediyalarındaki obrazların əksinə olaraq, qüsurları deyil, insan xarakterindəki əsas və canlı nişanınləri alır. Bu səbəbə görə də Mirzə Fətəlidə, Molyerdə olan mücərrəd montiqi sistemləşdirmə yoxdur.

Məsələn, "Hacı Qara" komedyasını götürək. Hacı Qara müəllif tərəfindən "Mərdi-xəsis" adlandırılmışdır. Aydındır ki, əsərdə bu xüsusiyyət ilk plana çəkilmişdir. Müəllif hər addımda Hacı Qaranın xəsisliyini daha bariz şəkildə göstərməyə meyl etmişdir. Lakin Hacı Qara cinsi zamanda canlı insandır. Yalnız bir insan qüsürünün simvolu və yaxud təcəssümü deyil, bəlkə eyni zamanda adı bir insandır. Hacı Qara xəsis olmaqla bərabər qorxaqdır, rəzildir, ailədə despotdur və sairə...

Mirzə Fətəli Axundov, yenə Molyerdən fərqli olaraq, keçmiş ədəbiyyatın köhnəmiş qanunlarını, ənənələrini öz xüsusi qanunları ilə əvəz edərək yeni bir komediya janrı yaratmağa müvəffəq olmuşdur. Bu sahədə biz Axundovu tamamilə müstəqil bir sənətkar hesab edirik. Heç də təsadüfi deyildir ki, Axundovun komediyalarında çox aydın gözə çarpan mösiot xətti vardır. İctimai ümumiləşdirmələrinə heç də mane olmayan, bəlkə bunu daha da möhkəmlədən həmin xətt, şərti-klassik dramaturgiyada yoxdur və ola da bilməz. Mirzə Fətəli Axundov öz tematik prinsiplərini, özünün təsvir obyektlərini daha uyğun golən bir komediya janrı yaratmışdır.

Bu cəhətdən də Axundov öz dövrünün xüsusiyyətlərini göstərən, bəzən hətta bu dövrün xüsusiyyətlərini əsas çıxış nöqtəsi kimi alan bir

sənətkar kimi meydana çıxmışdır. Bu, o deməkdir ki, Axundov realistdir və bu realizm formada da özünü göstərə bilmüşdür.

Dediklorimizi yekunlaşdırmaq üçün, "Hacı Qara" əsəri üzərində mütləq dayanmağı lazımlırik.

Oz zamanını təsvir etmək nöqtəyi-nəzərindən (və ümumiyyətlə Axundovu yaxşı anlamaq üçün) bu pyes böyük və mühüm tarixi əhəmiyyəti olan dərin məzmunu, yüksək bədii məziyyətləri ilə fərqlənən bir əsərdir. Axundov burada, o biri komediyalardan fərqli olaraq, bir sıra ictimai qrup və zümrəni əks etdirmişdir. Bəylər, kəndlilər, çinovniklər və tacirlər həyatı – "Hacı Qara"nın tematik vüsəti belədir. Bu, müəllifin bədii talantındakı qüvvəti göstərən bir cəhətdir.

"Hacı Qara" əsəri Azərbaycan həyatındaki müyyəyen bir dönüsü göstərən klassik bir komediya olmaq cibarılı hər zaman teatr işçilərinin nəzərini cəlb edə bilmüşdir və demək olar ki, uzun illər boyu bir sıra aktyorlar nəslinin tərbiyəsində son dərəcə böyük rol oynamışdır.

"Hacı Qara", bir zamanlar tox həyat süron bəyləri, Azərbaycan rus çarizmi tərəfindən istila edildikdən sonra onların iflasa uğradığını və əldən-ayaqdan düşdүүünü təsvir edir. Bu əsərdəki bəylərin simasında Axundov o zamankı mülkədarlığın vəziyyətini son dərəcə parlaq və realist boyalarla göstərmüşdür. Komedyianın əsas qohrəmanlarından biri – Heydər bəy, İran və Türkiyə ilə müharibə olmadıqından, yalnız yoxsul ləzgiler üzərinə hücum etmək məcburiyyətində qaldığından və bu sobobə görə də bir şey elə gətiro bilmədiyindən dərin hüznə bəhs edir. Heydər bəy öz ağahlığının məhv olub getdiyini və yoxsul vəziyyət dərəcəsindən dərindən üzük ağrısını ilə danışır. O, elə bir vəziyyətə gəlib düşmüşdür ki, öz nişanlısının toyunu edib gətirməyə də pul tapa bilmir. Oğurluq və quldurulqla həyat sürmüş bu adam əkin ekməyi, ipəkçiliklə məşğul olmuşluq özü üçün böyük təhqir sayır.

Axundov əski adətlerin və ənənələrin pozulduğunu, bəylər həyatındaki təbəddülətin maraqlı lövhələrini göstərməklə, bir tərəfdən müyyəyen tarixi dövrü göstərmış və bununla yanaşı olaraq o zamanın tipik bəy obrazlarını vermişdir, o biri tərəfdən isə bu hadisələrə münasibətini son dərəcə böyük bir sənətkarlıqla ifadə etməyi bacarmışdır.

Heydər bəylər yoxsullaşb iflasa uğradığı bir zamanda hacı qaralar öz pullarının gücünə comiyətdə daha görkəmli bir yer tuturlar.

Hacı Qara deyir ki:

"Bu zəmanədə çox qoçaqlıqdan isə, adamın cibi pulla dolu yaxşıdır".

Bu sözlər bütün bir dövrü aydın xarakterizə edir.

II. M.F.AXUNDOV DRAMATURGIYASININ İDEYALILIĞI

Axundov dramaturgiyası tənqidçi realizm prinsipləri əsasında yüksələn bir dramaturgiyadır. O hər bir əsərində müəyyən bir fikri, müəyyən bir ideyanı ardıcıl olaraq yürütəməyə meyl etdiyindən, feodalizmi, despotizmi, dini tənqid və inkar yolu ilə getmişdir. Bu sobobə göro də Axundov fəlsəfəsi ilə, Axundov dramaturgiyası arasında sədd çəkməyə meyl edənlər çox yanılırlar.

Əsl həqiqətdə bu fərq yoxdur. Bu fərq təkcə ifadə formalarındadır.

Xüsusən Axundovun rus çarizminə qarşı müsbət əlaqə bəslədiyini iddia edənlər heç bir əsasa malik deyillər. Guya M.F.Axundov naçalnik idealizə edir, guya onu müsbət boyalarla verməyə çalışır. Bu, Axundova qara bir böhtandır.

"Ancaq rus adı gələndə bağım yanılır. Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canımı vəlvələ salır".

"Qarabağlıların, gömrükxana qaroullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir".

Bu sözləri "Hacı Qara" pyesinin müxtəlif personajları desə də, Axundovun məqsədi bəidir: çar momurları, çar bürokratizmi o qədər də torifli bir şey deyildir. Bu idarə üsulundan xalqın yoxsul hissəsi daha çox zülm görmüşdür. Hacı Qaranın ağıllı nökəri Kərəməli görün nə deyir:

– Mən bir yol buradan Səlyana biletsiz getmişdim, murov o qədər döyürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.

Axundov çar senzurası şəraitində bundan kəskin nə deyo bilərdi?

Çar məhkəməsinə qarşı çevrilən bu sözləri xatırlayın:

"A kişi, səni görək könlün şad olub üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın, kim bilsin indi silistdən havaxt qurtaracaq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yiğacaq, xərmənimizi kim döyecək. Ax, ax..."

M.F.Axundov əsərin, demək olar ki, hər yerində mütləqiyət idarə üsulunun çirkinliklərini (şübhəsiz öz imkanları daxilində) açıb göstərir.

Xüsusən bəzi tənqidçilərin Axundov tərəfindən müsbət planda göstərilmiş zənn etdikləri naçalnik bu cəhətdən çox maraqlıdır.

M.F.Axundov naçalnik simasında on qəddar bir zülmkarı və çarın en qəddar bir torəfdarını göstərmişdir.

"Tatar tayfası tamam yalançı olar" deyən həmin bu hərifdir. "Padşahın omrindən çıxan, Allahın əmrindən çıxan kimidir", "Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən çıxana bu dünyada" sözləri də naçalnik tərəfindən deyilir.

Aydındır ki, Axundov böyük bir məharət və taktla bu müstəmləkoçinin çirkin simasını eks etdirərkən, müəyyən dərəcədə özünün də arzu və diləklərini ifadə etməyə meyl göstərmmişdir. Yəni naçalnik sona qədər həyatda olan naçalniklərə bənzəmir. Burada müəllif eyni zamanda “necə olmalıdır” sualına da cavab vermişdir.

Axundov hamını əməyə bir chtiram göstərməyə çağırır. Zəhmət hər şeyin əsasıdır – Axundovun ister müftəxor bəylərdən və istərsə xəsis Hacı Qaradan tələbi budur.

Axundov dramaturgiyası başdan-başa yüksək ideyaların təbliğinə həsr olunmuşdur. Əgər biz, Plexanov demişkən, ədəbiyyatın ideyalılığına düşmən olsaydıq, Axundovu asanlıqla taqsırlandıra bilirdik. Mirzə Fətəli Axundov məhz ona görə böyük sənətkardır ki, onun ideyaları əsərlərin ətinə, qanına hopmuşdur. Onun fikirləri, qayoleri əsərlərdə eks olunan hadisələrin təbii cərəyanından qanuni olaraq doğur. O öz qohrəmanlarını bu və ya başqa bir müsbət fikrin ruporuna çevirir. Onun yüksək bədii lövhələri və obrazlarının daxili məntiqi o qədər realistikdir ki, bizim hər birimiz buradan çox aydın fikri nüticələr çıxarda bilərik. Proqressə, mədəniyyətə, zəhmətə, namuslu olmağa çağırıran Axundov, bütün əsərlərində zamanının ən proqressiv fikri zirvələrinə yüksələ bilmışdır.

Axundovun realizmindəki idcikalılıq, xüsusən qadın məsələsində özünü daha bariz göstərməkdədir. Siz onun heç bir əsərində “qadınlar azad olmalıdır” sözlerinə təsadüf edə bilməzsiniz. Lakin Axundov elə bədii qadın obrazları yaratmışdır ki, onların təsiri “qadın azadlığı” təbliğatçılarının sözlərindən min qat güclüdür.

Axundovun yaratdığı qadın obrazlarından ən qüvvətlisi bizcə “Mürafə vəkilləri” komedyasındaki Səkinə xanımdır. Bu, iradəli, ağıllı, sözünün üstündə möhkəm duran bir Azərbaycan qadınıdır. Onun bəzi xüsusiyyətləri “Hacı Qara”dakı Sona xanıma bənzəyir. Lakin Səkinə xanım ondan çox qüvvəlidir. Çünkü Səkinə xanım ondan da ağır vəziyyətə düşür, düşmənləri ilə mübarizədə böyük mordlik göstərir.

Misallar gətirək:

“Z i b e y d e – Olmaz, ozizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bize düşmən elərsən.

S o k i n e x a n i m – Cəhənnəmə düşmən olsunlar, gora olsunlar. Ağa Həsəndən zəhləm gedir.

Z i b e y d e – Niyə?

S e k i n e x a n i m – Nadürüst adamdır.

Z i b e y d e (ikiəlli üzünü cirib) – Biy, zəmanəniz çevrilsin, ay qızlar, üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axı qızlıq zəmanəmiz var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandır ki, Təbrizdə vəba və taun əskik olmur.

S e k i n e x a n i m – Xeyr, vəba və taun haramzada kişilərin nadürüslüyüündondır. O nadürüst oğlu altmış min təmən adını cəsidi onun üçün məni istəmeye talib olubdur. Yoxsa o məni-sevdiyindən ki, almaq istomir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı”.

Səkinə xanım öz bibisi ilə belə danışmaqla kifayotlənmeyib, onu almaq istəyən Ağa Həsənlə daha qızığın mübarizəyə girir.

“A ğ a H e s e n – Yaxşı, sənə mən bir oyun tutum ki, tamam das-tanlarda deyilsin, ölenədək dadı damağından getməsin.

S e k i n e x a n i m – Get, get, sondən qorxan, sondən əskikdir. Əlinənən gələni beş qaba çök”.

Mirzə Fətəli Axundov bu qızın simasında Azərbaycan qadınlığının ən qüvvətli və cəsur nişanolörünü məharətlə toplayıb ümumiləşdirməkələ, bir tərəfdən realistik obraz yaratmağa müvəffəq ola bilmüşdür, o biri tərəfdən isə arzu və diləklərindo azad olan, istədiyi kimi hərəket edən, bütün maneələri aradan qaldıran, təmiz ürokli, saf və qoçaq bir qızın zəngin təbiətini oks etdirməkələ o biri qadınlara da yol göstərmişdir.

Axundovun ideyalılığı hər şeydən əvvəl yüksək bodiilik yolu ilə ifadə olunmuşdur. Onun əsas dramaturgiya üslubu tənqidi realizm olduğu halda, əski quruluşu, əski münasibətləri uçurmağa çalışdığı halda, eyni zamanda yol da göstərmişdir. Əlbəttə, bizim zəmanəmiz üçün böyük dramaturqun göstərdiyi yol çox ibtidaidir, lakin tarixi planda alınarsa, Axundovun böyükülüy və inqilabçılığı bizi heyrotə salmaya bilməz.

M.F.Axundov bu nöqtədə həqiqətən zamanının ən qabaqcıl demokratları ilə bir sırada durmuşdur.

III. M.F.AXUNDOV DRAMATURGIYASININ SİNTETİK SƏCİYYƏSİ

Hor bir böyük sənət sintetikdir. Adətən Puşkinin bədii nəşrini sintetik nosr adlandırırlar. Böyük realistlərin əsərləri ümumiyyətlə sintetik səciyyə daşıyır.

M.F.Axundov dramaturgiyası bu cohətdən müstəsna deyildir. Sintetik əsərlərin hər biri özünə görə müəyyən xüsusiyyətlərə malikdir.

Amma bir həqiqət də vardır ki, sintetik sənət dərin ideyalı və epoxial sənotdır. Biz M.F.Axundov dramaturgiyasının bu iki mühüm cəhətindən bəhs etdik və aydın oldu ki, onun altı komedyası bütün bir dövrü əks etdirməklə bərabər, demokratik məarifçilər üçün tipik olan on yüksək ideyaları ifadə etmişdir.

Axundov sənəti ictimai həyatın başlıca hadisələri üzərində qurulmuşdur. Bu sənət, lazımsız təfərruatın uzun-uzadı təsvirindən uzaq olub, yalnız tipik, maraqlı, təşrihedici, qarşımızda böyük bir aləm açan hadisələri və insanları təsvir etmişdir. Biz Axundovun pyeslərində elə bir dialoq tapa bilmərik ki, orada müəllif götürdüyü hadisələrin, insanların daxili inkişafını verməsin. Bu onunla izah olunur ki, bizim dahi sənətkarımız formanı və janrı hadiso və insan obrazlarının inkişafına tabe edə bilməyi bacarmışdır.

“Müsyo Jordan” komedyasında, Məstəli şah (əsərin bu ikinci qəhrəmanı) yalnız dördüncü pərdədə meydana çıxır. Adı dramaturgiya qanunları nöqtəyi-nəzərindən bu çox təəccübülu görünür. Lakin Axundov sənəti öz xüsusi qanunları ilə yaşayan yüksək bir sənət olduğundandır ki, Məstəli şah o biri qəhrəmanlarından daha bariz bir şökildə canlanmışdır. Mostəli şah Şahbaz bəylo qadınlar arasındakı ixtilafi həll etmek üçün zoruri olduğu zaman meydana çıxır, öz işini görür və yenə səhnədən çekilir.

Yaxud “Mürəfiə vəkilləri” əsərində vəkillər sonradan-sonraya çıxırlar.

Axundov dramaturgiyası yalnız komediyalardan ibarət olsa da, ciddi və kəskin ictimai konfliktlər dramaturgiyasıdır. Əsərlərdəki hər bir təfərruat bu əsas konfliktlərlə bağlanır. Komedyaların əsas mehvəri qalan cəhotləri özünə tabe edir və burada Axundovun ustalığı bütün əzəməti ilə bizim qarşımızda canlanır.

M.F.Axundov özündən sonra gələn dramaturqlarımız üçün həqiqi bir müəllim vəzifəsini görmüşdür. Biz çox haqlı olaraq iddia edirik ki, Nəcəf bəy Vəzirov, Əbdürəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı kimi böyük dramaturqlarımız birinci növbədə Axundov ənənələrinin əsası üzərində yüksəlmışlardır.

Bu ədəbi qələbələr üçün müasir ədəbiyyatımız birinci sırada M.F.Axundov dövəsinə borcludur.

1940

DAHİ SƏNƏTKAR

1

Molla Nəsrəddinin ölümü gündündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra də əsrlər boyu yaşayın olmaz, dahi sənətkarlar qəbilindəndir.

Onu şəxsən tanıyanlar, onu Mirzə Cəlil deyə çağırırlar, onunla bərabər uzun zaman böyük bir ədəbi məktəbi yaradanlar daha yaxşı bilərlər: Molla Nəsrəddin son dərəcə təvəzökar bir insandır. Çox müm-kündür ki, bizim bu gün sevə-sevə, dərin bir iftixar hissi ilə oxuduğumuz “Danabaş kəndinin əhvalatları” hekayəsini o, özü bəyənmədiyi üçün nəşr etdirməmişdi. Bəlkə bu əsər doğurdan da nöqsanlıdır? Bəlkə Molla Nəsrəddinin klassik hekayələri üçün xarakterik olan lakonizm burada tam mənası ilə gözlənilmədiyindən, böyük ədib bu hekayəni natamam hesab edirdi?

Ən adı danışq dili ilə yazdığı bu əsərində Molla Nəsrəddin həqiqətən özünə məxsus böyük bir humanist qəlbə ilə bizə geniş həyat lövhələri, zöngin insan portretləri vermişdir. Onun canlı xalq dili, xalqın özü qədər güclü və yenilməzdür. Demək “Danabaş kəndi” hekayəsinin ölməz ustaşı heç bir güzəşt istəmədən bu hekayəni də öz külliyyatına daxil edə bilərdi. O, bunu istəməmişdir. O, bunu lazırmormemişdir. Nə üçün?

Biz yenə eyni sözü təkrar etməyə məcburuq: Molla Nəsrəddin son dərəcədə təvəzökar bir insandır.

Lakin o, “Molla Nəsrəddin” jurnalının sonsuz bir məhəbbətlə sevirdi. Bu jurnalın rolunu hamidən çox özü düzgün anlayırdı və bəlkə də o, “Molla Nəsrəddin”in nömrələrini bütün külliyyatından yüksək tuturdu.

Jurnal, onun nəzərində olduqca müqəddəs bir şey idi. O, “Molla Nəsrəddin” jurnalının hər nömrəsini, deyəsən, bir oğula bərabər tuturdı. Çünkü bu jurnal onun həyatının əsl mənasını təşkil edirdi.

Əger həyatının ən son dəqiqlirlərində siz ona yanaşıb: “Öləndən sonra on çox nəyi arzu edirdiniz: sizo heykəl qoyulmasını, yoxsa jurnalınızın yenidən nəşr olunmasını?” deyə ondan xəbər alsayıdnız, o, böyük bir səmimiyyətlə belə cavab verirdi:

— Jurnalın nəşr olunmasını... Mənim heykəlim odur...

Lunaçarski dahi rus yaziçisi Qoqolu “Rus gülüşünün hökməri” adlandırır. Biz də Molla Nəsrəddini öz doğma ədəbiyyatımızın tarixində bu adla yad edə bilərik. Molla Nəsrəddin ilk əsərlərində bəzən oxu-

265

cusunu ağladırsa da, hətta komediyalardakı lirizmələ gülməkdən çox acımağa çağırırdısa, bu onun zəngin bədii yaradıcılığı üçün osas bir xüsusiyət deyildi. Əgər Qoqolun əsərlərində “göz yaşları arasında gülüş” vardısa, Molla Nəsrəddinin gülüşü oxucuda göz yaşları deyil, kin, nifret və protest hissi doğurdu.

Qoqol yaradıcılığı və onun obyektiv proqressiv mahiyyəti ilə şəxsi dünyagörüşü arasında son dərəcə dərin bir ziddiyət vardısa, Molla Nəsrəddində biz bunu görməyirik. Onun bədii əsərləri ilə publisistikası arasında ideya cohətindən ziddiyət deyil, qırılmaz bir vəhdət vardır. Molla Nəsrəddinin hər bir əsərində canlı həyat, canlı insanlar, yeni mübarizə motivləri əsas yer tutur: onun gülüşü böyük ideallara xidmət edən bir vasitədir.

Lunaçarski deyir ki: “Sevincək Qoqolu təsəvvür etmək çətindir”. Yüzlərcə komik vəziyyətlər, gülünc insan karikaturaları yaranan Qoqol, hər zaman qəmgindir. Sanki o, dahiyanə əsərlərində canlandırdığı kələlik cəmiyyətinin sağlamlaşacağına qətiyyən ümidi etmir, o bu cəmiyyəti yalnız dinin qüvvəsi ilə, Allahın gücü ilə, kilsə vasitəsilə islah etmək fikrindədir.

Lakin Molla Nəsrəddin belə deyildi. O, bütün yaradıcılığında dahi sənətkar Qoqolun təsirində olmasına baxmayaraq, bütün bu qüvvələrə gülür, özü də son dərəcə nikbin bir yazıçı kimi gülür. O, jurnalını da, hekayələrini də, dramlarını da, felyetonlarını da, patriarxal-feodal mühitin kökündən dəyişilməsi yolunda qüvvətli bir silah kimi işlədir.

Əlbəttə, bu o demək deyil ki, Molla Nəsrəddinin kədərli anları, qəmgın dəqiqələri yoxdur. O, xalqının avamlığını, mədəniyyətsizliyini, geridə qaldığını, ozıldıyini, ikiqat istismara məruz qaldığını görür-kən, bu xalqın həqiqi bir oğlu kimi, kədərlənməyi, də bacarıır. Belə olmasayıd, biz ondakı dərin lirizmə təsadüf edə bilməzdik.

Ancaq o, Qoqoldan forqlı olaraq, gələcəyə inanır, bu yolda çarşıdır, qətiyyən ümidsiz olmur. Molla Nəsrəddin bilir ki, mülkədar, boy-xan əsarətinə, çar zülmünə əsaslanan bir cəmiyyətin ömrü uzun deyildir. O bilir ki, bu ölkədə hakim olanların ağılı məhkumlarından azdır. Yəni, xalq böyük bir zəkaya malikdir, ona yalnız ayılmaq, öz haqqını anlamaq lazımdır. Bu səbəbə görə də Molla Nəsrəddin hakimləri satira atoşinə tutur, əzib həyat səhnəsində çıxarmağa çalışır, məhkumların isə gözünü açmağa, onların xarakterindəki insanları gülüşlə islah etməyə çalışır. Molla Nəsrəddin gülüşünün ictimai müdərəcəsi və istiqaməti bundan ibarətdir.

Biz yalnız bir misalla kifayətlənəcəyik. Hələ 1906-cı ildə, “Molla Nəsrəddin” jurnalının dördüncü nömrəsində bu sözləri oxuyuruq:

“A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər sama-var alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırdı camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola?

Olmaya siz başa düşürsünüz ki, bu memlekətdə iki padşah və bir əsrə iki molla ola bilməz: ya Molla Xəsərəddin, ya Molla Nəsrəddin. Heç eybi yoxdur. Döyürsünüz döyüñüz, amma bunu da biliniz, a mollalar ki, günlər dolanar, sular axar, zamana təzələnər, axırdı yetim-yesir və keçəl-küçəl qardaşları dostu ilə düşmənini tanıyb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar... Dəxi dalışını demirəm...”

Bu misaldan aydınlaşdır ki, Molla Nəsrəddin bir mütəfəkkir və yazıçı olaraq inqilabi cəbhədə durmuşdu. Onun qarşısına qoyduğu məqsədlərdə günəşə bənzər bir aydınlıq vardır.

Bu məqsədlərə böyük odib öz hekayələrində də xidmət edir. Hamının yaxşı bildiyi “Poçta qutusu” hekayəsini diqqətli nozordan keçirən hər kəs bu nəticəyə gələcəkdir ki, Molla Nəsrəddin maraqlı bir sərgüzəsti yazıb, oxucusunu güldürmək istəmişdir. Bizim heç birimiz Novruzoliyə sona qədər gülə bilmirik. Bunu biz istəsək də, bacarmarıq. Çünkü, Novruzəlinin vəziyyəti yalnız zahirən gülməlidir, əslində isə ağlamalıdır. Biz ovvəlcə ona gülsek də sonra birdən-birə qohqohəmizə ara verib düşünməyə başlayacaqıq və bu sözləri qاشımızı çataraq oxuyacaqıq:

“Bu nə sözdür, ay xan, mən ölenə kimi sənə qulam...”

Hər sözərası yalvaran, özünün yazılı vəziyyətini döne-döne xatırladan Novruzəli, əlbəttə, gülməli tip deyildir və “Poçta qutusu”nın qüvvətini də bu gülüşdə axtarmaq əbəsdir.

Molla Nəsrəddin incə sənətkardır. Onun hər kələməsində daxili bir mənə vارد. Bu səbəbə görə də biz “gülməli hekayə” sözlərini dırnaq arasına alsaq daha düzgün iş görmüş olarıq. Oxucuda oyanan bu düşüncə, onu mütləq bir nəticəyə gətirib çıxaraçaqdır və müəllifin zahirən mehriban bir adam kimi təsvir etdiyi xan, bütün daxili eybəcərliyi və zalimliyi ilə bizim qarşımızda canlanacaqdır. Oxucunun ürəyində coşan qozəb və kin də ona qarşı çevriləcəkdir.

“Poçta qutusu”nın da əsas qayəsi budur. Molla Nəsrəddinin hədəfi də, şübhəsiz, novruzəliləri bu kökə salan ictimai zümrələrdir. Odur ki, biz beşaltı səhifəlik bir hekayəni dünya ədəbiyyatı inciləri sırasına daxil edirik.

Tənqidimizdə bir adət vardır. Bu adət hamidən çox Molla Nəsrəddinə ziyan vurmusdur. Onun adı çəkiləndə mütləq hansı yazıçının təsiri altında böyüdüyünü qeyd etməyi hər bir tənqidçi özünə borc bilir. Bəzən bu müqayisələr böyük sənətkarı hər növ orijinalhədan məhrum edir. Adama elə gəlir ki, Molla Nəsrəddin Azərbaycan dilinə tərcümə olunmuş Qoqoldan başqa bir şey deyildir. “Ölülər”i “Revizor”a, “Qurbanəliboy”i “Kolyaskaya” nəziro sayanlar də yox deyildir.

Biz yuxarıda bunun tamamilə tərsini iddia etdik. Başqa sənətkarlar kimi Molla Nəsrəddin də özündən qabaqı böyük yazıçılardan öyrənmişdir. Qoqol özü öyrənməmişdirmi? Məgər o, anadangələmə dahidir? Bəs nə üçün Qoqoldan danışıldığı zaman onun müəllimlərini bu qədər tez-tez xatırlatırlar? Bəlkə haqsız iş görürler?

Bizcə bu, tamamilə doğrudur. Qoqol o qədər böyük bir sənətkardır ki, öz satirasında o qədər yüksək bir seviyyəyə qalxmışdır ki, onun əsərləri təhkimciliyə, çar istibdadına o qədər ağır və sarsıcı bir zərbo endirmişdir ki, artıq müəllimlərdən öz orijinallığı ilə büsbütün fərqlidir və ümumiyyətlə onun bədii istədədi olduqca müstəqil bir mahiyət qazanmışdır.

Molla Nəsrəddin də belədir. “Ölülər”in “Revizor”a bənzədiyini və Qoqola təqlidən yazılıdığını iddia edənlər unudurlar ki, bu iki dahiyanə əsərdə bir-birinə bənzəyən cəhət yalnız zahiri forma xüsusiyyətləridir, Xlestakovla Şeyx Nəsrullahın xarakterinə zərrə qədər də bənzəyiş yoxdur. Qorodniçi ilə Hacı Həsən də belədir. İskəndərlə müqayisə ediləcək bir obrazı “Revizor” əsərində axtarmaq lap əbəsdir. Demək, sənətin ən böyük və ən çətin sahəsində – xarakterlər yaradıcılığında Qoqolla Molla Nəsrəddin arasında çox dərin fərqlər vardır. Bu ədiblərin təsvir etdiyi mühit bir-birindən yerlə göy qədər fərqləndiyi kimi, hər iki komediya ideya və fikri istiqamət cəhətindən heç müqayisə oluna bilməz.

“Ölülər” olduqca orijinal və dahiyanə yazılmış bir komediyadır. Onun qüvvəsi, əlbəttə, müəyyən bir mühiti və dövrü yüksək bədii şəkildə oks etdirməsindədir. “Ölülər” də meşşan mühitinin zülməti göstərilmişdir. Bu zülmət içərisində yaşayan yekəbaşlar, firıldaqçılar, dələduzlar, Molla Nəsrəddin qələmindən bütöv xarakterlər kimi, dolğun, canlı və inandırıcı bir şəkildə meydana çıxmışdır.

Molla Nəsrəddinin dramaturgiyası böyük fikirlər, canlı xarakterlər dramaturgiyasıdır.

“Ölülər” haqqında danışarkən onun realizmindən tiplərinin canlılığından, dilinin qüvvətindən, hadisələrin yiğcamlığından hamı bəhs edir. Amma indiyəcən “Ölülər”in ifadə etdiyi dərin ideyaları açmağa kimso təşəbbüs göstərmir. Bunun da müəyyən səbəbləri vardır. Çox ola bilsin ki, ədəbiyyatşunaslar Molla Nəsrəddinin mütfəkkirliyini ikinci və üçüncü dərəcəli bir şey hesab edirlər. İlk baxışda buna boraet qazandırmaq da mümkün kür. Çünkü böyük sənətkar, Mirzə Fətəli Axundov kimi fəlsəfi traktat yazmamışdır. Lakin bizcə “Ölülər” eyni zamanda dərin fəlsəfi komedyadır. Biz müasir dram yazarlarının sevəsevə işlətdiyi aforizmləri fəlsəfə sayırıqsa, “Ölülər”də bu cür aforizmlər olmadığından, əlbəttə, müəllifin mütfəkkirliyi bizim yadımıza düşmür.

Ancaq biz bu məsələni tamam başqa cür anlayırıq. Bu və ya başqa bir əsərdə yüzlərcə aforizm ola bilər, hətta bəzən adı insan dili əvezinə müəllif bütün dramasını bu cür aforistik dildə yaza bilər, amma eyni zamanda meydana çıxan dram əsl fəlsəfədən, dərin fikri əsaslardan, ümumiloşdurmə qüvvəsindən tamamilə möhrum olan bir şəkildə meydana çıxa bilər.

Molla Nəsrəddin belə deyildir. Onun qəhrəmanları müəllifin yerinə filosofluq etmir. Aforizm “Ölülər”də çox nadirdir, amma bütün əsər dərin fəlsəfi konsepsiya əsasında qurulmuşdur.

Ölülərin “dirilməsi” nədir? Real ictimai əlaqələrin amansız təşrihini vermək üçün müəllifin istifadə etdiyi bu üsul adı bir dramatik vəziyyət deyildir. Diqqət edilərsə, Molla Nəsrəddinin köhnə cəmiyyətə necə böyük və ağır bir zərbə vurduğu aydın görünəcəkdir. Bu zərbənin zahirən güləməli görünməsi heç də vacib deyildir. Bizi bunun məna və mahiyyəti düşündürməlidir.

Burada artıq başqa yazıçılara təsirini axtarmaq da lazımlı gəlməyəcəkdir. Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur. Hətta bir sənətkar olaraq da, o, möhtəşəm və əzəmətli bir sima kimi bizim qarşımızda canlanırı. Burada Molla Nəsrəddin fəxrə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var”.

Molla Nəsreddin irsi, həcm etibarilə dörd-beş cilddən çox deyildir. Ədəbiyyatçının və ya filosofun qiymətini təyin edərkən, biz əlbəttə bunu da əhəmiyyətsiz bir şey saymırıq. Lakin, bizim qarşımızda adı bir mösiş yazılıcısı durmaz, belkə bu dörd-beş cildlik əsəri ilə milli odəbiyyatımızda böyük bir dövr açmış dahi bir sənətkar durur. Bu sənətkarın əsərləri yarım osrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün do yaşayır. Cəsarətlə deyə bilerik ki, onlar sabah da yaşayacaqdır.

Məsələ belədirse, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq, yeni dünyanın keşiyini çəkir, onun mübarizo səngərində yenə eyni mərdliklə vuruşur.

Biz, onun öz jurnalında Hitlerə və onun qudurlar dəstəsinə necə karikatura verə biləcəyini təsəvvürümüzə gətiririk. Hətta bu karikaturaların altında nə cür sözlər yaza biləcəyini də müəyyən qədər təsəvvür edirik. Çünkü Molla Nəsrəddin bu XX əsr quduzlarının babaları ilə jurnalının sohifələrində çox üz-üzə gəlmüşdür. İnsan colladlarına, dünyanı qanla çalxalayanlara, – xalqların bu mənşur düşmənloruna qarşı mübarizəyə o öz ömrünün və yaradıcılığının ən parlaq illərini sərf etmişdir. Lakin o, on il bundan əvvəl ölmüşdür. O indi faşizmin törətdiyi dəhşətlərdən xəbərsizdir. Ancaq biz, Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünkü onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürovi bizim köksümüzdə çırpinır. Onun vətoninə, xalqına olan məhəbbəti bizim böyük işlərimizdə yaşayır. Onun bədii əsərləri xalqın üzəyində yaşayır.

Molla Nəsrəddin həqiqi xalq yazılıcısıdır. Populyarlıqda az-az yazılıçı onunla rəqabətə girişə bilər. Bu da Molla Nəsrəddin talantının başqa bir nişanəsidir.

Alman imperializminin qanlı müharibə meydanına çevirmək istədiyi İran, uzaq Hindistan, bütün Yaxın Şərqi onun jurnalını oxuyub özünü dəstunu-düşmənini tanıydı.

Şübə yoxdur ki, xalqlar od içorisindən çıxdıqdan sonra onun əsərləri "Molla Nəsrəddin" jurnalının getdiyi yollarla bütün ölkələrə daha sürətlə yayılacaqdır. O zaman əzilmiş xalqlar, Xəzərin sahilindəki odlar ölkəsində yaşamış və yaratmış Molla Nəsrəddinlə bir də görüşəcəklər.

Xalqların bu bayram günü, eyni zamanda, böyük ədəbiyyatın bayramına çevriləcəkdir.

YAZIÇI VƏ TARİX

Birinci məqalə

Bizdə tarixi mövzulara böyük bir məcyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyo qədər yaranmış əsərlər sayca çox az olsada, bizim əsas yazılıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox möşgül etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıcı, hər şeydən əvvəl öz xalqının oğludur.

Tarixdən yazılan bədii əsərlərin oxucular və tamaşaçılar üzərinə təsiri olduqca dərindir. "Vaqif" dramasının müvəffəqiyyəti də bu fikrimizin doğruluğuna ən gözəl bir sübut ola bilər.

Lakin məsələ burasındadır ki, bizdə tarixçi ilə yazılıçı arasında müəyyən bir ixtilaf əmələ gəlməşdir. Bəzi tarixçilərimiz, Azərbaycanın elmi-tarixi hələ lazımdıca sistemə salınmamış, böyük tələblər irəli sürürlər. Onlar artıq yaranış tarixi-bədii əsərlərin əks etdirdiyi faktlarla elmi-tarixin bildiyi faktları müqayisə edərək, yazılıclarımıza müəyyən ittihamlar belə verməkdəirlər. Burada təəccüb ediləsi bir şey yoxdur. Tarixçinin faktik məlumatı, yazılıçının məlumatından, yəni bədii əsərdə göstərdiyi hadisələrdən fərqlənir və golocəkdo do fərqlənəcəkdir. Bu səbəbə görə də bədii yaradıcılıq süzgəcindən keçmiş tarixi faktları elmi-tarixin faktları ilə müqayisə etmək vəzifəsini öhdəsinə götürən hər bir müəllif, eyni zamanda bədii yaradıcılığın da öz xüsusiyyətlərini bilməyə məcburdur.

Lakin bəzi müəlliflər tarixi az-çox tədqiq etdikləri halda, tarixdən yazılmış bədii əsərləri düzgün anlamaqda çətinlik çəkirlər.

Məsələn, tarixçi bizə deyir ki, Napoleon Bonapart böyük sərkərdə idi. Bu doğrudur. Lakin Lev Tolstoy "Hərb və sülh" əsərində həmin Napoleonun tarixi hadisələrin hərəkətində heç bir həlledici rol oynamadığını gösterir. Sizcə bu nə deməkdir və böyük sənətkar nə dərəcədə

haqlıdır? Unutmaq olmaz ki, Tolstoy, eyni zamanda filosofdur. O, tarihi öz nöqtəyi-nəzərindən izah edir və Tolstoyun bu izahı onun bədii şüurunun qanunları cəhətindən doğru və ardıcıldır.

Bu haqqı heç kim yazıçıdan ala bilməz və alımağın ehtiyac yoxdur. Əgər siz, Napoleonun harada və nə zaman qalib gəldiyini, nə cür vuruşmalarda olduğunu öyrənmək istəyirsinizsə, bunun üçün saysız-hesabsız tarix kitabları vardır.

“Vaqif” əsərində gördükümüz İbrahim xan qəddar və hiyləgördür. Tarix bize deyir ki, İbrahim xan ağıllı və todbırı bir dövlət xadimidir. Tarixçi de bunun osasında şairi taqsıtlandırır.

Tarixçi haqlıdır mı? Tarixçi öz nöqtəyi-nəzərindən haqlı olsa da, sənətkar, Vaqifin əzəmetli suretini yaradarkən, onun dövlət işindəki gözəl tədbirlərini göstərmək istərkən və onun faciəsini həqiqi şairanə bir zirvəyə qaldırarkən, tarixin qulu olmağın məcbur deyildir.

Hələ qədim dövrün yazıçısı Lukan demişdir: “Şerin və poetik əsərlərin vəzifələri və qanunları bir başqadır, tarixinkı isə, bir başqa. Orada (şəirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünkü o ilahi bir qüdrətə malikdir və ilham pərisinin hakimiyətinə tabedir”.

Yazıcıının əsərindən tarixi faktları öyrənmək istəyən bir oxucu, özünə zəhmət vermək istəmir. O, bədii əsərə tarix kitabı kimi baxarkən, ən adı bir qanunu anlamır: bədii əsər tarix elmini əvoz edə bilməz!

Yazıcıının vəzifəsi başqadır. Bu gün vətən müharibəsi cəbhələrinin vuruşan qəhrəman Azərbaycan oğlu Babək, Koroğlu və Cavanşir adlarını öz qələbə bayrağında böyük bir iftخارla yazar. Müasir tarixçi bu Ölmez qəhrəmanların həyatından misallar gətirib həmin yeni qəhrəmanları ruhlandıır. Lakin sənətkar bununla kifayətlənə bilməz. Yazıcıının vəzifəsi tamamilə başqadır. O, bu adları bədii söz sənətinin ecazkar qüdrəti sayəsində şairanə bir xəyalla, həqiqi poetik bir ehtirasla əks etdirməli, müasir oxucunun qəlbində oyanmış böyük iftخار hissini daha da alovlandırmalıdır. “Babək kimi vuruş!” demək, ədebiyyat üçün hələ heç bir şey deməyə bərabərdir. Yazıcı, Babək əsərini müasir fəlsəfi dünyagörüşünün süzgəcindən keçirmədikcə, Babəkin bədii surətini vermədikcə, onu tam bir həyatla yaşatmayı bacarmadıqca “vəzifəmi bitirdim” deməyə haqlı deyildir.

Bu fərq yalnız zahiri formada deyildir. Əgər tarixçi ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr çıxarmaq yolu ilə gedirsə, yazıcıının

çıxardığı nəticələr bədii surətdə əks etdirilən hadisələrin ümumi məntiqindən, fərdiləşdirilmiş insan surətlərinin bir-birinə qarşı münasibətindən doğur.

Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz!

Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” suallarına da cavab verir. Yazıcıının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcüməyi-hal yaratmaqdan ibarət deyildir.

Tarixçi, akademik Tarle çox doğru qeyd edir ki, Lev Tolstoy Peterburq salonlarında gedən diplomatik səhbətlər deyil, Nataşa Rostovanın könündəki həyəcanlar maraqlandırırı.

Yazıcıının tarixi adları və familiyaları, tarixi simaların yaşı, təvəllüd və ölüm illərini nöqtəsi-nöqtəsinə düzgün göstərməsini teləb edənlər, əgər ardıcıl olsalar, dahi Nizaminin bütün tarixi poemalarını, “İskəndərnamə”ni, “Yeddi gözəl”i və yaxud Firdovsinin “Şahnamə” dastanlarını bir heç məqamına endirməlidirlər, çünkü bu dahi sənətkarlar öz qarşılırında tarixi hadisələri və şəxsiyyətləri ceynilə bədii əsərə keçirmək vəzifəsini qoymamışlar. Onlar əksəriyyətlə tarixi şəxsiyyət və hadisələri böyük şairanə bir qüdrətlə romantikləşdirmişlər. Firdovsinin yaratdığı Rüstəm pəhləvanla tarixi Rüstəm arasında, necə deyərlər, zəmin-asiman fərq vardır. Nizami, tarixi bütün təfərruatı ilə öyrənmişdi, lakin o da tarix yazmamışdır və buna görə də onun yaratdığı İskəndərlə, bizim tarixdən bildiyimiz makedoniyalı İskəndəri müqayisə edərkən, tarixi az-çox bilən hər bir adam böyük şairi asanlıqla töhmətləndirə bilər. Lakin bədii yaradıcılıq prinsipləri ilə tarix elmi prinsipləri arasındaki fərqi anlayanlar, buna heç də ehtiyac görmürlər, çünkü bu adamlar, tarixi-bədii əsərlərdən deyil, tarixdən öyrənməyin tərəfdarıdırırlar.

Yazıcıının tarixə münasibətində on başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam mənası ilə mühafizə edib göstərməkdən ibarətdir. Bu həqiqəti tohrif etməyə sənətkarların qətiyyətə ehtiyacı yoxdur.

Bəzi tarixçilərin nəzərincə Şirvanşahlar dövləti məhz böyük və qüdrətli dövlət olduğuna görə, bu dövrde Nizami, Xəqani kimi böyük insanlar yetişmişdir, yəni elmin, sənətin inkişafını müəyyən edən dözlət quruluşudur. Bu metodolojinin marksizimlə heç bir əlaqəsi yoxdur.

Böyük sənətkar, böyük sənət öz inkişafında nə üçün bilavasitə dövlət quruluşu ilə izah edilsin? Dövlət quruluşu fikir inkişafında ciddi rol oynaya bilər, lakin hər yerdə, hər zaman böyük dövlət, böyük mədəniyyətin yaranmasına bilavasitə sobəb olmur. Xüsusən, Şirvanşahların mədəni inkişafımızdakı rolunu həddindən artıq böyütmək nə üçündür? Əgər bu gənki tarixçilərimiz bununla o dövrün tarixi mənasını izah etmək istayırlarsa, burada şəxsən mən daxili bir məntiq görmürəm. Bəziləri deyirlər ki, Əxsitan öz sarayında rəssamlara, şairlərə böyük ehtiram göstərdiyi üçün, onun dövründə ədəbiyyat və sənət yüksək bir zirvəyə qalxdı. Bu nə dərəcədə doğrudur? Məgər Nizamini yetirən saray olmuşdur? Məgər Füzulini yetirən saray olmuşdur? Məgər Mirzə Fətəli Axundovu yetirən saray olmuşdur?

Tarixçi bu fikir bahadırlarının yaranmasındaki böyük səbəbləri yalnız bu və ya başqa bir hökmədarın şəxsiyyətilə bağlıdır, qətiyyən düz iş görmür.

Aydın məsələdir ki, qüvvətli dövlət yarandıqda, hər zaman, bir qanun olaraq, qüvvətli mədəniyyət yaranır. Məsələn, rus mədəniyyətinin on yüksək inkişaf dövrü XIX əsrənən başlayır. Əzəmetli Rusiya dövlətini yaranan I Pyotr dövründə Tolstoylar, Puşkinlər, Lermontovlar, Çexovlar meydana çıxmışdır. İctimai fikir inkişafının zirvəsinə yüksəlmış Chernyshevski o dövrdə yaranmadı. Bu şəxsiyyətlərin hamısı irticanın on müdhiş zamanlarında parladı.

Şirvanşahlar haqqında yazanlar bir cəhəti unudurlar ki, onların dövləti Xaqani kimi böyük şairi zindanda çürüdü. O dövrdə fikir azadlığı tamamilə boğuldı. Fars dilinin Azərbaycanda hakim dil olması adı bir ənənənin nəticəsi deyildi, bəlkə hökmədarların milli şüurdan möhrum olmalarının nəticəsi idi. Lakin bir çoxları, o cümlədən Şah Xətai isə, İranda hakim olmasına baxmayaraq, bu köhnə ənənəni vurub dağıtdı. Nizami dövrünün ədəbi dili – Azərbaycan dili də ola bilərdi, çünki Nizamiyə qədər xalqımız “Dədə Qorqud” dastanını yaratmışdı. Heç də təsadüfi deyildir ki, Şirvanşahlar hər zaman Koyan nəslindən olduqlarını iddia edirdilər. Şirvanşahların mənşəyi haqqında rəylər, onların azərbaycanlı olduğunu təsdiq edir. Lakin yazıçı onların siyasetinə tamamilə haqq verməyə məcbur deyildir, çünki Şirvanşah sarayının Nizamiyə münasibətindən bəhs edən yazıçı, Nizaminin dövlət haqqında görüşləri ilə rəsmi dövlət xadimlərinin görüşündəki fərqi və onların arasındakı ixtilafi pərdələyə bilməz. Bunsuz roman və ya drama yarana bilməz.

Klassiklərin tarixə münasibəti bu cəhətdən bizi ən gözəl nümunədir.

İkinci məqalə

Yazıcıının tarixi hadisələrə və şəxsiyyətlərə münasibətindən bəhs edərkən, tarixçi ilə yazıcıının mütəqabil əlaqəsini nəzərdən qaçırmamalıdır. Müasir dramaturq və ya romançı, şübhə yoxdur ki, müasir tarix elminin nailiyyətlərinə əsaslanmaya bilməz. Biz yazıçı ilə tarixçinin fərqi qeyd edərkən, bünüzləri qətiyyən bir-birino qarşı qoymaq xoyalında deyilik.

Əgər keçmiş xatırlasaq, əvvəllərdə sənətkar tarixə özünün müstəqil nöqtəyi-nözörindən baxmağa çalışsaydı da, tarix elminin təsirindən tamamile yaxasını qurtara bilmirdi. Mürtəce sənətkar mürtəce tarixçilərin təsiri altında yaradır, tərəqqipərvər sənətkar isə tarixi hadisələrə müstəqil qiymət verir və ya mütərəqqi tarix elmine əsaslanır. A.S.Puşkinin “Boris Qodunov” əsəri üzərində necə işlədiyini, burada burjua tarixçilərinin ziddinə olaraq, xalqın tarixi prosesdəki rolunu necə işıqlandırdığını xatırlamaq kifayətdir.

Bütün dövrlərdə olduğu kimi, XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranan mürtəce tarix elmi ilə mürtəce tarixi romanlar eyni məqsəd izləyirdilər. Bu dövrdəki feodal irticasının nümayəndəlori tarix elmindən də, ədəbiyyatdan da ən kəsərli bir silah kimi istifadə edirdilər. İnqilabın dəmir axınıni saxlamaq üçün əski dönyanın bütün qüvvələrini öz ətrafında birləşdirən irtica, tarix elmini bu məqsədlərə tabe etməyə çalışırdı.

Məşhur rus ədibi Gertsen “O biri sahildən” adlı ocerklərində belə mürtəce məqsədlərə xidmət edən bu tarix məktəbi haqqında yazırı ki, bu məktəb “gələcəyi keçmişin köməyi ilə dayandırmaq, yəni doğulan uşağın yolunu atanın meyidi ilə kəsmək xəyalındadır”.

Əgər yazıçı tarixi həqiqəti təsvir etmək istəyirse, o, birinci növbədə obyektiv tarixi həqiqətləri təşrih etməlidir. Buradan da tarixi dərindən və hortorolfi öyrənmək zərurəti meydana çıxır. Yəni sənətkar zahirən əhəmiyyətsiz və xırda görünən hadisələri belə yaradıcılıq şururundan kənarda buraxa bilməz.

Demək ki, ictimai inkişafın tarixi, eyni zamanda maddi nemətlər istehsal edənlərin tarixidir: istehsal prosesinin əsas qüvvələrini təşkil edən və comiyyətin yaşaması üçün zoruri olan nemətlərin istehsalını yaranan zəhmətkeş kütlələrin tarixidir.

Demək ki, tarix elmi, həqiqi bir elm olmaq istəyir, artıq ictimai inkişafın tarixini kralların və sərkərdələrin fəaliyyəti, dövlətləri “fəth

edənlərin” və “itaətə gətirənlərin” tarixinə çevirə bilməz; bu elm, hər şeydən əvvəl, maddi nemətlər istehsal edənlərin tarixi ilə və zəhmət-keş kütlələrin tarixi ilə xalqların tarixi ilə məşğul olmalıdır”.

Yazıçı buradan öz öhdəsinə düşən vozifəni də müəyyən edə bilər. Yazıçının də en birinci obyekti insan və onun həyatıdır, en bitinci qohrəmanı isə xalq və onun mübarizəsidir.

Bizdə son zamanlar tarixi təhrif məsələsindən çox danışılır. Əlbəttə, bu danışqlarını müəyyən səbəbi vardır. Əger ovvəller xanların rolunu yalnız mənfi bir hadisə kimi qiymətləndirmək bir dəb halına gəlmışdır, indi biz bunun tamam əksini görürük. Bezi tarixçilər saxta milli iştixar hissinin təsiri ilə bütün xanları və yaxud dövlət xadimlərini milli azadlıq uğrunda vuruşmuş görkəmli şəxsiyyətlər kimi qələmə verməyə çalışırlar. Bunun nə dərəcə də yanlış olduğunu izah etməyə ehtiyac varmıdır?

Aydındır ki, yalnız ölkənin inkişafında tərəqqipərvər rol oynamış və xalqın mübarizəsinə başçılıq etmiş dövlət xadimləri bizim müsbət boyalarımızla yenidən canlanmalı və bütün əzəmətilə göstərilməlidir.

Tarixi təhrif etməyə heç bir ehtiyac yoxdur. Tarixi şahların və yaxud da sərkərdələrin əli ilə yaranan bir hadisəyo çevirməyə çalışmış bəzi tarixçiləri kimi, yazıçı xalqı ikinci plana çəkməyə və sərkərdələrin əlində kor bir kimi göstərməyə qətiyyən haqlı deyildir.

Bizim tarixi dramalarımızın və romanlarımızın en böyük məziyyəti ondan ibarətdir ki, bizim əsərlərimizdə bu köhnəlmiş və saxta baxış hakim deyildir. Mənçə, Səməd Vurğun “Vaqif” əsərində xalq nümayəndələrinin və xalq şairi Vaqifin Qacarla mübarizədəki böyük rolunu ilk plana çəkdiyi zaman büsbütn haqlı iş görür. Zira tarixi yaradan və Qacar kimi qəsbkarlarla ölüm-dirim mübarizəsində hamidən əvvəl qanını axıdan ycnə də həmin xalqdır.

Tarixi mövzuda yazan sənətkarlar xalqı və onun nümayəndələrini göstərərkən daha zəngin boyalar işlətməyi bacarırlar.

Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh” əsərində hələ bizdən çox-çox əvvəl məhz belə bir yolla getmişdi. O, sərkərdələrin yalnız öz şəxsi dühəsi ilə deyil, bəlkə xalqın gücü ilə qalib gəldiklərini göstərmişdi. Tolstoy xalqın gücünü bütün qüvvəti ilə duyan, bu gücün dərin fəlsəfi mənasını anlayan dahi bir sənətkardır. Bu səbəbə görə də onun tarixə baxışında səhv axtaralar nəhaq yerə özlərini yorurlar. Tolstoyun xalq vətənpərvərliy onun ölməz epopeyasına əbədi bir qüdrət aşılampırdır.

Tolstoy tarix və tarixi şəxsiyyətlərə məhz bu xalq vətənpərvərliyi nöqtəyi-nəzərile baxdığı üçün, 1812-ci ilin vətən müharibəsini bir çox mütəxəssis tarixçilərdən daha gözəl, daha dərin, daha ətraflı izah etmişdir. Sənətkar bu yolla yaradırkən, onun cüzi səhvələrini və əhəmiyyətsiz xronoloji ricətlərini hər zaman əfv etmək mümkündür.

Həqiqi tarixi-bədii əsər tarixi dövrün spesifik qanununu və bura-dan doğan ixtilafları göstərən bədii əsərdir.

Cox ola bilər ki, tarixi mövzuda yazılmış bədii əsərin süjeti başdan-başa uydurulsun, buna baxmayaraq, əsərdə təsvir olunan tarixi hadisə və tarixi konkretlik şübhə doğurmasın. Burada tələb olunan əsas şey, yenə də həmin dövrün ümumi səciyyəsini dürüst anlamaq və dürüst göstərməkdir.

Son zamanlar tarixi-bədii əsərlərdən bəhs edən bütün müəlliflər Puşkinin “Kapitan qızı” əsərini tez-tez misal çəkirler. Bunun səbəbi vardır. Puşkin Puqaçov hərəkatını bilavasitə götürüb əvvəldən axıra kimi təsvir etməmişdir. O, bu hərəkatın o zamankı həyatda olan inikasını təsvir etmişdir. Lakin oxucu bu təsvirin sayəsində o dövrü, Puqaçov hərəkatını və onun mahiyyətini də öyrənir.

Bələ klassik nümunələr ədəbiyyat tarixində çoxdur. Kapitan qızının macərası tarixin öz süjeti deyildir. Bəlkə də o zaman heç belə bir hadisə olmamışdır. Lakin Puşkin dühəsi Puqaçov üsyənin inikasını və o zamankı həyata təsirini göstərərkən, oxucuya professional tarixçilərdən az material vermir.

Puşkin öz qarşısında tarixdən məlumat vermək vəzifəsi qoymasa da, dövrü bildiyi və gözəl təsvir etdiyi üçün, ister-istəməz, bizi tarixi məlumat da vermişdir.

Bu qeyddən aydın görünür ki, yazıçı təsvir etdiyi dövrün bütün təfərrüati ilə öyrənməli və tam mənası ilə duymalıdır. Məsələn, XVIII əsrən bəhs edərkən, feodal münasibətlərini göstərmək əvəzinə kapitalist əlaqələrindən danişan sənətkar, şübhəsiz tarixi əsər yaratmışdır. Hər dövrün öz xüsusiyyəti vardır. Bunu göstərmədikcə tarixdən yazan yazıçı sənətkar öz vəzifəsini bitmiş saya bilməz.

Bəzən yazıçı tarixi vəsiqələri bir-birinin dalınca əsərinə köçürməklə əsl tarixi roman yaratdığını zənn edir. Bələ vəsiqələr çox vaxt təsvir olunan dövrü birtərəfli göstərir və əsərlər də olduqca sönük çıxır. Bu əsərlərənən əsas şey – canlı insanın bədii surəti yaranmış və romançının verdiyi məlumat da quru və cansız bir memuardan başqa bir

şey olmur. Sənətkarın vəzifəsi həmin vəsiqələrə can və qan verməkdir; bu vəsiqələrin arxasından çox zəif görünən insanları ətə-qana doldurmaqdır. Bədii əsərlər yalnız və yalnız bu cür əmək və ilhamla yarana bilər.

Şəxsən mən, tarixi mövzularda yazılmış əsrlərimizdə hamı üçün səciyyəvi olan ümumi bir nöqsan görürəm. Bu nöqsan ən çox dram əsərlərində nəzərə çarpır. Dramaturqlarımız nədənsə, öz qəhrəmanlarını homişə qalib kimi göstərirler. Tarixə nikbin münasibət dəyərli və zəruri bir xüsusiyyətdir. Lakin yazıçı təsviri etdiyi tarixi dövrün faciəsini, qəhrəmanların öz əsrləri ilə olan dərin ixtilafını göstərmək-dən boyun qaçırırkən, əlbəttə, düzgün iş görmür. Vaqifin, Qaçaq Nəbinin, İbrahim xanın və başqalarının özlerinə məxsus dörin faciələri olmuşdur. Həmin faciələri təsvir etmək yolu ilə dramaturq böyük xarakterlər – chtiraslar yarada bilər. Bu faciələrin təsviri qətiyyən müəlliflərin nikbin dünyagörüşünü xələldər etməz.

Bu nöqtəyi-nəzərdən böyük dramaturqumuz Cəfər Cabbarlının "Od gəlini" faciəsi bizim üçün ən gözəl býr nümunədir. Müəllif, qəhrəmanın yüksək faciəsini göstərməklə bərabər, bizim qarşımızda ərəb istilası dövrünün bütün dəhşətlərini canlandırmağa müvəffəq olmuşdur və eyni zamanda özünün tarixi hadisələrə olan nikbin baxışını ifadə etmişdir.

Bizim indiki əsərlərimizdə isə, qəhrəmanlar həddindən artıq asan yolla qalib gəlirlər. Mürəkkəb insan səciyyələri ovozinə çox vaxt sxema yaranması da bunun nəticəsidir. Səciyyələrin müstəqim xətt üzrə inkişafı, əsərlərimizin bədii qüvvətini də azaldır.

Məlumdur ki, bu birtərəflilik tarixi həqiqətin təhrifi üçün əlverişli bir zəmin yaradır. Bu təhrif, müəllifin tarixi perspektivi düzgün göstərməsinə də mane olur. Əgor hamı qalib gəlsəydi, ölkəmizin düşmənləri həmişə belə asanlıqla məğlub edilsəydi, o vaxt, şübhəsiz, bu hadisələri yenidən canlandırmağın heç bir mənası qalmazdı.

Mənim dediyim, yalnız bədii əsərin növüne aid deyildir. Mən yalnız faciə növünün zəruriliyini qeyd etməklə kifayətlənmək istəmirəm. Mən eyni zamanda tarixi mübarizəmizi saxtalaşdırmağın nə dərəcədə ziyanlı olduğunu, xalqımızın qəhrəmanlarına münasibətimizdəki səthiliyin bədii əsərlərimizə necə ziyan vurdunu bir daha xatırlatmaq istəyirəm.

Yazıçı tarixçi deyildir. Yazıçı tarix kitabı yazmır. Yazıçının təsir gücü daha dərin olduğu üçün, onun hadisələrə və şəxsiyyətlərə birtərəflili yanaşmağa qətiyyən haqqı yoxdur. Yalnız böyük həqiqətləri dürüst və hərtərəflili göstərən sənətkar həqiqi təsir gücündə malik ola bilər.

Tarix – elmdir. Bədii ədəbiyyat isə ixtiradır. Bunları bir-birinə qarşı qoymaq lazımdır. İxtira edən hər kəs, birinci növbədə elmi öyrənməlidir. Elm isə, ixtiraların mənəsini izah etməlidir. Elə isə, qoy tarixçi sənətkara, sənətkar isə tarixçiye öz qardaşlıq elini uzatsın.

Biz tariximizi sevirik. Bu sevgi müasir həyatımız və gələcəyimiz üçündür. Tarix homişə bizim tərəfimizdədir. Əgər bu böyük qüvvət-dən daha somorəli istifadə etmək mümkündürse, nə üçün geniş ləvhə-lər təsvir edən yeni dastanların yaranmasına, yeni romanların və dramların meydana çıxmasına daha yüksək ilhamla, daha böyük həvəslə çalışmayaq??

ZƏNGİN XƏZİNƏLƏR

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayati kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi "Bayatılar" məcmuəsi* ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplunuşu və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisboton daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdırıb ilərlik. Xüsusun, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi neticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.

Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracaqıq.

Bayatılar qədər xalq içərisində geniş yayılmış ikinci bir ədəbi janr bəlkə də yoxdur. Azərbaycan folkloru klassik Azərbaycan şerinin doğma qardaşı sayıla bilər. Bu iki qol hər zaman bir-birinə mütaqabil təsir göstərmişdir. Şübhəsiz ki, bunun səbəbi hər şeydən əvvəl folklor şerinin xalqımız üçün daha yaxın, daha anlaşıqlı və daha doğma olmasıdır. Xalqın ürəyinə yol tapmağa çalışan hər bir şair, xalq şerini uzun zamanlardan bəri sevə-sevə işlətdiyi obrazlar sistemindən, təsəkkür tərzindən özünəməxsus bir şəkildə istifadə edəcəkdir. Yeni şeiri yaranan mütləq əski şeiri bilməli, onu sevmelidir.

Bayati özü də inkişaf edir, tematik vüsətini genişləndirir, yeni-yeni formalara girir; bu da məsələnin ikinci və mühüm cəhətlərindən biridir.

Bayatılar hər zaman Azərbaycan şerinin zəngin xəzinəsində son dərəcə görkəmlı bir yer tutmuş və tutacaqdır. Ümumiyyətlə, bayatılar xalq şürurunun dərinliyini, xalq hissini zənginliyini ən aydın və ən səmimi bir şəkildə ifadə edən sadə bir janr olmaqla bərabər, eyni zamanda əbədi təsir qüvvəsini hifz edən ən dərin şeir formasıdır.

Folklor şeirinin başqa janrları kimi bayatılar da fərdi yaradıcılıq məhsuludur. Belə olmasayı, şübhəsiz, bu əsərlərin fikri-fəlsəfi məzmunu və emosional təsiri də səviyyəcə müxtəlif olmazdı. Müəlliflərini tam-

madığımız bu həqiqi şeir inciləri, yəqin ki, bir zaman böyük bədii istedada malik olan adamlar tərəfindən yaradılmışdır. Hətta müxtəlif şəkillərdə təkrar edilə-edilə zəmanəmizə qədər gələn eyni bayatını belə müqayisə edəcək olsaq, bunların da müxtəlif bədii zövq sahibləri tərəfindən söyləndiyi dərhal aydınlaşar. Kədərini, sevincini, arzu və əməlini həyəcanlı, bədii formada söyləməyi bacaran bir qadın yaxud bir kişi no üçün sənətkar adlanmasın? Uzun dastanlar yazmış və bir zaman adlı-sanlı şair sayılmış bəzi adamların əsəri indi artıq unudulduğu halda, dörd misralıq bir əsər yaşayır və kim bilir bundan sonra neçə əsr yaşayacaqdır! Bu əsərlər zamanın ağır imtahanından müvəffəqiyyətlə çıxa bildikləri üçün bunları yaradanlara sənətkar deməmək doğrudan haqsızlıqdır!

Son zamanlara qədər tədqiqatçılar adət üzrə folkloru bütün xalqın məhsulu sayır, bu və ya başqa bir şairin əsəri kimi təhlil etmirdilər. Ayındır ki, həqiqi mənada xalq həyatı və xalq ruhu bu əsərlərin mahiyətini təşkil edir. Lakin yazılı ədəbiyyatda olduğu kimi, folklorlarda da yaradıcının həyat hadisələrinə baxışı, əsas fikrin-ideyanın ifadəsinəkə qüvvəti bu və ya başqa bir əsərin müxtəlif səviyyədə meydana çıxmamasına səbəb olur; yəni qüvvəli bir sənətkarın əsərləri əbədi yaşadığı kimi, istedadca zəif bir şairin yaratdığı əsərlər uzun müddət yaşaya bilmir. Çox ola bilsin ki, vaxtilə söylənmiş bir sıra bayati uzun müddət təsir göstərə bilmədiyindən və ifadə etdiyi fikrin mehdudluğu üzündən indi artıq xalqın hafızasından silinib getmişdir. Bizim şərti olaraq əbədi adlandırdığımız motivlərdən bəhs etməyən, yüksək fikirdən və gözəl bədii ifadə formalarından məhrum olan bir sıra bayatılar da, ayrı-ayrı yazılı əsərlər kimi, öz vaxtında müəyyən bir rol oynayaraq, öz dövrünü yaşayaraq unudulmuşdur.

Bayatılar folklor şerinin ən aktual növlərindən biridir. Müasir ədəbiyyatda günün məsələlərindən bəhs edən siyasi-təbliği şeirlər nə qədər əhəmiyyətlidirsə, bayatılar da öz zamanında bir o qədər əhəmiyyətli və təsirli olmuşdur. Hadisəyə əlaqəsini tez və qəti bildirmək müasir şair kimi, bayatıların müəllifləri də əsərlərinin neçə müddət yaşayacağı haqqında düşünmədən gözlori önünde cərəyan edən hadisonin bədii ifadəsini vermişlər. Bunların bəzisi unudulmuşsa, bəziləri klassik ərs kimi ədəbiyyat xozinəsinə daxil olmuşdur. Bu da yenə yaradıcılığın qüvvətindən və bayatının xalq ruhundan dərin bir əks-sədə taparaq hiss və həyəcanların həqiqi tərcüməni ola bilməsindən asılı məsəlidir.

* "Bayatılar" məcmuəsi, Bakı, 1943

Byatıların xalq yaradıcılığı adlanması da bu məsələ ilə əlaqədardır. Xalq tərəfindən qəbul edilən, ictimai zövqün və təsirin imtahanından çıxan bayati dildən-dilə düşərək yaşayır və öz bədii-torbiyovi vozifosunu yerinə yetirir. Lakin, o, həmişə canlı bir yaradıcılıq prosesi keçirir. Ayrı-ayrı dövrlərdə ayrı-ayrı adamlar tərəfindən, tamamilə başqa bir münasibətlə söylənir və buna görə də onun bədii təsiri də müxtolif olur. Müəyyən bir münasibətlə çox yerində söylənmiş bir bayatının dərin təsir bağışladığını az görməmişik. Eyni zamanda bayatılar daima döyişir və yaşayır, əvvəlki mətn çox vaxt gözəlləşir, kəskinleşir, bəzən də oksinə, bədii cəhətdən zəif bir şəkil alır. Bu nöqtəyinə zərərdən bayatıların, laylaların və mahniların nə zaman və kimlər tərəfindən yarandığını təyin etmək məsələsi çətinləşir. Buna görədir ki, biz vaxtilə ayrı-ayrı ağılli, həssas və bədii zövqə malik adamlar tərəfindən yaradılmış bu əsərləri xalq şüurunun bir ifadəsi kimi qiymətləndiririk. Bayatılar xalqın zəngin hissini, bədii təfəkkürünü ifadə edirlər. Nəcib insan hissəleri, en incə təbii ehtiraslar, səmimi və təmiz qəlb çırpıntıları, gözəl və hikmətli sözlər, kim bilir, neçə milyon ürəkləri, fikirləri fəth edərək, zəmanəmizə qədər gəlib çıxmışdır. Bayatıların tarixi yolu onların bədii qüdrəti ilə birləşərək öz əhəmiyyətini daha da artırmışdır.

Byatıların çoxusu lirk xasiyyət daşıyır. Burada müəllif öz şəxsi həyəcan və iztirablarını ilk plana çəkir; hətta onun bəhs etdiyi bir matəm, çoxlarına aid olsa da, o, bu hadisəni öz şəxsi kədəri kimi ifadə etməyə çalışır. İlham, həm də qüvvətli bir ilham olmadıqca bayatı yarana bilməz. Bayatının müəllifi həqiqi mənada lirk şairdir. O əksəriyyətlə özünün daxili varlığını, özünün şəxsi münasibətini gizlətmir, oksinə, daha da yanıqlı və ürəyinin dərinliyindən gələn bir məftunluq hissi ilə dinlöyicini sarsıtmağa çalışır.

Sevgiyo həsr olunmuş bayatıların çoxunda vəfa, həsröt və intizar motivləri böyük bir sənətkarlıqla toronnüm edilir. Ümumən bayatıların ən qüvvətli nümunələrini sevgi lirkası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissəleri dərin və səmimi bədii obrazlar vəsítəsilə verilir:

Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar,
Yarım səndo gozibdir,
Səni yüz yaşa dağlar!

Yaxud sevgilisini bütün başqa sərvətlərdən üstün tutan bir aşiqin misralarını oxuyun:

Qara at nəli neyler,
Qara qış xalı neyler,
Sənin tək bir yarı olan
Dövləti, malı neyler?

Bu sadəcə bayati nöcib insan məhəbbətini nə qədər yüksək və qiyamətli bir sərvət kimi tərennüm edir!.. Burada məhz xalqımıza xas olan sado, lakin eyni zamanda dərin bir fəlsəfə vardır: insan dövlətdən, maldan müqayisədilməz dərəcədə yüksəkdə durur!..

Bəzən sənətkarın ecəzkar qüdrəti sayəsində bayati geniş bir əhatə qüvvəsinə malik olur və daha dərin fəlsəfi əhəmiyyət kosıb edir. Buna görədir ki, həyata və dünyaya dərin, fəlsəfi bir baxış ifadə edən bayatıların ömrü daha uzundur:

Su gələr, axar gedər,
Qayalar yixar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

— sözlərini oxuyarkən, bizim qarşımızda həqiqi, mütəfəkkir bir şairin xəyalı yüksəlir. Burada müəllif bəlkə də heç adını eşitmədiyi Heraklitə səsləşir!..

Bayatıların ifadə etdiyi əhval-ruhiyyə olduqca müxtəlifdir. “Ağı” adlanan mahnilarda müəyyən dərəcədə kədər, göz yaşları və dərin həsrət motivləri vardır:

Dağlar dağımdır mənim,
Qəm ovlağımdır mənim,
Dindirmə qan ağlaram,
Yaman çağımdır mənim.

Ağzım aça bilmərəm,
Açsam saçə bilmərəm,
Dalımda qəm yükü var,
Salıb qaça bilmərəm.

Səhər tezdən oyandım,
Dərədə, qəmə boyandım,
Daş olsayıdım ərirdim,
Torpaq idim, dayandım.

Lakin belə bayatılarda da bədbinlik adlanı biləcək bir əhval-ruhiyyənin hakim olduğunu düşünmək yanlış olardı. Folklor üçün bu xüsusiyyət heç də xarakterik deyildir. Çox qəribədir ki, o dünya ümidi ilə yaşayan adamların dünyagörüşü ilə zəhərlənmiş bayati, demək olar ki, yox dərəcəsindədir. Nağıllarımızda, dastanlarımızda dini təşəkkürün dərin təsiri duyulmadığı kimi, bayatılarda da bu təsirin izi görünmür. Bayati yaranan müəlliflərdə həyat eşqi, mübarizə və qələbə meyli son dərəcə qüvvəlidir. Bu xüsusiyyət onların əsas, istiqamətverici xüsusiyyətidir.

Aydındır ki, bayatinın tərənnüm etdiyi əhval-ruhiyyə, bayatinın yaranmasına səbəb olan hadisənin mahiyyətindən və şairin şəxsi dünyagörüşündən asılıdır. Xüsusən, daha bariz ictimai motivlərə həsr olunmuş bayatıların yarandığı dövr, şairin həyata baxışını müəyyən etməkdə daha böyük rol oynayır:

Mən aşiq şəkər canım,
Hər dərdi çəkər canım,
Nə haqqım var, no muzdum,
Beylərə nökər canım.

Yaxud:

Əziziyəm ağa xan,
Ağa soltan, ağa xan,
Bu zülm ilə xan qalmaz,
Əgər göydən yağa xan.

Bələ hallarda hər bir oxucu özü bayatının təxminən nə zaman və hansı cəmiyyətdə yarandığını asanlıqla ayırd edə bilər. Belə bayatılarda çox aydın boyalar işlənir. Bunlarda dərin ictimai ehtiras meyli vardır. Müəllif ani bir təəssüratdan artıq, uzun müddət möhkəmlənmiş bir cəmiyyətin həyatından doğan təəssüratı ifadə edir. Sevgi lirikasından fərqli olan bu bayatılar həqiqi siyasi lirikaya çevirilir. Müəllif ədalətsiz mühitə qarşı qozəblənir, onun kin və nifrəti bəzən zərbülməsəllərimizin müdrik ifadə tərzi qədər kəskin bir forma alır; xüsusən, naməndlərə qarşı çevrilən bayatılarda bunu biz daha aydın görürük:

Əzizim kasa dolmaz,
Mərd əli kasad dolmaz.
Yüz namərdin çöroyin
Doğrasan, kasa dolmaz.

Bu misaldan göründüyü kimi müəllif kəskin mübaligoyə ol atır, son dərəcə real təzad yaradır. Belə zəngin mündərəcəli bayatılarımız

sayca çoxdur. Bunların ən birinci xüsusiyyəti zahiri-forma gözəlliyində dəyil, fikir kəskinliyindədir.

Bəzən bayati ən adı bir məsləhət xarakteri daşıyır. Burada qəzəb və nifrət yox, yoldaş və ya dost qəlbinin çırpıntıları duyular:

Mən aşiq qəlbə nara,
Ay doğar qəlbə nara,
Dil ilən dost olanın
İş ilən qəlbən ara.

Bəzən də müəllif özünə və özü kimilərə ürək-dirok verir:

Aşıq naçar ağlama,
Gündür, keçər, ağlama,
Qapını bağlayan fəlek
Bir gün açar ağlama.

Bu kimi bayatıların tərənnüm etdiyi həyat eşqi həm məzmunca, həm də ifadə tərzi cəhətindən ağilara nisbətən qat-qat güclüdür; bu da, əlbəttə ki, səbəbsiz deyil. Ağilar keçici hallardan bəhs etdiyi halda, belə bayatılar əbədi insan arzularına, yaranan, quran, həyatı gözəlləşdirməyə çalışan insanın böyük arzularına həsr olunmuşdur.

Bayatıların əsas bir qismi vətən motivlərini əhatə edir. Bu gün vətən cəşilə bütün cəbhələrdə yorulmadan vuruşan və qalib gələn bir xalq üçün belə əsərlərin əhəmiyyəti xüsusiylə böyükdür. Bayatının yaradıcıları bir tərəfdən düşmənin namərdiliyindən, ikiüzlülüyündən, qəzəb və nifrətlə bəhs etdikləri kimi, o biri torosdən vətən obrazını özlərinə məxsus bir səmimiyyətlə yüksəldir, hətta romantikləşdirirlər. Burada da yenə müəlliflərin özlərinə məxsus bir dil işlətdiklərini görürük:

Əziziyəm dilən gəz,
Bağda gülü dilən goz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

və yaxud:

Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Gezməyə qurban ülke,
Ölməyə vətən yaxşı –

kimi bayatılar hələ inqilabdan çox əvvəl yaradılmış və xalqımızın ürəyində öz fəxri yerini tutmuşdur.

Vətən həsrəti ana torpağın eşqi Azərbaycanın dahi şairlərinə - Nizamiyə, Füzuliyə, Vaqifə ilham verdiyi kimi, bu dörd misralı ölməz əsərlərin yaradıcılarını da qanadlandırmış, onların bədii istedadına obədi bir qida vermişdir. Heç də təsadüfi deyil ki, indi də bayati yaradınlar bu böyük məhəbbətlə ruhanaraq məzmunca yeni və qüvvətli əsərlər meydana çıxardırdılar. Burada əski bayatılar hüzn və ələm yoxdur; çünki bayati müəlliflərini kodərləndirən, onların ürəyində qozob və nifrət hissini alovlaşdırın ədalətsiz ictimai quruluş bizim ölkəmizdə çoxdan tarixin arxivinə verilmişdir. İndiki bayatının baş qəhrəmanı yeni dünya, onun yaradıcılarıdır:

Mon aşiq yaza baxdım,
Açılib taza baxdım.
Məhv olub köhnə dünya,
Çıxbıdır yaza baxdım.

Xalqın tarixini və əzəmətini duymaq və anlamaq istəyən hər kos, onun yalnız saf ictimai məzmunlu ədəbiyyatını öyrənməkən kifayət-lənə bilməz. Xalqın mənəviyyatını duymaq üçün onun sevgi lirikasını, hotta bəzən müəyyən dərəcədə erotik xarakterdə olan əsərlərini də diq-qətle öyrənmək lazımdır.

Xalqımızın bədii istedadı başqa sənətlər sahəsində olduğu kimi, bayatılarda da bütün parlaqlığı ilə təzahür etmişdir. Yalnız məzmun dərinliyi və fikir zənginliyi cəhətindən deyil, söz sənətkarlığı, obrazlar, müqayisələr və bədii ustalığın bütün başqa ifadə vasitələri cəhətindən də bayatılarda öyrəniləcək xüsusiyyətlər az deyildir. Təqlid və tokrar üçün yox, yeni şerin bədii qüdrətini artırmaq üçün, zəngin fikirləri belə aydın və parlaq ifadə etmək üçün bayatılar mütləq öyrənilməlidir.

Bozən folklorun epik formalarında (nağıllarda, dastanlarda) xalqın dilek və arzuları müəyyən əfsanəvi ünsürlərlə qarışlığı halda, lirik formalarında (qoşma və bayatılarda) bu dilok və arzular tamamilə real ünsürlərdən ibarətdir; yeni buradakı sevgi də, nifrət də, kədər və ələm də həyatıdır. Yaradanın istedadından asılı olaraq bayatılar müxtəlif səviyyədə bu insan duyularının ifadəsini verir. Müəyyən dərəcədə erotik olan bayatılar bu nöqtəyi-nozordən, bəzilərini düşündüyü kimi,

heç də ictimai məzmundan uzaq deyildir. Əksinə bu növ bayatıların özündə belə ən canlı və həqiqi insan hissinin tərənnüm edildiyini görürük.

Əgər:

Bu qala bizim olaydı,
Kərpici qızıl olaydı.
Gireydim yar qoynuna,
Gecələr uzun olaydı!

- deyən bir aşiqin arzusu bizə həddindən artıq açıq görünürsə, bu arzuda qeyri-təbii heç bir şey yoxdur; həmçinin:

Əzizim gülüstan,
Şəh düşdü gülüstana,
Qorxuram göz yaşından

Qoynunda gül istana - bayatisının incə və zorif işarələri də eyni dərəcədə təbii və gözəldir.

Bayatıların bədii xüsusiyyətlərinə geldikdə, burada qisaca olaraq bir neçə mühüm cəhəti qeyd etmək faydasız olmaz.

Bu məcmuədə toplanmış əsərlərin bəzisi həqiqi mənada bayati məfhumunda düz gölmir. Bayatılar, eksəriyyətlə, təbiət təsviri ilə başlayır. İlk beytdə, deyiləcək əsas fikir üçün bir növ fon yaradılır:

Əzizim ulu dağlar,
Çəsməli, sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişiñə, bulut ağlar.

- bayatısı bu söylədiyimiz fikri təsdiq etmək üçün ən parlaq bir misal ola bilər. Müəllif ifadə etdiyi əhval-ruhiyyəyə uyğun olaraq təbiəti də qəməgin bir şökildə göstərir. Yaxud başqa bir misal götürək:

Əziziyyəm çən gəri dur,
Dağlardan çən gəri dur.
Sənə gələn qادانı
Mən alım, sən gəri dur.

Yenə eyni vəziyyət! Aydındır ki, birinci beytlə ikinci beyt arasında üzvi bir əlaqə vardır; lakin son beyt hər zaman bayatının əsas möğzini təşkil edir.

Yenə də yaradıcının məharətindən asılı olaraq bu xüsusiyyət bəzi bayatılarda son dərəcə sənətkarane gözlenildiyi halda, bəzilərində yalnız adı bir giriş kimi söylənir. Birinci təsadüfdə:

Əzizim aydın olsun,
Ay doğsun, aydın olsun.
Gəl yordan xəbər verim,
Gözlərin aydın olsun, –

deyilirkən ayın doğması ilə şad xəbər arasındaki əlaqə olduqca üzvi və təbiidir. İkinci təsadüfdə:

Mən aşiqəm ya xannan,
Ya sultannan, ya xannan,
Bir dəsto gül olaydım,
Asılaydım yaxannan. –

– kimi bayatıların birinci hissəsi ilə ikinci hissəsi arasındaki əlaqə çox uzaqdır. Burada müəllifin girişi daxili məntiq cəhətindən əsas nəticə ilə möhkəm bağlı deyildir. Burada yalnız zahiri xüsusiyyət, ahəngdarlıq, qəfiyə nəzərdə tutulmuşdur.

Lakin, ümumiyyətlə, ən yaxşı bayatılar üçün birinci təsadüf daha xarakterikdir. Bu məcmuədə toplanmış əsl bayatıların qüvvəti də gözəlliyi də bundadır.

Məcmuəyə daxil edilmiş başqa növ osərlərə gəldikdə, əlbəttə, bunlar üçün dediyimiz cəhətlər səciyyəvi deyildir. Məsələn, ayrı-ayrı qoşmalardan və aşiq şeirlərdən qoparılmış parçalar, həqiqi mənada bayati sayıla bilməz. Bunlar məcmuəyə yalnız bir möqsədlə daxil edilmişdir: bu qiymətli parçalar unudulub getməsin!

Bayatıların bədii qiyməti bir də onların dilindəki zənginlikdə və yiğcamlıqdadır. Ən dərin həyecanları, ən qısa bir şökildə ifadə etmək, yiğcam obrazlar, ifadələr tapmaq bayatının ən gözəl bədii xüsusiyyətlərindəndir.

Burada bir mosoloni xüsusilə qeyd etməyi lazımlı görünür: bütün klassik şerimizi başqa xalqların şeirlərdən fərqləndirən ifadə orjinallığına bizim bayatılarımızda daha six-six rast gəlirik. Bu cəhəti müasir lirikada nə üçün davam etdirməyək? Şablon nikbinlik bizə nə

dərəcədə yaddırsa, bu səbəbə görə də öz istəkli oğlunu itirmiş bir annanın foryadı nə dərəcədə təbiidirsə, sevən, öz yarı üçün çırpinan bir gəncin həyatı arzuları da o dərəcədə təbii və gözəldir.

Bu səbəblərə görə də biz bayatıların hər növünə, ister ağıllara, ister laylalara və istərsə bütün başqa formalarına eyni məhəbbətlə yanaşmalı və onlara həyatımızın, tariximizin, şüur və təfəkkürümüzün bir aynası kimi qiymət verməliyik.

SƏADƏT VƏ MƏHƏBBƏT MÜĞƏNNİSİ

I

Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

Adətən belə zənn cdirlər ki, keçmişin böyük klassiklərini yaşıdan, onların ifadə etdikləri ümumbəşəri ideallardır. Məlumdur ki, məhz sovet adamları belə idealların ən səlahiyyətdar varisləridir. Lakin Nizaminin ümumbəşəri ideallar ifadə etmiş bir sənətkar olduğunu söyləməklə kifayətlənmək, hələ bir şey demək deyildir.

Nizaminin elmi və fəlsəfi görüşlərinə dair az yazılmamışdır. Ancaq bizi ilk növbədə şair Nizami maraqlandırır. Çünkü onun dühası bu sahədə daha bariz bir şəkildə təzahür etmişdir. Demək, onun poctik aləmini haqqılə başa düşsək, ümumən bədii təfəkkürün sirlərini kəşf etməyo bunun çox köməyi deyə biler. Əger Nizami öz əsrinin bütün elmi həqiqətlərini dərindən bilirdi, bu da onu göstərir ki, hər bir şair, alim və mütəfəkkir qədər həyat həqiqətinin mahiyyətinə nüfuz etməyi bacarmalıdır. Nizami bunu tam mənasılı bacardığı üçün də bütün müasirlərindən fərqlənir.

Onun bədii lövhələrində ifadə olunmuş ən böyük həqiqətlərdən biri budur ki, Nizaminin yaşadığı feodal-patriarxal cəmiyyətindəki insanlar xoşbəxt deyillər. Bu şəraitdə yaranmış qüdrətli dövlət quruluşu, zöngin maddi və mənəvi mədəniyyət, xalqın ən çalışqan və on zəhmətkeş təbəqələrinə belə səadət göturmır.

Nizami bütün ömrü boyu xoşbəxt bir cəmiyyət quruluşu arzulamışdır. Onun əsrlərə nüfuz etməyi bacaran nəzərləri daima irəliyə, daima gələcəye zillənmişdir. Bu səbəbə görodir ki, onun bezi əsərlərində eçitdiyimiz ümidsizlik və kədər nidaları heç də böyük şairin bədbinliyinə dəlalət etmir. Nizami, bu sözün həqiqi və dərin mənasında, nikbin bir şair olmuşdur. Nizaminin qüdrətli romantikası da buradan qida alır. O, şeir süzgəcindən keçirib yaratdığı insan surətlərini bir sıra yüksək və ideal məziyyətlərlə bəzəmiş insanın qüdrətini tərənnüm edərkən boyasını əsirgəməmişdir. Onun romantikasındaki əsas mözmun, insana və onun mənəvi qüdrotiñə inanmaq meylindən ibarətdir. İnsan zəkası və insanın yaradıcı qüvvəsi, Nizami poemalarının ən parlaq səhifələrinə rövnəq vermişdir. Heç də təsadüfi deyildir ki, onun poemalarının müqəddəməsindəki "İlahiyyat" qismi, əksəriyyətlə şairin bədii konsepsiyal-

rının üzvi hissəsi deyildir. Geniş romantik lövhələrin ilk və son bəzəyi, şairin ilhamını coşdurən ən böyük obyekt insan və yene insandır!

Nizamidən iki əsr sonra yaşayıb yaratmış, "orta əsrlərin son, yeni zəmanənin ilk şairi" Aligeri Dantedə rast gəldiyimiz mistikadan Nizamide zərrə qədər də nişanə yoxdur. Büyük italyan şairinin tarixi qiymətini azaltmadan deyə bilerik ki, mistika "İlahi komediya"nın ətinə və qanına hopduğundan, ondakı realizm ünsürlərini əhəmiyyətli dərəcədə zəiflətdiyi halda, Nizaminin romantikası Azərbaycan feodalizminin yaralarını daha aydın görməyə və insan surətlərini daha yaxın-dan durmağa kömək edir.

Nizaminin real heyafdan alınmış lövhələrlə yanaşı, bùsbütün xəyalında uydurduğu comiyyət quruluşunu bizim qəlbimizə yaxınlaşdırırdı da təkcə şairin bədii ehtirası deyil, eyni zamanda həyata, hadisələrə və insanlara olan nikbin, aydın və inamlı münasibetidir. Nizami on romantik lövhələri təsvir etdikdə belə, real həyatın ziddiyyətlərinə göz yummur. Buna ən parlaq misal olaraq "İqbalnamə"dəki utopiyani göstərə bilərik. Nizaminin yaratdığı başqa lövhələrdə olduğu kimi burada da real münasibətlər hökm sürməkdədir. Çox qəribədir ki, Nizaminin təsvir etdiyi şimal həddindəki cəmiyyət, bütün aləmdən təcrid olunmuş bir cəzirə deyildir. Bu cəmiyyətdən uzaqda yəcucların sakın olduğu bir yer də vardır. Oranın sakinləri:

İnsana bənzərlər, divdirlər əslən.
Div tok almazcynaq və dəmir ürək
Rəng qara, özləri xain qurd tok.

Çox səciyyəvidir ki, bütün "İskəndərnəmə"də Nizaminin müsbət boyalarla göstərdiyi İskəndər belə, şimal həddindəki nümunəvi cəmiyyət quruluşunu görərkən öz-özüne belə deyir:

Bütün yığdıqlarım qalsın bir yana,
Burdan öyrəndiyim bəs edər mana.

Bu bir həqiqətdir ki, Nizaminin utopik cəmiyyəti göydən asılmamışdır. Həmin cəmiyyətin üzvləri, yəcucların bir an belə unutmayırlar:

Ara bir bürüyüb basaraq bizi,
Xərabə qoyarlar yerlerimizi.
Qoyun-quzumuzu talayıb onlar,
Yeyərlər nə qədər azuqəmiz var.

dəyirlər.

Zəhmətlə sevginin birliyi əsasında falanqlar yaratmağı təklif edən Şərl Furedən düz altı əsr əvvəl, Nizami Gəncəvi "İqbalnamə"ində, xalqın birliyi, bərabərliyi, məhəbbəti və zəhməti əsasında qurulan bir cəmiyyəti idealizmə etmişdir sə də, buradan çıxarılan başlıca nəticə budur ki, böyük şair xalq səadətinin yollarını ömrünün sonuna qədər düşünmüşdür. Onun cəmiyyətində hamı Əkir, hamı biçir, birə yeddi yüz məhsul götürür. Qızılı-gümüşə aldanırlar. Bu cəmiyyətin üzvləri zoraklığa düşmən olduqları kimi, əldə etdikləri səadəti qorumağa da qadirdilər.

II

Nizaminin mənəvi aləmində ən böyük yeri dərin ictimai məzmun əsasında yüksələn şeir tutursa, onun şeir aləmində ən görkəmlı yeri məhəbbət mövzusu tutur.

Bəlkə bu, dahi şairin məhdudluğundan irəli gəlir? Nə üçün məhəbbət mövzusu belə nəhəng bir şairin ilhamını bu qodor coşdurmuşdur?

Cüntki onun nəzərinco, məhəbbət olmayan yerdə səadət də yoxdur. O iddia edir ki, "eşq olmasayı, yer üzü də abad ola bilməzdi".

Şair, məhəbbət məfhumunu necə başa düşür?

Nizami, məhəbbəti erotik bir hiss kimi tərənnüm etmir. O, məhəbbəti dərin ictimai bir amil kimi təsvir edir.

"İqbalname" dən "Arşimedlə çinli qızın hekayəsi"ni yada salmaq istərdim. Bu hekayədə Arşimedin hələ tələbə iken bir kənizə uyub elmdən və bilikdən üz döndərdiyi təsvir olunur. Buradan aydın görünür ki, Nizami, məhəbbət hissini şəhvət hissindən fərqləndirir.

Bəlkə onun nəzərində məhəbbət platonik bir hissidir?

Yox, Nizami, məhəbbəti canlı insanlara xas olan bir hiss kimi təsvir edir. Onun lövhələrində əbədiləşdirilmiş məhəbbət səhnələri müqəddəs olduğu qədər də realdır.

Qanımda bəslənmiş bir gülümdü o,
Dünyada yegane sevgilimdi o.
Ondan qur alırdı gözüm ah, nodon
Pis göz uzaq saldı onu gözümən.

Qəribədir ki, Nizami burada iki böyük dastanının qəhrəmanlarını – Şirin və Leylini də xatırlayaraq sinəsinə dağ çəkildiyinə işaret edir.

Belə məlum olur ki, onu yalnız şəxsi səadətdən məhrum olmayı deyil, qəhrəmanlarından ayrılmayı da kədərləndirir. Görünür, böyük poeziyanın sırrı də bundadır. Müəllif öz qəhrəmanlarını nə dərəcədə sevirsə, yeni bir qəhrəmandan bəhs etməyə başlayanda xeyli çətinlik çəkir və Allahdan imdad istəməyə məcbur olur. Nizaminin bu sevgisi təkcə Şirin və Leyliyə münasibətində deyil, bəlkə bütün müsbət qəhrəmanlarla münasibətində də aydın təzahür edir. Tarixdən bizi məlum olan makedoniyalı Aleksandri konkret tarixi şəraitdən qoparıb ideal bir hökmədar kimi göstərən Nizami, onu da hədsiz bir məhəbbətə sevir. O, bu məhəbbəti zəngin şair fantaziyasında yaranmış bir şəxsiyyətdən artıq, onun simasında təcəssüm etdirdiyi böyük ideallara bəsləmişdir.

Bu ideallar nədən ibarətdir? İskəndərin simasında Nizami nəyi təcəssüm etdirmişdir? "İqbalname"nin ilk misraları insan zəkasının tərənnümlə başlayır. Müəllif öz qəhrəmanlarını elmin və fənnin qədrini bilən bir hökmədar kimi təsvir edir.

Alimdır gözündə ən böyük olan,
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləye bilməz,
Hər uca rütbədən, biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət!

Elmlə ucaldı dünyada yunan,
Onun tac-taxtı indi yoxsa da,
Elmlə məshurdur bütün dünyada.

Nizami, İskəndərin vətənpərvərliyini xüsusilə bəyenir. Böyük şairin nəzərində yalnız öz xalqının səadətini düşünən, vətəninin şöhrətini və şöhrətindən uca tutan bir hökmədar tac-taxt sahibi olmağa haqlıdır.

"Yeddi gözəl" dastanındaki Bəhram Gurun məziyyəti isə xalqın səsini, xeyrxah və ağılli məsləhətlərini dinləməsindədir.

Nizami burada xalq zəkasının qüdrətini özünə xas olan bir cəsərətlə ifadə etmişdir. Vətən xainlərinin hakim olduğu bir məmlekətədə yalnız fəlakət baş verə bilər. Qoca çoban bu həqiqəti padşaha öyrədər-kən, biz şair Nizaminin zəhmətkeş xalqa nə qədər böyük bir məhəbbət bəslədiyini aydın dərk edə bilərik. Eyni fikrin "Fitnə" hekayəsində də həqiqi bir sənətkar məhərətile ifadə olunduğunu görürük.

Nizami, Şərq despotizminin ən amansız düşməni kimi qarşımızda canlanmaqdadır. Əlbəttə öz zamanının oğlu olan bir şairdən xalq haki-

miyyəti ideyalarının ifadəsini tələb etmək gülünc olardı. Dahi şair xalqın taleyini məhz adil hökmədara bağlayır. Onun qəhrəmanları adil hökmədarın sayəsində xoşbəxt ola bileyəklərinə inanırlar. Hətta bəziləri:

Müti bir quluyam şahənşahın mən...

deyə itaət də göstərirlər. Lakin məsələ burasındadır ki, Nizami adil hökmədarın sayəsində iş və əmək adamlarının xariqüladə bir qüdrət göstərəcəklərinə inanırdı. Bu nöqtəyi-nəzərdən “Yeddi gözəl” dastanındaki məzlumların şikayətini diqqətlə oxumaq kifayətdir. Burada ən maraqlı hekayelərdən biri beşinci məzlamun şikayetidir:

Məşqələm vermekdir ölkəyə ziynet,
Qulağım halqalı, İşim itaət.
Şahın dövlətindən, yaradan Allah
Mənə dövlət vermiş, bir də cəlal, cah...
Məşriq şahı daim yaşasın deyə
Qərq etdim üfűqü tamam şənliyə...

Şəhər, kənd sayəmdə oldu təzə, şad,
Alımlar etdilər mənə etimad.
Əlimlə parlادı bütün məmlekət,
Yetişdi sayəmdə hər kəsə nemət.
Yoxsulluq əlimlə qaçdı, yox oldu,
Səyimlə qulların qarnı tox oldu...

Əlbət ki, şairin bu qəhrəmanı ilə özü arasında böyük bir yaxınlıq vardır. Çünkü, xain vəzirin cəzayə məhkum etdiyi bu adamı da ölkənin və xalqın taleyi düşündürür... Onun sadə və hikmətli sözlərində məmlekətə və zəhmətkeşlərə səadət gətirməyə çalışan bir insan surəti canlanmaqdadır.

Şübə yoxdur ki, bütün bunları Nizami, dastanında təsadüfi olaraq göstərmir. Burada artıq son dərəcə həyatı hadisələrin təsvir edildiyi aydınlaşdır. Romantik dastanlar müəllifi Nizami, məhəbbət romanının səhifələrində də öz böyük ideallarına sadıq qalır və həyatın aşağı mərtəbələrinə enib, özünün sehrkar çırığı ilə bu həyatın qaranlıq bucaqlarını işıqlandırıb bizə göstərir. Burada cinayət həddən aşmışdır. Xalq zülm və işgencədən cana doymuşdur. Fikirlər və düşüncələr belə buxovlanmışdır. Nizaminin tarix adilo təsvir etdiyi lövhələrdə məhz yaşadığı cəmiyyətə və bu cəmiyyətdəki saysız-hesabsız ədalətsizliyə qarşı çıxdığı dərhal aydın olur. Bizim tanıdığımız Nizami müasirlərindən

Xaqanının, Fələkinin və Beylaqanının başına gələn felakətlərle “Yeddi gözəl”dəki məzlumların taleyi bir-birinə nə qədər benzəyir!..

Nizami, xalq səadətinin yollarını aradığı zaman xam xəyalə qapıl-mayırlı. O, varlığın islahını zəruri saydığı zaman, əsərlərində bütün dəhşətli təcəssüm etdirdiyi həyat şəraitinin dözülməz olduğunu da göstərməyi özünə borc bilir.

Buradan çıxarılan əsas nəticə belədir ki, dahi şair, arzuladığı səadəti yalnız adil hökmardan gözləmir; xalqın özündən və onun intellektual qüvvələrindən gözləyir.

“Yeddi gözəl” dastanının qəhrəmanı Bəhram şah, Nizaminin nəzərində xalqa səadət gətirən bir hökmardır. Büyük şair bu surəti yaradarken, şübhəsiz ki, tarixi həqiqətdən artıq öz idealını ifadə etmişdir. Burada müdhiş maddi ehtiyaca məruz qalan xalqın vəziyyətini real boyalarla rəsm edərək, bu vəziyyəti aradan qaldırmağa qadir olan bir şah surəti yaratmışdır.

Bir il getdi bütün əməkler bada
Qehətlik başladı geniş dünyada.
Qılıq yeyintinin yolunu kəsdi,
İnsan ot otladı, titrədi, əsdi.
Dünya bu qılıqdan bezikdi, görçək,
Göhər qiymətinə satıldı çörək.
Bəhrama verdilər bu haldan xəbor
Ki, qılıq keçirir cahan sərasər.
Acliqdan kəsilib vəhşi canavar,
Gah adam yeyirdi, gah leş insanlar.
Dənin qiymətindən olunca agah,
Ambarı açmağa fərman verdi şah,
Harda zəxirə var şah xəber tutub.
Hakimlər adına göndərdi məktub.
– Yığılsın bir yerə əmin adamlar,
Açılsın anbarlar, dən dolu damlar.
Varlılarla həmən razılıq olsun
Yoxsulluğun torbası havayı dolsun.
Dəndən ödəyəndə o pay alanlar,
Tökülsün quşlara yerdə qalınlar.
Acıdan ölməsin dövrümde bir förd!

Şübəsiz, Nizami, hökmədarların təsvirini verdiyi zaman xalqın və xüsusən onun yoxsul təbəqələrinin taleyini düşünür. Ağır həyat səhnələri

"Yeddi gözəl" də tez-tez təsvir olunur. Bu onu göstərir ki, şairin yüksək poeziyası tekce maraqlı sərgüzəştlərin təsvirini deyil, eyni zamanda cəmiyyətin maddi və iqtisadi həyatının da canlı lövhələrini vermişdir. Maraqlı hekayə söyləmək şair üçün əsas məqsəd olmamışdır.

Bu isə Nizaminin dərin içtimai məzmunu şeir üçün əsas məsələ saylığını göstorir və xalq kütłələrinin taleyi ilə nə qədər yaxından maraqlandığını sübut edir.

III

Nizaminin məhəbbət fəlsəfəsi də, onun insan haqqındaki ümumi fəlsəfi görüşlərilə üzvi surətdə bağlıdır. Cox az sənətkar insan şəxsiyyətinin Nizami qədər yüksəldə bilməşdir. Ondakı humanizm qayələri şerinin əsl fikri-bədii qüvvətini təşkil edir. Buradakı romantika gözəl həyat haqqındaki böyük xeyalların ifadəsidir. Bu cür romantiklərə Karl Marksın nə qədər hüsn-rəğbət bəslədiyi bize məlumdur. Bu məsələdən bəhs edərkən Lunaçarski göstərirdi ki, "Marksın Esxilə bəslədiyi böyük hüsn-rəğbət son dərəcə səciyyəvidir. Halbuki, Esxil (bütün əsərlərində olmasa da) haman belə bir romantik idi. Esxil "Prometey" əsərində göstərmək istəyirdi ki, aristokratiyadan, aristokrat moralının ən böyük düşmənləri, ən nəhayət onun qarşısında diz çökməlidirlər. Lakin o, aristokratiya düşmənlərinin ilk baxışda nəzərə çarpan aciz, zavallı bir düşmən deyil. Bəlkə yüksək mənəvi qüvvəyə malik, böyük bir düşmən olduğunu göstərmək istəyirdi. Hükuma keçən demokratiya ona təhlükəli görünürdü; o, həmin insanların psixologiyasına girmek istəyir; bütün varlığı ilə protest edən, yeni idrak, mərhəmət və hətta texnika anlayışlarını köhnə əsaslarla qarşı qoyan Prometeyi bütün varlığı ilə yaratmağa çalışmışdı. Buna görə də Esxil tragediyanın birinci hissəsində Prometeyi çox gözəl əks etdirmişdir. Həyatda belə böyük texnik, atəş ixтиacıçı olan bir adam, öz sinfinə dərin sevgi bəsləyən və baş əyməyən üsyankar-fədakar bir qəhrəman yox idi, fəqət Esxil öz zamanının böyük adamlarında təsadüf edə bildiyi nişanələri toplamış, Prometey surətində, xeyali, mövcud olmayan bir fiqurdə birləşdirmişdi".

Nizaminin romantikası heç bir zaman hakim aristokratiyadan əxlaq prinsiplərini demokratiyanın hücumuna qarşı qoymaq əsasında yüksəlməmişdir. Burada o, Esxildən də, qədim dünyyanın başqa sənətkarlarından da tamam fərqlənir. Əksinə, Nizami yaradıcılığı, ən fədakar qəhrəmanı xalqdan, xalqın aşağı təbəqələrindən almaqla və bu

qəhrəmanları romantikləşdirməklə xarakterizə oluna bilər. Nizaminin Fərhadı buna ən parlaq bir misaldır. Ümumiyyətlə, o, insanın daxili saflığına. Sədaqətinə və mərdliyinə xüsusi diqqət yetirir.

Nizami əsl böyük məhəbbəti və əsl böyük sədaqəti kimdə tapır?

Bu nöqteyi-nəzərdən "Xosrov və Şirin" dastanı olduqca maraqlıdır. Xosrov kimdir və o Nizaminin idealidirmi?

Nizaminin "Leyli və Məcnun" əsəri müstəsna olmaq şərtile, bütün poemalarında hökmər surəti yaradılmışdır. Bunların bəzisi (Ənuşirəvan) ədalətsizlik simvolu kimi verildiyi halda, bəzisi nümunəvi padşah kimi təsvir olunmuşdur. İskəndəri və Bəhram Guru bu sonuncular sırasına daxil etmek mümkündür.

Xosrov bir sıra ciddi xüsusiyyətlərlə Nizaminin o biri hökmər surətlərindən fərqlənir. İskəndərin bədii inkişafında müstəqimlik nəzərimizi cəlb edirə, Xosrov inkişafında tamamilə onun əksine olaraq mürekkeblik vardır. Xosrov son dərəcə çətin bir psixoloji inkişaf yolu keçir. Bu inkişafın səbəbləri müəllif tərəfindən fövqəladə bir məhərətə əks edilmişdir. Burada Nizaminin böyük realizmi bütün əzəmətilə təzahür etmişdir.

Məhəbbət, Xosrovun fikri-psixoloji təkamülündə ən əsas amillərden biridir.

O, Şirini sevir. Lakin Şirin onu daha odlu bir məhəbbətlə sevir. Romanın süjet xəttini istiqamətləndirən bu məhəbbət. Get-gedə böyük içtimai məsələlərlə bağlanır.

Şirin, Xosrovun yalvarışlarına verdiyin cavabda belə deyir:

"— Əvvəlcə işlərini düzəlt, sonra eşq həvəsinə düş. Hər bir xəzinəni ancaq səbrlə ələ getirmek olar. Hər bir arzuya səbrlə çatmaq olar... Qızığın hərəkət etməklə ağıllı adamın işi yaxşılaşmaz. Bilsən ki, keçi qaçmaqla kökəlməz. Sən indi öz taxtından uzaqsan, sözünə qulaq asıb sənə qoşulsam, sən bundan bir fayda görməzsən. Mən həmislik səninlə dost olmaq fikrindəyəmse, çətin işlərdə sənin köməkçin olmalıyam. Sən öz padşahlığını ələ getir. Tale sənə yardım etsə, mən də səninkiyəm. Başın mənlə keyf çəkməyə qızışsa, qorxuram padşahlıq elindən çıxa...".

Göründüyü kimi, taxt-tacdan məhrum olmuş Xosrova Şirin çox ağıllı məsləhətlər verir. Bu zekalı qız, özünün və gələcək ərinin şöhrəti üçün deyil, hökmərlik tacını oğurlamış Bəhram Çubindən zərər görmüş ölkənin səadəti üçün çalışır. Onun şəxsi ehtirası və məhəbbəti nə qədər qüvvətlidirsə də, içtimai şüuru da bir o qədər dərindir. Onun məhəbbət

hisslərini cilovlayan bu şür, Xosrovun doğru yola qayıtmamasına çox kömək edir. O, Şirinin iradəsi qarşısında baş əyməyə məcbur olur:

“Mən artın getməliyəm. Qabağımı nə dəniz saxlaya bilər, nə od. Allah bilir ki, nə odda yanmaqdən qorxuram, nə də dənizdə islanmaqdən. Heç bir şey mənim yolumu kəsə bilməz. Yerin böyük dağlarını yerindən qoparacağam...”.

Lakin Xosrov bu sözləri deyib Ruma yola düşdükdən sonra eşqinə xəyanət edir. O, Rum hökmədarının qızı Məryəmi alır.

Bu xəyanət, Xosrovun pozğun təbiətinə tamamilə uyğundur. Onun məhəbbət haqqındaki anlayışı da yanlış və zərərlidir. Şirinin nəzərinin, böyük məhəbbət saf, ülvi və ali bir hissdir. Ona ləkə vurmaqla və ona xəyanət qarışdırmaqla Xosrov Şirinin daha amansız hücumlarına məruz qalır. Şirin Xosrovun elçisi Şapura belə deyir:

– O qaniçən, yoksa nə gör mənim başıma nə oyun açdı? Odu alışdırıb canıma çaldı. Mən burada qalmışam, o isə başqa bir yar ilə kef çəkir. Yeni bir məhəbbət bazarı açmışdır. Mənim üzüm daşdan da qayırılmış olsa, onun hərəkətlərini görərkən utandığından dağılib-tökülər. Tutaq ki, mənə it kimi vəfali olmayı öyrətmışlər, ancaq məni it südü ilə bəsləmişlər! Bacardığım qədər onun hiylələrini bir iti qovan kimi qapıdan qovacağam. Qovmasam, mən özüm itdən də əskiyəm...”

Böyük məhəbbət qəhrəmanlığın tələb edir. Xosrov isə bu xüsusiyətdən məhrumdur. Lakin Şirin, ekinə, böyük eşqin fədakar bir qəhrəmanıdır. Nizaminin ecazkar qüdrəti və əsrarəngiz sənəti, Şirin simasında, dünya ədəbiyyatından tanıdığımız məşhur qadın surətlərini kölgədə bura-xan bir surət yaratmışdır. Şirinin zəngin hissiyyatı və kamalı doğrudan da hüdudsuzdur.

Şirin nəyin məhsuludur? Romantik şair xəyalını, yoxsa qadın ürəyini asanlıqla oxumağı bacaran zəngin müşahidəli bir ruhiyyatçınınmı?

Nizamidə bu iki cəhət üzvi bir vəhdət təşkil edir. Şairin bütün ömrü boyu türk ağrısı ilə xatırladığı Afaq, şübhəsiz ki, Şirin surətinin belə xariqülədə bir vüsetlə yaranmasına az kömək etmemişdir və ehtimal ki, Nizaminin öz məhəbbəti Şirin surətinə az şey artırmamışdır.

Şairin dastanında Afaqa dair yazdığı misralar da bunu iddia etməyimizə haqq verir:

Bu dastanı oxu, qəlbində kedər,
O gözəl Şirinçin ağla bir qədər.
Çünki tez tərk etdi o bu aləmi,
Soldu cavanlıqda qızıl gül kimi.

Qıpçaq gözəli tək elin gözüdü.
Afaq sevgilimin sanki özüdü.
O, Dərbənd şahının bir töhfəsiydi,
Ağılı, saf, gözəl kül qonçəsiydi.
Demir bir zirehdi əynində paltar,
Bir paltarı vardı, köynəkdən də dar.
Əğyara düşməndi, mənə mehriban,
Könül bağçamdaydı o nazlı tərlan.
Türklər kimi köçə olmuşdu möhtac,
Türklər tək eylədi yurdumu tarac.
O türküm getdi bir gün ədirdən,
Türkzadəmi saxla, sən, ey yaradan!

Ümumən Şirin surətinin təsvirində Nizaminin subyektiv hallara tez-tez yol verdiyini də görməmək olmaz. Bu, əsərin bədii dəyərini azaltmamış, bundan bütün dastan xüsusi bir şiranlıq və poeziya kəsb etmişdir.

Şirin, böyük məhəbbətin bədii mücəssəməsidir. Onun gücü sonsuz məhəbbətində olduğu kimi, həm də dərin zəkasındadır. Əgər belə olmasaydı, Şirin heç bir zaman Xosrovu öz mənəvi üstünlüyü ilə yanlış yoldan qaytarı bilməzdi.

Dastanın birinci yarısında Şirin həyatda öz sevgi idealını tapa bilmir. Xosrov nə onun idealıdır, nə də Nizaminin. Onların hər ikisinin məhəbbət ideali Fərhaddır. Xosrov gözəl Şirinə layiq bir sevgili olmaq istəyirse, mütləq Fərhad yolu ilə getməyə məcburdur. Bəs Fərhad kimdir?

“O, ağılı, cavan bir mühəndisdir. Həndəsəni bilməkdə başqalarına örnək ola bilər...

Sənətdəki məharətini göstərmək istəsə, yeri bir quş kimi balığın üstüno qoyer. Öz sənəti ilə qırmızı gülə rəng verir, dəmir tişəsilə daşda çin nəqşi qazır. Bütün Rum əqli sənətkarlığına görə onun əlini öpür. O, öz tişəsilə mərməri mumla döndərir. Dünyada bəlo usta tapılmaz. Onun kimi adama çox rast gəlmək olar. Onun əlinde mumla dəmirin heç bir fərqi yoxdur”.

Müəllif Fərhadi ilk dəfə bizə belə tanıdır. Aydındır ki, o, qeyri-adı, romantikləşdirilmiş bir insan surətidir. Lakin Nizami heç bir zaman qəhrəmanın ayaqlarını torpaqdan üzmürlər. Fərhad, eyni zamanda canlı həyat nişanələrinə malik olan real bir insandır.

Böyük dağı gövdəli o dağlar yaran,
Gələndə camaat qalmışdı heyran.
Küreyi enliyidi, boyu çox yüksək,
Qolunun qüvvəti bir qoşa fil tək.

Fərhad yalnız fiziki cəhətdən qüvvətli deyildir. O, həm də mənəviyyatca Şirinin məhəbbət idealına müvafiq gələn bir gəncdir. Bəs nə üçün Şirin onu sevmir? Çünkü o, Fərhaddan əvvəl Xosrovun da Fərhad kimi saf və təmiz ürəkli bir insan olduğunu güman edib ona vurulmuşdu. İlk sevgini unutmaq və ondan üz döndərmən üçün heç bir qəhrəmanlıq lazımdır. Şirin isə məhz qəhrəman bir məhəbbətin timsalıdır. O, Xosrovu sevdiyi üçün də, onun vəfəsizliğini görüb dərin ruhi sarsıntılarla məruz qalır, əziyyətlərə qatlaşır, amma Xosrov kimi vəfasız olmaq istəmir. Fərhad meydana çıxdıqda isə onu Xosrova nümunə göstərir:

Bir quru səsimi eşitdi Fərhad,
Öyri baxmamışdı mənə bir saat.
Onu hər bir dərdə qatlaşan gördüm,
Səndə nə bir əsər, nə nişan gördüm.

Doğrudan da, Fəhadın qəlbindəki məhəbbət duyuları, onun neheng gövdəsinə büsbütün uyğundur. Bu duyulgardakı qüvvət və genişlik Fərhadı yalnız Şirinin nəzərində deyil, bu gün bizim də nəzərimizdə yüksəldir:

Eştidikcə Fərhad onun səsini,
Duydu ki, itirir öz qüvvəsini.
Dərindən ah çəkdi haman bir kərə,
Xəstə adam kimi yixıldı yerə...
Torpaq üzərində çox yuvarlandı,
İlan tək qırıldı, alışdı, yandı.

Nizami də Fəhadın bu xüsusiyyətlərini Xosrova qarşı qoyduğunu oxucudan gizlətmək fikrində deyildir. Şirin Xosrova üz tutaraq:

Bir ürekde olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili.

deyərkən, biz istər-istəmez Fəhadı xatırlayıraq. "Bax, Fəhadın ürəyi bir, sevgisi birdir!" deyirik. Bunu Xosrov da etiraf etməyə məcburdur. Halbuki, o Fəhadın qüvvətli bir rəqib olduğunu bilir. Fərhad:

Xosrovu saymayıb o təmtəraqda,
Şir tek pence vurub durdu qabaqda.
Öyle məst olmuşdu Şirin qəmündən,
Əsla xof etmirdi şah görkəmindən,
Şah əmr etdi onu əzizləsinlər.
Səpsinlər başına mirvari, gəhər.
O fil gövdəliyə, əyləş deyərək,
Şabas tulladılar hey ətək-ətək...

Nizami, qəhrəmanın təsvirini həqiqi romantik bir pafosla verir. Mirvarilər də, göhərlər də Fərhad məhəbbətinə xələl getirə bilməz:

Fəhadın könlündə bir gəhər vardı,
Onunçun qızilla daş barabardı!

Onun məhəbbəti yüksək fəlsəfi bir məna daşıyır. Bu məhəbbətin ən dahiyanə himnini yaratmış Nizamini bu nöqtədə heç bir şairlə müqayisə etmək olmaz.

Djiveleqov yazar ki: "Françesko ilə Paolonun epizodu ("Cəhənnəm" V) az qala bütün dünya ədəbiyyatında məhəbbətin ən ehtiraslı himnidir".

Mənəcə Nizaminin qarşısında "İlahi komediya" müəllifi ehtiramla baş əyməlidir. Çünkü Fəhadla Xosrov epizodunun bədii qüvvəti hər cəhətdən dahi italyan şairinin məhəbbət himnindən üstündür:

Xosrov sordu: hardan gəlirsən cavan?
Fərhad cavab verdi: dost diyarından.
Dedi: o diyarda hansı sənət var?
Dedi: qəmi alıb canı satırlar.
Dedi: qəlbəndirmi çəkdiyin bu qəm?
Dedi: ürək nədir, candan aşiqəm.
Dedi: əzizdirmi eşqi Şirinin?
Dedi: onu candan bilirom şirin.
Dedi: ay tək onu necə görürsən?
Dedi: yuxum gəlsə, yatarammı mən?!
Dedi: qəlbin onu unudur haçan?
Dedi: torpaqlarda yatdığım zaman.

Ən yüksək dram əsərlərinin mükəliməsini xatırladan bu parçadan aydın görünür ki, Nizami Fəhadın sevgisini adı məişət planından qoparıb ideal səviyyəsinə qaldırmışdır. Bu məhəbbətin gücü ilə Fərhad emək qəhrəmanlığı göstərir, "ölçüyə gəlməz iri qayaları yerindən qoparırdı. Qranit daşlara külüng vurduqca, dağdan böyük bir burc qoparıb atıldı. Hər vuruşda bir dağı vurub yerə yixirdi. Camaat onun şücaətinə heyran qalmışdı. Kipriyindən axan almas yaşalarla almas kimi möhkəm dağı deşir və öz halından dağa şikayətlər edirdi:

— Ey dağ, sən nə üçün bu qədər bərksən! Gel bir kişilik göstər, parçalan! Mənim halıma acı. Bir az üzünü parçala. Ağır zərbələrim qarşısında möhkəmlik göstərmə! Yoxsa sevgilimin canına and içirəm ki, canım bədənimdən çıxana qədər səni incitməkdən əl çəkməyəcəyəm. Özüm incisəm də bütün varlığımıla vuruşacağam..."

Budur, Nizaminin qəhrəmanı həm adı bir insan, həm də qeyri-adı bir bahadırdır. O həm dağlar yışan bir mühəndis, həm də saf qəlblə sevən bir aşiqdir. Adətən Nizamini məhəbbət eposunun böyük yaradıcısı adlandırırlar. Əlbəttə, "Xosrov və Şirin" dastanı təkcə məhəbbət-dən bəhs edən bir əsər deyildir. Burada insan əməyinin heç bir zaman köhnəlməyen eposu yaranmışdır.

Əgər məqaləmizin başlangıcında verdiyimiz suala cavab axtarırsaq, cəsarətən deyə bilərik ki, Nizami bu gün belə həqiqi əmək poeziyasının böyük yaradıcısı kimi bize nümunədir. O, Fərhadı öz şair xəyalında bu qədər yüksəltmişdir, müasir şairin buna ehtiyacı yoxdur; çünkü indi fərhadların göstərdiyi əmək qəhrəmanlığı bütün dünyadan heyрətinə səbəb olmuşdur. Əsl vəzifə onları epik şerin gücü ili ümumiləşdirmək və tərənnüm etməkdən ibarətdir. Müasir fərhadların məhəbbəti də, əmək qəhrəmanlığı da ədəbiyyatımızdan Nizami dühəsi tələb edir!

Bəs Nizaminin Fərhadına fiziki və mənəvi qüvvəti verən nədir? Büyük şair bunu izah etməyi lüzumsuz görə də, biz açıq-aydın duyuruq ki, bu qüvvət xalqdan və torpaqdan gəlir. Nizaminin idealı əlbəttə Xosrov deyildir. Nizami bir tərəfdən öz qürurunu, mərdliyini və ismətini mühafizə etməyi bacaran, dərin daxili mübarizələrə məruz qaldıqdan sonra yenə də eyni qüvvətlə sevən və hətta bu yola özünü qəhrəmanlıqla öldürən Şirini ideal bir qadın surəti kimi yüksəldir, digor torəfin sədaqət, mərdlik və məhəbbət timsali olan Fərhadı romantikləşdirir, ən gözəl boyalarını, ən kəskin sözlərini onun aydın və parlaq təsvirino həsr edir. Xalqın aşağı təbəqələrindən çıxmış Fərhad, böyük şairin əsas idealına çevirilir.

Buradan çıxardığımız nəticə budur ki, Nizami ideal sevginin əsl mənbəyini xalqda tapır, xalqın saf ürəyində, qüvvəli qollarında, dağları belə çapmağa qadir olan sonsuz gücündə tapır.

Bu nöqtədə Nizami Gəncəvi bizim müasirimizdir. Ondan bizi ayıran səkkiz əsrlik məsafə "Xəmsə" müəllifini zərrə qədər köhnəltməmişdir"

IV

Əsl yüksək məhəbbətin insan həyatındaki rolunu özünə məxsus bir qüvvətlə göstərən Nizami, "Xosrov və Şirin" dastanında məhəbbəti insan layaqətini artırın bir vəsiyə sayır. Şirin məgrurdur, o öz layaqətini hər şeydən uca tutur, Xosrovu nəhayətsiz bir eşqlə sevsə də, o, məhəbbətinə hiylə qarışdırmaq istəyən Xosrovu məzəmmət etməkdən çəkinməyir:

Sən, bu iş, hiylələ düzələr, dedin,
Məni məzə kimi yemək istədin.
İstədin sərxoş tek salasan tora,
Gül kimi iyəyib atasən sonra.

deməklə kifayətlənməyərək, onun Məryəmi almasına işarə edir və məhəbbətinin saf olmasında onu taqsırlandırır:

Məndən və eşqimdən sən biniyazsan,
Mənimlə oynayan bir eşqibazsan...

deyir və bu zaman şirinin qəlbində məhəbbətlə ismət vuruşur. O yenə öz ləyaqətini uca tutaraq:

Öz qəmli evimə dənərəm həmən,
Göhr ismətimi qoruyaram men...

sözlərilə Xosrovun məhəbbətini daha da alovlandırır.

Xosrovlə Şirin arasındaki uzun deyişmələr böyük ehtiraslar mübarizəsinə çevrilir. Nizami, Şirinin saflığını və qürurunu tərənnüm etməklə kifayətlənməyərək, sonralar "İskəndərnamə" də özünə xas olan nəhəng bir qüdrətlə göstərdiyi Nüşabə surətində olduğu kimi, Şirini də mənəvi cəhətdən kişilərdən qətiyyən geri qalmayan, bəzən onlardan yüksəkdə duran bir insan kimi eks edir. Şirin böyük fikirlər yürütməyi bacaran, həssas və hazırlıq bir qadın kimi canlanır. O, yalnız məhəbbətdən deyil, hakimiyyət məsələlərindən də Xosrova dərs deməyi bacarı:

Yene dəm vurursan şahlığından sən,
Zalimlik yolundan əl çökəməmisən!

deyir. Şirinin bunu deməyə haqqı vardır. Çünkü o özü padşahlın edərkən məhz doğru yolla xalqı idarə etməyi bacarı:

"Padşahlıq Şirinə çatdıqdan sonra onun dövlətinin işığı yerdən göye qədər hər yeri bürüdü. Onun ədalətli olması rəiyyəti sevindirdi. Şirin bütün zindandakı dustaqları azad etdi. Bütün məzəlmləri zülmədən qurtardı. Dünyada zülm əsasında qurulmuş qayda-qanunları aradan qaldırdı. Şəhər darvazalarında camaatdan alınan torpaqbasdı vergisini qadağan etdi. Əkinçiləri tövəcidən azad etdi. Şəhərləri, kəndləri abadlaşdırıldı".

Lakin Xosrov belə deyildir. Şirin onu hakimiyyət başında da yarımcıq adam olduğunu görüb, hiss edir və bunu açıq surətdə Xosrova deməyi özünə borc bilir. O, sevdiyi adamı da özü kimi adil, xalqı sevən və bacarıqlı bir hökmər görmək isteyir. Şirin Xosrovun səhvlerini

ona başa salır, mütərəddid, əyyaş və pozğun Xosrov, nəhayət Şirinin təsirilə yenidən təbiyə olunub dövlət işlərində bir sıra gözəl tədbirlər görməyə başlayır.

Burada Nizami poeziyası daha əlçatmaz bir yüksəkliyə qalxır və oxucuya elə gəlir ki, indiyə qədər onun insan haqqındaki təsəvvürü çox səthi və dayazmış, insanın təfəkkür istədəyi haqqındaki anlayışı da çox məhdudmuş...

Beləliklə, Nizaminin dastanı zahiri cəhətdən maraqlı bir sərgüzəştin təsvirində ibarət olaraq qalmır, uzun əsrlər boyu bəşəriyyətə öz fikirlərini və duyğularını təbiyələndirməkdə kömək edən qüvvətli, poetik bir silaha çevrilir. Nizami sübut edir ki, böyük məhəbbət, heç bir vaxt şəxsi səadət çərçivəsində qalmır, xalq və ölkə məhəbbətinə çevrilir. Şirin, məhz belə bir məhəbbətin timsalıdır.

Lakin bu məhəbbət, eyni zamanda faciəlidir. "Xosrov və Şirin" dastanında yalnız Xosrov deyil, Şirin də məhv olur, özü də necə məhv olur! O, Şiruyənin qətlə yetirdiyi "Xosrovun döşünü açdı. Ciyərinin arası öpdü və sonra öz sinəsinə də haman yerdən bir yara vurdur. Xosrovun bədənidəki yaranın yerini nəzerdə tutub xəncəri öz bədəninin haman yerinə sancıdı. İsti qan ilə yatağı doldu. Şahin bədənidəki yaranı təzələdi. Sonra şahı qucağına alıb dodağını dodağına və sinəsinə qoydu, uca səslə qışqırdı. Camaat onun səsinə gəlince artıq can-cana, bədən-bədən qovuşmuşdu. Bədən ayrılıqdan və can zülmdən qurtarmışdı".

Belə ölümde də bir əzəmet vardır. Dahi rus tənqidçisi Belinski Romeo və Cülyettanın məhəbbətindən bəhs edərkən haqlı olaraq yazar ki:

"Şairanə, ehtiraslı məhəbbət – bizim həyatımızın və gəncliyimizin çıçayıdır; bu məhəbbət az-az adamlarda olur və özü də həyatlarında yalnız bir dəfə olur. Doğrudur, bəziləri sonra da bir neçə dəfə sevirlər, lakin bu cür yox, çünkü alman şairinin dediyi kimi, həyatın mayı yalnız bir dəfə çıçək açır. Şekspir, tragediyasının sonunda nahaq yero Romeo və Yuliyanı ölməyə məcbur etmir: bunun nəticəsində onlar oxucuların xatırında məhəbbət qəhrəmanları kimi qalırlar; məhəbbət apafeozu olaraq qalırlar; əgər Şekspir onları diri saxlaşaydı, onlar xoşbəxt ərəvən olar, bir yerde oturub əsnəyər və bəzən dalaşardılar, bunda isə heç bir şəriyyət yoxdur".

Belinskinin bu fikri Nizaminin də məhəbbət dastanlarına asanlıqla tətbiq oluna bilər. Lakin Nizami əsərlərində istər Şirinin, istərsə də Məcnunun faciəli ölümü, yalnız əsərlərin bədii gözəlliyini hifz etmək üçün verilməmişdir. Nizami, bu dastanları ilə göstərmək istəmişdir ki,

haqsızlıq və zülm əsasları üzərində qurulmuş bir cəmiyyət, böyük məhəbbəti yaşatmağa qadir deyildir. Çünkü bu cəmiyyətdə insanlar "qəm alıb, canı satırlar". Onlar hər addımda yalnız maddi sixıntıya deyil, mənəvi əsarətə de məhkumdurular.

Nizaminin qəhrəmanları ərəb və fars adlarını daşısalar da, ruh etibarilə Azərbaycan mühitinin adamlarıdır. Qeyş də, Leyli də, Şirin də, Fərhad da intibah dövrünün başlandığı bir zamanda meydana çıxa bilərdilər. Buna görə də biz deyirik ki, onlar məhv olsalar da, böyük məhəbbətin qəhrəmanları kimi, gələcək nəsillərin oyanışına və intibahına az kömək etməmişlər və Nizaminin dövründəki qabaqcıl əhval-ruhiyyəni ifadə etməklə. Gəncliyin həyatında daima müsbət bir rol oynamışlar, onlarda mərdlik, sədaqət və qəhrəmanlıq duyğularının qüvvətlenməsinə səbəb olmuşlar. Onlar həqiqi gəncliyin yüksək timsali kimi hər zaman oxucuların qəlbində yaşayacaqlar.

V

Nizami məhəbbət problemini "Leyli və Məcnun" əsərində daha yüksək və romantik bir səviyyəyə qaldırır. Bu dastanın yürütdüyü əsas ideyalardan biri azad sevgi ideyasıdır.

Məlum olduğu üzrə islam dini hər məsələdə olduğu kimi qadın məsələsində də köləlik prinsiplərini irəli sürdü. Nizami bəşəriyyəti despotizm zəncirlərə bağlayan bu dinin amansızlığını görməyə bilməzdı. Böyük azadlıq xəyallarılıq yaşıyan bir sənətkar, islam dininin gətirdiyi rəzalətləri hamıdan çox hiss etməli, ona özünün açıq münasibətini bildirməli idi, Nizami, öz humanistik fəlsəfəsinin tələbi üzrə, yalnız insanın xoşbəxtliyinə səbəb olan, onun azadlığını təmin edən bir dinə tərəfdar ola bilərdi. Onun əsərlərindən aldığımız ümumi təəssürat belədir ki, hər yerde ideal kimi yüksəltdiyi qəhrəmanlar çox hallarda islam dinin tələblərinə müqayir hərəkət edir.

Məcnun da belədir. O, despotik – feodal mühitin islam dininə əsaslanan adətlərini pozur və bir nəfərin qəbile başçısına dediyi sözlərdən aydın olur ki, Məcnun:

Yaxşı şeir deyir, şeri gözəldir.
Dəqiqə başına qəzəl düzəldir.
Bizi də, səni də rüsvay edirlər.
Onun qəzelləri oxunan yerde
Yırtılıb açılır yüzlərcə pərdə.

O, atası tərəfindən Kəbəyə aparıldığı zamanda da bu cür hərəkət edir. Məlum olduğu üzrə Məcnunun atası oğlunu Kəbəyə apardıqdan, onun Allaha yalvarmasını, qəmdən, qüssədən xilas olmaq üçün Allaha dua etməsini tapşırır. Məcnun isə atasından “eşq” sözünü eşidər-eşitməz, yalnız öz könlünün səsini dinləyir, yalnız öz qəlbinin hökmü-nə əməl edir:

İlan tek qıvrılıb sıçradı yerdən,
Kəbə halqasına əl atdı birdən.
Halqam tutaraq dedi: ey Allah!
Mən de bir qapının halqasıym, ah...
Eşqin halqasında inildəyir can,
Bir gün də düşməsin o qulağımdan!
Mənə deyirlər ki: “gel eşqi burax”.
Bud ost məsləhəti deyildir ancaq.
Eşq ilə yaşayır aləmdə səsim,
Eşqsız aləmdə batar nəfəsim.
Eşq ilə yoğrulmuş mənim xəmirəm,
Eşqdən başqa heç şey istəmirəm.
Eşqsız bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.

“Leyli və Məcnun” yazılışından təxminən dörd yüz il sonra ölməz Şekspirin “Romeo və Cülyetta”sı yaranacaq və burada böyük məhəbbətin mücəssəməsi olan Romeo öz sevgilisinin “sən buraya nə üçün və necə gəldin?” sualına eşqin qüvvətini göstərən bu sözlərlə cavab verəcəkdir: “Məhəbbətim məni öz qanadları üzərində gətirdi”. Dünya ədəbiyyatının bu əbədi motivi, Nizamidə özünün dərin fəlsəfi ifadəsini tapmışdır. Hər cür ənənə və adət çərçivələrini dağıdan böyük insan sevgisini, Məcnunun həyatına hərəkət verən yeganə bir qüvvə kimi göstərən Nizami, istəsə də, istəməsə də, xalqa maddi və mənəvi əsarət gətirən islam dininə qarşı çıxır. Romeo iki nəсли bir-birindən ayıran qalın və hündür divarı eşqinin qanadları üzərində adlayırsa, Məcnun özünün ahi ilə torpağı, daşı dindirir, sinədən dediyi sözlərlə daş ürəkləri belə sizladır. O, Leylinin üstündə baş verən qəbilə vuruşmalarından belə ənənələri ayaqlayıır, yenə böyük məhəbbətinin gücüyle iki düşmən ordunun arasında “barışiq deyə dua edir”.

Bir nəfər soruşdu: niyə ey cavan,
Çarx kimi döyüşdən kənara qaçırsan?
Biz sənin uğrunda can qoyuruq, bil,
Düşmənlə dostluğun heç insaf deyil!

Doğrudan da Məcnun, onun uğrunda vuruşub qan tökən cəngavər-lərə kömək etmək əvəzinə, nə üçün onlara mane olur və Nizami burada nə demək isteyir?

Məhəbbət – Nizaminin fikrincə – insanlar arasındaki ədavətin yox olmasına kömək edən temiz və saf bir hissdir. Daha doğrusu, bu ədavət böyük məhəbbətin önündə silahını yero qoymahıdır! Məcnun qüdrətli şair və mütəfəkkir olmaqla bərabər, böyük də humanistdir. O, qan tökməyi rəva görməyir, qəbilələr arasındaki bu qanlı vuruşmaların mənasızlığını gözəlcə dərk edir. Bunu Məcnuna dərk etdirən yenə qeyri-adı, yeni çirkin məişət bataqlığından qoparılib romantikləşdirilmiş yüksək məhəbbətdir. Məcnun da o biri adamlar kimi sadəcə evlənmək istəseydi, qəzəl yazıb öz ülvi məhəbbətini tərənnüm etməsəydi və beləliklə Leyligilin qəbilesini “rüsvay” etməsəydi, o, bu faciəli sərgüzəştə düçər olmazdı. Böyük şəxsiyyət, tragik insan, yalnız müeyyən bir ictimai sistemlə, illər və əsrlər boyu möhkəmlənmiş yaramaz adət və ənənələrlə barışmayan ve bu dərin konfliktdə qəhrəmanlıqla məhv olan insandır. Məcnunu əhatə edən mühit, onu “dəli” adlandırır. Lakin o, dəlidirmi? Əlbəttə yox! Məcnun, mühitindəki adamların hamısından dərin düşünən, hamısından saf bir məhəbbətlə sevə bilən “ağlından başına bəla gələn” bir insandır.

Məcnun, hamıdan əvvəl Nizaminin dühasilə yaradılmış yüksək məhəbbət simvoludur. Müasir ədəbi dilə çevirsək belə, onun qəbilələr arasındaki sülhpərvərliyi pasifizm adlanı bilməz. Çünkü o:

Düşməni qanına qərq etmək olar
deyir.

Məcnun son dərəcə mürəkkəb, ümmümləşmiş fəlsəfi surətdir. O, sevgidə zorakılıyın düşmənidir. Leylinin özünə bəslədiyi məhəbbətdən ilham aldığı üçün o:

Sülhe çağırdın mühabibələri,
O utanmasayı qalxıb durardı,
Bulut tək özünə qılınc vurardı.
El qınamasayı bu dəmdə onu
Qırıb qurtarardı öz qoşununu.

Budur, Məcnunun “dəliliyi” də bundan ibarətdir. O, azadəlik sevən və bəzən bu xüsusda ifrata varan bir insandır. O hətta ceyranları və maralları tora salmış ovçuları taqsırlandırib zalim adlandıran bir insandır.

Qoy bu tora düşmüş zavallı əsir,
Bari bir-iki gün şad yaşasın bir!
Gel onu sən salma tor havasına,
Getsin öz tayile öz yuvasına.
Onu sevgilisi tapmasa eger.
Bu gecə arxanca nə sözlər deyər?
Deyər: “Səni məndən alan ovçular,
Ayrılıq dərdinə olsunlar düçar”.

Məcnunun sərgüzəsti nə qədər zəngindirsə, onun şahidi olduğu bütün hadisələrdə biz eyni böyük qəlbin çırıntılarını eşidirik, eyni könül iniltilerine qulaq asırıq. Hər yerdə, hər zaman o eyni Məcnundur. Hətta maralın gözünü sevgilisinin gözünə benzədən, əsən küləklərdən də Leylinin qoxusunu duymaq istəyən, maralın əsirliyində də Leylinin əsarətini görən Məcnundur. Bu, böyük sevginin Nizami dühəsilə ən son mərhələyə qaldırılmış bir ifadəsidir. Bundan sonra sevgini bir az da yuxarı mərhələyə qaldırmaq istəyən yazıçı əlbəttə müvəffəq ola bilməyəcəkdir. Məcnun, zamanın əsarəti lə bərişmayan, onun rəzalətlərinə köks gəren, özünün məhəbbət idealı uğrunda hər növ əziyyətə qatlaşan və həmişə üzünü gələcəyə tutmuş bir insandır. O, öz möğlubiyyətile də zəmanəsinə qalib gələn, zəmanəsinin adət və ənənələrini pozan bir insandır. Onun sevgisi hər şeydən əvvəl yüksək bir idealdır. Məcnun, əsir kimi dörd divar arasında iztirab çəken Leylinin azad olunması üçün mütəmadiyən çırpinan bir ürəyin sahibidir – özünə qəm zənciri vurmuş, ciyərini ələmlər yeyən Məcnun, dahi Nizaminin bütün dünya ədəbiyyatına verdiyi ölməz hədiyyələrdən biridir. Sonra yaranan Məcnun surətləri ya həqiqi cəngavər kimi və yaxud keçmiş üçün bu günlə vuruşan, canlı varlığı

duymaq istedadından məhrum olan, idealları qeyri-müəyyən don-kixotlar kimi meydana çıxacaqdır. Nə olur-olsun onun azad məhəbbət idealı heç bir zaman ölməyəcekdir. Bu ideal, bir çox böyük əsərlərin əsasını təşkil edəcəkdir. Gələcəkdə meydana çıxan məcnunlar:

İlahi, ömrümüzən kos indən belə,
Leylinin ömrünə cala elinlə!

deyəcəkdir. Bu eşq, böyük Füzulinin də qəlbini çırpındıracaq və ona:

Yarəb, bələyi-eşqilə qıl aşına məni!
Bir dəm bələyi-eşqidən etmə cida məni!
Ay eyle inayotini əhli-dördidən,
Yəni ki, çox bələlərə qıl mübtəla məni!

dedirdəcəkdir və azad məhəbbət haqqındaki bu gözəl mahnilar dillərdən-dillərə keçərək xalqın gözəl xəyallarına qanad verəcəkdir.

Buradan çıxan nəticə: Nizaminin azad məhəbbət haqqındaki fikirləri böyük ədəbiyyatın ən mühüm motivlərindən biri olaraq bizim əsrimizə qədər yaşış və bundan sonra, əsl azadlıq əldə edilmiş bir ölkədə daha da qüvvətlə səslənəcəkdir.

Lakin, sovet dövründə, azad məhəbbət ideallarından ilham alan şair, dövrümüzün qəhrəmanlarını ictimai ziddiyyətlər içorisində möhv olan faciəvi şəxsiyyətlər kimi tərənnüm etməyə ehtiyac duymayaqdır. Çünkü, böyük şəxsiyyətlərlə cəmiyyət arasındaki o qorxunc ziddiyyətləri sovet quruluşu çoxdan möhv etmişdir.

VI

Nizami, böyük romantik dastanlarında məhəbbətin mənasını və mənboyını göstərməkə kifayətlənməyərək, bu məhəbbəti odlu bir ehtiramla təbliğ etmişdir. Nizami bu sevginin ən ölməz müğənnisi olmuşdur. O, hər yerdə, hər zaman eşq aramış və bu eşqin barəsində yüzlər hikmətli söz yaratmışdır. Nizami poemalarını cəsarətə “məhəbbət ensiklopediyası” adlandırmış mümkündür. O, “Xosrov və Şirin”də demədiklərini “Leyli və Məcnun”da demiş və bu dastanlarda sevgi mövzunun çərçivəsini genişləndirərək, böyük ictimai ideallar səviyyəsinə yüksəlmışdır. Bunu sübut etmək üçün “Xosrov və Şirin”dəki “Eşq barəsində bir neçə söz” fəslini təkrar və diqqətlə oxumaq kifayət edər:

Eşqdən başqa söz könlüma yaddır.
 Ömrümün quşuna o bir qanaddır.
 Mehrabi eşqdir uca göylərin,
 Eşqsiz cy dünyə, nədir dəyərin!
 Eşqin qulu ol ki, doğru yol budur,
 Ariflər yanında, bil, eşq uludur.
 Saf dünya eşqdir, qalan firildaq,
 Eşqdən başqa şey bütün oyuncaq.
 Eşqsiz olsayıdı xilqətin canı,
 Dirlilik sarmazdı bütün cahani.
 Eşqsiz bir adam bir neydir qırıq,
 Yüz canı olsa da, ölüdür artıq.

Nizami heç bir zaman bu böyük məhəbbəti xalq, vətən məhəbbətindən ayrı təsəvvür etməmişdir. Onu yaşıdan, onun bütün yaradıcılığına təkan veron də məhz insanla həqiqi səadət arzulamaq meyli olmuşdur.

Yaransayıdı, göylər eşqdən azad,
 Düşün, olardımı yer üzü abad?

Buna görə də hamidan çox Nizami, özü haqqında mübaliğəsiz bu sözləri deməyə haqlıdır:

Eşq ilə düzəltdim mən bu dastanı,
 Doldurdum səsilə eşqin, dünyamı!

* * *

Zəmanəsinin bütün acılıqlarını dadmış, ədalətsizliklərini görmüş və hakimlərin rəzalətlərinə şahid olmuş Nizami, "İskəndərnamə"nin sonunda dünyanın vəfəsizliğindən şikayət edir və Allaha üz tutaraq belə deyir:

Xudaya, son özün bu saf göhəri,
 Hünər bağçasında etmiş səməri, —
 Dünyada bikəsdir, — qoru hor zaman,
 Gecəli-gündüzlü dərddən, bəladan...

Biz, xəyalən Nizamiyo müraciətlə deyə bilərik ki:

— Yox, böyük şair, sənin yaratdığın saf göhər artıq bikəs deyildir.

KİTABDAKİLAR

PYESLƏR

Şeyx Şamil	7
Nizami	80
Cavanşir	133
Alov	183

ƏDƏBİ-TƏNQİDİ MƏQALƏLƏR

Sabir – novator	243
Böyük aşiq	246
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər	250
Dahi sənətkar	265
Yazıçı və tarix	271
Zəngin xozinələr	280
Səadət və məhəbbət müğənnisi	290

Buraxılışa məsul: *Umud Rəhimoğlu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter səhifələyicisi: *Azər Quliyev*
Korrektor: *Laura Quliyeva*

Yığılmağa verilmişdir 01.11.2004. Çapa imzalanmışdır 03.05.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 19,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 106.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.